

KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI

*Nizami Gəncəvi*




*Qırlar  
Kəziniəsi*

NİZAMI GƏNCƏVİ

W6  
N75

SİRLƏR  
XƏZİNƏSİ

231568



"LİDER NƏŞRİYYAT"  
BAKİ-2004

Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərafətnamə"  
(Bakı, Yaziçi, 1988) kitabı əsasında  
təkrar nəşrə hazırlanmışdır

Farscadan tərcümə edəni  
və izahların müəllifi:

Ön sözün müəllifi  
və elmi redaktor:

**Xəlil Rza Ulutürk**

**Xəlil Yusifli**  
*filologiya elmləri doktoru,  
professor*

894.361'1 - dc 21

AZE

Nizami Gəncəvi. Sirlər xəzinəsi. "Lider nəşriyyat", Bakı, 2004,  
264 soh.

"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tonbelləri, ikiüzlüləri töngid etmiş, halal zəhmətə yaşıyan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir.

**ISBN 9952-417-06-1**


© "LİDER NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## NİZAMI GƏNCƏVİ VƏ ONUN “SİRLƏR XƏZİNƏSİ” POEMASI

Dahi Azərbaycan şairi və mütefəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Söz dünyasının gənəsi, həla sağlığında ikən əsərləri möcüze sayılan Nizami özü de yaradıcılığının dəyərini yaxşı bilmişdir. Şair “Sirlər xəzinəsi” poemasında belə bir fikir yürüdür ki, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında domir bir qanunayğunluq var. Nizami özündən əvvəlkilərlə müqayisədə şeri elə bir olçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn sənətkarlar artıq ondan yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmayı özləri üçün fəxarət saymışlar. Nizami mövzularında əsərlər yazmaq, ondan mənalılar iqtibas etmək artıq bir ənənəyə çevrilmişdi.

Nizami Gəncəvi 1141-ci ildə Gənce şəhərində anadan olmuşdur. Şairin əsərlərindən anlaşılan budur ki, o, təhsilini də öz doğma şəhərində almışdır. Bu dövrdə Gənce şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir. Alımlar onun babasının adındakı iki sözdən birinin ləqəb olduğunu düşünürler ki, bu da şairin mövqə, hörmət sahibi olduğunu düşünməyə əsas verir. Şair əsərlərində ancaq Nizami təxəllüsünü işlətməmişdir. Bu söz nizamlı, ölçülü sözə, nəzmə, başqa ifade ilə desək, şərə mənsub olan adam deməkdir. Nizaminin ləqəbini bəzi qaynaqlar Nizameddin, yaxud Cəmaləddin kimi yazırlar, ancaq şairin əsərlərində bu ləqəbi təsdiqləyəcək əlamətlər yoxdur.

Nizami dayısının adını Xacə Ömer kimi xatırlayır, onun ölümünü özü üçün böyük itki sayır, “Leyli və Məcnun” poemasındaki Səlim Amiri surəti ilə dayısına olan məhəbbətini eks etdirir. Xacə Ömer adının əvvəlindəki Xacə sözünü isə müxtəlif şəkillərdə izah edirlər. Ağa mənasında işlənən bu söz daha çox vəzirlerin, tacirbaşı və başqa yüksək rütbə, mövqə sahiblərinin adının əvveline artırılmışdır. Bize görə bu adam yüksək rütbəli bir ziyanı, bəlkə Gəncədə mədrəse müdürü və ya buna bənzər vəzifə sahibi olmuşdur.

Nizaminin doğulduğu, ömrü boyu yaşadığı və vəfat etdiyi yer Gənce şəhəridir. Bütün qədim və etibarlı mənbələr də onun Gəncədə olduğunu yazır. Nizami əsərlərinin XIV-XV əsrlərə aid əlyazmalarında şairin Gənceyə gelme olduğu barədə heç bir qeyd yoxdur. Ancaq Nizami əsərlərinin XVI əsrə və sonralar köçürülmüş nüsxələrində “İqbalməmə”nin bir yerində şair Gəncədən danişan zaman fikir yarımcıq kəsilərək aşağıdakı dörd misra artırılmışdır:

Gənce donızında olsam da pünhan,  
Yerim Qum şəhridir, yurdum Qohestan.  
Təfrişdə Ta adlı bir kənd dayanıb,  
Nizami ad-səmi ordan qazanıb!

Burada söhbət İranın Qum vilayətindən, oradakı Təfriş adlı elinin Ta adlı kəndindən gedir. Qohestan Qum vilayətinin şərqində böyük bir ərazinin tarixi – coğrafi addıdır. Nizami ırsinin on güzel bilicilərindən biri kimi tanınan və şairin əsərlərini yeddi cilddə şərhlərlə birlikdə nəşr edən Vəhid Dəstgerdi yuxarıdakı misraları yersiz bir artırma sayı. V.Dəstgerdi Nizaminin Əcəm İraqından olduğunu iddia etsə də, yuxarıdakı misralarda irəli sürülən fikri qəbul etmir. Dəstgerdinin Nizamini iraqlı hesab etməsi şairin tez-tez İraqı tərifləməsi, ora getməyi arzu etməsinə əsaslanır. Halbuki, Xaqani də döñə-döñə İraqı vəsf etmiş, ora getmek arzusunu bildirmişdir, ancaq onun şirvanlı olduğu məlumdur.

Nizami İraqa getmək arzusunu bildirərkən müxtəlif şəkillərdə Gəncəni öz vətəni, öz ölkəsi kimi qeyd etməyi unutmur. “Ləl öz mədənindən çıxmayıncə ona qiymət verilməz” deyən şair köklü, əsilli bir gəncəli olduğunu bir dənənəzər çərpdirir. Təessüflər olsun ki, XVI əsrənən sonra yazılan bir çox tezkirələrdə Nizaminin babasının, yaxud atasının İranın Qum vilayətinin Təfriş elinin Ta kəndində olduğu baredə və bu kimi fikirlər yürüdülmüşdür.

Nizami yaradıcılığında çox erkən başlamış, ilk çağlardan sarayların diqqətini cəlb etmişdir. Dərbənd hakimi Bəybərə ibn Müzəffərə göndərdiyi hər şeire görə qiymətli hədiyyələrə layiq görülmüş, ərməğanı olan Afaq adlı qadınla evlənmiş və ondan da 1174-cü ildə Məhəmməd adlı bir oğlu olmuşdur. “Xosrov və Şirin” poeması yazılırkən bu qadın artıq həyatda yox idi. Sonralar şair daha iki dəfə evlənə də, Afaqı ömrü boyu böyük sevgi ilə xatırlamış, taleyinin uğursuzluğundan gileyənmişdir.

Nizami 1209-cu il martın 12-də doğma şəhəri Gəncədə vefat etmişdir. İndi onun məzəri üzərində möhtəşəm bir meqbərə ucalmaqdır. Dahi şair ve mütəfəkkirin adı doğma vətəni Azərbaycanda əbediləşdirilmiş, əsərləri dəfələrlə kütləvi tirajla nəşr olunmuşdur. Nizami Gəncəvinin anadan olmasının 800 və 840 illik yubileyləri geniş qeyd edilmişdir.

\* \* \*

Nizaminin ilk iri həcmli əsəri "Sirlər xəzinəsi" poemasıdır. Yaxın və Orta Şərqi ədəbiyyatında didaktik poema janrinin ən qiymətli nümunəsi olan bu əsər dahi şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildində (Bakı, 1960) mexaniki sohv nəticəsində poemanın 1170-ci ilin əvvəllerində yazılışı gösterilmişdir. Təəssüf ki, bu mexaniki sohv sonra yazılmış bütün əsərlərdə, o cümlədən dərsliklərdə təkrar olunmuşdur. Poemadakı

Beş yüz ilə yetmiş olub, qalx, oyan,  
Gün qalxıb, məclisə gəl durmadan

beyti və bir sıra başqa faktlar poemanın 1174-cü ilin avqustundan 1175-ci ilin iyul ayına qədər olan dövrə yazılıdığını təsdiq etməkdədir. Poemanın bəzi əlyazmalarında olan artırma misralara görə, əsər 1176-ci il sentyabr ayının 30-da tamamlanmışdır. Bu, yəqin ki, əsər yazıldan bir qədər sonra köçürülen nüsxələrdən birinin tarixidir.

"Sirlər xəzinəsi" adından da göründüyü kimi, zahirən Nizamiyə qədər Yaxın və Orta Şərqi ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədce müəyyən dərəcədə "Kəlile və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasetname", "Qabusname", "Cəhar məqalə" və b. kimi əsərlərə yaxın olan "Sirlər xəzinəsi" həm de onlardan fərqlənir. Dahi şair sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist, demokratik istiqamət vermişdir.

Sənai Qəznevi artıq XII əsrin əvvəllerində "Hədiqətül-həqiqə" ("Həqiqət bağçası") poeması ilə didaktik poema janrinə yeni bir yüksəkliyə qaldırmışdı. "Hədiqətül-həqiqə"dən əlavə bir sira kiçik

poema, çoxlu qəside, qəzel və rübaïlər müəllifi olan Sənainin yaradıcılığı farsdilli poeziyada humanist fikirlərin təsdiqi baxımından xüsusi mərhəle təşkil edir. XII əsrin bir çox şairləri, o cümlədən Əbü'l-Üla Gəncəvi, Xaqani Şirvani humanist poeziya sahəsində onun varisi olmaları ilə fəxr etmişlər.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin də öz ilk poemasını Sənai Qəznevinin "Hədiqətül-həqiqə" əsərinə nəzirə kimi yazması təsadüfi deyildir. Bu, Nizaminin, özündən əvvəlki humanist şeirin nailiyyətləri ilə hesablaşması, ona biganə qalmaması ilə izah edilməlidir. Şair seləfinin əsərinin adına uyğun ad seçməklə borabər, onun bəzi fikirlərinə de şərık olduğunu bildirmiş, hətta bir çox hekayələrini onun hekayələri ilə mübahisə şəklində yazımışdır. "Sultan Mahmud və qarı" hekayəsi ilə "Sultan Səncər və qarı" hekayələri dediklərimizə misal ola bilər.

Bir həqiqətdir ki, Nizaminin "Sirlər xəzinəsi" məzmunu, mündəricəsi, humanizmi, aşlıadığı fikirlər və sənətkarlıq baxımından Sənainin poemasından qat-qat yüksəkde durur. "Sirlər xəzinəsi"nin özündə də bu həqiqət müəllif tərəfindən aydın şəkildə göstərilir:

Gəldi iki name iki ölkədən,  
Hər biri bir Behrami tərif edən.  
Köhnəcə kandan o tökübdür zəri,  
Tapdı təzə bohrda bu gövhri.  
Qəznedə qaldırdı o, yerdən əlem,  
Vurdub Rum sikkosino bir rəqəm.  
Olsa da ol sikkədə söz zor kimi,  
Yaxşı bil ondan zərimi, sikkəmi.  
Azsa da ondan yükümüz, varımız,  
Yaxşıdır ondan ki, xırıdarımız<sup>1</sup>.

Nizami özü aydın şəkildə Sənainin didaktik poema janrında dəfələrlə işlənmiş vəzn və formadan istifadə etdiyini (Sənainin əsəri xəşif bəhrində yazılmış, hekayələr müəyyən prinsip gözənlənmədən verilmişdir) göstərməkle onun əsərini qızılı bənzədir. Başqa sözə, Sənainin poemasının yüksək ədəbi qiymətini etiraf edir.

<sup>1</sup>"Sirlər xəzinəsi"ndən getirilən şeir parçalarının tərcüməsi bizimdir. Orijinalın vəznnini saxlayan bu tərcümə əsərdəki fikir gərginliyini daha aydın nozore çarpdır.

"Sirlər xəzinəsi"ni, sözün həqiqi mənasında, Nizaminin yaradıcılıq manifesti adlandırmış olar. "Xəzina" adını şair əsərə təsadüfen verməmişdir; "Sirlər xəzinəsi", doğrudan da, həyatın ayrı-ayrı sahələrini əhatə edən, cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsilesini yaradan, yeni fikirlər, ideya və qənaətlər ifadə edən bir əsərdir. Büyük şair didaktik poemə janrinin imkanlarından bacarıqla istifadə edib, oxucu ilə lirik monoloqlar şəklində səhbət edir, onu düşündürən, narahat edən problemləre toxunur, bütün hallarda orta əsrlərin qatı zülməti içərisindən işığa, həqiqətə, xeyrə səsləyir.

Poema müxtəlif məsolələrə həsr edilmiş müqəddimə, 20 məqalət (səhbət) və bu məqalətləri epik lövhələrlə əks etdirən 20 kiçik hekayədən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhsələ poemaya yekun vurulur. Başlangıçda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən səhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbine uyğun hərəkət edən şair bu bəhslerin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyecanlandırır, şairin əhvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sırayet edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanasından son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzülük və doğruluq, təmizlik dövrünün, islamın ilk illerinin həyatını qaytarmağa çağırır:

Pərdəni at, təkcə özün çıx çöle,  
Pərde mən olsam da, onu möhv elə.  
Çərxə öz acizliyini et bayan,  
Aç dəxi dünya düyüünündurmadan.  
Nəqşini poz, durma tez ol ruzgarın,  
Surutını möhv elə ulduzların...  
Kim ki sevir zülməti, nurdan sən et,  
Kim ki sevir cövhər, arəzdən gen get...  
Zülm oduna tezə su tök bir görək,  
Torpağın altında qoy itsin külək...

Son misralar şairin həyecanını daha aydın ifadə edir. Şeirde dörd ünsür (od, su, torpaq, hava) ancaq zahiri poetik gözəllik xatirinə yox,

böyük fikirlərin obrazlı ifadəsi üçün xatırlanır. Zülm və ədalətsizlik alovları üzərində su tökülsün, ədalət bərpa edilsin, mənəm-mənəmlik, qurrə, başqa sözle, özbaşınalıq, haqsızlıq yeli torpağa gömülüb yox olsun – deyən şairi narahat edən onun zəmanəsi, insanların taleyi idir. Eyni həyecanlı, narahat çağırış peyğəmbərə müraciət hissəsində də özünü aydın göstərir.

Poemanın müqəddiməsində şeir və sənət məsələlərinə də xüsusi diqqət yetirən şair sözün meydana çıxmazı, insan həyatında rolu, onun qiyməti və s. haqqında səhbət açır. Sözü xilqətin birinci gözəli adlandıran Nizami doğru göstərir ki, qələm hərəkətə başlayan zamandan dünyanın gözünü sözə açıbdır. Söz insanın canı, bədən isə onun mənzilidir. Bayraqlar söz qədər qələbə çala bilməz, söz hər şeydən qiymətlidir:

Kimse alıb söz və zəri bir sabah  
Sərrafa göstərdi, dedi: – Ey qoçaq,  
Köhne qızıl, ya təzə söz yaxşıdır?  
Söylədi usta: – Təzə söz yaxşıdır.  
Qasid olub söz haraya getmədi?  
Söz kimi kimse bir işi etmədi.

Göründüyü kimi, Nizami sözə geniş mənada yanaşır, dilin, bədii sözün, nitqin, yazının bəşəriyyətin inkişaf tarixindəki misilsiz rolundan, onun müasir həyatda əhəmiyyətindən danışır, sözü insanın canı və özü hesab edir. Nizami ümumiyyətlə sözden danışdıqdan sonra şeir haqqında səhbət açır, ərşin öten bülbülü saydığı şairin zəhmətinə yüksək qiymət verir, onu peyğəmbərlərə yaxın tutur. Şair və şeir qarşısında ciddi ictimai vəzifələr qoyan Nizaminin fikrincə, şeir insanları tərbiyə etmək vasitesidir.

Kim ki sözə verdi siğal, sahmanı,  
Sözlə bişirdi çıy olan insanı.

Nizami şeirin asan yazılmadığını, dərin düşüncələr, yaradıcılıq iztirabları neticəsində yarandığını qeyd edir. Onun yaratdığı hər söz canın bir parçasıdır, qəlbin dişi ilə yonulmuş heykəldir; o, yeni söz üçün axtarışa başlayanda gah ölüür, gah dirilir. Şair yaradıcılıq prosesinə çox ciddi bir iş kimi yanaşır, onun ağırlığından danışır.

Mədən açıb tapmaq üçün bir göhər,  
Yeddi göyə fikri salar rəxňələr.  
Yaxşı sözü övladına tay tutar,  
Sey edib ilham ataya oxşadar.  
Xoş nəfəsi canlara dinçlik verər,  
Hər sözü dillərdə gəzər sərbəsər.  
Nəqqasısa kim bu gözəl dilberin,  
Bil ki, o, şairdir, oxu sözlərin.

Əsil sonetkar, həqiqi şair haqqında Nizaminin qənaəti belədir. Dahi şair sözü hörmətdən salan alçaq adamlara, var-dövlet və şöhrət xatirinə ona-buna mədhiyyə yazanlara da bigane qalmır, onları nifretlə xatırlayır. Nizami dünya İntibahının ən qüdrətli şairlərindən biri kimi poeziya sənətinə onun insana, hayat həqiqətinə xidməti baxımdan qiymət verir. Şairin fikrincə, hər şeir qaralayani, qafiyə qoşanları şair adlandırmaq olmaz:

Coxlu çaparlar bu yolu getdilər,  
Alçaq olanlar onu xar etdilər.  
Diddi bu söz, parçaladı bağrimi,  
Sözbəzəyən töküdү sözün abrını.  
Candır ürək meyvosının qiyməti,  
Onlar üçün yox su qədər hörməti.  
Tapdı əlindən necə ey çörx, aman,  
Yalqaq olub şərə dünyulər salan...

Qızıl üçün saralıb-solan, qızilla sözü qiymətdən salan, söz ləlini qiyməti olmayan daş-qasa dəyişən bu şaircikləri Nizami alçaq adlandırmış. Zahirən, saraylarda yüksək mövqə tutan bu adamların özlərini alçaltığını Nizami həm nifret və qəzəb, həm də ürəkağrısı ilə qeyd edir. O, saray şairi vəzifəsinin aqibətindən söz açır, saraylarda bir müddət zərli don geyənlərin axırdı qurğuşun yedyini, civə kimi zərdən ötrü ölenlərin axırdı Sultan Səncərin dəmiri ilə mehv olduqlarını xatırladır. Nizami şeiri ucuz tutmağı rəva görmür, şairdən ağır zəhmət, böyük irada tələb edir.

Xalq və hökmədar problemi Nizami poeziyasının, o cümlədən "Sirlər xəzinəsi"nin əsasını təşkil edir. Cox vaxt bu problemi ədalətli

hökmdar ideyası şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi ədalətli hökmədar sureti yaratmaq imiş ki, şair sonrakı əsərlərində buna çalışmış, lakin arzuladığı ideal hökmədar surətini İsləkəndərin simasında, son əsərində yarada bilmüşdür. Nizami yaradıcılığında xalq və hökmədar probleminin həllinə, inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi ideal şah obrası yaratmaq olsayıdı, ilk əsərindən başlayaraq son əsərinəcən istənilən qədər ədalətli şah surətləri yarada bilər, onlarda heç bir nöqsan da görmezdi.

Nizami dühəsinin böyüklüyü ondadır ki, mütefəkkir şair xalqla hökmədar, fərdlə cəmiyyət arasında münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan, cəsarətə açıb göstərə bilmiş, onların səhvlərini, cinayətlərini üzərinə deməkdən çəkinməmiş, ibrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə istiqamətləndirmişdir. Əsərlərində şahların ədalətini təsvir etmək Nizami üçün az əhəmiyyətlidir, dövrün hökmədarlarını ise xəcalətləndirmək, utandırmək, həvəsləndirmək, ağıllandırmək yolu ilə ədalətə yönəltmək, onların ədalətli olmasına nail olmaq şairin zəngin ədəbi ırsinin əsas qayələrindən birini təşkil edir.

"Sirlər xəzinəsi" əsərindəki bir çox məqalət və hekayələrini də şair onu çox narahat edən, düşündürən probleme həsr etmişdir. "İnsanın mərtəbəsi haqqında" birinci məqaləti, "Ödalet və insaflı gözləmək haqqında" ikinci məqaləti, "Padşahın rəsiyyətə qayğı göstərməsi haqqında" üçüncü məqaləti, hekayələrdən "Özündən naümid olub bağışlanan padşahın hekayəsi", "Nuşirəvan və bayquşların söhbəti", "Sultan Səncər və qarı", "Zalim padşahla zahidin dastanı", "Bir şahzadənin hekayesi" və başqalarını xatırlamaq kifayətdir. Həmin hekayə və məqalətlərdə hamı düşündürən aktual bir məsələ – hökmədarın xalqla rəftəri məsəlesi qoyulub həll edilir. Dahi şair dövrünün zalim hökmədarlarını gah axiretlə qorxudur, gah zülmün bu dünyada onlara zərər, ziyan yetirəcəyini xatırladır, onları xalqın qəzəbi ilə hədəleyir.

Alemi kim feth eleyər zülm ilə,  
Mülkü ədalətle alalar əlö.  
Məmlekət edililə olar payidar,  
İşlərin eql ilə olar bərqrəar.

Dövrün hökmdarlarının cılızlığını, bir heç olduğunu Nizami müxtohf boyalarla poemasının bir çox yerlərində nəzərə çarpdır. Dəhşətlisi odur ki, qız kimi özüne sığal verib əyləncələrlə gün keçirən bu adamlar xalqı olmazın müsibətlərə düşər edir, nahaq qanlar tökür, kəndləri, şəhərləri xarabalığa çevirir, ölkənin abadlığı, xalqın rifahi qeydində qalmırlar. Bunları gördükcə, düşündükcə şairin qəzəbi tügən edir, söz qılincini çəkib bu qorxunc düşmənə qarşı hücumu keçir.

Zülm eləmək yaxşı deyil heç zaman,  
Tökən nahaq qan, gedər abrin-hayan.  
Hüməməti xalqın pis olar, qorx aman,  
Məzələm ahindən çəkin, ey hökmən.  
Hüməmət o yerdən ki, salar bir nozor,  
Baxma hoqarətlə, osor göstərər.  
Bir neçə hüməməti kişi, sal yada,  
Neylədi hüməmətə böyük Mahmuda...  
Eylə zülm xəncərini son konar,  
Oxlarına olmayasan ta düşər.  
Şahlıq üçün şərtidir ədalət fəqət,  
Aləmə zülm oldu, yetər, bir sonat.

Dahi Nizaminin zalim hökmdarlara qarşı bu qəzəbli hayqirtisi, hodələyici nərəsi onun xalqın oğlu olduğunu, xalqın dərdini öz dərdi kimi yaşadığını bütün aydınlığı ilə sübut etməkdədir. Bu, xalq qəzəbi və narazılığının on parlaq poetik inikası idi. Dövrün əli qılınç ağaları haqqında bu şəkildə cəsarətlə danışmaq həm də zamanın, ictimai-siyasi həyatda baş verən böyük irəliliyinin, xalq şüurunun oyanmasının nəticəsi idi.

“Nuşirəvan və bayquşların söhbəti” hekayəsi romantik planda işlənə də, real həyatın eybəcərliklərini çox doğru əks etdirir. Əsərin qəhrəmanı olan Nuşirəvan islamdan xeyli əvvəl yaşamış Sasani hökmdarıdır. Lakin burada təsvir edilən həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsi, Nizaminin gördüyü, yandığı faciənin təsviridir. Şair ədalətsizliyin, qətl və qarətin həddini aşdığını göstərmək üçün maraqlı bir üsul işlətmüşdür; homişə xarabalıq sevən bayquşlar şahı yaxşı tanıyırlar. Onlar əminidirlər ki, əgər şahları budursa, az bir vaxta min-min kənd xarabaya çevriləcəkdir. Quş dili bilən vəzirin köməyi ilə bayquşların söhbətini dinlayan Nuşirəvan xəcalət çəkir, əməllərini yadına salıb peşman olur.

Burda Nizami Nuşirəvanın daxili monoloqunu verir. Bu düşünco-monoloq hekayənin ən güclü hissəsidir. Şahin bütün bəd əməlləri öz dili ilə sadalanır, xəcil, peşman olduğu onun öz dilindən söylənir:

Barmağını dişlədi şah: Zülmə bax.  
Quşlara çatmış sitəmimdən soraq.  
Gör necə zülm cylədim insanlara,  
Bayquş oturtdum evo, eyvanlara.  
Özgə malin zülm ilə aldım, yetər,  
Qaldım ölümən no qədər bixəbor.  
Oldu bu gün zülm tamaşa mono,  
Vay ola möhşər günü rüsvə mono.  
Bəli, qiyamətdə tamam bunları,  
Hey soracaqlar tökülen qanları.  
Ah! Nə qədər yetdi mələmat mono,  
Bəsdir ömürlük bu xəcalət mono.  
Söylə, bu vardan ki bilinmir sayı,  
Sam no götürdü, ya Süleyman noyi?

Şahin dili ilə deyilən bu sözlər Nizami əsərinin ədalətsiz şahları üçün ciddi ittihəm idi. Bu ittihəm canılın yaşamağa haqqı olmadığını, onları möhv etmək, etdikləri günahların, qarət elədikləri malların, tökdükələri qanların hesabını bir-bir soruşub cəzalarını vermək lazımlı olduğunu göstərir. Bu hissədə güclü bir inkar da var. Lakin Nizami romantik sənətkar kimi qəhrəmanı dəyişdirir; Nuşirəvan ədalətli işlər görməyə başlayır, tarixdə Adil Nuşirəvan adı ilə təmənir. Bu, şairin arzusu idi. O istəyirdi ki, dövrünün zalim hakimləri Nuşirəvan kimi hərəkət etsinlər. Ancaq bunlar söz idi. Nizami də hiss edirdi ki, sözlərə əhəmiyyət verən azdır. Bununla belə, şair sənətin təsir gücünə inanır, söz, sənət vəsitsilə əməl, iş tələb edirdi. “Bəhəna gətirmə, bunlar sözdür, səndən iso iş tələb olunur. Əgər işlər sözə düzəlsəydi, Nizaminin işləri göylərə ucalardı”. Bu etirafda, bu inamda müdrik, mübariz, narahat bir qəlbin ağrıları gizlənmişdir. Şahin dərgası sorxos halda gələrək kimsəsiz qarını təhqir edir, filan gecəyarısı filanı filan küçədə kim öldürüb deyə sorğu-sualı tutur, canını onun evində axtarır. Qarı bu cinayətin necə, ne üçün baş verdiyini dəqiq başa düşür. Əgər şahin dərgası sorxos olarsa, canilər qan təkəcəklər. Camaat təhqir olunacaq, şahin ədaləti yox olacaqdır.

Doxlini mülkün talayır ogrular,  
Dul qarılardan çokılır sorgular.

Şahin üzüne, hərəkətlərinə diqqətli baxan qarı onu yaxşıca öyrənir, hökmərin bu zülmədə iştirak etdiyini, özbaşınalıq və cinayətlərə şərait yaratdıgmı başa düşür. Bu yerdən hekayənin ikinci hissəsi başlayır. Əgər birinci hissədə qarı şikayətçidirsə, ikinci hissədə bir ittihamçı - xalq ittihamçısıdır. Qarı onu şahlıq layiq olmayan qul, qarətçi, utanmaz, hünərsiz, oğru adlandırır. Qarının bu sözləri ildirimtök çaxır, alov kimi saçılır. Hekayənin axırında Nizami lirik ricətə keçir, esərdə təsvir edilən hadisələri öz dövrü ilə əlaqələndirərək yazar:

İndi odalətdən, aman, yox soraq.  
Qaçmış o, Simürğə aparmış pənah.  
Mavi bu çardaqla abır yox daha,  
Əsla bu torpaqla görünmür hoya.  
Qalx, Nizami, yaş axıt son yeno,  
Qan yaşı səp qanlar olan qəlbina.

Böyük sənətkarın xalqın halına nə qədər ürəkdən yandığını, elin faciəsinə necə acı göz yaşları tökdüyüünü, sade adamların dərdindən ayrı bir dərd-qəmi olmadığını göstərən və şərhə, izahə ehtiyacı olmayan bu alovlu, həm də fəryad dolu misraları Yaxın və Orta Şərq İntibahında humanizm ideyalarının on yüksək, misilsiz bir ifadəsi kimi qiymətləndirirsək, sahə etmərik.

Dərin ifşa edici mözmunu etibarilə "Zalim padşahla zahidin dastanı" və "Sultan Səncər və qarı" hekayələri bir-birinə çox yaxındır. Əgər "Sultan Səncər və qarı"da şah məmurlarının cinayətləri və şahın bu cinayətlərə laqeydiyi eks olunmuşsa, "Zalim padşahla zahidin dastanı"nda feodal gerçəkliliyinin başqa bir kölgəli cəhəti açılıb göstərilmişdir. Sultan Səncər şikayetləri eşitmır, əhəmiyyət vermir, cinayətkarları cazalandırırmır, onlara şərait yaradırsa, bu hekayədə təsvir edilən zalim padşah daha qəddardır. O, hər tərəfi casuslarla doldurmuşdur, haqq deyən dilləri kəsdirir, şahın zülmündən şikayət eləyənləri mahv etdirir. Onun ölkəsində şahın əleyhinə danışmaq on qorxulu cinayət sayılır. Bu iş Nizami dövrünün mənzərəsidir. Ona görə də Y.E.Bertels bu hekayəni "Sirlər xəzinəsi"nin açarı və poemanın on

yaxşı hekayəsi adlandırır. Doğrudan da, Nizami "Sirlər xəzinəsi" ilə zəmanətinin eybəcərliliklərinə güzgü tutmuş, hər şeyi olduğu kimi göstərən bir poeziya aynası yaratmışdır.

"Zalim padşahla zahidin dastanı"nda, adından göründüyü kimi, iki əsas surət vardır: zalim padşah və doğruyu qoca. Zalim padşah ordu-suna, xəzinesinə, casuslarına güvenir, doğruyu qoca isə düzlüyə. Zalim padşah hamını qanla qorxudub susdurmaq, özüne tabe etmək, qul vəziyyətinə salmaq istəyir. Doğruyu qoca isə düzlüyündən dönmür, zalimin inadını sindirir, onu özüne təslim edir. Düzlüyün qarşısında colladın qılıncı əlindən düşür, qozəbdən bozarmış üzü gülümsünməyə məcbur olur. Doğrudur, bu bir romantikadır, lakin onda güclü, inkar edilməz bir həyat həqiqəti var. Düzlük eybəcərliyin, zalimliyin, qoddarlığın üzüne güzgü tutub onu özüne baxmağa, utanmağa, öz-özünü inkara məcbur edir. Zalim zalimliyini danır, haqqında zalim deyən qocanı qətlə yetirməyə hazırlaşlığı halda fikrini dəyişir, onu ifşa və inkar edən, heçliyini qorxmadan üzünə deyən gücsüz, zəif, onsuza da öldürüləcəyini düşünüb şahın yanına kəfən geyinib golən, cosarlıtı, ifşa edici sözlerindən dönməyən doğruyu qocaya cəza vera bilmir, əksinə, onu mükafatlaşdırır. Düzlük əyriliyə, ədalət zalimliyə, İntibah orta əsrlərə qalib gəlir. Əyriyələr çox olduğu kimi düzələr də çoxdur. Zalim padşahın casusu varsa, doğruyu qocanın da sevənləri, çotinə düşəndə kəməyinə gələnləri, gözənilən təhlükəni xəbor verənləri var. Şərin casusluq edən nökerləri varsa, xeyrin də müjdə götürənləri var. Nizami bu iki cəbhəni, qüvvələrin tənasübünü doğru görür və əks edirir.

Nizami poeziyasında ictimai siniflərin, hakim təbəqələrlə xalqın bu şəkildə qarşı-qarşıya qoyulması, xalqın böyük gücünə inam, hökmədar və xalq probleminin tamamilə demokratik baxımdan düzgün həlli Yaxın və Orta Şərq İntibahının on böyük nailiyyətlərindən biri idi.

Nizami bununla da kifayətlənmir, yeniliyin köhnəliklə mübarizəsi, köhnəliyə qarşı amansız döyüşkən mövqə tutması fikrini irəli sürür. O, əsrlərin dumani arxasından geləcəyə baxaraq, yeni ideyaların qələbəsi üçün yollar göstərir. Bu məsələdə ona əxiliyin mübariz humanist baxışları istiqamət verir. Xalq içərisində böyük yaşayış müdriklişən, şəhər sənətkarları ilə daim təmasda olan, qəlibi xalqın azadlığı və xoşbəxtliyi üçün döyüñən, qələmi ilə "kiçik" adamların hüququnu müdafiəyə qalxan qüdrətli sənətkarı XII əsrin on xəlqi fikir cərəyan-

larından olan, ayrıca birlik formasına çevrilən əxilikdən kənarda tosovvür etmək olarmı? Ona görə də şairin poemasındaki bir çox fikirlər əxiləri şəhər sənətkarlarının bu mübariz birliyini yada salır. Nizami yeniliyin köhnəliklə mübarizəsindən danışanda əxilər kimi düşünərək köhnə əqidələri, köhnə budaqları cəsarətlə doğrayıb tökməyi məsləhət bilsər. Fəallığa, hərəkətə üstünlük verir.

Nizami dünyanın zənginliyi, daimi inkişafı, get-gedə daha da gözələşməsi haqqında son dərəcə heyranlıqla danışır. Şairə görə, hayat daim irəliyi doğru inkişafdan ibarətdir; fikirlərdə, baxışlarda daim bir hərəkət və irəliləyiş vardır.

Gündə bu bağdan yeni bir bar gələr,  
Hər şirinindən də şirin meyvələr.  
Çoxlu həmaildir ürkəklər tamam,  
Hər biri xoşdur o birindən müdəm.  
Həm bu yolun yolçuları bax ki sən,  
Zirək olur dəsto ötən dəstədən.

Bu irəliləyiş və inkişaf zamanı köhnəliklə yenilik qarşı-qarşıya gelir. Köhnəlik öz yerini asanlıqla güzəştə getmir, yeniliksə onunla vuruşmaq, ona qalib gəlməkə özünü təsdiq edə bilər. Dahi şair əxilər kimi mübariz, döyüşən bir mövqedə duraraq köhnəliyi rədd edir.

Nizaminin yeniliklə köhnəliyin qarşılıqlı münasibəti haqqındaki fikirlərini "Bir şahzadənin hekayəsi" yekunlaşdırır. Hekayədə göstərilir ki, Mərvda yaşayan gənc bir şahzadə ölkəni yeni qayda ilə idarə etmək istərkən ətrafindakı mühafizəkar, dövlətli adamların ciddi müqavimətinə rast gəlir, ölkə ona ası olur. Köhnələr təzəyə qarşı usyan edib onu ölümlə hədələyirlər. Ümidini itirən, bədbinləşən gənc şahzadə fikirli-fikirli yuxuya gedir. Yuxusunda bir qoca ona bu vəziyyətdən qurtulmağın yolunu öyrədərək deyir:

Ey təzə ay, köhnə olan bürcü sök,  
Ey təzə gül, köhnə budaqları tök.  
Ölkə soninlə ola ta bərqrər,  
Şadlıq elə, sən də yaşa bəxtiyr.

Deməli, yeniliyin qələbəsini təmin etmək üçün onun qarşısını alan maneolər aradan götürülməli, məhv edilməlidir. Nizaminin yenilik

tərəfdarı olan şahzadə qəhrəmanı da möhz belə edir. Yuxudan oyanan kimi iki-üç düşməni aradan götürür, köhnə qayda-qanunu pozaraq yeni qayda-qanun yaradır, ölkə yeniləşir, abadlaşır. Bu, Nizami dövrü üçün son dərəcə cəsəretli bir ideya idi. Qəhrəmanın qotu hərəkəti ilə razi olan şair hekayəyə əlavə etdiyi lirik ricətdə bu ideyanı daha da dərinləşdirir, qətiyyət və inamlı belə yazar:


Ölməlidir mülkə pozuqluq salan,  
Qovmalıdır olsa qoşun bedgüman,  
Qol-budaq atmaz təzə sax, bil ki, sən.  
Köhnə budaqları əger kəsməsən.  
Kəsməsən arxın önnüñ aşkar,  
Göylərə qaldırmaz əli göy çinar.  
Sən bulağın gözlerini açmasan,  
Gözdən axıtmaz su bu yer heç zaman.

Şairin qənaəti budur ki, köhnəlik özbaşına təslim olmaz, onu güclə, silah yolu ilə təslim etmək lazımdır.

"Ovçu, it ve tülükü" hekayəsində biz inamlı bir şəxsin təntənəsi ilə karşılaşırıq. Ovçunun sədəqətli, qoçaq iti birdən yoxa çıxır. Ovçu çox kədərlənir, lakin canını dişinə tutub gözləyir, inamını itirmir, gücündən artıq bir sobrə dözür. Bir tülükü gelib ovçuya istehza edir, itinə qarşı vəfəsiz olduğuna, ondan ötrü qəm çəkmədiyinə görə ona tənə edir. Ovçu tülüküye inamlı belə cavab verir:

- Hamilədir zil gecə,  
Bir gün olar qəm keçəcək gör necə,  
Mən bu dar ovlaqda onunçun şadam,  
Şadlıq ilə qəm qala bilməz müdəm...  
Qaçışa bir dəm itim, ey hiyələr,  
Sən kimi bir ovla geri tez dənər.

Ovçu bu sözleri deyib qurtarmamış toz dumani qalxır, it dumanından çıxıb tülükünü tutur. Ən ümidsiz halda belə inam insanı mükaflatlaşdırır. Dahi şair bu dərin fəlsəfi məzmunlu hekayəni inam haqqında himnlə bitirir:



Kimde inam olsa iradotlə yar,  
Daim olar sonda soadotlə yar.  
Getso inamlı ayaq olmazmı baş?!  
Böyle fikirlə zərər dönməzmi daş?!  
Olsa inamlı qədəmin üstüvar,  
Daima oddan su, sudan od çıxar.  
Başqa olurlar inam ehli tamam,  
Bizlər ayaq, oldu baş onlar müdam.

Əməyə və əmək adamina dərin məhəbbət Nizami yaradıcılığını səciyyələndirən əsas keyfiyyətlərdəndir. Şair başqa əsərlərində olduğunu kimi "Sirlər xəzinəsi"ndə də bu mövzuya xüsusi diqqət yetirir, əməyi insanın zinatı, yaraşığı, onu hər cür bələldən qoruyan bir vəsiyyətə sayır. Nizami belə hesab edir ki, hər bir adam işləməli, zəhməti ilə dolanmalıdır. İstər məqalətlərdə, istərsə də ayrı-ayrı hekayələrdə onun insanı işləməyə çağırən hərəkatlı çağrılarını eşidirik.

Ey əxi, nəfs itdir, onu çək dara,  
Ruzi üçün açma əl alçaqlara.  
Dadma paxıl rızqını, ye torpağı.  
Torpaq olub, olma rəzil tapdağı.  
Qoy alınə, qolbinə batsın tikan,  
İşlə, çalış durma bekar bircə an.

"Süleyman və əkinçi", "Kərpickəsən qocanın dastarı" hekayələrində Nizami öz fədakar zəhməti ilə ruzi qazanan, zəhmət çəkməyi özüna borc bilən sadə adamların heyranedici surətini yaratır. Nizami əmək adamlarından həmişə dərin məhəbbət, yüksək hörmət hiss ilə danışır, onları hər cəhətdən başqa adamlara, xüsusən əməyə xor baxan tüfeyli hakim təbəqəyə qarşı qoyur. Quru bir çöldə dırmağını bel, alın tərini su edib məhsul bəcərən əkinçini görən Süleyman peyğəmbər onun zəhmətini mənəsiz sayır, qocanı toxumu zay etməməyə çağırır. Lakin əkinçi öz ağıllı cavabı, sonsuz inamı, insanların həyatda vəzifəsi haqqında sağlam təsəvvürü ilə müdrik peyğəmbər Süleymanı utandırır. Otdan-ələfdən özüne paltar toxuyub, kərpic kəsməkələrə elə ele-diyyi qazancla dolanan qoca bir kişi qızığın işlədiyi vaxt yanına tüfeyli bir gənc gəlir. Nizaminin təsvirindən görünür ki, bu gənc varlı təbə-

qəyə mənsubdur. O, qocaya məsləhət görür ki, yaşı ötmüşdür, daha işləməsin, heç kəs ondan bir parça çörək əsirgəməz. Qoca ağılli, mərdənə cavabı ilə həmin avara gənci utandırır, onu öz nadanlığı, tüfeyiliyi üçün göz yaşı tökməyə məcbur edir. Qocanın sözlərində sağlam, ayıq bir həyat fəlsəfəsi gülmüşsəyir, hər kəsi öz həyatına nozor salmağa, kim olduğunu anlamağa yönəldir. Nizami əsərlərində əmək və əmək adamlarına belə sağlam münasibət şairin yaradıcılığının demokratizmin, humanizmin en parlaq ifadesidir.

İsa peyğəmbərlə əlaqədar verdiyi bir hekayədə Nizami müdrik bir insanın surətini yaratır. Bazarın başında bir dəstə adam qarğı-qızğun kimi bir it cəməyini dövrəyə alıb, onun üfunət, xəstəlik mənbəyi olmağından danışır, dodaq büzürler. Növbə Isa peyğəmbəre çatanda, o söyləyir ki, heç inci də bu itin dişləri qədər ağ ola bilmez. Bu sözər hər kəsi heyran edir, hamı başını aşağı dikib gedir, çünki düşündük-lərinə, danışdıqlarına görə xəcalet çəkirler.

Nizami özü xarakteri etibarilə həmişə, hər yerde hünər və gözəllik axtarmış, tovuz quşunun əlvən rənginə baxmış, heç kosdə eyib axtar-mamışdır. Dahi şairin misilsiz poeziyası, hekayədə olduğu kimi, orta əsrlər cəmiyyətinin eybəcərliklərini göstərməklə bərabər, onun işıqlı və təqđirəlayiq cəhətlərini də görmüş və eks etdirmişdir.

Nizami yaradıcılığının böyük idraki əhəmiyyəti də məhz bunda, həyatı ziddiyətli şəkildə göstərməsindədir. Şair "Sirlər xəzinəsi"ndə dövrün geniş bədii mənzərəsini yaratmış, ən müxtəlif məsələlərdən danışmış, müxtəlif təbəqələrin həyatından söhbət açmışdır. Əfsanəvi, tarixi şəxsiyyətlərdən tutmuş müasir dövrün adı adamlarına qədər hamı burada eks olunmuşdur. Peyğəmbərlər, şahlar, xəlifələr, ruhani-lər, kəndlilər, kərpickəsənlər, əlsiz-ayaqsız qarular, avara, tüfeyli şə-hər gəncləri, yeniyetmə uşaqlar, dargalar, ogrular, zəvvərlər, saray əyanları, yəhudü, atəşpərest, müsəlman, xristianlar, saray xidmətçiləri, sufilər, varlı şəhərlilər – Nizami poemasındaki adamların ümumi və qısa siyahısı belədir. Ancaq dahi şair ilk poemasında bununla da kifayətlənmir. Adəmdən başlamış müasirlərinə qədər insanlığı bütün keçmiş, bu günü və sabahı ilə eks etdirməyə çalışan şair insanı yaşı-dığı təbiətdən, canlı və cansız aləmdən təcrid olmuş şəkildə deyil, onunla birlikdə təsvir edir. Şair nədən danışrsa danışın, onu müasir həyat, müasir insanlar düşündürür, haqsızlıq, ədaletsizlik, zülm və özbaşınlıq hökm süren bu dövrünse adamları əsasən məhdud görüşlü,

tamah, şöhrət və şöhvət əsiri olan insanlardır. Nizamini daha çox kədərləndirən də odur ki, məhz belələri başqalarına ağalıq eləyir, özlərini yüksək tuturlar.

Aləmə bax, başçıları kimdir,  
Adlıların adlıları kimdir.

"Sirlər xəzinəsi" zəngin və mürəkkəb mözmunlu, yüksək sənətkarlıqla yazılmış bir əsərdir. Azərbaycan İntibahının qiymətli bir abidəsi kimi bu əsərin ehəmiyyəti ondadır ki, insanlığın nurlu sabahına, sadə adamlara məhəbbətlə doludur.

Nizaminin "Sirlər xəzinəsi" əsərinin bir neçə tərcüməsi mövcudur. Həmin tərcümələrin hər birində uğurlu cəhətlərlə yanaşı nöqsanlar da var. Biz bu nəşr üçün Xəlil Rza Ulutürkün tərcüməsini daha məqsədə uyğun saydıq. Poema Xəlil Rzanın yazdığı şəhərlər birlikdə oxuculara təqdim olunur.

Xəlil Yusifi



## **BAŞLANGIC**

Bismillahir-rəhmanir-rəhim.  
Hikmət xəzinəsinə budur açar, ey həkim!

Odur fikrin əvvəli, odur kələmin sonu,  
Nə iş görsən, Tanrıının adıyla qurtar onu.

Gəlib hamidan əvvəl, hər bir varlıqdan qabaq,  
Yaşayanlar içində əbədi odur ancaq.

Qədim, sonsuz cahanı odur quran, saxlayan,  
Qələmlərin boynuna boyunbağı bağlayan.

Səxavət qaynağını o qaynatdı binadan,  
Bütün var olanları yalnız odur yaradan.

Pərdəli fələklərin pərdəsini açandır,  
Pərdəli iş görənin sırrını saxlayandır.

Güneşin kəmərinə ləl ilə zinət verən,  
Torpağa həyat donu, suya təravət verən.

Könül sahiblərinə əxlaq, hikmət göndərən,  
Ruzu uman kəslərə ruzu, nemət göndərən.

İdrakin hər telinə düzüb inci, mirvari,  
Düşüncənin gözünə işiq gətirən Tanrı.

Uca, pak alınlara səcdə nişani vurar,  
<sup>10</sup> Cahanın şahlarına qızıldan tac qoydurər.

Tədbirlə bişənləri çiy bilib, verər bada,  
Suçluların üzrünü qəbul eylər dünyada.

Məhsər günü qoruyar, hifz eləyər qorxağı,  
Alımların könlündə olar tədbir qaynağı.

Hər sıfəti, vücudu əzəli və əbədi,  
Kainatın varlığı, yoxluğu əlindədi.

Heçdir bu iki cahan ülviyəti önündə,  
Bir nəfəsdir ömrümüz əzəməti önündə.

15 Tapılarımı cahanda onunla bəhs eləyən?  
Varmı ondan savayı "Bu mülk mənimdir!" deyən?

O vardi, hələ yoxkən yer, göy, ucalıq, alçaq,  
Varlıq yoxa çıxsa da, o, daim var olacaq.

Çox gəzdi, çox düşündü peyğəmbərlər, alımlar,  
Tanrı vuran düyüni aça bildilər məgər?

Onun elmi əzəldən dəryadır, necə dərya!  
Onun əbədiyyəti səhradır, necə sohra!

Əvvəli ibtidasız, axırı intəhasız,  
İlli, sonu olmayan onun özüdür yalnız.

20 Sənin vücudundakı cənnətə huri verdi,  
O nərgiz gözlərinə mərifət nuru verdi.

Dirilərin, sağların bütün koşməkəşləri,  
Yalnız Tanrıya təslim, Tanrı görür işləri.

Cahanda ondan savay hər şey gəldi-gedəri,  
Yalnız odur əbədi, müqəddəsdir cövhəri.

Yerin kəməri dağlar, gültac qoyan torpaqlar,  
Yalnız ona minnətdar, yalnız onu soraqlar.

Kərəmi nur dalında gizlənmişkən bir zaman,  
Uzaqdı gül tikandan, şəker isə qamışdan.

25 Elə ki, səxasıyla kəramət abad oldu,  
Yoxluğun buxovundan bu varlıq azad oldu.

İki-üç viran kəndin solmuş Ayı, ülkəri,  
Necə əngələ salmış oylənən fələkləri.

Dügün açılmayıncı qaralırdı hələ də,  
Gecənin zülmət saçı gündüzlərin əlində.

Göydə min-min gövhəri sapa düzdü Yaradan,  
Sildi yoxluq tozunu gecənin saçlarından.

Tulladı səmalara bu iki-üç çəmberi,  
Yeddi dügün vurmaqla qandalladı yerləri.

30 Günə, Aya don biçdi öz əlilə Yaradan,  
Birinə ağ ipəkdən, o birinə qaradan.

Səfəra buludlarını dənizlərdən çıxardı,  
Çəmənlərdə Xızr üçün abi-zəmzəm yaratdı.

Gecə rəngli torpağa verdi gündüz badəsi,  
Tökədə daşın ağızına neçə şəfəq qətrəsi.

Birləşdirib, yoğurdu, qaynatdı suyla odu,  
Necə də xəlq elədi durrū, bir də yaqtu.

Ləlin ciyərlərinə nəyi verdi, bax, tanı:  
Torpağın ürəyindən qızıl-qırmızı qanı!

35 Səxavət bağçasına təzə bir nəfəs qatdı,  
Söz quşunun səsini fələyədək ucaldı!

O, nitqin bağçasına xurma verdi – ətirli,  
O, qulaq sədəfinə söz gövhəri gətirdi.

Qovdu şirin yuxunu göz pərdəsi dalına,  
Can köynəyi geydirdi bədənin zülalına.

Atdı yerin saçını qucağına alemin,  
Vurdu üşyan damgası yanagına Ademin.

Yudu zerin üzünden alçaqlığın izini,  
Bahar buludlarıyla qanlı gülün heyzini.

40 Ulduzlarla sildi o, göydən hisi, dumanı,  
Reyhanlara tapşırdı əsib keçən sebəni.

Bu torpağın qanını göstərdi bir gül ilə,  
Əqlin nəbzini tutdu ürəyin öz əlilə.

Qəmi dağtsın deyə sevincə gülüş qatdı,  
Zöhrəni göylər üçün şən çalğıçı yaratdı.

Gecə dönüb onunçun müşk, ənbər satana,  
Qulağında halqası, qul olmuş hilal ona.

Sözün əli uzundur, dartındı yaman-yaxşı,  
Tanrı dərgahındaki daşla yarıldı başı.

45 Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar,  
Qapısından əlibos qayıtdı nalan, naçar.

Çox vurnuxdu düşüncə, anlamadı sırrını,  
Göz axtarıb tapmadı Tanrıının bənzerini.

Ağlı dedi: – Aradım, ədəbsiz addım atdım,  
Ədəb onun özüymüş, yene ona qayıtdım.

Seyr elə pərgarının ucundan düşənləri,  
Axtarır bizim kimi, onu gəzir hər biri.

Sidrə ayləşənlər ona sarı can atar,  
Onun darvazasını döyür ərşə çıxanlar.

Zəncirilə bağlanıb feləklərin bileyi,  
Onun sövqüylə çarpir yerin, göyün ürəyi.

Ürək canın önünde paklığıyla öyünər,  
Ancaq onun yanında «adi torpagam» deyər.

Bu dünya nemətləri önünde birce dane,  
Güllerinin yanında İrem bağı – əfsanə.

Nizaminin torpağı güc-quvvət almış ondan,  
Xirdaca bir danədir Tanrıının dərgahından.

## TOHVİD VƏ MÜNACAT

(*Tanrıının birliyi haqqında və Ona yalvarış duası*)

Ey bütün varlıqlara bu dünyada can verən,  
Gücsüz torpağa belə qanad verən, qan verən!

55 Bayrağının altında ayləşib bütün cahan,  
Sən özündən doğuldun, biz sənin cəlalından.

Varlığında görünmür nə surət, nə də törkib,  
Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib?

Dönmez, dəyişməz varlıq tapılarsa o, sənsən,  
Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən.

Sən – yaşarı və sonsuz, bizsə – gəldi-gedəri,  
Hökümüzədir kainat, yerin, göyün mehvəri.

Kim verib feləklərə bunca qüdrət, iqtidar?  
Bu qazana sənintək can duzu atanmı var?

60 Başlangıcsız varlığın cahana hayqırmada:  
“Mən həqqəm!” Səndən savay kimdən qopar bu səda?

Sən olmasaydin ərzin səbri, səbatı, inan,  
Eşqin bağırı çatlardı, adın çekilən zaman.

Ela ki, bəlli oldu comərdliyin, kərəmin,  
Dağlar ilə yükləndi kürəyi bu aləmin.

Lütfündən, kərəmindən doğmasayıdı kainat,  
Bu yerin göbəyində olardımı heç səbat?

Səcdə boyunbağısı səninlə tapmış nizam,  
Səndən savay kiməsa tapınmaq bize haram.

Kim səndən danışmasa, qoy lal olsun dünyada,  
Kim səni düşünməsə, biryolluq getsin bada.

Ay – gecənin saqısı qədəhindən pay umar,  
Adının şərabından dağ quşu – əsrik, xumar.

Tanrım, götür pərdəni, görün öz birliyinlə,  
Əsirgəmə, qaldır, at, pərdə mən olsam belə.

Göstər necə qulunmuş bu fələk, bu asiman,  
Aç, tulla dünynları, dünynsız qalsın cahan.

Əmr elə, qoy doyişsin əyyamin hər ayəti,  
Qoy saralsın qarşında ulduzların surəti.

Bu dillərin sözünü sən özün al qələmə,  
Sənə borcu qalmasın, qələm çək bu aləma.

Bütün zülmətbazähləri kor eylə, ulu Tanrı!  
Bütün cövhərpərostlər, əmr et, rədd olsun barı.

Sındır altı guşəli bu kürsünü, dağıt, qır,  
Qopar doqquz pilləli bu minbəri, zamandır!

Qaldır Ayın camını, vur bu Yer kürəsinə,  
Çırp Zühəlin daşını Zöhrə piyaləsinə.

Aç, dağıt gecələrin boynundan mirvarını,  
Gecə-gündüz quşunun sindir qanadlarını.

75 Qopar palçıq ləkəni sən bu yerin üzündən,  
Bir kərpic de qalmasın qəlibinin izindən.

Bu toz-torpaq gecəni sil fələyin alınından,  
Açıq bir alın kimi işıqlansın bu cahan.

Nə vaxtacan sürəcək atını təzə rüzgar,  
Əmr et, köhnə dəbləri, köhnə pərdəni qaytar.

Vur fələyin boynunu, qopar, bir konara at,  
Durğunluqdan, yürüşdən xilas olsun kainat!

Su səp, sönsün cahanda zülmün odu, ocağı,  
Bu havanı, bu yeli endir Yerdən aşağı.

80 Yandır münəccimlərin dəftərini, kül elə,  
Harda günpərest var, gözlerini kor elə.

Neçin batır-çixır Ay? Vur, dağlışın Ay bürcü,  
Aç pərdəni, yormasın bizi xəyalın gücü.

Təki Tanrılığına ürokdan inansınlar,  
Bir heç olduqlarını qarşındaca qansınlar.

Çoxumuza qiyırsan. Qırılan çox, batan çox,  
Fəqət, səndən gileyə heç bir kəsin üzü yox.

Tök qanını, çək dara! Kim səndən hesab istor?  
Kimin haqqı çatar ki, qimildansın tük qədər?

85 Nitqə gelən insana könül zövqü verənsən,  
Hər cana idrak adlı yanar məşəl verən sən!

Hökmün ilə uzanır gecənin mənzilləri,  
Gedən günler əmrinlə bir də qayıdar geri.

Səndən nə öyrəndi çərx? Daim sabit qalmagı!  
Dirilik suyu aldı səndən bu dünya bağı.

Qomzəli nəstəronı yellər açdı, yoxsa sən?  
Dönüb oldu tutiya torpağının feyzindən.

Qönçələr kəmor çəkib "Qulunuq!" söyləyirlər,  
"Bütün cismimizdəki can səndədir!" deyirlər.

Qul Nizami həmişə sənə duaçı bəndə,  
Kandarının tozudur o, hər iki aləmdə.

Sən onun can evini mərifatla abad et,  
Qurtar onu zəncirdən, dördən, qəmdən azad et!

## İKİNCİ MÜNACAT

Ey hələ biz yox ikən var olan ülvə, uca!  
Biz ölümdən sonra da ey, əbədi qalacaq!

Dövrən sənin ömrinən cilov çəkən nökəri,  
Yəhərini daşıyır fələyin çıyınları.

Biz ki, sənin qapını döyen dilənçi – yazıq...  
Qulaqları qapıntıq həlqəli qullarınıq.

Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz,  
Heç bir könül tikənə minnatçı olmadıq biz.

Qorxumuz da səndəndir, ümidişim də sənsən,  
Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən.

Köməksizlik, çarə qıl, sənsən ümid yerimiz,  
Sən də qovsan qapından, kimə yalvararıq biz?

Damğalı itlərinik, üstümüzdə damğan var,  
Yalnız bu cür itlərlə şahlar şikara çıxar.

Sənin bağındanıq biz, na deyim artıq-əskik?  
Boynubağlı qulunuq, damğalı itlərinik.

<sup>100</sup> Bu nə dildir, ilahi, nələr gelir başıma:  
Desəm, peşman oluram, deməsəm, yenə peşman.

De, sən hara, mən hara? Bu gücsüz qollar hara?  
Mən kiməm ki, tapınım ulu pərvərdigara?

Necə ürək eləyib o ümməna girər can?  
Necə, hansı hünerlə su içər o bulaqdan?

Vəsfində dilim dönməz, sıxar məni eyiblər,  
"Tanrı dərk eləyen dilsiz qalar" deyiblər.

Ciy sözlərim göstərir sizdən xəcalətimi,  
Əfv elə, əsirgəmə mendən mərhəmətini.

<sup>105</sup> Dərgahına gələndə özümüzü itirdik,  
Sənin səxavətinə böyük ümidi gətirdik.

Ey dördlilər hamisi, yar ol qəmxar ol bize,  
Çarəsizlər çarəsi, elac et dərdimizə.

Karvan sovuşur, baxın, bizsə qalmışq geri,  
Kimsəsizlər kimsəsi, atma kimsəsizləri.

Söyle, kimə sıqınaq, ey bənzəri olmayan?  
Döyək hansı qapını? Yalnız sənsən eltutan.

Bizim ki qibləmiz yox sənin qapından kənar,  
Bize üz göstərməsen, üzümüze kim baxar?

<sup>110</sup> Bizi başqa kim sənə bunca yalvara bilər?  
Kim töker gözlerindən qan-yaş dolu gilələr.

Əfv et suçlarımızi, ulu Tanrı, bağışla,  
Sığınmışq biz sənə ümidi, yalvarişla.

Nizamının adına şərəf götürən Xuda!  
Sənin qulun olmağım aqalıqdır dünyada.

Onun dilinə dua, şükür ərməğanı ver,  
Səni dərk etsin deyə mərifət nişanı ver.

## PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ

Birinci nəqş edilmiş "Əlif" oxu lövhədə,  
Ağ pərdəli qapıda qismət oldu Əhmədə.

Qüdrət, səltənət verdi "Əlif" "hey" həlqəsinə,  
"Dal"-dan gərdənlik aldı, "Mim"-dən kəmər özünə.

"Əlif", "dal" ilə "mim" də tapdı hayat qüvvəsi,  
Bir dövlət dairəsi, bir kamal xəzinosu.

Firuzodən yapılmış bu əngin mavilikdə,  
Cənnət qəsrindən gələn turuncu tazəlikdə.

Turuncun da dünyada öz adəti, dəbi var:  
Öncə meyvə götürür, sonra çiçək, gülbahar.

Onun oldu birinci peyğəmbərlik bayrağı,  
Son peyğəmbər olmağın şərafəti, növraqı.

Möhür kimi verildi Məhəmmədə yeni Ay,  
Hansi zəbərcəd qaşlı üzük olar ona tay?

Cahanın qulağında onun "mim" həlqəsi var,  
Ona təslim həlqəsi iki dünyadır aşkar.

O – sahəölçən ağa, Məsih – ona qulluqçu,  
O – Tanrıının elçisi, Bu – yalnız müştuluqçu.

Təhsili olmasa da o, çox yüksəkdir, inan,  
"Əlif" ilə Adəmdən, "mim" ilə Məsihadan.

Sədaqətdə, vəfadə "əlif" gördülər onu,  
Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu!

<sup>125</sup> Məhəmməddir aləmin ən işqli nöqtəsi,  
Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi.

Cahana baş əymeyən kamil kişi olsa da,  
Öyünməkdən, kibrdən uzaq gözdi dünyada.

Şan-şöhrət tapdı "adəb" göləndə onun səsi,  
Fələklər, kehkəşanlar – kəmərinin düyməsi.

Onun horəm evində pərdəçidir hurilər,  
Ürəyindən su içir ismət, ləyaqət, hünər.

Silir günahı gözdən turbəsini ziyarət,  
Xərac aldı Məkkədən onun düşdürüyü qurbanat.

<sup>130</sup> Susması könüllərə işiq salan zoriflik,  
Qüsurlara od vurur ondakı eşq, arıflıq.

Fitnə yaratmağıyla könülda eşq oyadır,  
Ona heyran olmayan mögər bir insanmı var?

İnsanlığın ən böyük başçısı, xeyirxahi,  
Ağır başlı, vüqarlı, çevik yürüşlü dahi!

Odur əzəl dərsini əbədəcən oxuyan,  
Canını çırq edib, Tanrı nurunu yayan.

Feyzindən yardım dilər Günsən nur qaynağı,  
Ayı merac gecəsi şaqqlaladı barmağı.

Darisqal kökslərə o asiman doldurub,  
Karvanqırın ulduzun köhləninə nal vurub.

Eşidəndə ki, gəlir, dönür meracdan geri,  
Yedəklədi Boz atı sənət süvariləri.

Atının yəhərindən yapışmaq səadəti,  
Nizaminin qisməti. Gec yetişdi növbəti.

## PEYĞƏMBƏRİN MERACI

O canub hökməti – peyğəmbər gece yarı,  
Məşəl çəkib, nurlatdı dibsiz qaranlıqları.

Doqquz fələk apardı onu ənginliklərə,  
Məşəl tutan oldular yolunda Ayla Zöhə.

Göyün hərəm evindən keçdi onun sürəti,  
Yeddi iqlimi, altı tərəfi, dörd cəhəti.

Mübarək çohrəsinə görünçə gün qaraldı,  
Gecə rəqsə başlayıb, özgə bir ahəng aldı.

Ağır yuxuya getdi yad gözlər, yaman gözlər,  
Uyğun üzəngisini çəkdi... çapçı peyğəmbər.

Can qəfəsilə birgə onun könlünün quşu,  
Uçdu dünya torundan, nə gözəldi uçuşu.

Dərhal büküb atdlar, görünçə çohrəsinə,  
Mələklər qanadımı, fələklər xırqasını.

Onun can qəfəsində uçan qanadlı quşu,  
Can qəlibi qəlbindən xeyli yüngül olmuşdu.

Addım-addım can atır sanki yar nefəsinə,  
Allah çekir onları vüsal məsafləsinə.

Ona dikib bu yolda iki cahan gözünü,  
Səcdəsinə qapandı görən kimi üzünü.

Başı hər çur rütbedən çox uca olduğundan,  
Bir mənzil əvəzinə yuz mənzil kəsdi, inan.

Hundür axurlu Rəxşî köyü tərlə islatdı,  
Yəhəri son mövqedə şax bir ciyinə atdı.

150 Göylər – dəniz sədəfi, o sədəfin gövhəri,  
Başına taç qoymağə apardılar irəli.

O ətirli gecədə çərx öküzü nə çaldı?  
Bəlkə yer öküzdən min-min gövhəri aldı.

Səmai yolçuluğun müştuluğu gör nədən:  
Kəməri – Cövza bürcü, tacı – Xərçəng bürcündən!

Başaq bürcü parladı, nur salxımı yaratdı,  
"Sünbüllə"ni götürüb Aslan bürcünə atdı.

Tərəzinin düzəldib Zöhə bir cüt pərinə,  
Ölçdü qutlu gecənin vəznini, dəyərini.

155 Siqlitinin önünde səcdə qıldı tərəzi,  
Daşdan, tərəzidən də ağırdı onun vəznini.

Qalxdı, Əqrəb bürcünün yanaşdı quyuğuna,  
Süsənber nəfəsindən bir məlhəm verdi ona.

Yay bürcü kamanından ov yıxan bir ox atdı,  
Çəpiş-Çüdey bürcünü zəhirmardan çıxardı.

Balıq qarnına girmiş Yunistək Hut bürcündən,  
Dolça bürcündən keçdi, Yusif doğdu hüsündən.

Təxti Sürəyya təki Quzu bürcündə qurdu,  
Dərhal çöllərə çıxdı çiçəklər ordu-ordu.

O connot bağçasının gülü, lalesi yandı,  
Yer üzü başdan-başa yaz ronginə boyandı.

Gecə gündüzə döndü. Günorta günü par-par,  
Sərvlər gül açdırılar. Məcüzəli bir bahar.

Dönüb bağa baxmali, görməkün nərgizləri,  
Sürməyələ sərmələndi onun nərgiz gözleri.

Yeddi qatlı göylərdən adəb dərsi öyrənən,  
Peyğombər üzr istədi bütün peyğəmbərlərdən.

Neçə ilduz pərdəsi qədəmində dərbədər,  
Bayrağını daşıyır ağ çiyində mələklər.

Gecənin göbəyində dil-dodağının mişki,  
Atının ayğında aypara bir nal təki.

Bu qaranlıq gecədə ataşmidir parlayan?  
Yoxsa şimşek saçılır Bürağın dırnağından??!

Göyərçin qılıqlı at tərlənmə, kəklikmidir?  
Bəlkə qumru quşudur, yoxsa hüma tək gedir!

Firuza qübbələrdən çıxdı yeddinci qata,  
Əl-əl gəzən gül kimi çatdı ilahi taxta.

Qolsuz bir köynəkmidir Sıdr ağacı əyninə?  
Ərşin yaxası dəyir onun əl-ətəyinə.

Üzgün yoldaşlarını yormuşdu göy yolları,  
Bükülüb qanadları, qırılmışdı qolları.

O, azmış qərib kimi heyrət içərə yürürdü,  
Yalnız ulu Tanrıının qapısını döyürdü.

Keşik çökən mələklər izlədilər yolunu,  
Çəkilib, kəcavəda təkcə qoydular onu.

185  
O yolcusu olmayan yolda tokco açıb iz,  
Gedirdi, bir qodəmi o birindən xəbərsiz.

O, əsrar pərdəsinin bayıldı qapisında,  
Ondan başqa heç bir kəs çatmamışdı bu qata.

186  
Ayağı kainatın başında bir qızıl tac,  
Ərşin özü də bu çür ülvə nemətə möhtac!

Üstündən qələm çəkdi hər nə varsa cahanda,  
Ərş üstündə ucaldı bayraqını bir anda.

Can qorxusu içinde sayıqlar kon kainat,  
Verdi can ölkəsinə bədən mülkünə sovgat.

Ərşin son nöqtəsində yolçuluq başa çatdı,  
Ürək, can işləri də cana, ürəyə yatdı.

Hansı yerdən galibsə, homən yero çapdı ruh,  
Xəyal tapa bilməyən bir gözəllik tapdı ruh.

187  
Addım-addım yürüdü, mənzili ilk çatdı o,  
Göylərin libasını əynindən çıxartdı o.

Güçü geldikcə getdi. Çıxdı hünər yolları,  
Bu sonsuz təbiətin yaxasından dışarı.

Əzəməti, hümməti pak bir aləm yaratdı,  
Mənzili bilinməyən ülvə bir qata çatdı.

Qurşağından yapışib onu ucaldı qeyrot,  
Yüyündən yapışib, guşədən çəkdi heyrot.

Yürüso də, canında bir yorğunluq duymadı,  
Aradı həndəvəri, gazdiyini bulmadı.

188  
Mənliyindən keçincə, tapdı arzu-kamını,  
Tanrı mərtəbəsində aldılar salamını.

Vüsal əli döşündə, aldı töhfə gülünü,  
Cah-cələl sarayının qaldırdı ağ tülünü.

Ayaq gedib-gelməyi həvalə etdi başa,  
Qəlbin gözü nə gördü? İlahi bir tamaşa!

Seyr etdiyi o nurun harda tayı, misli var?  
Nə zaval dəyə bilər, nə xoyal onu qavrar.

Aşıqlıyi elə bil gözünə işiq verdi,  
Görünməyən Tanrıni aşiq gözüyle gördü.

Lakin, onu görməyin məkanı, zamanı yox,  
Zamandan və məkandan çünki çox ucadır, çox!

O idrakın gözündən gizlənə bilməz heç vaxt,  
“Onu görə bilmərik!” deyənlər kordu ancaq.

Tapındığını görmək bir səadətdir, bəli,  
Mütləq görülməlidir O, mütləq görülməli!

O pərdəni görməyə məkan varmı? Məkan yox.  
Yürüməyə, çatmağa zaman varmı? Zaman yox.

O pərdənin ardını görməyi bacaranlar,  
Məkanı tapmasa da, laməkana yol tapar.

Tanrı sıfətlərini inkar küfrdür saqın,  
Cahil olma, nə yönü, nə yeri var Allahın.

Tanrı var, fəqət onun mənzili, məqamı yox,  
Məkana möhtac olan Tanrı sayılarmı? Yox!

Həzəret Məhəmməd onu başqa ölçüylə gördü:  
Ürək, idrak gözüylə, zəka gücüyle gördü.

Haqqın hazırladığı meydən içdi Peyğəmbər,  
Bizim də qəlbimizə damızdırı bir qədər.

O, Tanrıının lütfünü nəfəsində sanırdı,  
Tanrı çökir nazını, o, isə nazlanırdı.

Şəker təbəssüm ilə süslənib dodaqları,  
Dua etdi Tanrıya: – Bizə nicat ver bar!

Xəzinədən zəngindir onun hümməti qat-qat.  
Qəlbindəki hər murad açdı o gün qol-qanad.

Elə ki, qüvvət aldı Tanrıının qəbulundan,  
Yenə emal evinə üz qoydu müdrik insan.

Eşqin çazibəsilə qöt etdiyi səfəri,  
Birçə nəfəs içində bitirib, döndü geri.

Ey sözü dilimizin duzu, qəndi Peyğəmbər!  
Canımıza dərmandır saçdıqın otır, anbor.

205 Səxavətin nurlatsın bu dünyanın gözünü,  
Nizamiyə yardım et, tamamlasın sözünü.

## PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ

Yeddi uleduzun nuru, doqquz fələye gültac,  
Tanrı elçilərinin ən ucası, son yalvac.

Əhmədin ayağında əql özünü toz sanıb,  
Yəhərinin tərkine iki cahan bağlanıb.

Odur naz sehərasının yeni açmış sünbüllü,  
Gizlinlər dənizində ən saf gövhərdi könlü.

Saçları gündüz belə şölə verər sünbüllə,  
Dişləri qərq eləyər Güneşi durrə, lelə.

Şokor dodaqlarını daim açsaydı əgor,  
Ondan utanmadımlı sədəf bağrında gövhər?

Bir daşın da könlünü qırmayan həssas kişi!  
Daşlar necə qiydı bos, sindirdi inci diş?

Əlindən hər şey gələr, kim olarsa bağlı daş,  
Qara-qura sövdaya meydan açar o kütbaş.

Məhəmmədin dürrünü sindirməsaydı əgor,  
Öyüñə bilərdimi o daş məgər bu qədər?!

Dar ağız qutusuna daş dövdü, düşdü gövhər,  
Gövhər daşdan doğulur, obosmı söyleyiblər?

Qan bahası verməyə məgər daşın pulu var?  
Peyğombərin ağızını neçin yaraladılar?

Daşın ağızından çıxan yüz-yüz mirvari məgər,  
O bircə siniq dişin avəzini ödəyər?

Qara mədəndən çıxan min-min işıqlı inci,  
Məgər ola bilərmə bircə dişin ödənci?

Zəfor onun dişinin qan bahasıydı yoqın,  
Bütün eani-cövhəri zəferində, zəforin.

Ağızını qanla yudu, qoruyub muradını,  
Başı üstə ucaldı mərhəmətin adını.

Siniq dişi kökündən yerli-dibli çıxardı;  
Böyük zəfor naminə şürə edib, onu atdı.

Vaz keçdi könlündəki bütün arzularından,  
Bir arpa dayorında gözündə iki cahan.

Onun döyüş orduzu döyüş meydanında ər,  
Əli bayraq əvəzi, dili sıyrılmış xəncar.

Haqq xəncəri dilinin nə ehtiyacı dişo?  
Məgor dişli xəncərlə gedərlərmi döyüşə?

Qoy ondan zövq alanlar diş bohsını unutsun,  
Hamı atsın tikanı, gülündən dosta tutsun.

225 Bağlar güllo doluykon kim tikandan bohs açar?  
Sapa inci düzərkən ilana lüzummu var?!

Onun gülü üstündə bülbülləşib Nizami,  
Feyzindən açılıbdır təbi qızılğul kimi.

### **SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ ÜÇÜNCÜ GÖZƏLLƏMƏ**

Ey varlığı on temiz ruhlardan daha temiz!  
Ruhuna canım fəda! Ulu peyğəmbərimiz!

Sənən rəhmət yurdunun ton ortası, morkozi,  
Qəloominlə silindi hər zohmotin nöqtəsi.

Sən Əcəm şahlarının həmişəlik şahısan,  
Ərəb yolçularının Ayısan, ponahısan.

230 Yolu göstərməsən də, yol tapırlar sayəndo,  
Baş kətxuda özünən, kəndə heç dənməsən də.

El baxır, heyran qalır kərominin sırriño,  
Təkçə tamaşa etmək olmaz təkklik pirino.

Şirin xurma yediyin qonaqlıq süfrəsindən,  
Xırda-xuruş hansı pay gətirmisən, söylə sən?

Dil aç ki, insanlıqa bal kimi sözler gərək,  
Ağız suyunla bitən həqq xurmasından dörək.

Ey gecə saçlarıyla gündüzlərə səpən nur.  
Sənə eşq atəşimiz dirilik suyumuzdur!

Ağıl sənin üzünün məftunudur, ey qoca!  
Məftunların nə qədər? Saçlarının saniyə.

Çərx – sənin kəmərinin ilgəyində bir kölə,  
Səhər – gülər üzünün günəşindən bir şölə.

Bu günahkar aləmi günahdan qurtardin sən,  
Ötirləndi müşkünlə yerin göbəyi, əhsən.

Türbənin təsirindən Ərbəstan – gülüstan,  
Ölkənin hüdüdləri müşk ətri bağı-bostan.

Bağ demirəm, torpağın cənnətdən də yaxşıdır,  
Süleymanın mehindən, o təxtdən də yaxşıdır.

Sənə ibadət qılan Kəbəni od qarsımış,  
Mübarek dodağının gül suyuna susamış.

Sənin təxtü-tacını daşıyır cahan, bəşər,  
Təxtin – bu Yer kürəsi, tacın – səma könüllər.

Kölgən yoxdur, çünki sən böyük əql işığınan,  
Yaxud Tanrı nurunun sayəsindən bir nişan.

Dörd bayraqın – tekbirin müsəlmanlıq mehvəri,  
Beş duan – beş namazın sultanlıq növbətləri.

Düşkünlərin torpağı bağa döndü feyzindən.  
Qüdrət sahiblərinin gözü nur aldı səndən.

Merac gecəsində sən – ələmə dost, aşına,  
Ayaqların toxundu fələklərin başına.

Sən gəldin, göy ətəyi doldu daş-qasıla, zərlə,  
Göy çevrəsi süsləndi altunla, al rənglərlə.

235

240

245

Sübəhün sədəfindəki, ah, bu hansı etirdi?  
Səba müşk ətri verən nəfəsin götirdi.

Nəfəsinin saçdığı o ətri, ənbəri sən,  
İki dünyaya versən, necə ucuz verərsən!

250

Qocaman Sidr ağacı – təxtilin bir ayağı,  
Ərş sənin qəsrindəki kürsüdən də aşağı.

Ruhunun pəncərəsi – açıq, aydın bir səhər,  
O günəşin yanında ərş zərrayə bənzər.

Əzəl sübhü hüsnünü əks eləyən bir ayna...  
Onsuz yayılardımı sonin nurun dünyaya?

İki cahan başçısı, neçin yer altındasan?  
Məgor xəzinəmison, gözdən, könüldən nihan?!

Ey müqəddəs xəzina, sən ki, yerdəsən artıq,  
Bütün xəzinələri yero tapşırmalıq.

255

Yoxsulluğun – viranə, vücudun xəzinədir,  
Hamiya yetən kölgən şamına pərvanədir.

Fəleyin eyni çərxi – ahının hədəf yeri,  
Dolçasının çənbəri – quyunun yaş kendiri.

Bu ağ, qara dünyanın sultanları – Ayla Gün,  
Peykin olub yolunda, xəbərcidir səninçün.

Ağıl şəfa arayır – onun Loğmani sənsən,  
Ay yol tədarükündə – canı, cananı sənsən.

Qalx, vüsal umanların gecəsini gündüz et,  
Nizaminin təbini işiqlandıır, ulduz et.

## PEYĞƏMBƏRİMİZƏ DÖRDÜNCÜ GÖZƏLLƏMƏ

Ey Mədina köynəkli, Məkkə pərdəli gözəl!  
Günəş nə vaxta kimi kölgədə qalacaq, gəl!

Aysan ağor, nurundan bir şöle göndər bize,  
Gülson ağor, bağından otrın gölsin təptəzə,

Canlarını dışına tutub yol gözləyənlər,  
İmdad istər, ey dada yetişən sevgili ər!

Durma Ərəb çölündə, Əcəm yurduna atlan,  
Gecə o qara, gündüz ağ köhlənlə qanadlan!

Elə tazələndir ki, son bu köhnə dünyani,  
Tutsun səsin, nəfəsin qoy hər iki cahani.

Sultanhıq et, əmirlər səni sultan biliblər,  
Özün oxu xütbəni, sükut etsin xətblər.

Torpağın xilafətə bir gül çələngi atdı,  
Heyhat, fitnə küləyi gül otrını dağıtdı.

Çök ipini, toxtdən endir asudələri,  
Bulaşış abidlərdən tomizlə bu minbəri.

Gəlib evə soxulan bu cinləri qovla, qır!  
At ölüm quyuşuna alçaqları, amandır!

Qoyma basıb yesinlər, onlar qarınquludur,  
Ləğv et iqtalarını, qudurmasın hər quldur.

Cənsiz cısimlərik biz, son buyur, can ol bize,  
Hamımız qarışqayıq, gəl, Süleyman ol bize.

Başçı sansən, bəs neçin başsız qalıbdı karvan?  
Mərkəz sansən, bəs neçin bayraq qalxır kənardan?

Bir yanda roxno salır, bir yanda tor qururlar,  
Dinimizi gözündən, uroyindən vururlar.

Sən şeytanın üstüne Öməri göndər, ya da,  
Əmr et, Əli vuruşsun bu vuruş meydənında.

Saçını ay üzünə Yəmən tülü kimi sər,  
At bu Yəmən cübbəni, ay camalını göstər!

275 Kəməri bərk çökib, vur qapı bağlayanları,  
Bu bir neçə alçağı bir az da alçalt barı.

Beş yüz əlli doqquz il uyudun, yatdın yetər!  
Oyanıb məclisə gəl... yaxındır ulu günlər.

Qalx ayağa, əmr elə, oyat sən İsrəfili,  
Qoy üfürüb keçirsin bu bir neçə qəndili.

Gizlən sərr pərdəsində, xəlvət yaşa, sayıq ol!  
Biz hamımız uyğuda, bari bir son ayıq ol!

Dünya – ölüm, qan yurdu. Son qoy bu afətə son,  
Mərd əlini uzat, tut hamımızın əlindən.

280 Kənlündə haqdan savay məgor bir dlik varmı?  
Sənə qovuşan kəslər başqa bir şey umarmı?

Qayıq gözüylə bir yol qoca dünyaya baxsan,  
Hər müşkülü açacaq, zülmü yandıracaqsan.

Barmağının ucuyla işarə qıl fələyə,  
Bütün varlıq verilər sənə sovqat, hədiyyə.

Əfv eləsen bir ovuc toza, gülə dönəni,  
Qiyamətdə, məhşərdə axı kim qınar səni!

Aç pərdəni, aşıqlər görsün hüsnünü bir dəm,  
Sevincdən xırqəsini atsın qoy iki aləm.

Nizami ruhu səndən xoş xobor gözləməkdə,  
Sənin baharın onun könlünü süsləməkdə.

Vəfa qoxusu göndər mənə gül nəfəsindən,  
Bəxş et bir dilənciyə Suleyman mülkünü sən.

## PEYĞƏMBƏRİMİZƏ BEŞİNCİ GÖZƏLLƏMƏ

Ey yalvaclar tacının ən qiymətli gövhəri,  
Sultanlara taç verən ağ günələr peyğəmbəri!

Yad da sənə möhtacdır, ümmətindən olan da,  
Çörəyini yeyənlər nə qədərdir cahanda.

Adın ilə başlanır beytimin başlangıcı,  
O həm də qafiyətək söz sonunda baş tacı!

Bizim bu viran kəndə gəlincə bir işaret,  
Sənin ruhun, Adəmin cismi qurdum imarət.

Əllərinlə bəzənmiş bu təzə mülkə ehsən,  
İlk kərpici Adəmdir, son kərpici özünsən.

Həm Adəmsən, həm də Nuh, yox, onlardan ucasan,  
Onların vurduları düyünləri açısan.  
Adəm bir bugda daddı, ağır günaha batdı,  
Tövbəsi – bir gülşəkər, tövbə dadına çatdı.

Sənin atrin Adəmə tövbə yolu göstərdi,  
Kandarının torpağı onunçun gülşəkərdi.

Sözünü şəker bilib, tövbə edərkən Adəm,  
Gülşəkər də əl çekdi, inan, şəkerliyindən.

Tanrı qəbul topunu yaratmışdı əzəldən,  
Könüllər meydanına atdı onu qəfildən.

Adəm öz çovkaniyla topun önündə durdu,  
Hamadan tez, birinci zərbəni özü vurdu.

Ancaq atı şığıdı saman dalınca sağa,  
Yazılıq top aciz qalıb, qıslıdı bir bucağa.

Nuh təşnəydi, bu dünya süfrəsinə yanaşdı,  
Çəşmə çıxdı yadından, tufan başından aşdı.

<sup>300</sup> Növbə çatdı, İbrahim köhlən səyirtdi... heyhat,  
Çatdırmadı mənzilə, üç dəfə büdrədi at.

Könlü darixan Davud zilə qaldırdı bəmi,  
Amma, səsi çatmadı, dağılmadı dərd-qəmi.

Ədəb-ərkan gözledi, alqışlar Süleymanı!  
Peyğəmbərlik tacını umub, axtarmayana.

Atıldıqı quyuda Yusif nə tapdı? Dolça,  
Bir də dolçaya bağlı uzun ip gördü ancaq.

<sup>305</sup> Bezdi quru aləmin yolculuğundan Xızır,  
Bir də gördü ətəyi çeşmədə islanıbdır.

Musa çatdırmı kama, camdakı şadlığına?  
Əlindeki şüşəni çırpdı Ərni dağına.  
Məsiha bu qıdaya tamah salmadı... Bəli,  
Çünki xalqın önündə ləkəliydi, ləkəli!

Tekcə özün bacardın bu işi, bu hünəri,  
Heyran qoydu qeyrətin, iradən fələkləri.

Möhürləndi bu namə sənin öz ünvanınlı,  
Tamamlandı bu xütbə dövrünla, dövranınlı.

Qalx! Bu fələkdən qat-qat gözəl bir dairə qur,  
Fələk bunu bacarmaz, Sən bəşəre arxa dur.

Xütbonın meydanıdır föloyin sahifəsi.  
Çövkənin ucunda bir topdur Yer kürəsi.

O yoxluq alomindən bir toz da ucalmayıb,  
At çap, meydan sonındır, heç bir kimso qalmayıb.

Fanilik noçdır ki, dağtsın piyaləni?  
Alçaq yoxluq kimdir ki, silsin dünyadan səni?

Yoxluğun ayağını yoxluq içinde bağla!  
Faniliyin əlini faniliklə ayaqla!

Nəfəsi dilsizlərə dil verən ey hünərvər!  
Yaralı ciyərlərə məlhəm qoyan peyğəmbər!

Sənin yolunu tutan ağıl qan dəryasından  
Dartıb can gəmisi, sahilə çıxmış müdam.

Yurdunun qapıları – doqquz çərxin qibləsi,  
Altı gün yaranmış ərz – saçının həlqəsi.

Bircə tük əskik olsa sənin məğrur başından,  
Mübarək saçların tək pərişan olar cahan.

İdrakınla oxudun hətta yazılımayanı,  
Əqlinlə işıqlatdın beyin adlı cahanı.

Hər sözə, hər cümləyə həssas yanaşdin daim,  
Ta ki, sənin sözünə barmaq qoymasın heç kim.

Özgələrin sözünə barmaq qoyuruq bir az,  
Ancaq sənin sözünə heç kəs irad tutamaz.

Sənin qapının tozu – qovut, şəkər əvəzi,  
Cövhəni yoğurmuş püstə, xurma çərəzi.

Bir ovuc qovudunla qırx gün dolanmaq mümkün,  
Məhəbbət sohrasını gəzib seyr etmək üçün.

Nicat sübhü ver mənə, ey dağım, ey dayağım!  
Sən dirilik suyumsan, mən do sonin torpağın.

Canımın behiştidir daşın, torpağın sənin,  
Cahanimdır, canimdır türbən, gül bağın sənin.

325 Rüzgar olum, dolanım o türbənin başına,  
Toza dönüm, qarışım torpağına, daşına.

Torpağından gözünə sürmə çökər Nizami,  
Yəhərini daşıyar sənin quləmin kimi.

Torpağımı isladıb töbərrik bilir boşor,  
Monim do torpağımı saçlarına çəksinlər.

## İSLAM PADŞAHİ MƏLİK FƏXRƏDDİN BƏHRAM ŞAH İBN DAVUDA ÖYGÜ

Bu mavi dairə ki, kainatı çevrelər,  
Burda bir nöqtə kimi düyünləndim bir səhor.

Yox əlimdən tutanım, ayağımı açanım,  
Kölgənəm, üstümde bəs hüma qanadın hanı?

330 Ayağım bu torpağa batıb dörindən dörin,  
Qollarımsa bağlanıb kəməndilə göylərin.

Mərdin ayaq tozuna başımı qurban dedim,  
Bəzən ayağımla yox, dizlərimlə yeridim.

O qədər nurlandım ki, şöləm düşdü hər yana,  
Dizim üstü çevrildi qalbimin aynasına.

O qədər zövq aldım ki, o mənəvi güzgüdən,  
Gözümün güzgüsünü yönəldim hər yana mən.

Ta görüm hansı güzgü işiq salır gözümə,  
Görüm hansı ocaqdan şolə düşür üzüma.

Zəka nozori daldı cahan dairəsinə,  
Baxdim bu mavi qövsə, baxdim yan-yörəsinə.

Dada yetdi hümmətim, sezdim, anladım bunu:  
Nemət, səxavət əhli hökmər olduğunu.

Ey uca taleli şah, tacımızsan, ulusan!  
Bu firuzə bağcanın son qızılıgül kolusən.

Sən – ümid qaynağı Xızr, sən – İskəndər güclü şah!  
“Məcəsti”ni şərh edən bilginlərə qiblegah!

Xilqətin mehvəridir sultanının qüdrəti,  
Onun vəsfində enmiş göydən Məqsud ayəti.

Tək odur fəlak təchi, Süleyman üzüklü şah,  
Ufūqlərin güvəncisi – Məlik Fəxrəddin ancaq.

Davudluq iddiası eyləyərsə, haqqı var,  
Onda müğənni səsi, Süleyman sorağı var.

Hümmətilə yüksəldi İshaq bayraqı aşkar,  
Ona zidd çıxdı yalnız İsmaili zindiqlər.

Altı qütbə addımlar, yeddi qatda təxti var,  
Doqquz göye hökmər, Behram – ulu tacidər!

O öz behramlığını açıb göstərsə bir an,  
Behram Gurun nəsibi yalnız gor olar, inan.

Əzmilö, cürətilə şahların sərvəridir,  
Bılık xəzinəsilə alımlar rəhbəridir.

Xəlqə cahan mülküñü bəşərə cələyən bahadır,  
Həm Ərmən hökmərə, həm Rum padşahıdır.

318

340

345

\*\*\* 50 \*\*\*

Səltənətin şərəfi, xilafətin qəlbidir,  
Rum elinin fatehi, Əbxazın qalibidir.

O, bütün kişilərdən aqıl, ədalət əhli,  
Hər bir çomərddən üstün, kərəm, səxavət əhli.

Dövlətinin ulduzu nur saçır fələklərə,  
Sədəf kimi qapısı can verib neçə dürre.

350 Bahıqla, incilərlə dopdolu bir denizdir,  
Dərya kimi dalgalı, bulaq kimi təmizdir.

Eşsiz, nadir bir yaqut nur saçır kəmərində,  
Ləl mərcan kəmərli Günəşin qənşərində.

Görün, mavi pəncərə nə söylər ucalıqdan,  
Pəncəsiz qalacaqdır ona pəncə qaldıran.

Karvan zəngi fələyin qulağını partılaşdır,  
Qızığın nəfəsi Ayın şüşəsini parçalar.

Məsuddu, bəxtiyarı dünyaya göz açanda,  
Daha gözəl olacaq aqıbəti cahanda.

355 Səxavət qədəhinin saqısı, lütfkarı,  
Onu sonsuz yaşatsın sonu olmayan Tanrı!

## HÜZURUNDA YER ÖPƏRKƏN SÖYLƏNİB

İnsanlıq mayasının şanı-şərəfi, ey şah!  
Sənin azəmetinlə işıqlanır bu dergah.

Qəlebələr gətirir fələk sənə... seyr elə,  
Doqquz fələyin qarın bir sırrınla hamilə.

Yerin, göyün qulağı ağ sədəf olmuş sənə,  
O kəşkin qılincinin zəfər incilərinə.

\*\*\* 51 \*\*\*

Gecə qılinc çalan Ay daim öündə naçar,  
Qılincının ucunda qalxanı parçalaran.

<sup>360</sup> Qılincına düşən su Fərat çayı tək coşğun,  
Qırıb sürahisini o, dirilik suyunun.

Qopardığın tufanda yuxuya gedən insan,  
Nuh olsa da, böğülar, sağ qala bilməz, inan.

Keyxosrovu Cəmşidə bir göstərər piyalən,  
Güneş pərvanəsini yandırar nurlu çöhrən.

Mənim aslan üreklim, sən igidlər yixmisan,  
Aslan söylədim, xeyr! Sən min aslan boğmusan.

Orman aslanlarından fələk bəlkə də qorxmaz,  
Ancaq səni görəndə zağ-zağ əsər o qorxmaz.

<sup>365</sup> Vuruş vaxtı bu ciyər, bu mərd ürek kimdə var?  
Hünərləri hardadır hünerdən dəm vuralar!

Bu göy qübbə altında həmdəmisen bəşərin,  
Çoxunun ciyindədir murad verən əllərin.

Kəramətli, tədbirli bunca vəzirlərin var,  
Fəqət, yalnız mələklər sənin əlindən tutar.

Zamanın üzüyünü sənə bəxş eləyib bəxt,  
Verdi Süleyman təxti, qızıl ayaqlı bir təxt.

O Tanrı ki, bəxş etdi sənə gənclik, məmləkət,  
Özü kōməyin olsun, əskilməsin bu qüdrət!

<sup>370</sup> Ayaq basdığın torpaq qızılı, zərə dönür,  
Səni yada salanda zəhər şəkərə dönür.

Mey içməsə səninlə Firudun məqamlılar,  
Zöhhakın zülm ilanı ciyinlərindən çıxar.

Mey iç ki, mütriblərin, saqilərin var sənin,  
Qəm yema ki, ağ günün, simü zorin var sənin.

Ölkənin bel sütunu, sultanlar sığnağısan,  
Qılincınlə, tacınlı güc-qüdrət qaynağısan!

<sup>375</sup> Ey tac alan, təxt alan çırpışmalar rəhbəri,  
İldirimdən betərdir qılincının kəsəri.

Xəzinələr saçırsan xəlifələr sayığı,  
Birinə tac verirsən, birinə təxt ayağı.

Neça tac üstündədir sənin zəfər qılincın,  
Şahlar xəzinəsindən axıb gəlir xəracın.

Ayağına baş qoyan fələklər yüksələr,  
Səni sevən könüllər bəxtəvərdən bəxtəvər!

Sayəndə bayquş belə xoşbəxtdir hüma qədər,  
Zirvənə ucalan baş qədəmin olmaq istər.

Haqqı inkar edənlər qayıdır həqiqətə  
Səndən şikayətçidən gedirlər şikayətə.

<sup>380</sup> Düşmənlerin nal kimi dara çəkilib batur,  
Rəxşinin yer dağıdan dırnağı altındadır.

Yeddi fələk, yeddi göy – kəmərinin toqqası,  
Səkkiz cənnət də sənin bayrağının şaqquşası.

Kimin ki başı sənin hökmün altında deyil,  
Onun tacı başına bir ilgək olacaq, bil.

Hər elmin tacidi, fənnin memarı sənsən,  
İki aləmin canı, can birliyi özünsən.

Bir qulaqburmazı ver, ədəb alsın səxavət,  
Yandır sözün şamını, neşe saçın qoy sənət.

Sən öz quluna geydir cahanın cübbəsini,  
Nizamiyə bəxş elə qəbul rayihəsini.

Ətli-canlı olsa da sözüm, kəlamım... Yenə  
Anqlayır, yetinçə sənin ürfan süfrənə.

İncisiz, ləlsiz qalib bu dənizlə bu mədən,  
Ona əlinlə mərcan, ağızınla inci ver sən.

Fəqət piso, dargözə vermə zərrəcə imkan,  
Oxlardan yaqt saç, qılincından da mərcan.

Taleyin fələk kimi məsud, bəxtiyar olsun,  
Hər işində, gücündə bəxtin sənə yar olsun.

Uğrunda can qoyanlar, ox tutanlar nə qədər...  
Ağbəxt mənəm, qarabəxt səni istəməyənlər.

Zəfərlərin başımız üstündə bayraq olsun,  
Düşmən başı qələmin ucu kimi vurulsun!

## KITABIN YAZILMASI SƏBƏBİ

Mən ki təzə bir gülə şərqi bəstələyirəm,  
Mən ki sənin başında bülbü'ləm, bilir ələm.

Dedim: sənin kəndində bir zəng çalsın əllərim,  
Sənin eşq ocağına mən de bir nəfəs verim.

Heç kəsin yalan sözü əsir etməmiş məni,  
Dilim, qələmim demiş yalnız qəlbim deyəni.

Təzə söz caduları, oyunlar göstərən mən,  
Yeni heykəl yaratdım yeni qəlibli sözdən.

Ona səhər kimi pak ədəb öyrətdim ancaq,  
Sehr pərdəsi tikdim, dan yeritək üzü ağ.

Ədəbdədir şahlığın, dərvişliyin nüvəsi,  
Ondadır ilahının neçə sırr xəzinəsi.

Nə şəkerim üstüne gelib yad arı qonar,  
Nə də mənim bal arım yadlardan şəker umar.

Bu cür dənizdə Nuhun əlindən düşor sıpor,  
Xızır isə dolcasını bu suda qırıb gedər.

400 Yaratdım bu gözəli, püşk atdım şahlar üçün,  
Adın çıxdı falımda, necə xoşbəxtəm bu gün.

Bir cüt namə yazılı qeyrat, qüdrət adından,  
Hər ikisi hər iki Bəhram şaha erməğan.

Onun yazdığı əski mədəndən doğulan zər,  
Bu "Sirlər xəzinəsi" – tazə dənizdən gövhər!

Bayrağını qaldırdı o mərd Qəznədən göya.  
Sənsə vurdun damğanı Rum elində sikkəyə.

Baxma ki, o damğada söz qızılla yazılıb,  
Ondan qat-qat üstündür mənim damğam, qızılım.

405 Mənim yüküm, xəracım onunkundan olsa da,  
Matahimə müştəri qat-qat çoxdur dünyada.

Şivəm qərib görünse rədd etmə, ey şəhriyar,  
Azca nəvaziş görse, qəriblikdən qurtular.

Mənim təzə sözlerim bar gətirdi bağ kimi,  
Özgəsinin neftilə yanmadı çiraq kimi.

Bu nemət ki, süfrənə qoyuram – ərza bəlli;  
Hələ birçə kimsənin ona dəyməmiş əli.

Bax dadına, duzuna dadlıdırsa, nuş olsun,  
Dadsızsa, yaddan çıxart, unut, fəramuş olsun.

Axşam əl uzadırkən fələklə bir təama,  
Sən mənim də qarşıma bir tığa qoy, unutma.

Sənə məhəbbətimi vəsf etdim döñə-döñə.  
Qoy sənə qul xidmətim iftişar olsun mənə!

Vəfasını gördüyüüm hər sultandan daha çox,  
Sənə bağlanmağı mən üstün tutdum, şübhə yox.

Vəfa ilə bitəcək sənə xidmətim daim,  
Qalmayacaq gözümüzə bir mətləbim, bir əhdim.

Əbədilər qəsrinə, şahlıq adlı büsata,  
Mədh yazan şairlər xeyli yiğisibsa da.

Nizaminin yanında ədəb gözlərlər yeqin.  
Nizami – Nizamidir, bəs onlar kimdir, deyin?

Şairlik zirvəsinə mən ki çoxdan çatmışam,  
Daldə qoyub tay-tuşu, köhlənimi çapmışam.

Mən ki söz almazımdan odlu qılınc yaratdım,  
Arxadan gələnlərin boynunu vurub atdım.

Elə yüksək zirvəyə qalxmışam ki, baxın bir:  
Ayaqlarım ən uca başların üstündədir.

Elə yüksəkdəyəm ki, yalnız orda uçaram.  
Öz hümmətimə layiq yer istər, yol açaram!

Sənin fikir nurunda təki qalxım, yüksəlim,  
Ayağın dəyən yerə təki baş qoya bilim.

Ayaq tozun olum ki, baş çəkim kəhkəşana,  
Əl verməsən çatmaram, inan, şöhrətə, şəna.

Dedim: bir-iki aya şahın hüzurunda mən,  
Yeröpmə adətinə təzələrəm ürəkdan.

Heyhat, çıxış yolum yox... dəmir hölgəyə düşdüm,  
Bağlı qapı dalında çox qaldım, çox döyüdüm.

Qabıq qoydum yolunda. Dedim: qaya, daş yarım,  
Təki sənin yanında yüksəlsin etibarım.

Gördüm arxam, önmə do aslanlarla doludur,  
Qılıncıclarla kəsilmiş yolum – ölüm yoludur.

Qılıncıclarla qapanmış bu ölkədə, qoy dedim,  
Ən uca, güclü səslə sənə bir xıtəb edim.

Çəkdim sənin qapına qaynayan söz çeşməmi,  
Özüm yerimdə qaldım bir qum danəsi kimi.

Mən sənin qabağında bir zərrəyəm, ey Günsə!  
Səhər dualarımı qəbul eylə, fikirləs.

İnci dolu dənizin atdı, tutdu təbimi,  
Kəmərindən asıldı ürəyim daş-qış kimi.

Nə qədər ki həyat var, hər keçən gündüz olsun,  
420 Gecə şahlıq gövhərin qoy min-min ulduz olsun.

Gör nə qədər parlaqdır sarayda böxt ulduzun.  
O qəsrin bu qəsrən bir az da üstün olsun!

## SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA

İlk dəfə tərəpənəndə sözdən güc aldı qələm,  
Sözdən doğuldu ilk hərf... şahiddir bütün aləm.

Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,  
Öncə söz cilvələndi. Sözdən can yaratdılar.

Sözdən bir səs, bir nəfəs gəlməmiş... inan məno:  
Can girmədi palçıqdan xəlq olunmuş badənə.

433 O gündən ki, qələmlə kağız çatdı şərəfə,  
Cahan açdı gözünü, sözü gördü ilk dəfə.

Söz olmasa... yerində dünya donardı, sözsüz,  
Nə qədər söz dedilər, yenə əskilmədi söz.

Söz – canımızdır. Eşqin lügətinə baxsana!  
Biz sözük, gövdəmizsə yalnız xarabaxana!

Yalnız qələm gücünə düşüncələr saxlanır,  
Misra söz quşlarının qanadına bağlanır.

Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,  
Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?

Düşüncənin evvəli, rəqəmin, sayın sonu,  
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.

Tacıdarlar özü də tac söyləmişlər sözə,  
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.

Gah sözün bayrağını çəkərlər eldən-elə,  
Gah qələmin yazdığı saçar dünyaya şöle.

Bayrağını en uzaq ellərə sancan da söz,  
Qələmələ en yeni iqlimlər acan da söz.

Bomboş fikrə, xeyala təslim olan kəslərə,  
İlham üz göstəribmi məgər barı bir kərə?

445 Biz ki gözlerimizi sözə dikmişik artıq,  
Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.

Damarları donanlar sözdə tapar atəş, köz,  
Bağrı yanalar üçün dirilik suyudur söz.

Sözdür bərbad aləmin abad qalan guşesi,  
Bu fələk sürfəsinin ən dadlı azuqəsi!

Hər boyadan arı söz, ömür – günsən, ömür – gün,  
Dillə vəsfini vermək bəlkə də qeyri-mümkün.

Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,  
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.

450 Söz tapa bilməsəydi candaki şah damarı,  
Can kəlefin ucunu – aləmi tapardımı?

Sözlə keşf eləyiblər hər qaydani, hər yönü,  
Həm təbiət mülkünü, həm şəriət möhrünü.

Mədən söz və qızılı təklif edib sərrafa,  
Sərraf tərəzisində söz qızıldan çox baha!

Təzə söz, köhnə altun... hansı hakim kəsilir?  
Söz hara, qızıl hara? Bunu sözdoğan bili!

Öz qüvvəsile gedər söz qasıdi... tövşüməz,  
Söz qaldıran dağları qaldıra bilməz heç kes.

455 Söz gümüşü yanında qara torpaqdı dirhəm,  
Qızıl hansı itdir ki, onu sözə tay biləm?

Heç kəs əyleşə bilmez sözdən yuxarı qatda,  
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.

Sözdən xəbersiz qalır könüldən xəbersizlər,  
Sözün yozumu sözdən daha şux, daha dilber.

Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,  
Qoy sözə təzelənsin Nizaminin nəfəsi.

## ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ

Ölçülüb biçilməmiş dağımıq sözlər belə  
Sözsə... zərgər yanında bənzər gövhərə, lələ.

461 Ölçülüb-biçilərsə inca fikir, inca söz,  
Nə qədər gözəlləşər, olar ürəyinca söz.

Kim ki sözə söz qoşub tapar haqqın səsini,  
Sözlə iki aləmin açar xəzinəsini.

Bu xəzinəni yalnız açar tapanlar açar,  
Yalnız söz ərlərinin dilləridir bu açar.

Sözün tərezisini quran ulu hökmədar,  
Sözün aşıqlarını sözlə etdi bəxtiyar.

Ərşin bülbülləridir cahanda söz qoşanlar,  
Məgər özgələrinə tay tutularmı onlar?

462 Düşüncə atəşilə pərişan olan zaman,  
Mələklərlə gəzərlər, mənzilləri asiman.

Sözdənən – nur sacan peyğəmbərin kölgəsi,  
Ərzin işiq pərdəsi, haqqın yanar nəfəsi.

Mətanət meydanında kimlər tutdu gör səfi,  
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!

Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,  
Peyğəmbərlə şair haqq, qalanlar haq görkəmi.

Şairin süfrəsində şirin xurmalar ki var,  
Xurma deyil, bəlkə də ürək parçasıdır.

470 Ürəyin dişlərlə qoparılmış söz, fikir  
Torpağın dimdiyiylə cilalanmış incidir.

Hikmət qaynağı şeri hər gün alçaldıb bir az,  
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.

Kimin söz pərdəsində ahongı var, sehri var,  
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.

Dizi üstə söz yazıb, ölkələri tutan kəs  
Dünyada heç bir kəsin qapısında baş oymoz!

Dizinə dirsəklənib fikrə dalan sənətkar,  
Sözlə iki cahanın dövlətinə qazanar.

475 Əyilən möğrur başı ayağımı salamlar,  
Dirsəklənər dizinə, kamanlaşar sənətkar.

Öz kaman halqasını qırmaq istəyən şair,  
Bükülüb açılınca, təb üstündə dikəlir!

Bükülmüş qaməti lə sanki həlqə olanlar,  
Fələyin qulağına bəzən min həlqə taxar.

Bu hoqqabaz fələyin qarşısına sənətkar,  
Bircə hoqqa yerinə neçə daş-qası çıxardar.

Söz köhləni qızarkən... sənətkarın ürəyi,  
Dodağını öpməkçün yırtar köksü, köynəyi.

480 Şairin ləl dodağı o zaman ki, açılar,  
Yeddi gøyün, Günsün yaxasını parçalar.

Şairin ilham adlı cəsur bir atası var,  
Dünyaya oğul kimi ər misralar bağışlar.

Şair qozbel fələyi qul eyləyər özünə,  
Qulluqdan azad olar, özü köçəsə sözünü.

Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,  
Dilsizlərə dil verər, susmazları susdurar.

Hər gözələ can verən inca söz memarıdır,  
Sen şaire vurul ki, o söz bəstəkarıdır.

Müştəri ulduzumu söz ovsundan şair?  
485 Ya harutun sehrini qırıb pozan Zöhrədir?

Yəğmaladı bu kəndi qaçaq-quldur athılar,  
Şer adlanan bu dağı alqaqlar alçaldılar.

Ağlı başından çıxır. Görün, sözbaz nə qədər...  
Sözü abırdan salır şer, söz çeynəyənlər.

Mən qanım bahasına yetirdim can meyvəsi,  
Necin su qiymətinə satılsın könül səsi?

Dad alındən, ey fələk, söyle, haçaq, bəs haçaq,  
Beli kəmərli mərdlər zülmündən qurtulacaq?

Başda gözdürilməli sənət düşdü ayağa,  
490 Açı ayaqdan qandalı, dönder sözü bayraqa!

Qızıl üçün, zər üçün sinov gedən həriflər  
Sənətin sikkəsini, görün nəyə veriblər?!

Qızıl sözü qızılı dəyişənlər alçalar,  
Zülmətə işiq salan ləli verir, daş alır.

Sənətinin bilənlər ən uca dağdan uca...  
Bu işıqlı zirvəni kimlər alçaldı bunca?

Sultanın qızılından zərli əba geyənlər,  
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.

Fəqət, saf cıvə kimi zər qəmi çəkməyən kəs,  
495 Dırı qalar, sultanın qılıncını gömirməz.

Madam ki, baldır sözün, ucuz satma onu sən,  
Rəvamı söz şəhdini çibinlərə verəsən?

Sənə vəfəli yoxsa, umma hətta vəfəni,  
Sormasalar, söyləmə hətta xoş bir duanı.

Şəriət elmi səni adlı-sanlı bilməsə,  
Girişmə şairliyə, uyma yırtıcı nefsə.

Şəriət elmindədir şairin şair gücü,  
500 Söz de ki, kəmərindən nur alsın Cövza bürcü.

Şerin qaldıran səni, Sidrə əyləşdirər,  
Sənə ən uca qatda şahlıq, sultanlıq verər.

Hökmdarlıq şərəfi qazandırar söz sana,  
Söz hakimi demişlər söz yaradan ozana.

Feləkləre ucalan bir söz yaratmayınca,  
Fələk kimi süst olub oturma bikar, bica.

İsmətli ol əriyib baş əyən şamlar sayaq,  
Gündüz təvəzö əhlili, gecələr ayıq-sayıq.

O zaman ki, ilhamın aşib-dاشar, qızışar,  
Çərxin köhlən atını ram edərsən... yumşalar.

505 Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,  
Dünyanın şah əseri sənin qismətin olsun.

Lovğalanma, görəsən də gövhəri əllərində,  
Ondan da əlasını ara öz içərində.

Qızışma, sözü bir az ehtiyatla bəyən sən,  
Sən ki, uca rütbəli söz yarada bilənsən.

Söz yolunun başına bayrağını dikənlər,  
At çapar, Güneşi – top, Ayı – çövkən eləyər.

Sənətkar duymasa da nəfesində od, söyle,  
Azaltmaz sürətini hətta bir nəfəs belə.

510 Təfəkkür meydanında oddur şair üreyi.  
Yazığı gəlse belə, dalda qoyar fəleyi.

Cəbrail qanadını at edib çapar şair,  
İsrafilin telindən yelpəzə yapar şair.

Yol vermə ki, tarlanı təpdalasın hər yetən,  
İnci düzdüyün sapın ucunu göstərmə sən.

Əncirin qol-budağı bomboş qalardı yayda,  
Ənciryeyən olsayıdı bütün quşlar dünyada.

Bu şivənin, bu dilin mahir ovçusuyam mən,  
Doyer məni görməyə, şairlər xasiyam mən.

Hər hürəyə köçürdüm şeri, şeriyəti mən,  
Çıxardım meyxanədən, ucaltdım səneti mən.  
518

Birdəfəlik tullayıb zünnar ilə xırqəni,  
Zahidlər, rahiblər də gəlib tapdlar mən.

İndi mən al-qırmızı bir qonçəyə bənzərəm,  
Quzey rüzgarlarını durub burda gözlərəm.

Aşkarlasam, car çəksəm bakırə sözlərimi,  
Səs salaram cahana qiyamət suru kimi.

Mən söz cadugəriyəm, təzə, köhnə hər nə var,  
Mənim məftunum olar, mənim heyranım olar!  
520

Butün sehrbazları mat qoyur sehrim mənim!  
Mələkləri aldadan əfsundu şərim mənim.

Gəncəm – Babilim mənim Harutu yandırmada,  
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.

Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,  
Dilim – ruh aləminin lisanidır, gözdür.

Duz-çörəyim bilirəm öz cadugər şərimi,  
Halal sehrim sindirir harutun hər sehrini.

Ürəyinin şəklidir Nizaminin sözləri,  
Mənim halal sehrimlə daim canlı, dipdir!

## GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA

“Qalxanını at suya!” – dedi Günsər torpağa,  
525 Özü də qalxanını atdı, qoydu qıraqa.

Gördü can verir Günsər, cahan bir az daraldı,  
Onun saralıb-solan süpərindən rəng aldı.

Qonşuları – ulduzlar yaraqsız görüb onu,  
Dərhal qılınc çəkdilər vurmaq üçün boyunu.

Öküz bürcü – boynunda neçə muncuq, sədəf, zər  
Yıxıldı, üstüne xəncər çəkər Ay-Ülkər.

Əl qaldırıb, incidi Ay öz süd nənəsini,  
Gündüz zinqirovuya gəzdi göy qübbəsini.

Qaranlıqdan qorxaraq nənə dayə əl atdı,  
530 Torpaqdan fərəh dolu neçə məcun yaratdı.

Məsiha nəfəsindən şəfa saçdı Yer Aya,  
Qara sevda oduna su səpdi duya-duya.

Sərin şərbət verdilər sanki təşnə xəstəyə,  
Atdı qara sövdəni, Ay qalxdı yerdən göyə.

Xəstələnmiş qəmərdən boşaldı bir ləyən qan,  
Qara mürəkkəb kimi qaraldı bütün cahan.

Üzə çıxdı gecənin içindəki rəngləri,  
Qəza söyüdü, faş etdi üzüqara kafəri.

Hər lahzəsində cilvə, hər nəfəsində bir naz,  
535 Neçə hoqqadan çıxdı gecə – köhnə hoqqabaz.

Ayın ağ rəndi üstə qızılğullar tulladı,  
Zöhrə öz qavalından gümüş pullar tulladı.

Mən belə bir gecədə yalqızam, çıraqım yox,  
Nalı çəkən bülbülməm, gülüstanım, bağım yox.

Ciyərimin qanını qatdim ürək sözümə,  
Ürəyimin suyundan od çılodım üzüme.

Bir az götürür-qoy etdim, öz qəlbimlə qonuşdum,  
Bir öyüd kitabını andım, ardınca qoşdum.

Gizli bir hatif mənə dedi: – Möhtac olanda,  
Borcun qədər al ki, verməyə gücün çata.

Nə üçün su səpişsən pak, təmiz atəsinə?  
Yel kimi yedək atı axı nə lazım sənə?

Dərd gətirən torpağı burax, girsin tabuta,  
Şölə verən atəsi bəxş et parlaq yaquta.

Ox atma ki, hədəfin öz düşüncəndir sənin,  
Atın öz ayağındır, qamçını az vur, çəkin!

Yaramaz bundan artıq qəflətdə ayləşəsən,  
Canında su qalıbsa, könül qapısına səp.

Bir qəlb hekayası de, bu göy qübbə içinde,  
Xoş bir nəğmədi dünən təmiz, mavi biçimdə.

Qaçaq-quldura bənzər beş duyğudan uzaqlaş,  
Səninki qəlb yoludur. Qəlbə dərk etməyə qoş.

Uçur Ərş aləminə bədəndən qurtulanlar,  
Cəbrail qanadını taxır ruhuna onlar.

İki dünyani atan tutur qəlb dünyasını,  
Ruh aləmində tapır nemətlərin xasını.

Gərəksizdir bəlkə də, təbiətdə göz, qulaq,  
Üzəvari pərdəyə dustaq olmuşuq, dustaq.

540

Qönçə qulaqlarına pambıq tixamışan ki...  
Aldadar gözün səni, get, işə sal idrakı.

Bağda güla, nərgizə neçin səcdə qılırsan?  
Onlar sənin əlindən lələdəğdilər, inan!

Hər cür eybəcərliyin aynasıdır gözlərin,  
Od üstüne su tök ki, heç nə görə bilməsin.

İnsan təbiətdə dəllallıq şakarı var,  
Bəri başdan ən aži qırx yaşımi nəqd umar.

Ancaq qırx yaşı çatmaq ən böyük məsuliyyət!  
Səfər xərci gərəkdir, bir də zəhmət, məşəqqət.

Qırx illik dərslerini təkrar etməkdən el çək.  
Yetər, efsun oxuma! İndi sənə dost gərək.

Ürək dostun az isə... bircəsinə barı tap,  
Qəmlərini silməyə bir könül qəməxarı tap.

Qəm yemə, qəmlərinə ortaq olanın varsə,  
Dərdin boynunu sindir, bir həmdərd tapılsara,

Ey dərdə ilişənlər, qəmə əsir düşənlər!  
Sizə dost dəyanəti dayaq deyilmə mögər?

İki nəfəs tutuşsa, tapsalar bir-birini,  
Bir anda min kədərin qırarlar dizlərini.

İlkin xoruz banında sübhün otri saçılар,  
İkincidə ulduzlar zanbaq-zanbaq açılar.

İkinci xoruz banı imdadına çatmasa,  
Birinci rüsvay olar, batar qara bir yasa.

Bir iş görə bilməzsən təklikdə sən, ey naçar!  
Ara, axtar, yarı tap, yaranı yar sağaldar.

550

İnan, nemət sayılmaz cahan səltənətləri,  
Min qızılıñ bir dostdan üstün deyil deyəri.

Yer üzündə hər kəsin dosta ehtiyacı var,  
İllah, elə dosta ki, dar gündə dada çatar.

Mey dostları zay edər ayı, günü, həftəni,  
Beləsindən üstün bil qapındakı cəftəni.

Salxum ürəyinin sıx şirəsini, şəhdini,  
Torpağa dönməkələ al bu dünyadan əhdini.

Bil ki, ərşin sultani xəlq ederkən cahanı,  
Çəkdi, qoşa yaratdı həm surəti, həm canı.

Nehayətsiz, sonsuzdur Tanrıının kəraməti,  
Kərəm saçıb, can ilə birləşdirdi surəti.

Surət, can birliyindən qəlb aləmi doğuldu,  
Xilafət mövqeyinə çatan xəlifə oldu.

Üsto sultan xütbəsi olan bu könül ki var,  
Ruh və cisim aləmindən yaranıb açıq-aşkar.

Parlaqlığın könlünün Süheyliндendir əlbət,  
Könül cocuqlarıdır bu can ilə bu surət.

Dimağıma yetinçə qəlin səsi, sorağı,  
Çırağıma töküldü sanki beynimin yağı.

Qulağımı dil sayıb, sükut etdim bu dəfə,  
Canım hədəf kəsildi içimdəki hatifə.

Bu feyz ilə, qüdrətlə gücləndi nitqim, dilim,  
Təbim qurtuldu qəmdən, şadlıqla doldu qəlbim.

Öldü göz bulağımdan buz suları qovanda,  
Qəlbimin atəşilə qazan qaynadı canda.

565

570

575

Beş hissə – beş quldura qəzəb silləmi sıxdım,  
Onlar aciz qaldılar, mən bir az güclü çıxdım.

Bir mənzil, iki mənzil at çapdım dincəlmədən,  
İlk sıçrayışla çatdım könül qapsına mən.

Getdim canım dışimdə mən öz könlümə sarı,  
Elə bil gecə yarı ömrüm də oldu yarı.

Ruh adlı mehrabımın önündəyəm mən yetim,  
Bükülüb topa döndü mənim çövkən qamətim.

Qəddim ikiqat oldu, haram qatdım yuxuma,  
Çövkənim topa döndü, əteklerim yaxama.

Ayağım başım oldu, başım ayaqmı oldu?  
Boym topa bənzədi, çövkən sayaqmı oldu?

Əldən getdi iradəm, gözümde gün qaraldı,  
Yüzlük təkliyə döndü, teklik yüz şəkil aldı.

Səfərdaşlarım cahil, mən səfərda xamtəhər,  
Kimsəsizlik yamandır, qəriblik ondan betər.

Nə cür keçim qapıdan? Ciğir hanı, yol hanı?  
Bəlkə geri qayıdım, tərk edim bu məkan?

Qorxudan nitqim batıb. Yolum dar bir keçidi,  
Fəqət cilovdan tutan eşqim dadıma yetdi.

Döydüm qapını. "Kimdir vaxtsız gələn?" sordular.  
"Bir Adəm oğlu!" – dedim, – "Yer versəniz şad olar".

Cəld içəri çəkdilər: "Buyur, Tanrı bəndəsi!"  
Qaldırdılar, yox oldu vücudumun pərdəsi.

Sarayın ürəyindən bir səs qopdu: – Nizami!  
İçəri keç, bura gəl! – Bu səs necə səmimi.

O saray hərəminin dərhal məhrəmi oldum,  
"Gel lap içeri". – Getdim. Nurlu bir hücre buldum.

590 Ele parlaq hücrə ki, çılcıraqban, müqəddəs,  
Yaman gözler onu heç görməsin, görə bilməz!

Bir əfsanə içində yeddi hekayət kimi,  
Yeddi xəlifə burda əyləşiblər səmimi.

Ora fələk mülkündən daha böyük məmlekət,  
Torpağına can verən küləkləri nə xoşbəxt!

Orda günorta şahı gəlib başda əyləşib,  
Nəfəsəbad diyari bir azca istiləşib.

Qarşımızda qırmızı, qızıl donlu süvari,  
Zəfər rəmzi bir gəncin ləl rəngində paltarı.

Şikar keşfiyyatçısı, sərt, acıqlı bir cavan,  
Yanında qara bir qul – bir az qəmgın, pərişan.

595 Pusquda ayıq-sayıq, mahir bir kəməndatan,  
Gümüşdən zireh geyən mis bədənli pəhləvan.

Sanki onlar pərvanə, mənim könlüm şəm idi,  
Onlar pərişan... birçə mənim könlüm cəm idi.

Mən öz qənaətimlə könül mehmanı oldum,  
Yalnız könül şahının nemətinə vuruldum.

Mən könül ordusunun görünçə bayrağını,  
Üz çevirdim aləmdən, atdım hər novraqını.

600 Öz dililə söylədi könül mənə: "Ey dilsiz!  
Uçur dilək quşunu bu yuvadan, uçur tez!

Bu cür tüstü içində tutuşar odum məger?  
Mən duzam, xoşlayarmı hər duzu sütlə ciyər?

Mənim kölgəm bu dəhrin sərvindən əzəmetli,  
Addımlarım, ayağım onunkundan qüdrətlidir!

Xəzineyəm, amma ki, harun kisəsində yox,  
Səninlə olmasam da, uzaqda deyiləm çox,

Ona çox qulaq asdı mənim nitq bülbülüüm,  
Nəfəsini duyunca utandı, susdu könlüm.

605 Sıxılaraq baş əydim, bir müddət yerə baxdım,  
Qulağıma ədəblə qulluq həlqəsi taxdım.

Ustad – könül xacəsi təzələdi əhdimi,  
Fələklərə ucaldı sayəsində Nizami.

Qalmadı riyazətdən, pəhrizdən başqa yolum,  
Dedim: mən də o pirdən riyazət dərsi alıñ.

## BİRİNCİ XƏLVƏT – QƏLBİN TƏRBİYƏSİ

Ədəb dərsinə keçdi o riyazət öyrədən,  
Məni doqquz fələyin çıxardı çevrəsindən.

Yolumuz həlqə-həlqə, eyni-dolay, çən-duman,  
Fəqət, mənim ustادım sapmadı öz yolundan.

610 Ele bir yerə çatdı yolumuzun axırı,  
Tamam arxada qaldı onun dolambacları.

Sözü daşdan keçən pir bizimcən qürur idi,  
Tanrıımız olmasa da Tanrıdan bir nur idi.

O pir iki cahanda mənə gözetçi, hamı!  
Yoxsa çəkib dərdimi, qayğıma qalardımı?

İşlerimi yoluna qoymasa da bu dəm o,  
Bilirom, şəfqətini əsirgəməz mendən o.

Mənim tək ədəbsizə ədəb öyrədən o pir,  
Az qala qulum oldu, mənalıdır bu tədbir.

615 Mənim kimi qulundan bezib üz döndərmədi,  
Qənimət bildi bəlkə bir yoxsulla ülfəti.

Züleyxanın vətəni Misirdənmi o, gəldi?  
Yusifini quyudan çıxarmaqla yüksəldi!

Uyğudan qapanarkən gecənin qara gözü,  
Yandı sübhün çırığı, işıqlandı Yer üzü.

Doğdu Günsə, Fələyin nəhənk çırığı yandı,  
Gecənin qaralığı dan rənginə boyandı.

Mənim əlimdən tutdu eli çıraklı ustad,  
Gəlib çatdıq bir bağın etəyinə xeyli şad.

620 Ətəyimi artdı kədər tikanlarından,  
Gülə qərq etdi məni gül nəfəslə o insan.

Güldüm yaşıł çöldeki lale kimi, zər kimi,  
Yüz yerdən parçalandı paltarım güllər kimi.

Canını təslim etdi canımı al lalelər,  
Yaz yanaşdı, bağladı belimə guldən kəmər.

Gah qan rənginə düşdüm al qırmızı mey kimi,  
Gah da yırtdım gül kimi köynəyimi – qönçəmi.

Tez budaqqan budağa, guldən güle can atdım,  
Bir qaynağa qovuşub, su içməkdi muradım.

625 Mənim eşq bayrağım bənd olunca bir yero,  
Vəfa qoxusu geldi başqa bir yandan yenə.

Açıq deyim: bir yarın rayihəsi, nəsimi,  
Mənə ürək, can verdi İsa nəfəsi kimi.

Fırlatdı bir tərəfə mindiyim kəcavəni,  
Şəhər rüzgarlarına yar-yoldaş etdi məni.

“En aşağı! – Söylədi, – Özündən çox vurma dem,  
Enməsən, endirərəm səni mənlik textindən!”

O xəyal denizində mən ki, bir gemi oldum,  
O cənnət havasında cənnət sakını oldum.

630 Orda axır sərin su, burda od düşüb cana,  
İrmağın qiyisına at sürdüm yana-yana.

Qarışimdakı saf bulaq Günəşdən daha parlaq,  
Xızır yuxusunda da görməmiş bu cür bulaq.

Nərgizlər – oyaq gözlü, yasəmənlər yatağı  
Baxsan, uyudar səni günün günortaçağı.

Qaliye iyi behişt bu bağın qulu oldu,  
Fəlekler dairəsi onun həddi-hüdudu!

Güller qərar tutublar yarpaqlar yaxasında,  
Ətəkləri sürüñür tikanlar arasında.

635 Tulkü vermiş tikana dərisinin rəngini,  
Ceyranlar çiçəklərə göbəyinin mişkini.

Şəker gülüşü guldən xəcalet çəkən tutu,  
Məst olub, yaşıllığı qanadlarıyla tutub.

Şəhər dadlı süd kimi damır təzə otlardan,  
O südün şəkerilə məst olub ahu, ceyran.

Gelin otağı kimi süslü gül yuvasında,  
Ceyranlar gül ovlayır, böcəklər salır səda.

Necə quçaqlaşıblar, görün, xeyri gulleri,  
Gül rəngli enber üçün yelpik olub her biri.

Nərgizlər baxanların gözlerinin sürməsi,  
İlanları kor edər otun zümrüt şölesi.

Qafiyələr bəstələr orda qumruyla bülbül,  
Ağlı başdan çıxarar yasəmənlə qızılgül.

İsa dilli, nisgilli, ömrü birgünlük süsen,  
Sübə müjdə vermekdə Musanın pak əlindən.

O qədər fəryad qıldı göyərçin döne-döne,  
Axır saldı göyü də öz göyərçin rənginə.

Sultan söyüdlərinin müşk ətirli hüsnüne,  
Rüzgar ümidi əli lələ misralar qoşur yenə.

Gah bahar gəlirdi ki, salamlasın hər yanı,  
Gah gül təşəkkür ilə dindirirdi tikani.

Türkə bənzər yasəmən çöldə qurub ağ çadır,  
Çadırın ayparası Süreyyaya nur saçır.

Lalə namaz qılmağa gəlib ateşkədəye,  
Məcus hindlilər kimi əlleri qalxıb göye.

Lalənin bağı qara – ərəb yavrusu kimi,  
Türk yasəmən Yəməndə Süheyəl ulduzu kimi!

Sular yumşaqlığıyla Qaqum xezine bənzər.  
Yaşıl otla – Sincabla, qəribədir, cüt gəzer.

Bağın darvazasında çut bayraq: qızıl, sarı,  
Qapılar pəncərətək açılmış göye sarı.

Aya, ulduza çatan uca budaqlar ki var,  
İşiqlıqdan kölgəye qızıl pullar tullayar.

Günəşin qulağına kölgə nəsə piçildar,  
Təsbeh çəkən suların əlinde qum canlanar.

Sünbülün busəsindən yaralanmış nəstərən,  
Gül dodağı incimiş qoñçenin kirpiyindən.

Xeyrinin ox qabında daha qalmamış tikan,  
İster qalxana dönsün, ister dileşin aman.

655 Titrəyir salxım soyud oxla vurulmuş kimi,  
Lalənin manqalından qalxan dumanmı, çənmə?

Sanki dalğalı çəmən qanadları qalxacaq,  
Yasəmən təzəlikdən damla damla axacaq.

Burda şəker qamışı təbəssüm saçdı yenə,  
Sarı güller boyandı qırmızı ləl rənginə.

Hele sərxiş çiçeklər, sərsəri çöl gülləri...  
Gül etrile açılıb yellərin şən dilləri.

Turuncun yarpağından yaşıl görünən səma,  
Əlində qızıl narınç birdən çıxdı qarşıma.

660 Fələklər bayrağını qızıl şəfəqlə süsler,  
Yaşıl bahar güleşib, onu yixmaqmı ister?

Bu göyərən aləmin hər gülü, hər çiçəyi,  
Sanki yerin canıdır, göyərin də ürəyi.

Yaşılbaş dan ulduzu doğar hər gün dan üzü,  
“Daim yaşıl qalasan, ey bağ!” – Söyler bu sözü.

Gəlib burdan keçəndə yaşıllığını lək-lək,  
Girov qoymuşdu sanki yaqutu çalan felek.

Güneşin qaynağından işıq almış her bulaq,  
Cənnət hurilərinin gözlerindən də parlaq.

665 Otlar namaz qılrakən seldən əl suyu almış,  
Qüsəl görə şükr edib, qalxıb bir boy ucalmış.

Süleymanın ətrini alınca neçə güldən,  
Quşlar Davud səsilə nəğmə söylər könündən.

Vurulmuş qırqovulun almaq üçün qanını,  
Çil kəklik cırmaqlayır sərvin ağ dabanını.

Bağ bülbülə əmr etdi qarğayaraq qarğanı:  
– Gedin, alın canını, halaldır onun qanı!

Atrib getdiyi gündən bayquş bu gözəl yeri,  
Onun alınına yazdı fələk viranələri.

670 Əsdi Süheył rüzgarı Yəmən yellərilə bir,  
Bomboz, yaniq çöllərə getirdilər rəng, ətr.

Sürətlə qaçığından yandı lalənin bağrı,  
Sinəsinə dağ çəkdi ürək çirpıntıları.

Surətpərəst şümşadın kölgəsi əl-qol atdı,  
Az qala tər lalənin ciyərini çıxatdı.

Gümüş dirnaqlarıyla sehər üzlü yasəmən  
Titələri silmişdi gecənin gözlərindən.

Qızıl kəndirli Yusif quyu qazdı mübarek,  
Quyusu – yasəmənin çənəsindəki çökək.

675 Yahudi çalmasıtək saraldo yerin üzü,  
Su göstərdi Musa tək işiqlı əl möcürü.

O çeşmənin suyundan məlhəm düzəltdi torpaq.  
Nuş etdiyi nə varsa, geri qaytardı ancaq.

Səhərin aydınlığı sığmadı göyle yerə,  
Kölgəni gəzdirməyi tapşırıldılar yellərə.

Gunəşin dodağını sancı kölgə, axdı qan,  
Yel daradı, şəh düşdü soyüd yarpaqlarından.

Orman qımıldanarkən işıq kölgəni qudu,  
İrməğin yaxasında rənglər qol-qanad açdı.

680 Men tikan arayarkən nə tapdım: ud ağacı,  
Udla dolu manqaldı gül şaxəsi, gül tacı.

Çiçək ovçu, gül boynu – bülbüllərin minbəri,  
Bənövşənin telləri – qızılgülün kəməri.

Quşların cəh-cəhləri Davud səsindən də xoş.  
Güllər Nizamidən çox şəkər, qənd səpən olmuş.

### BİRİNCİ XƏLVƏTİN SƏMƏRƏSİ

Külək öz niqabını atınca bir kənara,  
Qəlbim, ustadım mənim könül verdi bir yara.

Gördüm bir nigarı ki, nəfəsi gül qoxulu,  
Özü qəndə qarışmış, gülüşü şəkər dolu.

685 O fitnəli, ay üzlü, ipək yaşmaqlı rəna,  
Gözəlliyyəle Ayın od vurdú xırmanına.

Zülfünün qırımları enmiş kəmərinədək,  
Başdan-ayağa göyçək, nazlı, duzlu, mübarek.

Görüb onu, duz kimi yalamaq istər hamı,  
Duzlu göz yaşı tökər anıb duzlu dad-tamı.

Qarışınca şəkərə gül dodaqların duzu,  
Dodaqların şəkəri suya düşdü, doğrusu.

Şəkər bağında ondan tutuquşu utanar,  
Tutuquşu başından gözəl, ağ çənəsi var.

690 Çənəsinin yumrusu tazə narınca bənzər,  
Turunc dadlı buxağı bəlkə gümüş, bəlkə zər.

Sərxoşları ayıldan bağ gülütək sehti var,  
Dostun verdiyi meytək tövbələri sindirar.

Təbərxuntək, innabtək qan tökən gül dodaqlar,  
Cana qıyar, şəkerin ağ başını bıçaqlar.

Qızılıguldür, yaşıldır, fəqət, qənd qamışından,  
Noğulmu, nabatmıdır? Yox, şerbət sanar dadan.

Ud ağacına oxşar xalı ciyər yandıra,  
Gündüzün sədəfində qalıyə əzən nigar!

<sup>695</sup> Xalının həsratilə yandı aşkar, gizlinçə,  
Ay öyü göy üzündə xala döndü bir gecə.

Onun ləli geconı Ay təkin nurlandıra,  
Ala gözləri bizi Gənəşdən çox yandıra.

Ürəklərin karvanı neçə fərsəng uzanar,  
Fəqət, bu şúa yollar onun ağızı kimi dar.

Məgər o daşürəkli mənə zərrəcə yandı?  
Ciyərimin üstündə ürəyim parçalandı!

Bal dodaqları sözmü, ya gülüş səpir onun?  
Hüsnü şular saçır, hər qəmzəsi bir əfsun.

<sup>700</sup> İnci qutusu kimi qapanmışdı dar ağızı,  
Aralansa dodaqlar, qənd, şəkər satar ağızı.

O hoqqanı, o dürrü elə ki, gördü eşqim,  
Elə sehrləndi ki, bu sehti yapmaz heç kim.

Ağır tay kimi atdım parlıtiya uymağı,  
Ruhum boynundan açdı hər cür xaltanı, bağlı.

O qənirsiz gözələ baxmağa taqət hanı?  
Başimdən aşan gördüm dirilik bulağını.

Ağılmı getdi əldən, divmi göründü göze?  
Dəmir qandal vuruldu sanki bileyimizə.

<sup>705</sup> Məgər mey nəşəsilə kəderi silmək olar?  
Günəşin nur qaynağı məgər gille suvanar?

Dərdlilərin yoldaşı, könüldaşı – dərd, açı,  
Şərab düşkünlərinin şərabdadır əlacı.

Ey sinəmə çəkdiyin dağdan xəbərsiz nigar,  
Sənindir ruhumdakı bu təzə bağ, bu bahar.

Mənim gözlərim çiraq, sən üstündə çiraqban,  
Sözüm – bağlı, göz yaşım – bağlı suvaran bağban.

Pərdə dalında qalan bir gözəlin siması,  
Bu gün mənimcün “İxləs” surəsinin aynası.

<sup>710</sup> Bu dolaşiq kələfin ucu tapılanacaq,  
Başım dizim üstündə – çox əyləşdim nigarən.

Yeqinlik yolu seçdim yara yetməkdən ötrü,  
Sən də mənim getdiyim yolla get, ey dost, yürü!

Yox, bu pərdəyə yadsan, dayan, şair yürüsün,  
Nizaminin işini elə Nizami görsün.

## İKİNCİ XƏLVƏT – GECƏ GÖRÜŞÜ

Könlüm – ustadım mənim qədəh vurmaq istədi,  
Bir neçə tay-tuşuna “Gəlin, dərdləşək!” dedi.

Səher kimi işıqli gecənin masasında,  
Vardı arzu edilən hər cürə nemət, qida.

<sup>715</sup> İlk baharı andıran məclis, asudə işret,  
Nə rüzgardan çəkinmə, nə də bir ayrı möhnət.

Pəncərədən girən meh buxar qoxusu saçır,  
Darda qalan Yusifin köynəyindən bəhs açır.

Gecə şahı öldürmiş gecə bəkçilərini,  
Eşqin şəkeri üstə çirpinan böcəklərmi?

Sazçalanlar pərdədə rəng arar, ahəng arar,  
Keçir vəfa bəhsinə pərdə dalındakılar.

Yerə dəymek eşqılı Süheylin qədəmləri  
Dürr üstünə ləl səpir, şəh üstünə mirvari.

720 Yanır ciyərin şamı – yanır şamın ciyəri,  
Atəşin ürəyitək ürəyin atəşləri.

Manqalda ud ağacı məclisi nurlandırır,  
Şəker saçır... şəker də udu alovlandırır.

Gül suyu şüşəsindən saçır ətri, şəkeri,  
Ağ süfrəyə zər tökür şamın al şöləleri.

Şərab noğuldan öpüş almaq üçün biqərar  
Noğul ağızından badam, gözündən şəker saçar.

725 Şəker dodaq, badam göz bir-birinin məhrəmi  
Eşq oyunu qızışır Mərtix ilə Zöhrənin.

Qulaq qapılárına çatır şirin vədələr,  
Gülüş gül dodaqlardan dirilik suyu istər.

Tükünün göbek xəzi altındadır qaplanın,  
Aslan kəmər eyləmiş göbəyini ceyranın.

Aşıqın yaxasında məşqənin əlləri,  
Rəqs edənlər məclisə saçır dürrü, gövhəri.

Şamlar əli qədəhli saqlarımı, dayanmış,  
Taslar mey aludəsi, pərvanələr bayılmış.

Uyğu nəyə bənzəyir? Qanadsız pərvanəyə,  
Təşəkkürle baş əyən şamlar dönüb şoleyə.

730 Əlindəki saziyla Zöhrə məclisə zivər,  
Dürüst bir ahəng ilə mizrab sindiran əllər.

Məclis qızıb, qeyb olub uyğusuzluq xumarı,  
Bir-birindən nur alır məhəbbət çiraqları.

O şeyi ki, təklikdə heç bir kəs tapa bilməz,  
Birçə nəfəsədə tapır onu iki həmnəfəs.

Bir-birinə verirlər sevgililər mükafat,  
Bədən bədən peşkəş, könül könülə sovqat.

O bəzənmiş hüçrədən yoxluq yükünü guya,  
Atmışlar ölüm adlı tamam başqa dünyaya.

735 Şadlıq quşu naməni qanadına bağladı,  
Sürəyyanın qırıldı yeddi qolu, qanadı.

Dan quşunun – xoruzun səsi ateş dolusu,  
Məhəbbət quşlarının ciyərinə səpdi su.

Quşcuğazlar mürgülü... xoşdur uyğunun dadi,  
Ayın əli, göylərin ayaqları bağlıdı.

Yabancılar qapıdan gire bilməz içəri,  
Pərilərin telləri – divanələr zənciri.

Müştərinin ürəyi qəm helqəsində çarpar,  
O, üzük helqəsindən bir az da xirdaca, dar.

740 Cinlər büdrəyən kəsə hücum etdikləri tək,  
Hər aşiqin ağlını başdan alır bir mələk.

Tikanları götürür kirpik ucunda onlar,  
Könül qapılárında yasəmənlik salanlar...

Xəttü xalı neyşəkər, hüsnü – könül meyvəsi,  
Cismi bəlkə də güldən, özü – bir gül dəstəsi.

Fındıq ağızı şəkər, qənd, badam gözleri xumar,  
İnnabi püstəsinin üstə incə xətmi var?

Saçlarının gecəsi “halal sehri”nə bənddi,  
Babil sehri, hind xalı ovsunlamış bu xətti.

Camalları, xalları, incə qəmzələrile,  
Döndərdilər aləmi Hindistana, Babile.

Gözüm baxdı gözüne... bir təbəssüm qazandı,  
Ürəyim bir cüt gözün başına çox dolandı.

İti dilli qəmzəsi, gör, tikanmı, ya neşər?  
Saçlarının düyüünü bizim işlərə bənzər.

Hər kamana qoymamış qəmzəsinin oxunu,  
Bir baxışla öldürür aşıqlərin çoxunu.

Qanad verir ürəyə sanki İsa nəfəsi,  
Ürəyin torpağında abi-həyat çeşməsi.

Ətri yasəmən kimi bədənində, əynində,  
Yaşmağını Ay kimi, daşıyır öz çiynində.

Gül üzü, al dodağı şəkər, badam səpmədə,  
Bəlkə pənah aparır güllər şəkərə, qəndə.

Həyat verdi, can verdi hər baxışı cahana,  
Hər kirpiyi can üçün dönüb oldu bütxana.

Gümüş tek ağı üzündə etir saçır qara tel,  
Müsəkün özü ətrini ondan alır elə bil.

Gümüş buxaq, ağı buxaq kəmər bağladı tərdən,  
Göy qurşağı yarandı Güneş yanında birdən.

Zülf – İbrahim, yanaqlar – İbrahim ateşləri,  
755 Göz – İsmail, kirpiklər – onun qətl xəncəri.

Yanağının ateşi bir dəstə reyhan oldu,  
Nərgizinin üstündə xəncər də xəndən oldu.

Mey tək yandırar səni bir busə versə əgər,  
Dodağı ölgünləri İsa kimi dirildər.

Onun tərli yanağı şəhi ağappaq nəsrin,  
Ay camalı nur saçır göydə Süreyya tokin.

Necə qəşəng açılıb hurinin ağı yaxası,  
Səhər naməsidirmi nur möhürü – tuğrasi?

Tanrı ərenlerinin hümməti, xalqın canı,  
760 O nurun divanəsi, o işığın qurbanı.

Ağız susur... qaşlarsa doymur incə söhbətdən,  
Gözlər qonuşur... çünki dil tutulub heyrətdən.

Ağ süfrəni, gör, necə gül rəngli mey bəzəyir.  
Qızıl, gümüş qədəhlər nərgizlərə bənzəyir.

Əqlin başı aylanır bu dairə içində,  
Əldən gedir ürəyin dözümüz də, gücü də.

Gülməkdən vaxt tapmayan gül ağızlar qiymət –  
Bircə ah da çəkməyə qalmayıb daha taqət.

Meğlub olub... başını səbr aşağı saldı,  
765 Fitnə iki ahəngin arasındamı qaldı?

Sədəfli saz ucaldı Davudi neğməsini,  
Nəql etdi Mahmud ilə Ayaz hekayəsini.

Nizamının şeri də bu dəm qənd, şəkər saçdı,  
Qəzəlxan ceyranların dillerində dolaşdı.

## İKİNCİ XƏLVƏTİN SƏMƏRƏSİ

Əzəlin toxuduğu bir xəlçənin üstündə,  
Ömürdən öten çäqlər yenə də öz hökmündə.

Könül mənim şerimlə salam verir qulağa,  
Gözlər alır salamı, canla dodaq-dodağa.

770 Türk gözəli gülərkən qəndin qəlbi daralır,  
Ceyranların gözündən gözlər sūrməni alır.

Kətan geyinib gəlir ay camallı türk yarımlar,  
Sökülmüş kətan kimi çatlayır dodaqlarım.

Gecənin sıfətinə işiq silləsi çırpan,  
Ay səmada sübhədək aydınlığa pasiban.

Bir az xərif dəysəydi qəmzəsinin oxları,  
Can düşüb qədəminə, öpərdi torpaqları.

İşığından islandı şamin ağı kirpikləri,  
Qışqanlıqdan ağardı çıraqın bəbəkləri.

775 Sitəmlər ki, etmişdi cövr ilə, cəfa ilə,  
Təbərrik bildi könül, götürdü vəfa ilə.

Mən – su arxi, o – çəmən, mən – yaşıllıq, o – Güneş.  
Mən yuduğum paltarı qurudurdu o ateş.

Bəhrəsindən daddığım o gecə, bostanında,  
Nəyi var, bilmışəmsə, günahkaram yanında.

O yeni doğmuş Ayın şəfəqdəndi kəməri,  
Bütün məftunlarından gizlətmışdı bəheri.

Sən demə, məftununun məftunu olubmuş o,  
Mənim eşqim – qıçılcım, onunku – məşəl, alov!

780 Deyirdik sübh açılsın bir az gec, bir az yavaş,  
Bu gecə pərdəmizə gündüz od vurmasın kaş.

Sağ çıxa bilsəydik, ah, bu gecədən gündüzə,  
Bəlkə qiyamətəcən yaşayardıq göz-göze.

O gündüzdən işıqli gecə – bütöv bir həyat,  
Yatsam, yuxumda belə bir də görmərəm, heyhat.

Mənim o gecədən xoş gecəm olmayıb hələ,  
Elə gözəl bir gecə bir də düşərmi ələ?

O gecəni bir daha görə bilmək üçün, ah,  
Əl qaldırıb göylərə deyirəm: Allah, Allah!

785 Yox, qaranlıq deyildi, aydın gündü o gecə,  
Təkcə merac gecəsi tay olar ona, məncə.

Fəleyin ləli üçün “Günəş!” deyə mələr Ay,  
O gecənin dərdindən dirilər Ay, ölər Ay.

Neçin gecə gündüzə özünü düşmən sayır?  
Bəlkə min gün içində o gecəni arayır!

Mən hər şeydən asudə. Bir də nə gördüm öndə:  
Qılinc vurur başına, səhər al qan içində!

Yandırıdı kirpiyimi qaynar Günəş, inanın,  
Göz yaşlarım bürüdü könlümün eyvanını.

790 Yağış Günün qırmızı köynəyini yudu ki,  
Pak olsun əl qaldırıb salamlarkən göyləri.

Günəşin yaratdığı hövzə sanma lal durub,  
Senin və mənim kimi min-min sənək sindirib.

Çərx gümüşlə bəzəmiş ulduzların dəstini,  
Açmış altın Günəşin qızıl sehifəsini.

Bir az yüngül oyandı ağır yatan dan yeri,  
Qaranlığın qanını tökdü qızıl xəncəri.

Mən dözmədim şəfəqin yürüşü qarşısında,  
Qalxan etdim canımı bu qılıncı, bu oda.

Çaydan sıçradı səhər – o təşnələr düşməni,  
Gecənin körpüsünü söküdü, öldürdü mənə.

Bir səs geldi könlümün təzə xərabəsindən:  
"Mükafatım, ey səhər, söylə, budurmu səndən?"

Bundan bir azca əvvəl yarım mənə yar idi,  
Qaranlığa nur saçan qızıl şamıım var idi.

Hani o şam, o gecə? Hara qol-qanad açdı?  
Uzaqlaşdı, dağ aşdı, guya heç olmamışdı.

Yemiş sənin balını, sanc onu neşterinlə,  
Pambığına od vur, od, yol tükünü, ver yelə!

Ağıllandır xamları, qorxma, olsan da qatil,  
Yanmışları yandırmaq əlində çətin deyil".

Göz yaşımı görünçə gün məni qucaqladı,  
Şəfəq və şəfqət saçdı, qan-yaş töküb ağladı.

Mənim ahımla yandı o dan yeri, o xırman,  
Günəşin od qaynağı dondu göz yaşlarımdan.

Fələk zəhər də verdi, ümid də verdi mənə,  
Gece ilanı muncuq, Güneş getirdi mənə.

Səhərin gözlərindən işiq aldım, nur aldım,  
Çox şeydən xəbər tutdum, yenə bixəbər qaldım.

Hər kim ayaqlaşırsa, bu yürüyən fələklə,  
Demək, qurucuları səhər boyda ürekli.

Aylı gecələrindən sən ey xəcıl qaldığım,  
Gündüzünün yanında üzü qara olduğum!

O gecəni vəsf edib mən ki qələm çalmışam,  
Ondan ədəb, mərifət, ondan ibret almışam.

Yalqızlıq pərdəsinin qara rəngidir gecə,  
O zülmətdə bircə nur idrak nurudu, mənco.

Manqalda ud ağacı gül suyuyla yanaşı,  
Biri xəstə naləsi, o biri də göz yaşı.

Süfrədəki nemətlər, bəxtimdəki məlakə,  
O Qədr gecəsinin xəyal nurudu bəlkə.

Bu göy qubbə altında, de, kimlərdir ucalan?  
O qaranlıq pərdəyə, o sırrə vaqif olan?

Bizə pərvanəliyi öyrədən gündən bəri,  
Həmən şamdan yaxşı şam yandırıbmı dan yeri?

Çalış sən də o şamdan bir azca nur alasan,  
Sən də Nizami kimi dönüb çıraq olasan.

### Birinci səhbət

### ADƏMİN YARADILMASINA DAİR

O zamanlar ki, eşqə səcdə qılan yox idi,  
Yoxluq içinde varlıq səssiz bir çocuq idi.

Lakin geldi o xoşbəxt yoxluqdan bu varlığı,  
Bəşər darvazasını açdı bəxtiyanlığa.

Perilərin sonuncu çocuğuydu bu bəndə,  
İnsan oğullarının ilkiydi Yer üzündə!

820

Tanrıya bayraq dikib ilk xəlifəsi oldu,  
Bayraq kimi ensə də, bir də qalxıb doğruldu.

"Adəmə ad öyrətdim, torpağını qırx günə,  
Yogurdum!" – aya gəldi təkcə Adəm şəninə.

Gözləri gah bulaşıq, gah tərtəmiz bir aləm,  
Həm qızıldı, həm sərraf, həm məhek daşı Adəm.

Göydə yaşayınların ən gözəli, ən xası,  
Təptəzə yer əhlinin o idil tek aynası.

Canının şəkli bildi insanlıq o igidi,  
Yeddi səma qolunun qızıl bilərziyidi.

Çıxdı iki beşikdən – qovuşdu cism ilə can,  
İki cövhər məğzını mənimsdəi ilk İnsan.

Odur zindan əhlinin mükafatı, xəleti,  
Ruh əhlinin saqısı, sədri, ilham qüvvəti.

Bu xılıqətin siniri, səddi – onun bazarı,  
Varlığında Allahın saflıq, qüdrət axarı.

825

O hələ süd qoxulu qırx günlük bir çocuqkən,  
Dil açdı, dərs öyrəndi qırx yaşılı müdriklərdən.

Eşqin gözəl yazısı alanında şölələndi,  
Cənnətin qucağında bir gülüstəndir indi.

Uzaq görən ən parlaq gözdən çıraq aldı o,  
Ən uca bir ağaca qondu, yuva saldı o.

Ondan dən alsın deyə cənnət quşları gəldi,  
Şərəfi qarşısında bütün başlar əyildi.

Tamah saldı kərəmin bəxş etdiyi danəye,  
Atdı ev-eşiyini, cənnətə vida deyə.

830 Şükür sənə, ey Tanrı, tələdə saralır dən,  
Deyərdimi bu şukrə? Dən qoyulmuşu qəsdən.

Tanrıya dualardan, dileklərdən yaranmış,  
Səcdəsinə az qala cümlə cahan qapanmış.

Adəmin darvazası kime qiblə olmadı?  
Yalnız birçə divanə – İblis səcdə qılımadı.

Səkkiz cənnət bağından üstünə gül səpildi,  
Bütün güllərə ləçək, iblisə dağ çəkildi.

Lakin, ey insan oğlu! Adəm gülmədi sənsiz,  
Cənnətdə bir rahatlıq, inan, bilmədi sənsiz.

835 Cənnətdə hökm etməyə tükənmişdi dözümü,  
Derd çəkirdi ki, sən də görəsen Yer üzünü.

Qelbində övlad eşqi, övlad – onun sabahı.  
Bir arpaya dəyməzdi buğda yemək günahı.

Ciyərini dağladı buğdanadan gələn ağrı,  
Buğda dənəsi kimi iki bölündü bağı.

Buğda kimi lüt-üryan, gözü-könlü qubardı,  
Nə torpağı, nə daşı, nə de ruzusu vardı.

Bildi: şuma düşməsə çatar əhdinə haçaq?  
Dəyirmana girməsə, üzü ağ olmayacaq.

840 Buğda yeyince, üzü buğda rəngini aldı,  
Bərk utandı, ay kimi, saman kimi saraldı.

Buğda qara torpağı yarışa çıxırsa necə,  
Adəm sənin uğrunda cəbrə dözdü eləcə.

Deyərsiz bir buğdaya elə ki, tamah saldı,  
Özü də buğda kimi çiplaq, lüt-üryan qaldı.

Iblisin ucbatından uğradığı həqarət,  
Buğdanın da bağrını ikiyə böldü, əlbət.

Quru torpaqda bitən sarı buğda, o gövhər,  
Ağılsızlıq, sıxıntı rəmzi deyilmə məgər?

845 İnsan buğda yeməklə bir az belkə saz oldu,  
Heyhat, buğda əslində nəhəng bir ağız oldu.

Can ipinin ucunu itirmiş, ey zavallı,  
Bircə buğda danəsi səni tələyə saldı.

Öz arpa çörəyini qənaətlə ye ki, sən,  
Adəm düşən buğdanın toruna düşməyəsən.

Yaraşmamı sənə heç iblis feline düşmək?  
Sən bir sultan şirisən, hürmə qapıda it tek!

Əgər tövbə etməsən Adəm kimi ürekden,  
Alnındaki ləkəni silə bilməyəcəksən.

850 Suçun varsa, üzr istə. Paka çıx Adəm kimi,  
Adəm üzr istəməklə, de, təmizlənmədim?

O gündən ki, meylini bir danəyə saldı o,  
Bu həyat tarlasının əkinçisi oldu o.

Adəm, gör, hara geldi bir buğda həvəsilə,  
Cənnətdən hara düşdü? Bu dünya tələsinə!

Solmuş güle bəş etdi yağılı yaz buludu,  
Sərəndibə köç edib, ismət çadırı qurdu.

Günahı ucbatından qaçıdı xeyli uzağa,  
O, öz qaralığını tökdü qara torpağa.

855 Nilçi oldu, gözündə nil rəngində asiman,  
Hindistanda çəmənler bitdi göz yaşlarından.

Felək vuran ləkəni ovcundan silənədək,  
Qarşısında göyerdi nil rəngində ot, çicək.

Ay kimi şöle saldı, Xəta türkünə döndü,  
Papağının altında Xəta zülfü göründü.

Bir yüngüllük gətirdi tövbə dağ cüssəsinə,  
Yer üzündə Tanrıının döndü xəlifəsinə.

Vəfa toxumu əkdi ağıl tarlasında o,  
Bəhrəsini vəqf etdi, bizə verdi sonda o.

860 Cənnət xəzinoçısı nə vermişdisə, ona,  
Altıqapılı evdə qoydu doqquz xurcuna.

Buyur, nuş et, bəyənsən hansı gözəl neməti,  
Bıçmək sənin qismətin, əkmək onun qisməti.

Ud inlər ki, yayılın manqalın rayihəsi,  
Eşşək cəfa çəkər ki, səfa görsün iyiyəsi.

Bəli, sənin işini səndən önce gördülər,  
Tanrıının lütfüyle sən yüksəldin, ey bixəber.

Dön bahar rüzgarına, çiçək gəmisi ol ki,  
Bostandan qovmasınlar səni tikanlar təki.

865 Qafıl olma ki, ömrün yetincə son baharı,  
Qəlbə soyuqluq gəlir, cana atəş azarı.

Aslan üreyin yoxsa, yoldan çekilməlisən,  
Demək, aslan deyilsən, bir aslan heykəlisən.

Saray qaplarında seyr elə heykəl şiri,  
Yüz zopa vursan belə, qılmadanmaz heç biri.

Felək xəleti geymək sənə yaraşır məgər?  
Ey torpaq oğlu, yalnız torpaq eybini örter.

Sənин tale ulduzun çoxdan sönüb, ey bədbəxt!  
Özün yumaq olmusan, dərdin, qəmin yekə dağ.

Dustaq deyilsən məgər? Bəs nədən ulu göylər,  
Min şəhəri tutanı bir şəhərə bənd edər?

Sən də bu göylər kimi beli bağlı ol müdəm,  
Fələklərlə ayaqlaş, irəli qaçma ondan!

Od kimi iti getmək, yanıb kül olmaq asan,  
Bəxtəvərlik odur ki, yolda yorulmayasan.

Sakit axan su kimi yaşamağı seç peşə,  
Yüngül suyun qiyməti ağır olur həmişə.

Bədən gözəllik tapır yalnız çevikliyile,  
Ruhun yüngüllüyündən can dönür qızılğulə.

Yungül əsən rüzgarlar dolaşır hər iqlimi,  
Ağırlar öz yerində qalır Qaf dağı kimi.

Tikan olma, aldanma qızılğulin hüsnünə,  
Önə bax, bənövşə tək baş oymə öz köksünə.

Divarları aynalı bu otağın içinde  
Tək özünü görürsen, hər şeyin gözü səndə.

Tək özünü görürsen sən bu ayna dünyada,  
Varlıqda yox kimisən, ömrü vermisən bada.

Nə qədər hüuduqlara, hədlərə çatsan da sən,  
Varlıqda yox kimisən, lüt-üryansan əzəldən.

Əgər kədər duzundan azacıq dadmış olsan,  
Bu duzsuz işlərindən sən el çəkersən, inan!

Əl çək zülüməndən. Uğraş vəfa yurduna birbaş,  
Yanaş ulu Tanrıya, alçaqlardan uzaqlaş!

Tanrı gözəlliyini görüb, çirkinliyi at,  
Uzaqlaşib özündən, Tanrı məqamına çat.

Üzr istəsən, suçundan birdəfəlik el çəksən,  
Dada yetən Tanrıdan lütflər görecəksən.

### ÜMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI

Adil şah yuxusunda zalim bir sultan gördü,  
Soruşdu: – Sənə Tanrı hansı cezani verdi?

Gündüzlər qan tökmüşən, ev yixib, zülm etmişən,  
885 Gecə hansı əzabı çəkdin əvəzində sən?

Zalim cavab verdi ki: – Ömrüm çatarkən sona,  
Göz gəzdirdim cahana, pənah götirdim ona.

Görüm düşkün çağında yol göstəren kimim var?  
Tanrı mərhəmetinə kim məni ulaşdırar?

Baxıb gördüm heç kəsin mənə bir şəfqəti yox,  
Hiddəti, nifrəti çox, lütfü, mərhəmeti yox.

Söyüd kimi titrədim, dözmədim bu rüzgara,  
Ürək yara, üz qara, indi gedim mən hara?

Axar suya tulladım dörd ucunu kilimin,  
890 Təkcə Tanrı lütfünə bağladım öz könlümü.

Dedim: ey ulu Tanrı, biz acizik, sən qadir,  
Bu miskin, aciz qulun səndən xəcalətlidir.

Suçlarından peşiman zavalliya rehm elə,  
Nifrinlər qazanmışam yolundan çıxməq ilə.

Ya tulla cohnənmə – en sərt cəza ver mənə,  
Ya da pisliklərimin əksini göstər mənə.

Gördü üzümde tər var – xəcalət nişanəsi,  
Üz döndərmədi məndən, kimsəsizlər kimsəsi.

895 Feyzilə qəbul etdi mənim yalvarışımı,  
Çiyinimdən dağ götürdü, sığalladı başımı.

Peşmanlıq, tövbə dolu bir nəfəs getməz hədər,  
Qiyamətdə Tanrının qəzəbini söndürər.

Ey boşboğaz, aldiğın her boş nəfəs, fikir ver:  
Bir əzab tərəzisi, bir ziyan ölçüsündür.

Boş keçmiş hər gününü bir ziyan meyarı say,  
Neçə il öldürmüsən, neçə fəsil, neçə ay.

Ömrünün tərəzisi incisizdir, ey sərxoş!  
Həyat qədəhin dolur, həyat sandıqçansa boş.

900 Tərəziyə yerdəki daşları doldurma sən,  
Bu fani muncuqları qolbağına vurma sən.

Nə qədər yığmışansa, bircə dirhəmə deyməz,  
Ömrü verdiyin sövdə bir nəfəsmiş, boş nəfəs.

Hər nə almışansa, ver, cəm etməyə can atma!  
Əlindən gələn qədər payla, bölüş, uzatma!

Belin məzлum əlindən, boyun kölə haqqından,  
Qurtulsa, qiyamətdə bəlkə taparsan aman.

Onda sənin ətəyin yetimlərə tor olmaz,  
Dullar tutub yaxandan, səndən tələbkər olmaz.

905 Köhnə, cindir döşəkli bu dünyadan sən əl çək,  
Kirli ətəyini yu, nəfsin gözünə mil çək.

Ya sən qəribər kimi ruzu yığ yol getməyə,  
Ya çəkil Nizamitək dünyadan bir guşəyə.

## İkinci səhbət

### ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR

Ey kamalı, tədbiri xilqətlərə hökm edən!  
Ayağı baş tacına dürr olan, gövhər verən!

Şahsan, şah qəsri istə, qoy görsün dünya səni,  
İncisənsə, ara, bul Tanrı xəzinəsini.

Dünyanın o üzündən kimin var ki, xəbəri?  
Səninlə məndən savay kimdi bilən bu sırrı?

910 Tanrının xəlq etdiyi ilkin əzəli nurdan,  
Hamidan çox pay alan sənsən, özünsən, inan.

Cahan – sənin öz evin, sən – bu evin açarı,  
Səninkidir bu bağın hər bəri, hər nubarı.

Əzmin, böyüklüyülə tutmuşan yer üzünü,  
Qürur yaraşır sənə, ver irəli köksünü.

Sənin dövrən bu dünya çevrəsinin dışında,  
Qiymətin iki cahan üzüyünün qasında.

Səhər göylər Günəşə gör neçin tutur ayna?  
Kimliyini tanıtsın kainata, cahana!

915 Sənin beşiyin olan sonsuz mavilik ki, var,  
Rahat yatmağın üçün gör necə yırğalanar.

Can quşu da, ölüyə can verən İsa da sən,  
Sənin tek uca xilqət varsa, ancaq özünsən.

Günəşin ki sinəsi qızıl odla doludur,  
Üzünü gördüyündən onu sarmış bu qürur.

Soruş, bircə telinə dəyərmi o ince Ay? Səndən alıb nurunu, gülümsəyər gecə Ay.	Dini sevib qorumaq sənin borcundu hər gün, Bu yolda can qoyublar haqsevərlər haqq üçün.
Sən cahanın qulu yox, gövhərisən, dürrüsən, Xoşbəxt yaşa, qəm yemə, ön cərgədə yürü sən.	Xeyirxahlığı güdmək – adillik nişanəsi, Xalqa xidmət – kişinin ən böyük xəzinəsi!
Yer üzünə bənzə ki, uca tutmur özünü, Rüzgar tek xəsif ol ki, fəth edir yer üzünü:	Ordu üçün, yurd üçün xoş diləklər bəsləsən, Bir gün yüksələcəksən yurdun nəzərində sən.
Hava çəkən, boş yerdən məhsul verən yer üstün, Havalılar yel əssə, qalxıb toz olur bir gün.	Ev yıldı, mülk uçurdu, zülmkarlar nə qədər, Tapdı dövləti yalnız xalqı incitməyənlər.
Ver qəlbini Tanrıya – xoşbəxt olmaq istəsən, Eşqin özü şahlıqdır, ele bil təxt üstəsən.	Atdırığın hər addımın düşün galəcəyini, Öncə gördükərini, sonra görəcəyini.
Soruş: harda qaldı din, təriqət qaldı harda? Deyanət getdi əldən, əmanət qaldı harda?	Çalış xəlq üçün qazan asudəlik, səadət, Xəlqi döyüñ, incidən nə qazanıb? Xəcalət!
Hansı könüllərdə ki, dindən od var, əsər var, İkinci dünyadan da xəber tutmuşlar onlar.	Təkcə öz dincliyyini güdməklə məst olmusan, Batır tədbir gəmisi, ayıl, ey sərxaş insan!
Əlində, ovcundadır hər nə varsa dünyada, Dinin dərdini çək ki, sərvətin olsun o da.	Haydi, zəbt et, mənimə gücsüzlər tifaqını, Tışqırınca basıb ye yetimlərin haqqını.
At aləmi, tut dini... var ikən bu cür imkan, Bu alverdə nə üçün aldatsın səni şeytan?	Qiyamət, məhşər günü bəs nə üzlə, söylə, sən, Göze görünəcəksən, haqq-hesab verəcəksən?
Din adlı kəhrəbanın arpa boyda zərəssi, Bir batmanlıq iksirin bərabəri, əvəzi.	Arxalanancaq dina, o qüdrətə, əzmə sən, Məger sən zərdüştüsən, günəşbaz, acgözmüsən?
Tök ətəyindən daşı, cəvahiri satın al, Dəyiş qara torpağı saf qızılı, qalx, ucal!	Bu sarışın, yuvarlaq Güneş zərnixə oxşar, Aybaşı günlərində tapar onu qadınlar.
Bu alverdə, bu yolda ruzuya çatmaq asan, Bir alıb, on verirsən, düz on qat qazanırsan.	Doqquz mixli çadırda, hər nə varsa, yaxşı bax, Zərnixbaz gelinciyin oyunlarıdır ancaq.
Bu qazancdan faydalı daha nə var cahanda? Bu ziyansız alverdən xeyir götür bir anda.	Məsih kimi mənim də bircə budur marağım: Ömrümün çrağındı qoy tez tükənsin yağım.

920

935

925

940

930

Nə vaxtacan sürəcək pərvənə kimi yanmaq,  
Çıraqlar qarşısında zəbun düşmək, odlanmaq?!

Son İsaya qəsd edən bu pərdəni qır, at ki,  
Ayaqları qandallı olasan İsa təki.

Hər kəs ki, İsa kimi duyub, sevib insanı,  
İnsafı sayəsində tutub cümlə-cahanı.

Zülm ilə tutmaq olmaz bu cahanı, bu mülkü,  
Mülkü ələ getirmək yalnız insafla mümkün!

Adil olmayanların sənə nə faydası var?  
İnsafsız sənə yalnız tufanlara tullayar.

Ədalət müjdəsilə cahanı şad eylə sən,  
İşlər gör ki, iş olsun, yurdu abad eyle sən!

Ədalət təşnesidir, inan bu gözəl diyar,  
Ədl ilə iş görənlər əbədi özül tapar.

## ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ

Ayrılıb raiyyətdən, səltənətdən, saraydan,  
Bir gün ov həvəsilə atlandı Nuşirəvan.

Bu səfərdə munisi, dostu yalnız vezirdi,  
Özgəsini xoşlamır, tək onunla gəzirdi.

Ovlaq həndəverində baxdı, birdən nə gördü:  
Düşmənin qəlbini kimi boş bir viranə gördü.

Gördü ki, bir cüt bayquş civildəşir, uçurlar,  
Şahın hövsəlesi tek araları xeyli dar.

Vəzirdən soruşdu şah: – Nə qonuşur bu quşlar?  
Nədir bu həyəcanlı qışqırışlar, təlaşlar?

Vəzir cavab verdi ki: – Ey dövrün tacidarı!  
Öyüd xoşlamış olsan, anladaram oşrarı.

Bir toyun sövdasıdır bu dərtişmə, bu söhbət,  
Bir kəbin üstündədir bu bazarlıq, məşvərət.

Bu quş verib qızını, başlıq umur o quşdan,  
Gelin başlığı istər bir az önce, bu başdan.

Deyir: bu viran kəndi cehiz verirsən mənə,  
Bir neçə xərabə də qoymalısan üstünə.

960 O biri quş deyir ki, əbəs alver etməyək,  
Şahın zülmərini görüb, qüssədən el çək.

Şah bu şahsa, gərdiş də bu cür gedərsə yenə,  
Yüz min belə xərabə cehiz verərəm sənə.

Yatmışdı, silkəledi bu cavab padşahi,  
Ciyərini yandırdı onun fəryadı, ahı.

Baş-gözünə dödüyə şah, axıtdı göz yaşları,  
Göz yaşlarından savay nə olar zülmün barı?

Barmağını dişlədi heyrət ilə, mükəddər:  
“Zülmün gücünə bax ki, quşlar da tutmuş xəber.

965 Zülmü hansı zirvəyə çatdırıb ki, gör, bəşər,  
Toyuqların bağlarını çalağanlar didirlər.

Ey dünyanın düşgüñü; qafil mən, bixəbər mən!  
Başına döyməliyəm hələ, gör, nə qəder mən!

Nə vaxtacan soydurub soyacağam elləri?  
Yaddanmı çıxarmışam qiyməti, məhşəri?

Nə vaxtacan edim mən bunca əliuzunluq?  
Öz başına açdığını oyun qorxuludur çox!

Bu mülkü verib mənə, bəşər eləyib ki, Tanrı,  
Qovum yaramazlığı, qoruyum yadigarı.  
  
 970 Üstüm bəzək, içimsə təzək kimidir, heyhat,  
Üstüm qızıl, içim mis. Misəm, ey dadi-biday!  
  
 Gərək sənin könlündə kərəm olaydı, inan,  
Utanaydin özündən, ya da ulu Tanrıdan!  
  
 Bu dünyada zülm oldu zövqüm, eyləncəm mənim,  
O dünyada başıma kül tökməzmi qəm mənim?  
  
 Barsız, miskin ömrümün mükafatı – cəhənnəm,  
Mənim sümüyümü də yandıracaq bu sitəm.  
  
 975 Nə vaxtacan töküm mən – yoxsa ömrün uzunu,  
Həm xalqımın qanını, həm üzümün suyunu?!  
  
 Qiyamət – məhşər günü yapışaraq yaxandan,  
Cavab istəyəcəklər, ey soyğunçu, bunu qan!  
  
 Peşimanlıq həyası boğsun məni, yanmasam,  
Qoy bağrim daşa dönsün, bu qüssəni qanmasam.  
  
 Bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər,  
Yol yoldaşım olacaq məhşər gününə qədər!  
  
 Çiynamımdəki yük qədər deyin kimin yükü var?  
Dünyada kim mənim tək bunca zavallı olar?  
  
 980 Bu qədər cəvahirdən, bù qədər cah-cəlaldan,  
Nə apara bildi Cam, nə götürdü Nəriman?  
  
 Sonsuz vilayətimdə hər şey itaətimde,  
Nə istəyirəm daha mən öz aqibətimdən?"  
  
 O qədər dəyişdi ki, şahın hali, əhvalı,  
Naləsindən yumşaldı atının polad nali.

Ordugaha dönünce təzələdi işləri,  
Vilayəti bürüdü həssas nəvazişləri.  
  
 990 Əli qələmli, adil bir şah gördülər onu,  
Fərman verib ürəklə, kəsdi zülmün yolunu.  
  
 Boğdu cövrü, cəfani, car çəkdi ədaləti,  
Axır nəfəsinədək qorudu səadəti.  
  
 Zəmanədə ne qədər devrim – inqilab oldu,  
Nuşirəvan ölsə də, onun haqq səsi qaldı.  
  
 Onun adı yazılmış sikkənin üzerinde,  
"Adil" sözü gördülər xoş günlerin birində.  
  
 Bəli, ondan dünyada parlaq xatirə qaldı,  
Ədalətin zəngini kim ki, çaldı, uçaldı.  
  
 Kənəl yixma, kənəl tik, can qoy xalqın uğrunda,  
Səndən mehrini onda əsirgəməz Tanrı da.  
  
 995 Tap, sənə yar olsunlar Günəşə at çapanlar,  
Dostun səfəsi üçün cəfa çekən – bəxtiyan.  
  
 Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,  
Onda hamı deyəcək: – Qulunam, fərmanı ver!  
  
 Məhebbətində qızığın, nifrətində soyuq ol,  
Güneş kimi, Ay kimi payla nurunu bol-bol.  
  
 Her kes yaxşılıq etsə, yatmış bəxti ayıldar,  
Bir gün həmən yaxşılıq öz üstüne qayıdar.  
  
 Sən çərxin gərdişine qiyas gözüyle baxsan,  
Yaxşı-yaman gündə də haqşunas olacaqsan!  
  
 995 Bu hərələnən günbəzin dal seyrinə bir müddət,  
Hər şeydən üstün nədir? Tanrıımıza itaet!

Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap,  
Təki peşman oluban çəkməyəsən dərd, əzab.

Üzrə, hiyləgerliyə el atma, bəyənilməz,  
Gözel işlər gözleyir dünyada səndən hər kəs.

Sözlə başa gəlsəydi bu dünyanın nizamı,  
Fələklerin çiyində yer tutardı Nizami.

### Üçüncü səhbət

#### DÜNYA HADİSƏLƏRİNƏ DAİR

Ey bu qoca dünyani etəyilə süpürən!  
Əl yelləyib aləmdən haçan əl çəkəcəksən?

Dərdə salma elləri. Dada çat, imdada çat,  
Barı bircə saathəq dəbdəbə şövqünü at.

Öz sonunu düşünən üzü ağıdır, üzüağ,  
Səltənətlə dəbdəbə dərvishlikdər ancaq.

Süleyman mülkü umma. Nəfs, tamah xətadır,  
Mülkü durur... mülkədar özü yer altındadır.

Əzra üçün bəzənmiş gəlin otağı odur,  
Vəmiqin əyləşdiyi məclis viran olubdur.

Hanı o toy, o məclis? Gəlin otağı bomboş,  
Vəmiq uçmuş... Əzra da qara torpağı quçmuş.

İlleri yola salmış bu ağ saçlı kainat,  
Bir tel ucu qədər də dəyişməmiş o, heyhat.

Torpaq – qurban gözləyən boynuyoğun, imansız,  
Fələk – boyunlar vuran bir cəllad ki, amansız.

Bu dünyani dördəlli tutanlara fikir ver,  
Kime vəfa qıldı ki, vəfa qılsın bizi yer?

Torpaqda yaşayanlar dönüb torpaq oldular,  
Min canı qucduğunu hardan bilsin bir məzar?

Hər gül – solan bir könül, şəhi – gözdən axan su,  
Hər qədəmin altında bir mələyin yavrusu.

<sup>1010</sup> Biz ki, gəncliyimizi bəxş elədik cahana,  
Bəs niyə benzəmədik bu əbədi cavana?

Cocuğunu Simürğə bəxş edən Sam gənc ikən  
Cocuğunun saçları ağappaqdır bəs nədən?

Bu vəfasız qübbə ki, daim döner, dolanar,  
Sənin istəklərinin tam əksinə firlanar.

Bu gün şah eylər səni, aləm keçər əlinə,  
Sabah döndərər səni bir çömləkçi giline.

Bu gecəli, gündüzlü, ikiüzlu dünyaya,  
Gələn gelir ki, dözsün min-min cövrə, cəfaya.

<sup>1015</sup> O kəsler ki, dolanır yalnız çöldə, səhrada,  
İmrənir o şəxsə ki, üzə bilir dəryada.

Dənizin əzabını dərisilə dadanlar,  
Quruya çıxsın deyə su içinde odlanar.

Hər şeydən əsərlənər, qəmlənər daim insan,  
Nə quruda, nə suda qurtuluşa yox imkan.

Bu vücud karvanını tərpət artıq, yoruldu,  
Atib həyat yükünü, köç eyləmək ferz oldu.

Ah, bu mavi qübbənin qəfəsində qalanlar!  
Şəhərindən sürülen, kəndindən qovulanlar...

Bu yolu sağ-salamat gedə bilər hansı ər?  
Ölümünü uzaqdan önce duyub sezənlər.

Mülk həvəsindən əl çek, sənə qürur getirər,  
Dəbdəbələr kölgəsi heç məgər nur getirər?

Əylənirsən həyatda, itirmisən ölçünü,  
Oyuncaqmı sanırsan vahid, birçə ömrünü?

Min bir oyundan çıxır hoqqabaz fələk aşkar,  
Gördüklerin göy boyda, amma, fikrin ciliz, dar.

Hələ kamal çağından, zəka dövründən önce,  
Keçən qəflet dəmləri bəxtiyarlıqdı sənəcə.

Elə ki, bədirləndi təfəkkürün qüdrəti,  
Sona yetdi, tükəndi qayğısızlıq sərvəti.

Qəflətdə ömr elemək məgər kişilikmidir?  
Qafillər Yer üzündə divanələr kimidir.

Nə çərə, bacarmırsan oxumağı, yazmağı,  
Barı qələm ucu yon, barı bacar pozmağı.

Könüllərə xidməti bir şərəf bil özüne,  
Bəxtəvərin, xoşbəxtin kəmərindən əl üzme!

Tikan qızılgül ilə yoldaşlıq etdiyindən,  
Sünbül çıçayına da ətir gönderir bəzən.

O qiyamət günü ki, hamı döner barata,  
Bu cəhənnəm səhrəni çekerler ərasata.

Deyərlər: "Ey qəlbərə dağ çəkib həddi aşmış,  
Zəlillərin, sillərin al qanına bulaşmış.

Sənin od qumun hara, dirilik suyu hara?  
Fəratın feyzi hara, alovun payı hara?"

Qum çölü fəğan qılar: "Sovurmayan külümü!  
Qanı mən içməmişəm. Mən etmedim o zülmü!"

Bir çımdık duz götürdüm bu dünya süfrəsindən,  
Ciyərimə səpdim ki, bir azca dad bilim mən.

1035  
Belkə bir gül bitirim qeyrətlilər yolunda,  
Belkə bilərzik olum hurilərin qolunda".

Yanar çöller dinlədi hökmü boynubükülü,  
Behiştin xalxalına mütrib etdiilər çölü.

Cahanda yaxşılara yaxşı bağlaşan ülfət,  
Bir cüt qanad taparsan, hər ucuşu sədət!

Heyhat, dünyadan köcdü ağızından dürr saçanlar,  
Bal süfrəsi yerində eşək arıları var.

Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf,  
Namerdlik ucbatından insandan qaçırsan insan.

1040  
Həni ülfət, mərifət? İtib, tələf olubdur,  
İnsanlar qalırsa da, insanlıq mahv olubdur.

Dünya uzaq düşübüdür Süleyman dünyasından,  
Sanki qeybə çekilmiş gerçək insan, ər insan.

İstədim ki, qaynayım, qarışım bir nəfəsə,  
Könlüm öyünd verdi ki, qoşulma hər nakəsə!

Məgər hüma kölgəli bircə nəfər qalıbmı?  
Nitqi vəfa qoxulu bir can-ciyr qalıbmı?

Ədəb toxumu səpmək – vəfadan nişanədir,  
Dost haqqını gözləmək – vəfadan başqa nədir?

1045  
Əkinçi arat şuma ovuc-ovuc dən səpər,  
İnanar ki, bir zaman götürəcək bar, behor.

## SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ

Günlerin bir gündündə qanad açdı dileyi,  
Bir çırğrı yetişdi Süleymanın küleyi.

Tətentəyələ, cəllalla yön aldı çöl səmtinə,  
Qaldırdı öz təxtini göyün mina təxtinə.

Cöldə bir cütçü gördü, təzələndi nəfəsi,  
Onda sevinc oyadı əkinçinin həvəsi.

Evindən gətirdiyi ovuc-ovuc məhsulu,  
Səxavət mədənине saçmışdı zehmet oğlu.

1050 Dən səpilən guşələr göyermiş xırda-xırda,  
Hər danədən bir neçə sünbül boy atmış orda.

Danələrin sırrını əkinçi bir-bir açdı,  
Süleyman dile gəldi, sanki quşlar danişdı:

– Bir az mərdanə davran, gözü tox ol, ey qoca!  
Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca.

Quş deyilsən ki... dəni boş yerə çölə saçma,  
Gel, mənimlə bu yerdə quş dililə danişma.

Hanı əlində belin? Az cırmaqlı səhranı,  
Nə suyun var, nə arxin. Zay cələmə arpanı.

1055 Düşün: sulu torpağa biz səpdik nə qəder den,  
Zəhmətindən savayı nə gördük bu əkindən?

Dəni külə döndərən bu təşnə çöllərde sən,  
Yandırsan da canını, nə qazana bilərsən?

Cavab verdi ixtiyar: – Gel, incimə sözündən,  
Heç nə gözləmirem mən yerin, suyun feyzindən.

Mən bilmirəm heç suyu varmı, yoxmu tarlanın?  
Əkmək mənim işimdirdir, yetişdirmək Tanrının.

Bax, budur suyum mənim – alnımdan süzülən tər,  
Lingim, belim, külüngüm – bu dırnaqlar, bu əllər.

1060 Sənin teki səltənet, mülk dərdi çəkmirəm ki,  
Bütün ömrüm boyunca yetər mənə bu əkin.

Məni müstəluqlayıb, xoş müjdələr verənim:  
Yeddi yüz dən olacaq bu torpaqda hər dənim.

Bu taxılı şeytanla şərik əkməmişəm mən,  
Yəqin birə yeddi yüz verecək bu halal dən.

Mənə hər şeydən öncə sağlam bir toxum gərək,  
Sünbüllərin düyüni qoy açılsın qönçə tək.

Götür-qoy etsələr də bu dünyada nə qədər,  
Hər bədənə yaraşan münasib don biçərlər.

1065 Hər eşşək çəkə bilmez İsa yükünü, qardaş!  
Dövlətin işlərini qavraya bilmez hər baş.

Kərgədan fil boynunu parçalar, düşsə eşqə,  
Ölü bir çeyirkəni zorla çeker qarışqa.

Yüz nehri nuş etse də, səs çıxarmaz ümmanlar,  
Arx isə birçə seldən coşar, hay-haray salar.

Heç kəs gizləne bilmez, bu göy qübə altında,  
Hər kəs öz merdliyilə çatır şöhrətə, ada.

Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət,  
Mərdanələr hər dərdən qılar məgər şikayət?

1070 Her kəs Tanrı sırrını saxlamağa qadırmı?  
Ya naz çəkə bilirmi çınlayan bir saz kimi?

Naz etməkdən söz açma, yalnız xublar nazlanar,  
Nizamının işidir naz çəkmək, ey tacıdar!

#### Dördüncü səhbət

### RƏİYYƏTİN HAQQINI PADŞAHIN QORUMASI

Mərdliyin qalxanını alıb getmiş, ey qorxaq!  
Divanəlik guşəsi yaraşır sənəancaq.

Bir mülkə uydun ki, sən heç zaman bəqası yox,  
Bir ömrə uydun ki, sən əzəldən vəfəsi yox.

Mey-məzə düşkünleri aldatdı, aldı səni,  
Bu hoqqabaz fələklər məsxərə qıldı səni.

1075 Sən Qurani, qılınçı bir kənara atmışan,  
Şərəfini bir xıltı, bir qədəhə satmışan.

Heç qoymursan əlindən güzgü ilə darağı,  
Zülfünүn dərdindəsən yosma dilbər sayağı.

Sağlarıyla quyudan su çıxardan Rabib,  
Nicat verdi köpəyə – yeddi mərddən birinə,

Sən, ey kişi adlanan, üzü qara, küt azğın!  
Bir gör arvadlığıyla neylədi bir dul qadın.

Yenəmi kişilikdən dəm vuracaqsan, utan!  
Az çərenla, sən qat-qat aşağısan qadından.

1080 Ağlın boynunda daim bahadırlıq yükü var,  
Fəqət hansı bahadır ədalətə koc baxar?!

Su təzələndi, fəqət sənin irmağında yox,  
Xal şöle saçdı, fəqət sənin yanağında yox.

Göy deyilsən ki, xəlqi tufanla qorxudasan,  
Qozbel çarxa bənzəmə, düşün, çəkin qayadan.

Təmiz cövhərdən özgə nəyle fəxr eleyək biz?  
Hanı saflıqdan savay mayəmiz, sərmayəmiz?

Zülmkarlıq dəhşətdir. Əbas tökmə, ey cani,  
Öz üzünü suyunu, özgəsinin qanını.

1085 Ədl, hümmət sevənlər yiğisidələr bir səhər,  
Yüz müşküldən birini həll edə bilmədilər.

Tanrı ərənlərinin ədlindən qorx, adil ol,  
Gecə fəryad oxları yağar başına bol-bol.

Kimdədir qeyrot, hümmət? Tanrı ərənlərində,  
Sıxışdırma məndləri, qüdrət var əllərində!

Bir neçə hind kahinin duası, lənətilə,  
Sultan Mahmud düşdü, gör neçə böyük əngələ.

Məndlərin nəfəsində paklıq, saflıq gücü var,  
Qəzəbləndirsən, qeyzi sənin başında çatlar.

1090 Məleklerdən daha saf əqido yolcuları,  
Gözündə bağa qədər olmadılarımı barı?

O məndlərin yolunu qılınçınla kəsmə sən,  
Ürəyin parçalanar nalə xəncərlərindən!

Cahanın qoddarlığı onsuz da bəsdir bize,  
Yalnız haqqı qoruyan şahlar nəfəsdir bize.

Bu dünyada kim tapar ən böyük seadəti?  
O kəslər ki, qoruyar, gözləyər ədaləti!

## QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

Bəla çəkmiş bir qadın bağı qan, gözü yaşı,  
Bir gün Sultan Səncərin etayından yapışdı.

Dedi: – Ey Sultan, səndən görməmişəm yaxşılıq,  
<sup>1095</sup> Fəqət neçə zülümə şahid olmuşam artıq.

Kefli bir darğa gəlib alt-üst etdi yerimi,  
Şillə çəkdi üzüma, yoldu birçəklərimi.

Suçum varmı ki, məni öz evimdən çıxardı?  
Saçlarımdan yapışdı, sürüyüb çölə atdı.

Onun zülümlərindən nefəs çəkə bilmirəm,  
Dağlar basıb köksüma bu vəhşilik, bu sitəm.

Yaxamdan yapışır ki, de qatilin adını?  
Filan gecə kim vurdı kənddə filan adamı?

Qapımı sindirir ki, söylə, hardadır canı?  
<sup>1100</sup> Belə də zülm olarmı, ey bu yurdun sultani?

Sərxoş, qatıl özüykən, qırır qol-qanadımı,  
Neçin döyüb, incidir ağbirçək bir qadını?

O yanda təbil çalıb, xərac yiğirlər onlar,  
Bir yanda bir qadının üstüne şər atanlar.

Əl uzadır bu darğa, bir fikirleş, gör, kimə,  
Sənin ədalətinə, mənim də ismətimə.

Mənim yaralı köksüm yanır dağdan, düyündən,  
Bezmişəm, əl çekmişəm, inan, ömürdən, gündən.

Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı,  
<sup>1105</sup> Səndən sorulacaqdır qiyamətdə hesabı.

Adillik eşqindəsən, bəs hanı ədalətin?  
Haçan sona yetəcək sitəmin, qəbahətin?

Qaydadır ki, sultandan xalqa güc, qüvvət gelər,  
Bəs niyə səndən bizi daim həqarət gelər?

Yetim malını yemək ədalətmidir məgər?  
Hələ də lənətlənir Abxzadə qarətçilər.

Dulların emlakını soyma, çapma, talama!  
Utan ağ saçlarından, deymə olub-qalana.

Sən qul olduğun halda şahlıq sövdəsindəsan,  
<sup>1110</sup> Canidən şah olarmı, ey haqqı dardan asan?

Şah ölkədə hər işi sahmana salsın gərək,  
Xalqın seadətinə keşikçi olsun gərək.

Adil olsa şah əgər, hamı ona baş eyər,  
Bəsler mehbəbətini bütün canlar, könüllər.

Nə hüner göstərmisən taxt başına gələli?  
Alt-üst etdin, taladın, viran qoydun bu eli.

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,  
Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıldın o şöhrəti, batıb getdi o ad-san,  
<sup>1115</sup> Demek, sən türk deyilsən, yağmaçı bir hindusan.

Əllərinlə dağıldı şəhərlərin əsası,  
Bıçınçının xırmanı, əkinçinin tarası.

Yığ başına ağlınu əcəl gəlib yetməmiş,  
Bir ədalət qəsri tik, əlindən gəlirsə iş.

Ədlin çilçıraq kimi işıqlatsın gecəni,  
Bu gün, sabah, həmişə bəxtiyar etsin səni.

Yadda saxla, nə söylər sənə ağbirçək qarı:  
Qanadlandır, şadlandır yetimləri, dulları.

Qapazını geri çək yoxsulların başından,  
Yoxsa oxlanacaqsan məzлumlar qarğışından.

1120

Sen ki ox yağıdırırsan hər guşəyə bu qədər,  
Girəcəyin guşədən bixeberən, bixeber.

Cahan qalalarını açan bir açardı şah,  
Qapıları bağlamağa gəlməmisən, ol agha!

Səni şah dikdilər ki, azaldasan cəfani,  
Bir kənül yaralansa, sən olasan dərmanı.

Zəiflərin adəti – nazla sığınmaq sənə,  
Sənin borcun – onların sığal çekmek təlinə.

Qulağını geniş aç, bu möhtac, bu yalavac,  
Bu ac zavalıların komasına işiq saç.

1125

Xorasan ölkəsinin hökməarı Səncəre,  
Kar etmədi bu sözlər, düşdü başı cəncəle.

Bu dövrə ədalət ərşə çekilmiş, inan,  
Asılmışdır o yalnız Simurğın qanadından.

Daha bu torpaq üstə nəşədən bir əsər yox,  
Bu göy qübbə altında həyadan bir xəbər yox.

Qalx, ey dərdli Nizami, bu dünyani qucaqla,  
Ürəklər qana döndü, elə sən də qan aqla.

### Beşinci söhbət

#### QOCALIĞIN SİFƏTLƏRİ

Ömrün gözəl günləri ötüşdü, gecə düşdü,  
Torpaq yelle öpüşdü, atəş suyla görüşdü.

1130

Günəş divardan aşdı, uyğudasan hələ sən,  
Sübħün bal yuxusunda hələ nəşələnirsən.

Cahangirlik, mənəmlik qasırğasından el çək!  
Qocasan, cavanlığın gur dalğasından el çək!

Yaralanmış ürəyin dərddən, qəmdən dağ almış,  
Sözlərinin duzu da, şəkeri də azalmış.

Ağıl bir az pərişan, fikirlər də dağınıq,  
Ayaq yürüsdən, el də işdən soyumuş artıq.

1135

Ayağını uzat ki, torpaq ülfət istəyir,  
Daha baş da, ayaq da istirahət istəyir.

Bu kirli, kəsafetli, bu pak, ülvü dünyada,  
Asudəlikdən savay varmı bir özgə fayda?!

Üzün, gözün soyudu Ayın ağ çeşmesi tək,  
Göyçək, al yanaqların soldu dağ laləsi tək.

Saçın ağ, saçın qara... Başında səngərmi var?  
Türk ordusı elə bil zəncilərlə çarpışar.

Bu qara, ağ saçların nəyi öyrədir sənə?  
Gecədən yol gedirsən təfəkkür gündüzünə.

1140  
Çox gəlib bu aləmə sənin kimi cavanlar,  
Heç qocalmayacaqlar – elə sanıblar onlar.

Heyhat, çalır qocalıq cavamlıq baharını,  
Bükür xəzan yelləri gülün qanadlarını.

Gənclik hər növ çör-chöpü bulaq kimi ötürər,  
Qocalıqsa, deyirlər, min bir eyib götürər.

Ağ tel Cəmşid dövləti – dövlət tükü olsa da,  
Sənə qırx yaşdan sonra çətin getirə fayda.

Axi, kimin gəncliyi döndü dədə mülküne?  
Mənə vəfa qılmadı, vəfa qılarımı sənə?

1145  
Gənclik sovuşdu getdi, heyhat, qəflət içində,  
Təssüsflər yandırıb meni heyrət içində.

Sənin qəmin, kədərin çətin kiriyib susa,  
Yusif gözəlliyyini zəmanə soldurubsa.

Gənclik səadətini anlaya bilmədin sən,  
Qocalıq gəlməyibsə, bunu dərk edərmisən?

Bağın süsü, bəzəyi tazə qönçə, tər fidan,  
Qocaldımı, görərsən, odun yaparlar ondan.

Gənclik – yaxıcı atəş, hər dəmi od parçası,  
Gənclik – həyatın dadı, qocalıqsa – acısı.

1150  
Yazda tazə budaqdan tazə güllər fişqırar,  
Odundansa ocaqda yalnız ağ küller qalar.

Başın ən gözəl tacı həmişə qara saçdır,  
Qızılıñ əyarını verən də qara daşdır.

Yatma! Gənclik çağları sona yetdi, oyan, dur,  
Səhər gündüzə döndü, qafıl olma, amandır.

Xilqətinin ateşi kafur kimi söndümü?  
Müşkə benzər saçların ağ kafura döndümü?

Bəli, ele ki, hava bir-iki ay soyuyar,  
Qapqara buludiardan yağar ağappaq ilk qar.

1155  
Boyamaq və ağartmaq az qala eyni tədbir,  
İsa ilə Güneşin qızıl daxması birdir.

Üzağartma adəti selin, suyun sənəti,  
Gümüşdən boyaya vurmaq göydə Ayn sənəti.

Udur bütün rəngləri göyün mavi çanağı,  
Səmalardan öyrəndi İsa boyaya vurmağı.

Bircə arpa qədər də çəkisi yox havanın,  
Sən də havalısansa, azca fikirləş, saqın!

Qəlbin zənciyə oxşar, üzünsə ağ rumluya.  
Çəkmə gecə-gündüzlü, ikiüzlü dünyaya.

1160  
Nə qədər ki, zəncilik, rumluluq var qanında,  
Zalim, cahil damğası alışacaq alnında.

Zolaq-zolaq qaplanın iki rəng olub suçu,  
Hədəfi aydın seçib, arxadan vurur ovçu.

Fidan gelinsən məgər, dondan dona girirsən,  
Gah ağappaq tac qoyur, gah zərxara geyirsen?!

Neçin, ey ikiüzlü, yazda bərbəzəklisən,  
Qocalığın qışında çıplaq qalan acgödən?!

Aslan kimi elə ye, elə sadə don geyin  
Ki, ram etsin rəqibi aslanlaşan ürəyin.

Suyun, çörayın varsa, ora-bura can atma,  
Əlini kəskir kimi hər qazana uzatma!

1165

Halal duz-çörəyindən doymursansa əger sən,  
Otu, suyu, samanı kimdir alan əlindən?

Onun-bunun payına göz dikməkdənə hər gün,  
İsanın eşşəyi tək otla dolanmaq üstün.

Torpaq, od olsan belə yaddan çıxarma bunu,  
Heç nə verməz bu rüzgar, tökməsə üz suyunu.

Göy gümbəz altındadır bu dustaqlar daxması,  
Ey kaş, boğa zülməti göyün işiq dalğası.

1170

Canavar dişlisənsə, Yusif görkəmi alma!  
Aslan ürəklisənsə, süfrə pişiyi olma!

Sağma can toxumunu arpa təki boş yere,  
Arpanı buğda kimi satan nadürüştərə.

İç öz ciyər qanını, suya bənzə, ey oğul!  
Yalnız öz ürəyini kabab edən atəş ol.

Daş ye, fəqət dargözün çörəyini kəsmə sən,  
Eşəkmisən, namərdin kötəyini yeyəsen?

Tikan deyilsən ki, sən hər zərbəyə dözsən,  
Öz işinə baş əy ki, başı uca gəzəsen.

1175

Öz işinə bənd olan düşməz heç zaman bəndə,  
Əlli tərpan, əl açma hər yetənin öñündə.

## KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

Şam şəhəri tərəfdə qoca bir kişi vardi,  
Uzaqlaşış bəşərdən, məlek kimi yaşırdı.

Toxuyardı özünə otdan, əncərdən köynək,  
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.

İşdi, əldən düşsəydi əmirlərin sipəri,  
Deyərdi: – Sipər edin qəbrimə kərpicləri.

Onun kərpiclərindən tikdirseydi kim məzar,  
Sanardı rahat yatar, olsa belə günahkar.

Bir gün yene o qoca tərini silə-silə,  
1180 Əlləşərkən palçıqda, saman ilə, su ilə.

Çıxdı böyürdən qəfil gözəl bir dəliqənlə,  
Xitab etdi qocaya, dili ahlı, amanlı:

“Bu nə işdir, görürsən?.. Bu nə düşkünlük, qoca,  
Yalnız qullar, kölələr dözer zillətə bunca!

Qalx ayağa, torpağa qılınc vurma bu qədər,  
Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!

Bu qəlibi at oda, yandır, qoy küle dönsün,  
Bambaşqa bir qelibə gün ağla sən özünçün.

Axırət dünyasını qazanmağa çalış sən,  
1185 Salma özünü həkdən, el çək bu daş-kəsəkden.

Qocasan, qocalarla sən oturub-durancaq,  
Cavanların işini cavanlar görsün, burax!”

Qoca dedi: “Ay oğul, dəliqənlilik etmə!  
Öz işinlə şüullan, mənə ağıl öyrətme!

Hər sənətin sahibi sənətli yaşayar,  
Qocalar kərpic kəsər, kölələr yük daşıyır.

Əziyyətli olsa da, öyrəndim bu sənəti  
Ki, boynumda qalmاسın bir kimsənin minnəti.

Xəzinə yiğmیرam ki, məsxərəyə qoyulum,  
Əlimin zəhmətilə dolanıram, ay oğlum!

Çörək qazanıram mən, götürmə babalımı,  
Min harama dəyişməm birgünlik halalımı”.

Alovlandı gözəl gənc qocanın sözlərindən,  
Gedəndə... gildir-gildir yaşı axdı gözlərindən.

Yetər, dünya qapısın çox döydün, ey Nizami!  
İndi din qapısın döy, çatıb daha məqamı.

#### Altıncı səhbət

#### VARLIĞIN ETİBARI HAQQINDA

Pərdənin dalındadır bu oyunbaz sənətkar,  
Yoxsa hardan çıxardı bu oyunlar, hoqqalar!

Sən qəlbinin gözünü alışdır bu pərdəyə,  
Pərdədən sizanları sezib bilaşən deyə.

Bu göy rəngli pərdənin arxasında min esrar,  
Çox-çox, həddindən artıq müvəqqəti vücad var.

Kimin ki, gözlərində ədəb şölesi parlar,  
İnan, sənin uğrunda ömür qoyar, can qoyar.

Bu pərgar nöqtəsində, aləmin mərkəzində,  
Tapa bilməzsən, inan, borcu olmayan bəndə.

Neçə yəhərli atın bızık süvariləri,  
Səyyar ulduzlar hazır yalnız bizdən öteri.

1200 Eşqi bizdən öyrənib, bu göy pərgardan önce,  
Önce xəlq olunanlar, sonrakılar da, mənə.

Qoyan biz deyilikmi eşqin bünövresini?  
Yalnız biz yemədikmi sevginin silləsini?

Bu iki aləmdəcə yaxşı, yaman hər nə var –  
Sənin köhlən atının tərkinə bağladılar...

Cahan evleri üçün sən ən gözəl həmşənə,  
Dünya quşu görübmü səndən yaxşı bir dane?

Təbiəti hey didən quşdan, quzğundan əl çək,  
Hökəm et dünya quşunun başı üstə Simurğtək.

1205 Qanadları – Məsihan, can qəfəsindəki quş,  
Xeyli ülvidi səndən, baxma əsirin olmuş.

Ya quşun caynağını qopar can qəfəsindən,  
Ya da öz qəfəsini onun hökmüne ver sən.

O dünyaya uşuban qaldıranda kiseni,  
Aparsın qanadının himayəsində səni.

Sən bu torpaq dəhlizi, bu gədiyə aşınca,  
Mənliyindən qurtulub olacaqsan pak, uca.

Sən gecəsiz, gündüsüz bir aləmə uçarsan,  
İlahi sirlər dolu xəzinəni açarsan.

1210 Ulu peyğemberlerin ayaq tozu olarsan,  
Müqəddəs ailənin doğma üzvü olarsan.

İki aləmin yolu belli iki aləmə,  
Bir nəfəsilik yol imiş könül üçün, sən demə.

O Tanrı ki, ömrünün qoydu bünövrəsini,  
Geldi, sənin evində qurdı can Kəbəsini.

Sən Tanrıni ən təmiz, nurlu könüldə ara,  
Qara kılımlı bədən çekər səni kənara.

Nərgizin gözlerinə sürmə çəkər dan yeli,  
Misə qızıl rəngini verən kimya deyilmə?

1215 Bədən dediyin nədir? Bir ovuc sulu torpaq,  
Əsas könüldür ki, söz könüldən qopur ancaq,

Qəlbinin qulu ol ki, qalxıb sultan olasan,  
Həm idraka, həm cana bir hökmran olasan.

Samur kürküne bənzər yumşaq könül dilesən,  
Ceyran göbəyi kimi sərtliyə dözməlisən.

Sərtlik – riyazət donu yaraşır yalnız sənə,  
Zər-zibəni, ipəyi əbəs taxma əyninə.

Dərisinin sərtliyi mişk vermiş ceyrana,  
Eşq məktubu yazırlar bu dəridə canana.

1220 Mişki sərt dəri saxlar, pile içində qalmaz,  
İpəyə büksən onu, uçar, zərrə də qalmaz.

Şəkərsənsə, nəfəs qıs, çəkil dar mekanına,  
İncisənsə, tab elə öz sədəf zindanına.

Ey gecə rəngli şəbdiz, səher ağ nalın olsun,  
Dön səhərə, ah-nalən göylə vüsalın olsun.

Gecə zülmətdə belə daşı zəhmət yükünü,  
Yalnız zəhmətkeş bilir vacib işin zövqünü.

Hansı vəfa əqli ki, yetmiş əhdə, murada,  
Yalnız cəfa çəkməklə qalxa bilmış o qata.

1225 Qəmə, dərdə tab etmek – peyğəmberlik pilləsi,  
Sən axtaran dincliklə – yalnız ölüm kölgəsi.

Açı yeyib, xilas ol xudbinlik mərəzindən,  
Açı şərab deyilmə damaqlara dad verən?!

Sərvtək düz yaşa ki, düyünlərdən azad ol,  
Öz bağlığını yeməklə sən şamlar kimi şad ol.

Xəzине xazinidir, seyr elə ejdahani.  
Derdə dözüm yaradır hər cür zövqü, səfəni.

Kimlər ki çəkir zəhmət, məgər taparmı illət?  
Məşəqqətin sonundan başlanır istirahət.

1230 Fələk sənin bəxtindən açmasa bir düyüñü,  
Salmaz sənin boynuna başqa zəncir düyüñü.

Əcəl yoluna çıx ki, sənə haqqı tamıdır,  
Bu şadlıq karvanını çəkən qəm karvanıdır.

## OVÇU İLƏ İTİN VƏ TÜLKÜNÜN HEKAYƏTİ

Tez görən, uzaq görən, usta bir ovçuvardı,  
Gəzib biyabanları, ov yerini tapardı.

Bəd bir iti vardı ki, çeviklikdə şir, aslan,  
Günəş şüalarını ceyran belində tutan.

Kərgədan tük salardı boynunun qüvvəsindən,  
Çöl eşşəyi dışından, dağ kəli zərbəsindən.

1235 Yolçuluqda ovçunun dostu, arxadaşıydı,  
Çox işinə yaramış vəfəli yoldaşıydı.

Gecə keşik çəken it gündüz əmrə müntəzir,  
Görərdin ki, onunçun qida gəzir, yem gəzir.

Bir gün aslan ovçunun yox oldu aslan iti,  
Ovçunun göz yaşları ciyerlerini diddi.

Dedi: – Gör miyanıçısı qəza olan ovlağı!  
Şir başından üstündür burda itin ayağı.

Bildi ki, dərd əlindən qanə dönsə də ürək,  
Ciyerini dişində tutub tab etmək gərək!

Ovçu dözdü, səbrinin misqal boyda arpası,  
Bəlkə bir dirhəm qədər xeyir gətirdi azi.

1240

Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,  
Dedi: – Səbr etmək olmaz, sən ey səbrli İnsan!

Eşitdim ki, o eşsiz qüdrət, hünər yolcusu,  
Dünyadan köcüb gedib... Ne qəm, başın sağ olsun!

Bir anda yaxalardı yüz cüyürü, ceyranı,  
Oldu zirəkliyinin, cəldliyinin qurbanı.

Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,  
Ovladığın qəm-kədər sənə iki ay yetər.

Qalx, bu ovdan kabab çək, ver könül ziyafləti,  
Derisi dərvishlərin, eti ovçu qisməti.

1245

Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,  
Bir da yağılı tülkülər əlinə keçməyəcək.

Yağlıyıq, yavaniqmı? Düşündürmür heç səni,  
Süfrəmizdən çəkmisen iştahının əlini.

Nə yaxşı ki, uzağam daha sənin torundan,  
Nə yaxşı ki, azadam şikarından, darından.

Sırdaşından ayrısan, bəs bu ne cür vəfadır?  
Qəm yemirsən... bəs nədən ciyerlərin yaradır?

1250

Ovçu dedi: – Doğacaq... hamiledir bu gecə,  
Qəmim bircə günlükdür, keçib gedər indicə.

Bircə bundan şadam ki, bu ölümlü dünyada,  
Sevinc, kədər hemişə bir-birini qovmada.

Bu boş, fani dünyada, bu deyişen qəlibdə,  
Xidmət, servət, səltənet elə gedib-gəlib də.

Hər şey keçib gedəcək: həm Ay, ulduz, həm fələk,  
Rahatlıq da, möhnət de bir gün sona yetəcək.

Bir azca şadlanıram dərdim, qəmim olanda,  
Çünki sevinc müjdəsi getirir qəm cahanda.

1255

Bu qəmdən Yusif kimi mən bəlaya uğradım,  
Fəqət qurd deyiləm ki, dərddən dərimi yırtım.

Ey tülkü, şad olma ki, mənə dağ çekdi felek,  
Həle senintək şikar əlime çox düşəcək.

Ovçu bunu deyərkən yollar toza büründü,  
Toz pərdəsi dalından cəsur köpək göründü.

Gəldi, önce dolandı arxasını, öünü,  
Lapdan dışına çekdi qasığını tulkünün:

– Bir az geçikdim deyə sən məni pisledinmi?  
Geciksəm də, yetirdim özümü aslan kimi!

1260

Mənim ləkəsiz xaltam sənin dinintək təmiz...  
Tulkünün peyserini yeqin yeyəcəksiniz.

O kimse ki, bəsləyir yəqinliyə sədaqət,  
Onun işinin sonu səadətdir, səadət.

Yəqinlik yolunu tut daim bu kainatda,  
Yəqinlikdən mübarək mənzil yoxdur həyatda.

Yəqin inam gücünə saf qızılı dönür daş,  
Ayaqda əyloşənlər başa keçirlər, qardaş.

Yəqin bir inam ilə addım atsan qorxusuz,  
Oddan su çıxarsan, dəniz dalğasından toz.

1265 Yəqini təvəkkülə qarışdırıb yoğuran,  
Yazar kərəm əlilə: "Ruzu yalnız Tanrıdan!"

Yəqin əqli nuş edər daşdan yumşaq hər nə var,  
Nə quyrudə sülənər, nə çibintək qan sorar.

Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək,  
Evindən yavanlığın heç vaxt əskilməyəcək.

Tanrı qapısında ol, o hər kəsdən uludur,  
Ruzunu ondan istə, ruzu verən də odur.

Kim içəri girdise Tanrıının qapısından,  
Əlibos qayıtmadı səbəbsiz yero, inan!

1270 Yəqin əqli misilsiz, kamil – onlar, naşı – biz,  
Biz onların ayağı, onlar bizim başımız!

Səccadənin ucunu təmiz suya salarlar,  
Al qırmızı şərabə bal dadi verər onlar.

Sənə birçə günlük də möhələt vermirkən ömür,  
On illik azuqəni israf nədən ötrüdür?

O gün ki, xəlq olundu bizim surətlərimiz,  
Dərhal ayırd edildi dürlü qismətlərimiz.

O Tanrı süfrəsindən pay göndərilmiş sənə,  
Onda veriləndi ki, indi çatır süfrənə.

1275 Gecə-gündüz çabalar dolanmaq üçün hər kəs,  
Öz qismətindən artıq, inan, heç nə yeyəməz!

Əzəldə söz verdiyin din uğrunda, get, çalış,  
İşləməklə nə dövlət, nə də ruzu çoxalmış.

Istəsən ki, olasan hamidən ezziz insan,  
Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan!

Çox elleşdi Nizami, nə qazandı? Soyuq ah,  
Neylodiso, yol açdı isti nəfəslə Allah!

#### Yedinci səhbət

### İNSANLIQ MƏRTƏBƏSİNİN BÜTÜN XILQƏTLƏRDƏN ÜSTÜNLÜYÜ

Sən, ey fələklər qədər uca, dəyərli İnsan!  
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkaşan.

1280 Heç xəberin varmı ki, səsin yetişir hara?  
Sənin zənn etdiyindən xeyli ucalıqlara!

Səni önce bəsləmiş dayəni yad eylə, an,  
Qənd, şeker dadmayıncı süd əmmədin sən ondan.

De, sənə bundan böyük yaxşılıq olardımı?  
Sən də artırılsan yaxşılığı, yardımı.

Bilsən qüdət qələmi nə qəşəng çəkib səni,  
Bir nigar təsvirətək şux, gözəl surətini.

Tanrı ən parlaq dürrü kəmərinə bağlayıb,  
Can ipinin ucunu ciyərinə bağlayıb.

Sən dünya çəmənində bir az zəif, kemnəfəs,  
<sup>1285</sup> Fəqət ən çevik ceyran sənlə yarışa bilməz.

Bütün canlı xılqətlər öz qulun, nökərindir,  
Düşüb senin toruna, den isteyənlərindir.

Min-min xılqət üstə sən hüma quşu kimisən,  
Yerində eyləş, az ye, az incit onları sən.

Ağlı, qaralı hər şey bu cahan yarışında,  
Tər töküb, can yandırır bir vəzifə başında.

Bədəğur sayılsa da bayquşlar əfsanədə,  
Tanrı xəzinesinə bülbüldür viranədə.

<sup>1290</sup> Bu varlıq pərdəsinə bürünmiş hər xılqətin,  
Öz cisminə yaraşan bir canı vardır yəqin.

Sənin dənizindəki gövhərdən kəmdir onlar,  
Fəqət dünya dürrünə sahib, məhərəmdir onlar.

Səndən kəm olanları vur hesaba yerböyer,  
Bu cəfa çəkənlərin muzdunu insafla ver.

Yaxşı-pis nə gəlibsa bu varlıq aləminə,  
Yaxşılıqda, pislikdə ayna tutublar sənə.

Sənə papaq verənə başmaq verəsən gərək,  
Pərdəli göz, pərdəni yırtalar yoxsa Aytək.

Oyan! Fəqət sübhətək perde ciran olma sən,  
Qaranlıq gece kimi perde saxla, ezizlən.

Pərdəli qalmalıydın, neçin həddini aşdın?  
Çıxdın perde dalından, yasaq yeri dolaşdırın.

Sən hörmətək torunun ağızında nə vaxtacan,  
Ağzın milçəklər kimi elə cirpinacaqsan?

Duy perde ardından Tanrı ərənlerini,  
Pərdəli saxlaşdırılar sənin hər cür sırrını.

Pərdəlidir arılar, sanki gül pərdəsi var,  
Sənin pətəyin isə bu göyələr, bu səmalar.

<sup>1300</sup> Pərdesiz könülləri kənardan seç, uzaqlaş!  
Sirri olmayan sözü dinləmə heç, uzaqlaş!

Barmağına dolayıb dünyani çərx – utanmaz,  
Səni oyuncaq bilir bəlkə kaftar oyunbaz!

Pərdəlisən, əlini uzatma başqa yerə,  
Bu pərdənin dalında uyma yad ahenglərə.

Sən əsrar pərdəsinin xəlvətində get, eyləş,  
Dinle məhərəm pərdəni, azca düşün, fikirləş.

Get, cismini qırxca gün dustaq et barı, ey or,  
Cismini könlük kimi saf bir aləmə döndər!

<sup>1305</sup> Zindanda yatmaq ilə şərəf qazanır orlar,  
Yusif zindana düşdü, əbəsmi yatdı meğer?

Könlük qədrini bilmək, o zirvəye ucalmaq,  
Riyazətlədir yalnız, igidliklədir ancaq!

Könlünün mədənində yatan saf qızıl ki, var,  
Gümüş tək görünməsin, riyazətlə qıl aşkar,

Riyazətlə yetərsən elə bir zirvəyə ki,  
Ayağın altında qalar nakeşlər bir gül təki.

Təslim olsa əzminə harin, kür təbiətin,  
Adını möhürlənər sikkəsi sədaqətin.

Təbiətlə ağlın yar olsa, inan sənə,  
<sup>1310</sup> İş yetir dəmirçiyə ottar hekayesinə.

Dəmirçiyyə gedərsən, çıraq düşər üstüna,  
Əttara baş çəkərsən, rayihə dəyer sənə.

Xilqətin işlərindən çətin taparsan nicat,  
Dünya qəfəsində de xeyli qisadır həyat.

Adət buxovlarını qırıb atan əzmkar,  
Səadət karvanına qafiləsalar olar.

Bos sevdadan el üzmək – böyüklük əlaməti,  
Nəfsi ram edə bilmək – peyğəmberlik qüdreti.

Təslim eyləyə bilsən nəfsini iradənə,  
<sup>1315</sup> Öz mülkü bil cənnəti, halaldır cənnət sənə.

Nəfsin zinqirovundan fəryad səsidir gələn,  
Şeytana muzdur olma, dinin bəndəsi ol sən!

Dinə sığın, cəbrə döz, elə zirvəyə qalx ki,  
Yaxın düşə bilməsin sənə məhşər ateşi.

Cəhənnəm atəşindən Əbu-Talibi bir vaxt,  
Peyğəmberin sevgisi qoruyacaqdır ancaq.

Həqq əhlinin gözündə həqq nuru var, göz yetir,  
Həqqin nuru hər kəsə nicat verən zirehdir.

## FİRİDUN ŞAHİN CEYRAN OVU HEKAYƏTİ

<sup>1320</sup> Bir neçə həmdəmиле Firidun səhər-səhər,  
Saraydan çıxdılar ki, bir az seyr eləsinlər.

Bir çəmənə götürdi onu ovçu duyğusu,  
Burda bir yavru gördü – gözəl ceyran yavrusu.

Qulaqları, gərdəni o qədər zərif, hamar...  
Gözləri, qılçaları səndən mərhəmət umar.

Şah baxdı heyran-heyran, lapdan sıçradı ceyran,  
Birçə göz qırılımında uzaqlaşdı ovçudan.

Ovçunu ovladı ov. Şahın ürəyi uçdu,  
Bütün marağlı, eşqi ovun ardınca qoşdu.

<sup>1325</sup> Yanan ciyəri kimi Rəxşî od-alov aldı,  
Ahunun göbəyitək kaman neçin yumşaldı?

Nə at çatır tozuna, nə ox tutur ceyranı,  
Şimşək sürətli Rəxşin ox sürəti bəs hanı?

Oxdan sorur: – Hanı bəs o kin dolu ucuşun?  
Atdan sorur: – Hanı bəs o ildirim qaçışın?

Heç biri kara gəlmir, hər ikisi yorulmuş,  
Otyeyən bir heyvanın önünde möğlub olmuş.

– Məger elə indicə, ey şah, – dil açdı kaman,  
– Qarşında deyildimi dilsiz-ağızsız heyvan?

<sup>1330</sup> Gəzirdi zirehinin himayəsində yazıq,  
Kimin həddi var ki, de, zirehine sanca ox?

Böyüklərə xoş gəlməz, belkə dəyər kefinə,  
Gəlib özgə el vursa çalğıçının dəfinə.

Ucaları, dağları ara, ey şahim, müdam,  
Ta ki yüksek durarsan ucaların dağından.

İnsanlıq sıfetidir hər yaxşılıq, duysanız,  
Xidmetidir kişiyyə şərəf gətirən yalnız.

İlkin yaranışdakı əhdə sadiq olmaqdan,  
Ülvi nə var? Qoy desin hünərlü, məqrur insan!

1335 Əhdin kəmərinə qoy vəfa əlini hər an,  
Ta ki verdiyin sözü, heç vəde pozmayasan.

Keşik çəkən ilanın xəzinədə gözü yox,  
Çünkü başdan-ayağa xidmət kəməridir o.

Kainatın tacıdır xidmət edən kəhkeşan,  
Hər şey xidmət kəməri bağlamışdır binadan.

Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,  
Belinə öz əlilə xidmət kəməri bağlar.

İşiq qaynağıdır mum – bal şanının zinəti,  
Ariya xidmətilə qazanmış bu dövləti.

1340 Son ki xidmət yolunda kəmərini bağladın,  
Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın.

### Səkkizinci səhbət

#### YARADILIŞIN HÜSNÜNƏ DAİR

İlk dəfə xəlq olunmuş xilqətlərin çoxusu,  
Tanrıının deryasından içməmişdi hələ su.

Nə dunyanın ovcunda səxa dənizi vardi,  
Nə cahanda bircə toz, bircə çibin qanadı.

Hələ düzülməmişdi xilqətlərin cərgəsi,  
Hələ açılmamışdı oyunların perdesi.

Hələ başlanmamışdı könül, can oyunları,  
Gecə ilə gündüzün cəngi, döyüş anları.

1345 Xilqət üzvlərində görünmürdü hərəkət,  
Hələ bilinmirdi heç varmı, yoxmu edalet?

Tanrı öz kəmərini, öz feyzini çıxaltdı,  
Denizindən sahile parlaq bir damcı atdı.

O qüdret dənizinin bircə hayat ləpəsi,  
Tərptədi, herlənməyə başladı göy qübbəsi.

Göylər axar su tökdü, yerlərde islandı gil,  
O iksirdən yoğruldu sənin də cövhərin, bil!

Dünyadan köçən zaman döñecəksən əslinə,  
Yenə qovuşacaqsan zərrə boyda nəslinə.

1350 Nə bəxtəverdi dünya, o zaman ki, sənsizdi,  
Hələ nəqşin surətsiz, canın da bədənsizdi.

Nə göy görmüşdü onda əlek-vəlek dünyani,  
Nə də Yer dinləmişdi bunca nitqi, hədyanı.

Sən qədəm basmamışdin hələ cahan bağına,  
İnan ki, şükr edirdi varlıq öz yoxluğuna.

Hələ dünya bağında nə gül vardı, nə tikan,  
Hələ tozlanmamışdı başı aylanın cahan.

Hələ boylu deyildi gecə gündüzə aşkar,  
Hələ həyat qısrıdı, təbiət də dul, bekar.

1355 Kemerbəstə deyildi Əkizlər bürcü onda,  
Qan almaqdan azaddı o şışkin damarından.

Ayın üzü tutulub qaralmamışdı hələ,  
Su dolu teşin rəngi düşməmişdi bu hala.

Zöhrə üzü suluydu Yerin yanında hələ,  
Harutun qanadları düşməmişdi Babilə.

Onda ayrınydı səndən bu səmalar, bu yerlər,  
Bildin, həsrət çəkirlər, yolunu bəkləyirlər.

O gün ki, sən yarandın, təzeləndi kainat,  
Səslə avazla doldu iki cahan, bir həyat.

Fəqət, ey uledzlara baxıb fal açan miskin!  
Qırdırın ülkər dürrünü ülkər keçavəsinin.

Nə qədər ki, ulduzlar azad idi falından,  
Aylar, illər dəyişmir, sabit qalırkı zaman.

Saf bir ayna kimiydi hələ cahanın üzü,  
Nəfəsin dəyen kimi ləkələndi güzgüyü.

Qüruba sən apardın məşəlini səhərin,  
Səhərə "sübhi sadiq", "fərri kazib" söyledin.

Kül başına göyərin! Gör qoymusan nə güne,  
Hələ də bel bağlayıb gəlir sənin səcdənə.

1365 Can meyvəsi demişdir sənə bu doqquz fələk.  
Dillərindən eşitdim, eşit, inanma fəqət.

Tacın başından baha... Qoy söyləyim bir daha,  
Necə ki, xalta itdən, torba eşşəkdən baha.

Bu laqqırtı evində tənə vurular sənə,  
Cahani satdın deyə bir arpa danəsinə.

Bircə ovuc torpağı sən bir cana dəyişdin,  
Bircə gil qırığını bir cahana dəyişdin.

Ey göylərə dərd verən, ey yerini bilmeyən!  
Xəzinətək qalaydin gərək yer altında sən.

1370 Sənin beyninin yağı, civə kimi kövhəri.  
Nə tez soyudu, görcək sincab rəngli bu yeri.

Hələ ki, basmayıblar findiq boyda məzara,  
Findiq rəngli torpaqdan vaz keç, qalx səmalara!

Nə sincabdır, nə qunduz bu gecə-gündüz. Bil ki,  
İlləndir, ejdahadır bu ikiüzlü tülkü.

Əliuzunluq etmə, sən ki, pişik deyilsən,  
Qoşulma dələduztək, dələye, tülükyə sən.

Ölüm teləsi qurmuş bu yolun üstə aslan,  
Neçin susuz maraltək quyuya üz tutmusan?

1375 Fələk sənə göstərsə uzaqdan bulaq suyu,  
Aldanma ki, su deyil, sərabdır, ilğimdır o.

Nəfs atını bu qədər havalandırma, yetər,  
Tap bir təmiz su iç ki, sənə duz yediriblər.

Nəfsinin xırmanına od vur, ele bir od ki,  
Nəfsin qoy yanib sönsün suda təbaşir təki.

Yusif çıxdı quyudan, çün halal bənde idı,  
Misir ilahesinin gözü üstünde idı.

Bu göy qübbə altına ilk qədəm basdığını gün,  
Dibsiz quyuya düşdün... necə mögmən göründün.

1380 Saralmışan, görürəm sənin solğunluğunu,  
Onillik sirkə belə apara bilməz onu.

Açgözlüyün yüzüllik çrağın yağı kimi,  
Səni onillik sirkə pak eləyə bilərmi?

Yeddi qatlı göydədir dədənin qızıl qanı,  
Yeddi loxma çörəkçin tökmə abır-həyanı.

Xırmanına od vurub yelpikləyən özünsən,  
Dövlətini, varını təpikləyən özünsən.

Atıl, meydana gir ki, meydan sənindir, sənin!  
İş gör, hökmünü bildir, fərman sənindir, sənin!

1385 Piyalən var, nuş elə. Payız ötür, qış keçir,  
Olub-qalan ömrünün uç-dörd günün xoş keçir.

Alib ixtiyarını, cəfa veriblər sənə,  
Tapşırılıb cilovun taleyin əllərinə.

Ağır yük daşımaqdan qozbel oldun, şil oldun,  
Yandın nəfsin yanında, ömr boyu qovruldun.

Sən - cahan mətbəxində ocağın külü, hisi,  
Qiyamət günündəsə cəhənnəm gözətçisi!

Ey miskin! Qarın dolu, gözlerin acdır, inan,  
Çox-çox yedikcə məger ağırlaşmayacaqsan?

1390 Yemək, qarın alveri əgər yetseydi dada,  
Çoxyeyənlərin çoxu sağ qalardı dünyada.

İnsan çox yaşasayıdı, ömr düşərdi gözden,  
Ömrünün dəyerini az ömürdən istə sən.

Az ye, çevik, yüngül ol, rahat yaşa hər zaman,  
Çox yesən ağırlaşar, min iztirab duyarsan.

Qarın dopdolu olsa, başın yüz belə çeker,  
Nəfsin quduzlaşması insanı söküb-tökər.

Nəfsin ilə bərabər sənə baş verilib, baş,  
Yeməyəsən halalın olmayan neməti kaş.

1395 Tamah sənin içində caynağıdır fitnənin,  
Tamahkarı aldadan bu əbləhdən qaç, çəkin!

Qorxuram ki, uyasan nəfs adlanan idbara,  
Rəngini sənə verən üzüqara kaftara.

Bəzən inanmaq olmur rənglərin ahənginə,  
Yaxşılıq, pislik düşür bir-birinin rənginə.

### MEYYƏSATANLA TÜLKÜNÜN VƏ CİBKƏSƏNİN HEKAYƏTİ

Yemənde meyvə satan bir dükənci yaşırdı,  
Dükənini qoruyan tülkü yavrusu vardi.

Telim-tərbiya görmüş gözətçiydi bu yavru,  
Sahibinin malını diqqətlə qoruyurdı.

1400 Yüz cür oyun çıxardı, fənd işlətdi cibkəsən,  
Əşərlənmedi əslə bala tülkü kəlekdən.

Fikirleşdi cibkəsən, yumdu gözünü dərhal,  
Çoxdan yatıbdır guya, yuxusu da şeker, bal.

Tülkü bu qoca qurdum yatmış görüb yumşaldı,  
Yerə qoydu başımı, o da uyğuya daldı.

Tülkünü yatmış görüb fürsət tapdı cibkəsən,  
Çaldı pul kisəsini. Getdi, itdi nəzərdən.

Keşikdə duranların qorxuludur yatmağı,  
Ya başı əldən gedər, ya başından papağı.

Uyuyacaq yer deyil dünya, oyan, Nizami!  
1405 Her şeyi tərk etməyin çoxdan çatıb məqamı.

### Doqquzuncu səhbət

## DÜNYA QAYĞILARINDAN QURTULMA BƏHSİ

Ey vüsal gecəsindən daha əziz, mehriban,  
Sübhün bayraqı kimی چevik kölgəli insan!

Nə vaxtacan kölgətək qəmgın görünəcəksən?  
Qalx ki, yürü ki, bayraq gözəlləşir yürükən.

Yola çıxan soltanlar önce yükünü yollar,  
Özündən öndə gedər karvani qatar-qatar.

Sultan isən, çıx yola, səfər vaxtıdır artıq.  
Yol üçün yemək götür, dəyərli azuqə yiğ.

1410 Özün yola çıxmamış göndər getsin yükünü,  
Bu gün başla sabahki ruzu tədarükünü.

Bal arısı sabahı – uzağı gördüyündən,  
Şanlarını doldurur balla elə bu gündən.

Baxın, savaş səfində hər qarışqa – qəhrəman,  
Sabahını düşünüb, yem daşıyır durmadan.

Aqıl insan oğlu da, kor deyilsə gözləri,  
Qarışqadan, arıdan gərək qalmasın geri.

Səfa görmək istəyən zəhmətə arxalanar,  
Yayda ruzu yiğanlar, qışda rahat dolanar.

1415 Nə sən bilirsən, nə mən, qananlar bilir bunu,  
Öz borcunu verməyin evəzsiz olduğunu.

Heyif ki, aqibəti düşündürmür heç kəsi,  
Yalnız bir anlıq olur çoxunun düşüncəsi.

Feləklərdən ucadır əslində məqamımız!  
Aqibəti düşünmək – yüksəliş imkanımız!

Öz sonunu düşünmək imkanımız var bizim,  
Başqa xilqətlərə bu, qismət deyil, əzizim.

Sevgi, həyat nəşəsi şirin olsa da candan,  
Aqibəti düşünmək ondan da xoşdur, inan.

1420 Biz ki, əzəl binadan vaqifik könüllərə,  
Torpaqdan yaransaq da, sahibik bir gövhərə.

Bu gelişdən, gedişdən tək bizik xəbər tutan,  
Qalır yaddaşımızda hərəsindən bir nişan.

Biz ki, doqquz fələyin dərs aldıq məktəbində,  
Əbəcədini oxuduq bizim yer lövhəsində.

Heç kəs damğalanmayıb bu dağla bizdən erkən,  
Bu bağın ilk nübarı bircə sənsən, bir də mən.

O gün ki torpağını töküb də, islatdılara,  
Bir az iksir atdırılar, can mayası qatdırılar.

1425 Torpağın göz yaşıyla, qan ilə yoğrulsada,  
Neçə xəzine yatrı, bilsən, onun altında!

Tanrıının yoğurduğu bu torpağı tanı sən,  
Şükür qıl, ey naşkür, ən ulu zirvədəsən.

Dərk elə mövqeyini, səfərinin səmtini,  
Hardan gelir bu yollar, hara aparır seni?

Bu səfərə çıxarkən neydi fikrin, niyyətin?  
Bu səfərdən dönməyin nedir sırrı, hikməti?

Bu aləmə gəlməmiş, hələ ləvbər salmamış,  
Bizim bu dağlımışda hələ məskun olmamış.

Sən əzəli aləmin dolaşırdın fövqündə,  
1430 Hümə səadətinə çatdırın Həməl bürçündə!

Onda sənin eşqinin ucuş meydanı hədsiz,  
Əbədiyyət yolun da sonsuzdu, ey xəbərsiz!

Enmək istədin yerə, göydə acizmi qaldın?  
Bu torpağa, bu suya sərin kölgəni saldın.

Güneşin etəyini ayağının altına,  
Dartıb çəkirsən hərdən, dünya dar gelir sana.

Bəzən tək yaşamağı üstün tutursan artıq,  
Qayıtmək sevdasına düşməyin də bir anlıq.

Tərəddüb içindəsən. Özge hansı işin var?  
1435 Birçə ipin üstündə tuta bilmirsən qərar.

Səxavət meydanında lütf saçan müflissən,  
Bu varlıq aləmində köhne sənsən, təzə sən.

Yavrusunu öldürən anadan el çek, yetər!  
Ata öyüdlərinə qulaq ver, ey bixeber.

Ey sade insan oğlu, dədəne bax, dədəne,  
Gör neylədi? Dədənin yolu "Gəl!" deyir sənə.

Qoy burda əyleşənlər dinclik gözləməsinlər,  
Bekar keçən ömr-gün həder deyilmi məgər?

Həder keçən günləri nə cür qaytarmaq geri?  
1440 Səcəd qılıb, baş əyib öpməliyik bu yeri!

Biz ki, qara gildenik, hardandır ağ gün bize?  
Necə şadlanasan ki, şadlıq olub möcüzə!

Məgər varmı feleyin xoşbəxt etdiyi adam?  
Varsa, nə sənsən, nə mən. Əl çək belə xülyadan.

Biz dünyaya geldik ki, kədər duyaq, qəm yeyək,  
Gelmedik ki, nitq edək, axşam-səhər zəvzəyək!

Bu dünya dedikləri alğı-satqıymış, inan,  
Bircə düzlük görmədim burda başdan-binadan.

Gələndə rəngin neçin şərab kimi qızardı?  
1445 Gelməyin arxasında çün bir getmək də vardi!

Nə vaxtacan sürəcək bu hicranlar, görüşlər,  
İstəmedən gelişər, istəmedən gedişər?

Görün, hansı şübhələr könüldən gəldi, keçdi,  
Yoxluğumuz bir yana, varlığımız da heçdi.

Uçma, axı cahana yavaş-yavaş gəlmisən,  
Tələsmə, bu həyata gecikmisən axı, sən.

Vaxt çatıb... zəng çalınar, bizim köç də başlanar,  
Sikkəmizlə ən yeni axçalar naxışlanar.

Çürümüş, köhnə gilə təzə bir can verərlər,  
Dağılmış parçaları yenə birləşdirərlər.

Ey bugünkü halından utanıb qızarmayan!  
Fikirloş öz sonunu, barı o gündən utan!

Bu səhranın köhləni təkcə dindir, yalnız din,  
Yalnız odur çarəsi bu qədər müşkülərin.

Bizi qarşıda gözlər nə qədər möhnət, kədər,  
Gəlhagəl dərdlərimiz yalnız din ilə gedər.

Yol-yoxuş... atı bərk sür, tənbəl, ərincək olma,  
Ey canı bərk, mətinləş, imanı kövrək olma!

Güneşin aynasını tut üzünə, bax bir an,  
Özündən soruş, öyrən, neçin üzüqarasan?

Üzr, tövbə özündən, qəbulu Allahdan um  
Hər işini taleyə tapşırıb, olma məzлum!

## TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ

Məscid əqli bir sofu uydı bir gün şeytana,  
Məsciddən üz çevirdi, aldı onu meyxana.

Mey dilinə dəyincə mey kimi naş qıldı:  
– Zavallı canım! – dedi, – özgə nə çarə qaldı?

Nəfs ilə həvəs quşu könlümdə axtardı den,  
Heyhat, tələ qurdular təsbəh dənələrindən.

Kəbəm çıxdı əlimdən, Kəbə artıq mənə yad,  
Ev-əşiyim dayışdı, döñüb oldu xərabat.

Qara taleyim məni, gör, kimlərə tay etdi,  
Qələndərlik öyrətdi, imanımı zay etdi.

Niqab örtdü, yaşındı əqlin gözləri məndən.  
Xərabatın özü da xarab oldu əlimdən.

Bu dünya darlığından qurtula bilseydim, ah!  
Ətəyimdən ləkəni bir sile bilseydim, ah!

Qəzadan deyilmə bu? Mən hara, bu "Lat" hara?  
Mübarək məscid hara, viran xərabat hara?

1465 Bir genç pərdə dalından dinləyərək zahidi,  
Təmiz, pak nəfəsindən od saçaraq söylədi:

– De, qəzadan sənə nə? Sənintək yüz min gəda,  
Qəzənin nəzərində dəyməz bir arpaya da.

Tövbə qapısına gəl, təmizlə günahını,  
Başqa hədyan söyləmə, seç Tanrı dərgahını!

Üzr istəyib, tövbə qıl, keçərlər günahından,  
Qolu bağlı gedərsən yoxsa ora bir zaman.

Çöldə ot otladığın, yatdığını yetər artıq,  
Bir az da feləklərin yaşıl bağçasına çıx.

1470 Ayıltmasa göy səni çekil, hicra guşəyə,  
Bir azca azuqə yiğ, o dünyaya köcməyə.

Qanlı yaşlar tökməyin, axı nə mənəsi var?  
Çoxdan gəberib gedib sağlığında yatanlar.

Səni yuxu sərsəmi görən "Şəfəq sahibi",  
Yayınacaq gözündən, endirocək niqabi.

Felək köçü yükledi, qalx, ey Nizami, oyan!  
Kimdir bu gecə yarı ayağını bağlayan?

## DÜNYANIN SONU HAQQINDA

Ey fələk, bu hərlənmək nə vaxtacan sürəcək?  
Bu nə zülmdür? Ey Yer, yavaş, aram ol görək.

1475  
Hər gecinən sonunda axı, sehər açılar,  
Hər yoxuşun sonunda axı, bir eniş də var.

Əsib yerin layları, titrəyir neçin, nədən,  
"Qiyamət zəlzələsi dəhşətdir" ayəsindən.

Zəlzələdən çökürse yaralı Yer küroşı,  
Fələk zəncirlərinin çürüməzmi həlqəsi?

Sökükür qəlpə-qəlpə Yer küroşı – yanar dağ.  
Qırır zəncirlərini zəncir divanəsi, bax.

Qopub düşür göylərin göy qurşağı, kəməri,  
Kimlə yarışaçaq Yer boş görəndə göyleri?

1480  
Ey fələk, ələk-vələk kainat kimə gərək?  
Bu qiyamət, bu dəhşət nə vaxtacan sürəcək?

Nə sübhün etri qalıb, nə qürub ərgəvanı,  
Nə bu yerlərin topu, nə göylərin çövkəni.

Yerlər qalxır göylərə, matəm havası çalır,  
Ətəyini qaldırıb, göy də yerə alçalır.

Marığa yatmış fələk çıxır pusqu yerindən,  
Qoparıb bu aləmi oxundan, mehvərindən.

Qoca fələk yüz yerdən yırtır öz xırqəsini,  
Torpaq inci düzümlü ipini, riştəsini.

1485  
Göylər enirkən yerə, yerlər də qalxır göye,  
Alt-üst olur kainat, tamam dönür heçliyə.

İnsan adlı beladan xilas olur göyle yer,  
Her ikisi insanın tozundan təmizlənir.

Göylər insan işlə bir də uğraşmayacaq,  
Yerlər insan məkrindən tamam uzaqlaşır, bax!

Ulduzlar xəcalətli, ulduzlar ələk-vələk,  
Birçə ovuc torpağa nə vaxtacan baş əyək?

Həlqələnib, qırılıb, işi bitirib fələk,  
Son qisməti son anda bir çımdık torpaq yemək.

1490  
Ey dünyanın bağrını qan edən, feğan edən,  
Heç varmı səndən savay onu bunca incidən?

Qəm küpünün içine bu torpaq necə doldu?  
Ətrafinın rəngi də matəm yaşılı oldu.

Siz ki, çərxin öündən bu qəder məğmun, acız,  
Qəm küpünü torpaqdan nə cür təmizlərsiniz?

Yuyun ətəyinizi barı yeddi nehr ilə,  
Dumanlı çəvrenizi qumla, qum sellərile.

Alın çərxin əlinən ulduzlar xırqəsini,  
Damğalayın qapqara xətlə Yer küresini.

1495  
Fəleklerin sürətli hirsle herlənməsindən,  
Necə, bəla gelecek Yerin başına, bilsən!

Göydə yanana, partlayan, batıb gedən hər nə var,  
Yer üçün bir nümunə, bir timsaldı apaşkar.

Partlayıb dağılan baş, görün, nece mehv olur,  
Yer küroşı eləcə kültək göye sovrulur.

Bu müşk rəngli sədəf – göy bize düşmənmiş, ah!  
Gözləri ulduz-ulduz, özü yırtıcı timsah.

Yox, bu dənizdən çıxan dürrün sədefi deyil,  
Mərifət mədəninin daş-qası da deyil, bil.

O sədefin sırrını kim bilsə, beyni donar,  
Zümrüt görmüş ilantek kor olar, gözsüz qalar.

O sədefdə nə işiq, nə göz nuru ara, gəz,  
Min-min gözü olsa da, heç biri heç nə görmez.

Bilirəm, bəyənmirsən ölümün haqq yolunu,  
Özgələrin gözüylə çünki görmüsən onu.

Vaxtdır, öz ayağına zəhmət verib tələs sən,  
Özgənin ayağıyla mənzil kəsə bilməzsən.

Zorun, zərin gücünə Bəhram göye çıxsa da,  
Korun qisməti gordu, bir məzardı axırdı.

Bu qəbrin qapısını bağlamaq olmaz, olmaz!  
Bu damın bacasından boyylanmaq olmaz, olmaz!

Sən bu dustaq evində səbr et, döz iztiraba,  
Pəncərəni, qapını şəşqinlər kimi qapa.

No vaxtacan fələkdən bəhs edəcəksən, yetər,  
Kül qoy onun başına, yelbeyinmiş nə qədər!

Kohkeşanı, səmanı az qarğı, az söy barı,  
Bir arpaya da dəyməz bu saman oğruları.

Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən,  
Boynunu dar həlqədən xilas edə bilesən.

Təldən nazik fəhm de, sapdan zərif xoyal da,  
Çərxin ince yoluńı acızdır anlamadı.

1500

1505

1510

Acizlikdən, heyadan üzün yanır, fikir ver,  
Çərxin yolu bir tükün ucundan da incədir.

Tükün ucunu bölmə, yetməzsən bu əsrara,  
Xəmirdən bir tük kimi atar səni kənara.

İmkanın var, Qalxasan mələklər məqamına,  
Bu qədər ki, güclüsən, neçin girmisen qına?

Könül verme, bu gilin, bu qumun vəfası yox,  
Dünyaya bağlanmağın daha bir mənası yox.

Burda başında papaq... demək, baş eymelisən,  
1515 Burda belində kəmər... demək, qulluq əhlisən.

Hünerlisənsə, hər gün paxılların artacaq,  
Qəndin varsa, yediyin zəhər olacaq ancaq.

Bu həyat ocağına aldanma ki, şöləsi,  
Cəhənnəm atəşinin haləsidir, haləsi.

Ay olsa da göylərin, fələklərin qəndili,  
Yağı Günəşdən umur, ömür boyu dilenir.

Susamış bitkilərə nicat verən bulud da,  
Dunuq bir bəlğəm kimi dəyərsizdir həyatda.

Sanma ki, su səadət, bolluq qaynağı olmuş,  
1520 Sudan nə çəkdiyini batan gəmidən soruş.

Dinclik yuvasıdırımı məgər bu viran yuva?  
Nə üçün göz yumursan bunca çirkə, ayıba?

Öz eybini görməyi çoxdan yadırğamışan,  
Özgəsinin cybinə ayna tutan kəminsən!

Sən ey aynalar kimi eybin şəklini çəkən,  
Bil ki, eyibli nəfəs sənə tez vurur ləkə.

Ya hüneri tərk elə, cibindən çıxarıb at.

Ya öz eyiblərinin aynasını qırıb at.

1525 Özgəsinin cybine göz yum, əger gözün var.  
Qüsürü kənarda yox, əvvəl özündə axtar.

Her kəsde hünər də var, eyib də var bil ki, sən,  
Hünərli olacaqsan, eyibleri görməsən.

Qaranlıqda görməyə lampa gərekdir sənə,  
Gündüz qara qarğı da, dərhal deyər gözünə.

Güllər kimi əlvandır tovusun qanadları,  
Ayağının eybini başına qaxma bəri.

Qarğanın əyni, başı qapqaradır, gözü ağ.  
Gözün varsa görə bil, ağrı qaradan qabaq.

### İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ

İsanın ayaqları yol açıb dünyalara,  
Gəlib çıxmışdı bir gün balaca bir bazara.

1530

Gördü bir çoban iti, canavar kimi nəhəng,  
Yol üstündə uzanmış cansız, nəfəssiz köpək.

Dörd yanını bürümüş adamlar qatar-qatar,  
Leş yeyən quzğun kimi başına toplaşıblar.

Biri dedi: "Çatladar beynimizi bu cəmdek,  
Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!"

Biri dedi: "Redd edin, görünməsin bu murdar,  
Gözümüzü kor eylər, könlümüzü dondurar".

1535

Hərə bir hava çaldı: "Tfu!" – "Cəsəd!" – "Əlhəzər!",  
Zavallı, miskin leşə min bir cəfa verdilər.

Növbə çatdı İsaya, eyibdən vaz keçdi o,

İtin üstünlüyünü fikirləşdi, seçdi o.

"Naxışları, xalları, – dedi, – aləmdi, məncə,  
Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci".

Qorxu ilə, ümidi dənizdən dürr tapan var,  
Sədəfini yandırıb tozuyla diş ağardar.

Özgəsinin eybini, öz hüsнü görəmə tek,  
Önce öz nöqsanını görə bilən göz gərək.

1540 Demirəm ki, aynanı al əlinə, ya alma,  
Öz eybini görə bil, özünə heyran olma!

Niye gərək özünü bahar kimi bəzəmək?  
Saqın! Soldurur səni zaman bahar gülü tek.

Eybini örtən geyim zərif toxunduğundan,  
Tanrı doqquz pərdə də göydən endirmiş əlan.

Bu göy yuvarlığının içinde, ey gözü dar,  
Söyle, sənin boynuna həlqə olmayan nə var?

İtsənmi ki, taxasan Süreyya xaltasını?  
Eşəksənmi, çəkəsən yük daşıyan İsam?

1545 Fələk nedir? Atılmış, tərk edilmiş dul qarı,  
Cahan nedir? Saralmış bağların solğun barı!

Hər köhnəni, təzəni bircə-bircə sal yada,  
Bu dünyada nə varsa, dəyməz bir arpaya da.

Yemə dünya qəmini, xacə, tərk et oyunu,  
Qüssə çəksən, qoy yere Nizaminin payını.

## On birinci söhbət

### DÜNYANIN VƏFASIZLIĞI HAQQINDA

Qalx, bu köhnə oyunçu səni tez verər bada,  
Vəfa yoxdur fələyin açıq nördəxtasında.

Heç onun xisletində insaf olubmu bir an?  
Murad nəqşİ gözləmə vüsal qapılardan.

Dənizdə ayaqüste durmağın nə xeyri var?  
Yükünü də, səni də udmazmı firtinalar?

Ördəyə şahin dedi: - Uçaq, çöllər gözəldir,  
Ördək dedi: - Özün uç, mənə göllər gözəldir.

Ey bu qəm gəmisində ləngərlənən zavallı!  
Yük altında kürəyi qana dönən zavallı!

Boğar səni bu dəniz... At yükünü, at, qaqaq,  
İnan ki, qarşındakı su yox, sərabdır ancaq.

Bircə aman guşesi taparsanmı bu yerde?  
Vəfa iliyi varmı meger bu sümüklərdə?

Bu dünyada zərrəcə naz çekmə adəti yox,  
Barı, ortağı olma, əl çək ondan biryolluq.

Dünya nemətlərində nə tapacaqsan, eyvay,  
Bulaşiq bir kasadan, boş bir süfrədən savay?

Dünyanı görənlərin ağızları qapandı,  
Ondan bəhs edənlərin dodağı, dili yandı.

Karvanında neyi var, bir-iki zəngdən savay?  
Boşqabında nə gördün, ölgün milçəkdən savay?

1550

Bu kasadan bir barmaq yeyənin qafa tası,  
Zamanın barmağında oldu üzük halqası.

Görən yox bu cahanda birçə savab iş hələ,  
Yuxuları qat-qarış, fikirləri – tor, tələ.

Çekil, qoy heçlik evi olsun xəlvəti guşen,  
Çekil, tamam uzaqlaş sən bu viranə kənddən.

Evsatan simsər kimi onu öyməkdə nə var?  
Tərk et, evi bürüsün qoy tüstülər, dumanlar.

Bu dünyani öpməkdə, qırmızıda məqsədin nə?  
Sənmi doğmusan onu, hey qaçırsan üstünə?

Sən dünyanın üstündən xətt çək, bir az şad yaşa,  
Sənə uzaq olandan uzaqlaş, azad yaşa!

Yolun, mənzilin uzaq, yormasın yollar səni,  
Hazırla yollugunu, ruzunu, azuqəni.

Min-min bağıri yanmışı udan bir cəhənnəmə,  
Bu şeytanlar, bu divlər məskəninə çöl demə.

Onun dirilik suyu – göz yaşı, ciyər qanı,  
Ərzi yandıran Güneş – nəməkdən, duzdən.

Bu səhranın od rəngi – hərislərin şərabı,  
Düz və duzlu adamlar sürfəsinin kababı.

Can verme bu şorana, o döndərdi, baxsana,  
Odun qəlbini suya, qəlbin odunu qana.

Zavallılar bu yolla gedə bilərmi meger?  
Bir yol ki, baxmaq ilə qəlbini qana döndərər.

1565

Bu divlər yatağından qalxır elə alovlar,  
Qəmin ürəyi dərya, ürək bir damçı olar.

Od tutan bu çöllerin zahirinə uyanılar,  
Ciyər kimi donarlar, ateş kimi yanarlar.

Neçin cırmaqlayırsan bu cəhənnəm çölləri?  
Rədd et, ver cəhənnəmi, al cənnəti sən geri!

Bu tozlu-kirli məbəd nə qədər ki, durur sağ,  
Fələk təqib edəcək səni ayaqbaayaq.

Gələr, bir gün səni da yaxalar o bağrıdaş,  
Götürər yavaş-yavaş, itirər yavaş-yavaş.

Bu torpağın başına dönüb dolanan insan,  
Məgər sabah bir ovuc torpaq olmayıacaqsan?

Heç bir kəsi tapdama, dayan, fikirleş bir an:  
Sənintək çoxlarını tapdalayıb bu dövran.

De, kim apara bildi dünyadan salamat can?  
De, kim oxuya bildi bu yazını sonacan?

Dayan, neşət tikanın ayaq basma üstünə,  
Özünü qor... min-min neşət durub qəsdinə.

Burda neyləyəcəksən, dolaşma veyil-veyil,  
Bir tələdir bu dünya, güvənməli yer deyil.

Fəna mənzili dir bu, sebat axtarma, əbəs  
Bura payız yelləri bahar gətire bilməz!

## NƏZƏR SAHİBİ BİR MÖBİDİN DASTANI

Ağsaçlı qoca möbid, yeri, yurdun Hindistan,  
Yol keçəndə nə gördü? Bir bostan, bir gülüstan.

Ortasında naxışlı imarətlər, qəsrələr,  
Qucağında çiçəklər əsim-əsim əsərlər.

Fələk kimi qan tökən qönçələr beli bağlı,  
Az ömürlü lalənin başından çıxıb ağlı.

Fəvvardır çəmənin tər süsəni, lalesi.  
1585 İncə boylu qamışlar – qənd, şəker piyaləsi.

Öz oxuya yaralı güllər qalxana bənzər,  
Canının qorxusundan əsir salxım söyüdlər.

Bənövşənin saçları öz boynuna bağ olmuş,  
Nərgizin etəkləri gümüş axçayla dolmuş.

Gülə qucaq-qucağa, nəfəs-nəfəsə lalə,  
Biri yaqtıla süslü, o biri incilərə.

Yazıq hardan bilsin ki, bircə günlük ömrü var,  
Sabahı düşünmədən bu gün olmuş bəxtiyr.

O ağsaçlı ixtiyar seyrə daldı gülzarı,  
1590 Bir aydan sonra yenə burdan düşdü güzəri.

Hanı o güldən əsər, hanı bülbüldən əsər?  
Burda qarğı qarıldar, burda saxsağan gəzər.

Cəhənnəm əvəz etmiş elə bil cənnət yeri,  
Yəhudü məbədində köçmüş qəsrin qeyseri.

Yaxşılıq elə bil ki, buxarlanıb yoxalmış,  
Gül qomları yerində tikan qomları qalmış.

O xəzan bağçasında qoca ayaq saxladı,  
Hər şeyə güldüse də, öz bəxtinə ağladı.

### On ikinci səhbət

#### DÜNYAYA VİDA

– Bu dünyada heç nəyin vəfəsi yoxmuş – dedi.  
Dərdi çox, çəfəsi çox, səfəsi yoxmuş – dedi.

1595

Hər nə ki, baş qaldırıb torpaqdan, bu sudan,  
Axırda viran olur, köklü-köməcli viran!

Xərabət diyarından yaxşı bir yerimiz yox,  
Xarab olmaqdan özgə üstün tədbirimiz yox.

Rahib haqqın yoluna çevirincə üzünü,  
Həm Tanrıni tanıdı, həm dərk etdi özünü.

O sırr gövhərlərinin sərrafı oldu qoca,  
Gövhərşunas tərəfdə qaldı ömrü boyunca.

1600

Sən ey məcəsilikdən, müsəlmanlıqdan qafil,  
Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil.

Sən o hindli qocadan geri qalma, kəm olma,  
Tərk elə bu cahanı, bu heçliyə vurulma!

Daim məstsən gül kimi... bu məstlikdən el çək sən,  
Papağın, komərinle çoxmu aylanəcəksən?

Qalx, gülün komərini burax əlindən, burax!  
Güllər sənin qanınlı komər bağlayıb ancaq.

Papağınla komərin bəla kəsilib sənə,  
Sən onları girov ver eşqin meyxanəsinə.

1605

Papaq ucaldar səni, xacə qılar könülə,  
Komər səni qul eylər bu torpağa, bu gilə.

Çalış, aqlılıq, qulluq qəmündən qurtulasan,  
Nizamdan Nizami tek bəlkə azad olasan.

Vaxtdır, bu əyyam ilə, dur, vidalaş son kərə,  
Bu dünyadan torunu tərk et dən sevenlərə.

Bundan gözəl ölkə tap, işıq gəlsin gözüne,  
Bu hürçədən möhtəşəm bir qapı aç özünə.

Könul, göz nemətləri səninle bahəm gedir,  
Nalən də, göz yaşın da, bil ki, son azuqəndir.

1610

Üç-dörd gilə yaşı töksən ayrıldığın torpağı,  
Fidan kimi göyərər, könlün qalxar ayağı.

Dəvə xisletlisənə, yolda rəqs elə, oyna,  
Yoxsa atma cübbəni fil ayağı altına.

İndi ki, bir tele də burda məhrəm deyilsən,  
Yalnız ölüm barədə düşünəsən gərək sən.

Getdi könlünçə olan dostların, tanışların,  
Kimlə əyləşəcəksən, hanı zövqdaşların?

Gərçi hələ dünyada ince səhbət əhlı var,  
Kim səninlə qonuşar? Kim sənə həmdəm olar?

1615

Bu natemiz torpaqda, ey pəhrizçi könüllər,  
Təmiz su gəzmeyiniz əbəs deyilmə məger?

Var-yoxun dağılmamış, hicran gelməmiş hələ,  
Qazancını, pulunu dağıt, payla, bəxş elə.

At çıynindən yükünü, bir az asan get, asan,  
Yükün yüngülləşərsə, mənzilə tez çatarsan.

Aradığın könülse, qalx, göylərə baş çək sən!  
Yoxsa yerdə, boş evde axı neyleyəcəksən!

İndi ki, sən düşmüsən bu quyuya, bu tora,  
Divarından deşik aç, ta çıxasan bayırə.

1620 "Mim" kimi həlqələnmiş bu dünya çevresini,  
Parçalayıb atmasan, əldən buraxmaz səni.

Bu ulduzlu göylerin hədəf olma oxuna,  
Bu çevre sınırlarından çıx kənara, karixma.

Çıxa bilsən gecənin, gündüzün çizığından,  
Bu çevre xəttini də kecə bilərsən, inan.

Ayaq basacağın yer möhkəm deyilsə əgər,  
Heç bir işin dalınca getmə, çalışma hədər.

Hansi işə girişsən, hünər göstər, dada çat,  
Geri qayıtmak üçün sən mütləq bir lağım at.

1625 Yolçuluğa – səfərə könül verən bir adam,  
Gərok daim saqına yol üstündə quyudan.

Selin-suyun ağzında ev-eşik quran insan,  
Barı bir qapı aç ki, sel gələndə qaçasan.

İtin adı gələndə tülkünün rəngi qaçıdı,  
Dərhal yuvasındaca ikinci deşik açdı.

Bilmədi mavi qübbə çoxdan kəsib yolunu,  
Tülkü ovçusu fəlek tüstüyle boğar onu.

Bəs bu necə sevincdir, bəxtəvərsən elə bil,  
Ey özündən xəbərsiz, ey qəflətindən qafıl!

1630 Sən ehd etdin, gələrkən bu fəna dünyasına,  
Dərd çəkib, dönecekən tez beqa dünyasına.

Sən ki bu gün pozursan Tanrıyla peymanını,  
Nə cür qurtaracaqsan öz əhdindən canını?

Könlün seçenek yolla get, yalnız o yolu tanı,  
Sən ki dünya görmüsən, rədd et iki dünyani.

Aşağı baxma, torpaq ləngidər qədəmini,  
Çox da qanrıılma geri, qorxudar kölgən səni.

Könüllərdən ruzu yiğ, yolda ev-eşikmi var?  
Yaş axıt gözlərindən, axı, təşnədir yollar.

1635 Sədəfinə təslim et saf incini, aparsın,  
Torpaqdan aldığıni qaytar, canın qurtarsın.

Sənintək çoxlarının fələk yedi başını,  
Apardı sendən güclü neçə dost-tanışını.

Sən fələklə vuruşda bir azca fəndgir ol ki,  
Bir gün yere sürtəsən küreyini er təki.

Bu fələklə vuruşmaq çox da qorxulu deyil,  
Qılıncı gün şüası, qalxanı günəşdi, bil!

Bu dolaşiq kələflər hətta ilan olsa da,  
Sənin ölməz eşqinin bir heçdi qarşısında.

1640 Bir şüə ki, qırıla birçə nəfəs küləklə,  
Çox da qalma qeydinə, vaz keç, onu tərk elə.

Qızılıñ ateşini söndürsün deye, zərgər,  
Şəker töker, düşməni qənd-şəkerlə öldürər.

Bilik qazan, ey könül, yan, işıqlan biliklə,  
Zülməti nurla öldür, düşməni bir çiçəkle.

## ÇƏKİŞƏN İKİ FİLOSOFUN DASTANI

Bir mülkə ortaq olan iki həkim çəkişdi,  
Aradan sözmü keçdi, odmu, alovmu keçdi?

Öz nəfsini güdərək hər biri dedi aşkar:  
– Bir sarayın sahibi yalnız bir sultan olar.

Əgər haqq ikiləssə, onu dinləməz heç kəs,  
<sup>1645</sup> Bir bədənin üstündə iki baş ola bilməz.

Bir möclisin başçısı iki Cəmşid olarmı?  
İki qılınc saxlayan bir qız dünyada varmı?

Hər iki filosofun ləngər vurdı qəzəbi,  
Çalışdı, özü olsun imarətin sahibi.

Nifrota çevrilincə qızmış təəssübəri,  
Qərara gəldilər ki, boşaltsınlar evləri.

Bacaları suvayıb, gece yola düşdülər,  
Evi satmaq üstündə dilləşib, didişdilər.

<sup>1650</sup> Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,  
Bir-birinə verməyə şərbət düzəldək, şərbət.

Bacardıqca, elmdə görək kim kimi ötür?  
Kimin şərbətindəki zəhər daha güclüdür?

Kimin ağlı üstünsə, bina qalsın qoy ona,  
İki bədəndəki ruh qovuşsun da bir cana.

Birinci iddiaçı düşündü yaxşı-yaxşı,  
Bir ağu düzəltdi ki, dəysə yandırıar daşı.

Uzatdı rəqibinə: – Zəhər deyil, şərbətdir,  
Qələbə qanadlar verən meydirdir, nazlı nemətdir.

Aslan ürəkli mərdin titrəmədi əlleri,  
– Qənddir, baldır! – deyərək aldı içdi zəhəri.

Qorxmadi “Nuşiqiya”, çünkü içmişdi once,  
Zəhər dəyacək yeri tiryəkləmişdi once.

Pərvanə kimi yandı, yenidən qanadlandı,  
Geldiyi məclis yənə onu öz şəmi sandı.

Yolüstüdəki bağçadan bir qızılğıl qopartdı,  
Dərhal əfsun oxuyub, düşməninə uzatdı.

Gülü verdi ki, onu öldürsün asan, yüngül,  
Rəqibin zəhərindən daha kəsərliydi gül.

<sup>1660</sup> Düşmən əfsunlu gülü elə ki, elə aldı,  
Qorxudan dizi əsdi, çökdü, bağıri yarıldı.

Bəli, çare taparaq o, qurtuldu ağdan,  
Busa bir gül iyileyib, dünyadan getdi əlan.

Dünya bağında hər gül, demə, güller xasıdır,  
Bir insan üreyindən sızan qan damlaşdır.

Zəmanə bağının da baharı, başı sənsən,  
Zəmanə bir qəm mülkü, onun naxışı sənsən.

Fanar kimi asılı ərzi çal öz daşına,  
Külü qoy su səpilmiş ulduzların başına.

<sup>1665</sup> Aləmin xəyal, uyğu büsətindən uzaqlaş,  
Bərbadından uzaqlaş, abadından uzaqlaş.

Gözün qalmasın çərxin şəfəq, işıq payında.  
Qaralt küsuf kimi sən Güneşti də, Ayı da.

Dünya çadırı göydə Ay qulyabani kimi,  
Azdırıb İbrahimini yolundan etmədimi?

Gəncliyinə dağ çəkib, fələk sürüklər hara?  
Nəşeli günlərini dərdli, qəmli çaglara!

İşqolandırı bilsən, inan, könlünü bir gün,  
Ağ günü, səadəti qaytarmaq yenə mümkün...

Ümid güləbi kimi təmiz göz yaşı tök ki,  
Təmizləyə bilesən bu qara, ağ lövhəni.

Ölçüb-biçən işini bu dünyada sən əgər,  
Məhşər tərəzisində qazancın artıq gelər.

O din ki, qüvvət verir qoluna axşam-səhər,  
Sənin tərəzinin də əyarını düzəldər.

Düşüncəli, hünerli, qəlbə azad olan kəs,  
Din qəmi çekər ancaq, dünya qəmini çekməz.

İstəsən ki, bu aləm daim məskənin olsun,  
Dini Nizamiyə ver, dünya qoy sənin olsun.

### On üçüncü söhbət

#### DÜNYADAN ƏL ÜZMƏYƏ DAİR

1675 Ömür az, dünya qoca... uymuşuq ahənginə,  
Aldanma bu köhnənin tazelənən rənginə.

Dəliqanlı görünən bu Pirin elindəki,  
Əslində bir atəşdir, tutub qızılğıl təki.

Məbadə aldanasan, çeşməsinə ilgim san,  
Qibləsi xaçıdı, qorx ki, uyub namaz qılasan.

Bu qədər güldən sənə çatmaz bircə tikan da,  
Çöp də aparmaq olmur, dağlar qədər yiğsan da.

Yalnız göldiyin yerdən, evdən götürdiyi,  
Apara biləcəksən, başqa heç bir şeyini.

1680 Qiyamət dənizindən kimlər yaxa qurtarar?  
Yalnız yükü dənizə atıb çılpaq qalanlar!

Ferqi yoxdur, ya payla, ya da yiğ sərvətləri,  
Sənə her ne veribsə, alacaq dünya geri.

Alem əzəldən bəri alver evinə bənzər:  
O dünyani alırlar, bu dünyani verirlər.

Barama qurdı kimi biri hazırlar ipək,  
Biri həmin ipəyi kəsib yeyər güvətək.

Şəm kimi saç yiğdiğin cəfəri qızılları,  
Şəm kimi öz nurunla işqlanasan barı.

1685 Söküb tök bədənini – doqquz dəlikli bütü,  
Altı başlı altunu doğra, dağıt büsbütün.

Sal ayağın altına, qızıl alma əlinə,  
Qızıl qulu, bütperəst deməsinlər qoy sənə.

Bir zerin ki, olmaya məqsəd, amal sikkəsi,  
Zər deyil, zərnixdir o, yox dəyəri-dəyməzi.

İndi ki, bənd olmusan qızıl parıltısına,  
Get, tovuz quşu bəslə, yüz rəng göstərir sana.

Yalnız dəmir gücünə sikkələnir qızıl, zər,  
Dəmirçilər hünərdə şahdan əskikdir möğər?

1690 Tac qayırib qızıldan, Harun qalxdı, ucaldı,  
Qızılın ağırlığı onu quyuya saldı.

Başında gözdirirsen, yük olar qızıl sənə,  
Aparar səni, ayaq bassan üzengisine.

Qızılı heç almamaq vermekdən xeyirlidir,  
Çünki qızılı vermek can verməyə bənzəyir.

Qızılı aldığı vaxt sənə tamah verirlər,  
Qızıl əldən gedəndə qəlbə rahatlıq gelər...

Nə qədər yiğsan belə, əldən çıxacaq tez-geç,  
Canın rahat olmazmı qızıl yiğmayasan heç?

1695 Qızıl yiğmaq dərd verir, baş ağardır səfratək,  
Onu meyvətək yeyib, dərdi dağıtmak gerek.

Gündoğandan yayılmış qızıl bütün cahana.  
Fəqət günbatan zəri deyib cahillər ona.

Səxavətə düşməndir həm Qərb, həm də Qərb əqli,  
Şərq ilə Şərq əhlisə səxavətin məşəli.

Şərqiñ sultani Günəş nə verirsa hər sehər,  
Axşamüstü Qərb alar, dilənçitək dilənər.

Quşların qol-qüvvəti yalnız qanadlarında,  
Yaltaqların qüdrəti qızıl adlı varında.

1700 Dəməşqin məhəngilə eşqin terəzisində,  
Rum qızılı yoxlanıb xalislik bildirse də.

Gözlər qamaşdırısa da, başına kül tök onun,  
Çoxu qurbanı olmuş aldadıcı altunun.

Qızıl kimin başından qapmayıb papağını,  
Kimin qulyabanıtək kəsməyib qabağıını?

## XAİN SOFU İLƏ HACİNİN DASTANI

Bir Kəbə mübtələsi hazırlaşdı sofəro,  
Öyrənib bələd oldu qaydalara, dəblərə.

Ehtiyacından artıq bir az qızılı vardi,  
Öz halal dinarını kisəsində saxladı.

1705 Düşündü: filan sofə əl çəkibdir dünyadan,  
Tanrı bəndəsidir o, azdır bu cür düz adam.

Ürəyimə damıb ki, dəyanət də ondadır,  
Qoy verim zəri, deyim: əmanət də ondadır.

Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,  
Kisəsini əmanət verdi ona gizlice.

– Yaxşı saxla bu sırrı, – tapşırı döñə-döñə,  
Qayıdaram, kisəni yeno verərsən mənə.

Xacə səfərə çıxdı, düşdü yolun ağına,  
Şeyx də sərin qızılı basdı yanın bağrına.

1710 Titrəyirdi ürəyi neçə illerdən bəri,  
Bu qızılın sapsarı şöləsindən ötəri.

– İşlərimi bununla düzəldərəm! – söylədi,  
Yolunu gözlədiyim xəzinəm olimdədi.

Tanrıının mənə bir az gec verdiyi neməti,  
Gərək tez ötürüm ki, qaçırmayım fürsəti.

Kisənin boğazından ilgəyi açdı sofı,  
Neçə gecə kef çəkib, şadlıqdan uçdu sofı.

Yaxasına keçirdi qızıl dolu kisəni,  
– Göbəyimin üstündə görüm, – dedi, – qoy səni.

Cingildəti pulları, bu səsdən xumar oldu,  
Gözəllərin saçları boynunda zünnar oldu.

Heyhat, parçalanınca şeyxin derviş xırqəsi,  
Zövqün yerini tutdu günah, qəm düşüncəsi.

Sofu elə yedi ki, əlinə düşən ovu,  
Çıraqı da bir gilə yağıñ möhtacı oldu.

Bizim hacı elə ki, Kəbədən geri döndü,  
Öz hindlisi önündə bir Türk kimi göründü.

– Gotir, ey zahid! – dedi, – gotir görək bir onu.  
Zahid soruşdu: – Nəyi? Hacı dedi: – Altunu!

Sofu işaret qıldı: – Sus, lütf elə bir qədər,  
Xaraba kənddən axı kim xərac ala biler?

Sağlığına qızılı sərf elədim bazara,  
Mənimtək müflis hara, dinar kisəsi hara?

Türk ki yağma elədi, kim dayanar önündə?  
Evini hindli qula ismarlar hansı bəndə?

Belimi qırdı mənim o rükni qızılların,  
Döza bilmədim, yedim, boynumdadır vəbalın.

Min bir sevinc içinde sofу malı yemişdi,  
Min bir göz yaşı töküb üzr istəyirdi indi.

– Kərom eylə, lütf qıl, yaman peşman olmuşam,  
Kafər idim, dönmüşəm, bir müsəlman olmuşam.

Cahanın təbieti min fəsada boyldur,  
Bir fəsad da yarandı, tekce mənimmi qüsür?

Hacıdakı mərhəmət qopartdı bir qiyamət:  
“Əfv et, önündə derviş ayaq üstə durub pərt!”

Demək, Tanrıya çatdı Tanrıının verdikləri,  
Zəhmeti zərgər çeker, zəri qapar müşteri.

Öyüd verdi özüne: – Azca təsəllimiz var,  
Dervişin heç nəyi yox... Heçdən nə almaq olar?

1730 Bir arpası da yox ki, tutub alam olındən,  
Çarəm nədir? Taleyə boyun əyməliyəm mən.

Sofunun boğazından keçən o maldan qalan,  
Başı halqalı “Mim”lə kufi “Əlif”dir, inan.

Əfv olunmaq istəsən, ey Şeyx, qulaq as mənə:  
Haramın olanları halal edimmi sənə?

Neşər batır nəfsinə, ey fələktək saxtakar,  
Ac gözlü, qısa yenli, uzun əlli tamahkar!

Heç bir ürek nefsdən, tamahdan ayrı deyil,  
Vəfəli, etibarlı kişi yoxdur, bunu bil!

1735 Din – əyari qızıldır, vermə onu şeytana,  
Fəğfurun şərefini layiq görmə səgbana.

Dini şeytana versən, cezani sən çekərsən,  
Müflisə verilən mal geri dönmez yenidən.

Dünya pislik yurdudur, axirət qazancıyıq,  
Tutub din ətəyindən bir guşə tap, ey yaziq!

Bu yolların bəkçisi – yağmacı quldurbaşı,  
Burda müflis zengindən, yoxsul varlıdan yaxşı.

Müflislərə toxunmır bu fəleyin tilsimi,  
Yalnız möhtəşəmlərin qırr qaflesini.

1740 Bu vəfasız dünyadan könlüm bir az hahdır,  
Arını məhv eyləyen öz şəhdi, öz balıdır.

Tamah salan varmı heç acı aslan ətino?  
Öləndə qurd-quş belə toxunmaz cəsədində.

Ayaq üstə duran şam xonçada, başda gəzər,  
Bədirlənmək istəyən Ay incələr, əksilər.

Torpaqla qurd dostluğunu eləyir daim külək,  
Özü yüngül, əli boş, heç nə itirməyəcək.

Göl quşları bilir ki, baliqların belası,  
Gümüş pullarındadır, pullar ovun aynası.

1745 Sənin diləklərinin tərəzisi olan zər,  
Beş rükət namazının fatihəsinə bənzər.

Əger Nizami kimi sən pak ola bilməsən,  
Bu arzu yollarında çətin kama yetəsən.

### On dördüncü səhbət

## QƏFLƏTDƏN OYANMA ŞƏRTLƏRİ

Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar!  
Yeyən, içən eşəkdən, öküzdən fərqli mi var?

Xəbersizsən aləmin bu mavi günbəzindən,  
Dövr cələyən günəşdən, göylerin mərkəzindən.

Sirri dərk edir ancaq nəzər əhli başbilən,  
Nadanın nə ilgisi dövrün keşməkeşiyən?!

Vaxtdır, iş başına keç! Gözün bağlanıb neçin?  
1750 İşini elə gör ki, işbilənlər bəyənsin.

Bərk yatmışan, yolunda tələ qurublar, oyan!  
Məgər bu cür yatarmı iş bilən, iş anlayan?

Yığın-yığın qəmləri, sabahını düşün sən,  
Qəm arxalı, qəm güclü, sən nə qədər zəifsen.

Sənin ağlın yaddaşsız bir qocadır, imdad et,  
Yada salmir o seni, barı sən onu yad et.

Əger yar olmasayıdagi ağlın, idrakın sənə,  
Səni kim qaldırırdı insanlıq pilləsinə?

1755 Ağıl – Məsihadır, bil. Ondan üz döndərmə sən,  
Eşəksənmi, palçığa eşşəyini süresən?

Ya get ağıl yoluyla, çıraq tapıb işıqlan,  
Ya da biryolluq ol çek sən onun qapısından.

Xumar olma, korşaltma o parlaq ağılı, huşu,  
Yedirmə bir sərçəyə o boyda qızılıqlısu.

Mey hər dində halaldır, amma gərdiş dəyişmiş,  
Əqlə düşmən olması meyi haram eyləmiş.

Piyalənə tökdüyün üz suyundur, mey deyil,  
Çəşmən, dirilik suyun yalnız öz ağlındı, bil.

1760 Gərçi dünya qəmini içki bir az dağıdır,  
İçmə, ey xacə, içmə, idrakına yağıdır.

Kabab olan ciyərə sepiilmiş duzdur şərab,  
Duzsuzlara, kəmlərə qismət olsun bu əzab.

Bu baredə düz xəbər bilmək istəsən əger,  
Mey içmə ki, hər şeydən qoyar səni bixəbər,

Qəflət dünyasındadır kim ki, meyin quludur,  
Mey qafilin alına qəflət damgası vurur.

Boş xəyalə bənd olan nəzərə, gözə mil çək,  
Xərabata can atan ayağı zəncirleyək.

Öz boyuna "əlif" tək aşiq olan ey məğrur,  
Qara sevdaya saldı nəfsin səni, dayan, dur!

"Əlif" sənəsə, qanadsız quşadön, barsız yaşa!  
Ya "Bey" kimi bar getir, ömrü gözəl vur yaşa.

Qürrələnəmə, "əlif" tək məclislər şamı olsan,  
"Əlif" kimi müflissən, "əlif" kimi yoxsulsan.

Sən ki, tikan deyilsən, dirmənma yüksəklərə,  
Əlsiz-ayaqsız gül ol, bizi qərq ele etə.

Sən ki, çocuq deyilsən, həvəslənmə oyuna,  
Sən ki, ömür deyilsən, boy istəmə boyuna.

Bitdi gənclik gündüzü, Günəş getdi batmağa,  
Kölgə uzandı, ey nur, çəkil sən də qıraqa.

Men görmüşəm, elə ki Gün batır, qürub yanır,  
Hər xilqətin kölgəsi iki, üç qat uzanır.

Neçin kölgəperəstsən bunca qarğalar kimi?  
Düşmən kəsil zülmətə qızıl bir fanar kimi!

Özünü kölgəlikdən qurtara bilsən əger,  
Inan, eyiblərin də kölgən kimi çekiler.

Zülmətdə eyleşməyə dözə bilmir hər kişi,  
Təkcə dirilik suyu görə bilir bu işi.

Başı yerde, ayağı göydə olan ey qafıl,  
Sənin fikir göyərin alt-üst olub, bunu bil.

1765 Günəş qızıl teşti hər gün sənə verir ki,  
Yuyub mənlik tozunu pak edəsən olını.

Paltarını bu teştdə təmiz yumaq istəsən,  
Ucal, suyu Günəşin qaynağından istə sən.

Günəş yuvarlığı göttür, sabuna bənzər,  
Qanlı paltarlarını tamam yuyub təmizlər.

Oda, alovə döndü səndə həyat yanğısı,  
Ciyərində qalmadı həttə birçə damla su.

Nəfs, qərez kirindən pak deyilsə bədənin,  
Qızıl geysən də, daşça dəyerin yoxdur sənən.

1780 Paklıq, təmizlik nuru bürüseydi hər kəsi,  
Kimlə, neylə dolardı cəhənnəmin mədəsi?

Yalnız cəhənnəmdən yox, hər istidən-soyuqdan,  
Səni saxlayan zireh düzələk, paklıqdır, inan.

Əyriliyin yükleyər boynuna neçə nöqsan,  
Düz olsan, hər bələdan, hər qəmdən qurtularsan.

Zərger tərəzisitək dürüst olmaq istəsən,  
Gerek hifz cleyəsən ürək düzülüyünü sən.

Sənə halal olmayan hər xirdaca arpadan,  
Tərəzinin gözüne əskiklik gələr, inan.

Hər işin birər-birər gələcək öz yerinə,  
Son günündə qəfildən çıxacaq qəşərinə.

Gizli işlərin sənə açıq göstərilecək,  
Az verib, çox almağın ortalığa gələcək.

Bu alverdə özünü günahkar etmə, saqın,  
Artıq verib, əskik al, çalış borcun qalmasın.

Gül ayri olduğundan, qoynunda bitdi tikan,  
Qamış şəkərə döndü düzlüyü ucbatından.

O yerdə ki doğruluq hökm edər, bayraq açar,  
Dada çatan haqq özü onun ardınca uçar.

### ZALIM PADŞAHLA DÜZ DANIŞAN KİŞİNİN DASTANI

Ürəkləri sindiran zülmkar bir şah vardi,  
Dirəşməkdə, höcətdə Həccacı mat qoyardı.

Gündüzdən gecəyədək hər piçilti, hər xəbər,  
Onun sarayındaca cəmləşərdi hər səhər.

Aytək, guntek itigöz bir xəfiyəsi vardi,  
Bağlı qalan işləri ustalıqla açardı.

Sübhtək ikiüzlü, Aytək gecə gəzəndi,  
Bir gün şahın onündə baş əydi, qüssələndi.

Dedi: – Gizli bir yerdə çox deyindi dalınca,  
Sənə zalim, qaniçən adlandıran bir qoca.

Casusun dediyindən öfkələndi hökmədar,  
Qocanı məhv etməyə fikrində verdi qərar.

Qum tökdürüb üstüne palaz sərdirdi çölə,  
Divanə tacidardan qaçardı divlər belə.

Yel süretli bir cavan çapdı, qocanı tapdı,  
– Xain bilir şah səni, oyan! – dedi, – amandı.

O şeytan huylu zalim çağırırmamış, özün get,  
Yola gətir, inandır, öz dərdinə əlac et!

Destəməz aldı qoca, kəfən geydi əyninə,  
Salam verdi ədəblə, gəlib şahın öünüə.

1800 Qızmış, qara niyyətli şah yumruğunu sıxdı,  
Arxasında dayanmış qocaya kılın baxdı.

– Eşitmişəm, – söylədi, – danışmisan dalımcı,  
Məni qəddar, yelbeyin adlandırmışan, qoca!

Mən Süleyman mülkünün sahibiyəm, bilirsən,  
Hansı cüretlə mənə zalim, ya div deyirsən?

Cavab verdi ixtiyar: – Mən ki ayığam, nə qəm,  
Senin dediklərindən beş qat artıq demişəm.

Qocalar da, gənclər də qan ağlayır əlindən,  
Kənd, şəhər – bütün ölkə dad çəkir əməlindən!

1805 Mən ki eyiblərini bircə-bircə sayanam,  
Yamanını, yaxşını göstərən bir aynayam.

Düz, dəqiq göstərirse ayna səni özünə,  
Özünü qır, aynanı qırmaq yaraşmir sənə.

Sözlərimi araşdır, dinlə ağıl deyəni,  
Düz demirəmə, əmr et, dara çəksinlər məni.

Qoca ki öz fikrini mərdanə, şax söylədi,  
Düz sözü məgrur şaha bir az əsər eyledi.

Yumşaltdı hökmdarı işin qarası, ağı,  
Özünün haqsızlığı, qocannın haqq olmağı.

Kəfənini çıxarin, xəlet geydirin ona,  
Hökəm elədi hökmdar: – Ətir səpin başına.

İstibdaddan, zülmdən o gündən əl çəkdi şah,  
Əziz tutdu xalqını, dərdindən oldu agah.

Şahın dürüst işini heç kəs etmədi inkar,  
Doğruluğu danmağa axı, kimin şövqü var?

Düzlükə qurtularsan hər acıdan, ağrıdan,  
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.

– Haqq söz halva da olsa, haqsız üçün acıdır,  
Haqq – acı, fəqət hamı həqiqət möhtacıdır.

Söyü yerli-yerinde, mətləbi düz söyləsin,  
Həqiqətin hamisi Tanrı tutar əlindən.

Nizaminin ki düzdür xilqəti də, qəlbə də,  
Başa çatar, inşAllah, hər işi, mətləbi də.

### On beşinci səhbət

#### PAXILLARDAN ƏLHƏZƏR

Bu pərdənin dalında ən qəribə oyunlar,  
Bu pərdə mahir rəqib, göz aldadan sehrkar.

Çınlayır dünya sazi... rəqqası yoxdur, heyhat!  
Dəniz cəvahir dolu... qəvvası yoxdur, heyhat!

Qılınc, tac parıltısı, dirhem şoləsi, gövhər,  
Nə istəsən, buyur seç... bərq vurur xəzinələr.

1820 Cəbrayıla çatmaqmı qəsdin? Yaxşı həvəsdir,  
Burda nə tale xəsis, nə də qüdrət xəbisdir.

Ha xərcəsən, bu yatır zənginləşər, azalmaz,  
Gəlirin çıxarından çox olar ki, az olmaz.

Qədəm bassan bu yola, hüsne bax, rəftarı gör,  
Çək qapı cəftəsini, ardında əsrəri gör.

Onun daşları yaqt, onun torpağı kimya,  
Babəlin öz boynuna, dalmasan bu dünyaya?

Burda qələm sindirib şair, sənətkar əli,  
Burda çox bilməcələr hələ üstü pərdəli.

1825 Bu bağda hər dəqiqə təzə nübar yetişir,  
Necə təzə nemətlər, nə sovqatlar yetişir!

Könüllərin telində inci, mirvari nadir,  
Gərdənliklər incident, gövhdən də gözəldir.

Dünya yolçuluğunda gör nə qədər yol gedən,  
Bir az da ağıllıdır daldakı öndəkindən.

Yalnız idrak ehline yaraşır şərəf, ad-san,  
İdrak üçün fərqi yox, cavansan, ya qocasan.

Eşitdim: qocalırkən mərcana çevrilir daş,  
Düşün bir az, hər daşdan mərcan yaranmir, qardaş!

1830 Xəbisler qocaldıqca bir az da quduzlaşır,  
Leçər arvadlar kimi qeyzi başından aşır.

Bir vaxt səni südəmər, çocuq bilən çoxları,  
Südün acıdır – deyə bu gün səni oxlayır.

Qocalarda gənclərə qayğı, insaf azalmış,  
Cavanlara havadar qocalar lap az qalmış.

Qönçədən çıxmış gülün ətri zərif, incədir,  
Fəqət köhnə tikanın yarası bərk incidir.

Deyib xal salan üzüm – göz üçün bir tutiya,  
İllansa qocalarkən dönüb olur əjdaha.

Cavanların başında ağıl qollu-budaqlı,  
Kif atan başlar isə çox da xoşlamır ağıl.

Ayi, günü, həftəni öyrənmək istəyənlər,  
Baxmaz köhnə təqvimə, baxsa da vermez səmər.

Aslanlardan çox yeyər acgöz, qoca köpəklər.  
Ceyranın göbəyini canavar kimi sökər.

Məni çox da qınama, qorxsam qoca qurdlardan,  
Mən ki məzəlum Yusifəm, yerim də quyu, zindan.

Yox, qocalar gənc kimi vura bilməzlər yara,  
Gəncin əlinin suyu bənzər yanar odlara.

Gərçi gənclik igidlilik, qəhrəmanlıq çağdır,  
Heyhat, dəliqənlilik dəlilik sorağıdır.

Ağ yasəmən çatarmı yamyasıl, tər söyüdə?  
Ağ saçları qoyarmı o bənzəsin hindliyə?

Mən ki qızılıgül kimi inci, yaqtı saçırıam,  
Cavan ikən qocalıq qovğasını açıram?

Yalnız xudbinlərdi, bax, bərk tutanlar köhnəni,  
Haqqa tapınan ərlər xudbinliyin düşməni.

İndi hilal gördüyün Ay ki, saçır nurunu,  
Kamal çağına ercək, bədr adlandı sən onu.

1845 Cavan xurma ağacı yüksəldimi səmaya,  
Əlini elə at ki, çata bilsin xurmaya.

Bu tarlaya səpilən toxum sünbüllüşincə,  
Daha danə söylemə, bar-bərəkətdi, məncə.

Hövzə arxın suyundan dönüb dərya olunca,  
Ona əvvəlki gözlə baxma, ey dargöz qoca!

Gecə gündüzə qarşı yumsa belə gözünü,  
Gündüz başqa nəzərlə onda gördü özünü.

Neyşəkər xatırladır önce adı pencəri,  
Fəqət necə yüksəldir onu qondı, şəkeri.

1850 Dava hərisi olma, hünər qazan, igid ol!  
Varlığımı hünərə verməkdir on yaxşı yol.

Sədəfin axar suyu olsa da sonsuz ümman,  
Bircə damla yağışdır onda inci yaradan.

Istəsen ki, tacında parlaq gövhər görünsün,  
Can odunu payla ki, odun gövhərə dönsün.

Bəxt ucaldan bayraqı kim aparır irəli?  
Yalnız onu hifz edən igidlərin əlli!

Sən bu viran vadide qırmasan buxovları,  
Irədənin, əzminin olmayıacaq ovxarı.

Əl uzatma, qarışma Tanrıının işlerine,  
İblisə dəyən qırmanc, ta ki dəymesin sənə.

Ulu Tanrı, tutmasa hər kim sənin yolunu,  
İqrarını qanmasa, inkar edər çərx onu.

### GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ

Men bir dastan eşitdim: uzaq Şərq ölkəsində  
Yaşarmış bir şahzadə, sərvlərtək azadə.

Varlıların zülmündən iztirab çəkən diyar,  
Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar.

Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,  
Şah özü də qorxarmış oyanan fitnələrdən.

Uyumuşdu bir gecə səksekəli, nigaran,  
Röyasında bir qoca ona dedi: – Ey cavan!

Sən ey təzə doğmuş Ay, köhnə bürcü dağıt, qır,  
Ey yeni açılan gül, köhnə budağı sindir.

Köhnəni məhv elə ki, yeni elində qalsın,  
Həyatın da özüntək işiqli, gözəl olsun.

Şahzadə oyanınca verdi bir yeni fərman,  
İki-üç müxalifi çıxartdırdı aradan.

Qanad verdi yeniyə, qələm çekdi köhnəyə,  
Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə.

Bəli, fəsad əhlinin gərək kəsilsin başı,  
Andı pozan ordunu ləğv etmək daha yaxşı.

Qartılmış kötüklerin sən vurmasan boynunu,  
Sərvlər bezəyərmi gülşənlərin qoynunu?

Bağlamasın köküne təzə bulağı, arxi,  
Tufanla güləşərmi çinarın qol-budağı?

Aritmasan, açmasan gözlərini bulağın,  
Gözü güle bilermi bağrı yanın torpağın?!

Özünü dərk edənin öz könül vaizi var,  
Ən gözəl öyüdləri qulağına piçıldar.

<sup>1870</sup> Ağlını – qılincını çıxar qızından bir an,  
Nə vaxtacan onu sən qında saxlayacaqsan?

Gənclik zəka qılinci, pak, ülvi bir homməfəs,  
Köhnə mürçüdən deyil, o qında qala bilməz.

Var-yoxunu bəxş elə, sovgat yolla, pay göndər,  
Ta ki sənə səxavət, kərəm əhli desinlər.

Vardan murad götürmiş varlılar, dövlətlilər  
Yalnız səxa gücünə var-dövlətə yetdilər.

Yalnız səxa toxumu verir bəhrə, bərəkət,  
Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət.

<sup>1875</sup> Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,  
Nizami ki qulundur, fərəc ver işlərinə.

### On altıncı səhbət

#### MƏSLƏKDƏ ÇAPUQ İRƏLİLƏMƏ

Ey bir əsim rüzgara əsir, ey başı qallı!  
Bir ovuc qum öündən qaçıb gedən zavallı!

Kend yox, sənsə kəndçinin qapısını döyürsen,  
Mülkün yox, dəm vurursan Süleymanın təxtindən.

Qılınsanmı, vurursan hər gün, bu qədər yara?  
Davulsanmı, hay-haray salmışan min diyara?

Sən qılinc ağızı kimi gümüş parıltılar saç,  
Nağara qarnı kimi möhkəm ol, cəbrə qatlaş!

Dartır nəfsin şeytanı səni özünə sarı,  
<sup>1880</sup> Hələ ki ölməmisən, çəkin, el vermə barı.

Hər muğun qarşısında əllərini xəç etme!  
Xətiblik sevdasıyla qılinc cənginə getmə!

Adəm asqırığının Məsihə çatdı səsi,  
Qoy natiqlərə çatsın yalnız dövlət xütbəsi.

Kim ki pərvanələr tək xoşbəxt, fədakar yaşar,  
Bir atəş ordusuya təkbaşına çarpışar.

Bircə an yaşar, nə qəm, həyat sanar bu anı,  
Verər yalnız cisimini, alar canı, cahani.

<sup>1885</sup> Sənin verdiyin xeyrat Tanrı yolunda deyil,  
Çünkü haram qazancın tamam batıldı, batıl.

Sən aslan ol, çəkinmə kor mətbəx pişiyindən,  
Sərt gilə dön, vəhm etmə cəhənnəm atəşindən!

Yalnız saxta sikkənin paxırını açır od,  
Oddan nə qorxun sənin, ey saf qızıl, ey yaqt??!

Nə qədər qürur olar, ey dikburun hiyləger?  
Üç batmanlıq sümük, su, torpaq deyilsən məger.

Cah-cələl həvəsilə neçəleri sənintək,  
Gecələr də yatmayıb, vurmuxdular sübhədək.

O cəlalın hasili gör axırda nə oldu,  
Xeyri ziyanla bitdi, ömrü əyləncə oldu.

Sən, ey bir parça torpaq, ömrü verirsən yelə,  
Ayağını feleyin başına qoysan belə!

Günəş kimi, Ay kimi tutsan belə göyləri,  
Sən ki yerin oğlusən, qayıdacaqsən geri.

Kəkilini, başını fələk qoparar, saqın!  
Ayaq basma üstünə təhlükəli hasarın.

Quşsanmı, cəhd edirsən daim ucalıqlara?  
Əl çəkməsən canından, yetə bilməzsən ora.

<sup>1895</sup> Elə dolan ki, fələk özü baş əysin sənə,  
Göylər özü yixılsın sənin qədəmlərinə.

Açı meyi içirsen, zəhərin nə günahı?  
Suçlar, qüsurlar sənin, bu dəhrin nə günahı?

Gəl, dövrəni qınama, ey xoş xasiyyət insan!  
Mənə, sənə hələ ki, pislik etməyib dövrən.

Can yandırıdı zəmanə, çox çalışdı ki, bəlkə  
Biz də bir adam olub çıxaq kəndə-kəsəyə.

Qüdrətimiz çatdimi, yetək o mərtəbəyə?  
Neçin suçlarını yükləyək zəmanəyə?

Ləlin təbiətində ləl cövhəri yoxsa, qan:  
Qəbul möhrü vurdurmaz ona heç bir hökmran.

<sup>1900</sup> Dunyanın hər guşəsi daş-kəsəklə doludur,  
Fəqət yaqt daşları nadir olur, az olur.

Tikan da, yasəmən də cyni torpaqda bitir,  
Biri gözə qaranlıq, biri işiq götürür.

Bilməm irmaq suyundan xeyir golər, ya gəlməz,  
Faqat gülən o, rəngi, otri apara bilməz.

Su gözəllik artırır. Ancaq bilməm, doğrusu,  
Çör-çöpü yasəmənə döndərə bilərmi su?

Əhvalatlar, qanunlar qurulmasaydı bunca,  
Hər şey alt-üst olardı bəlkə dünya boyunca.

Dövlət gücü əzəli dövlət sahibinindir,  
Bizim tədbirimizlə olmaması yeqindir.

Dövlətsizlər düşürlər torpağa üzüqoylu,  
Dövləlinin, güclünün nə fəhmi, nə qorxusu?

Dövlət, qüdrət sahibi bəxtiyardır hər yanda,  
Sən dövlətin, qüdrətin qulu ol bu cahanda!

Sərvət, dövlət ucaldır şahları bir dağ kimi,  
Dövlət verilmir sənə oyun-oyunçaq kimi.

Yalnız qüdrət əhlinin başına dolan ki, sən  
Dala, qabağa gedən çərxə bənzəməyəsən.

Hümmətsizə, nadana qoşulmaqdən nə çıxar?  
Dövrün xoşbəxt oğlu ol, yaşa azad, bəxtiyar!

Covza büründən doğub, çağır səadətini,  
Tap, bir ceviz də sindir, sən də sına bəxtini.

Dövlət qismətin olsa, sus təvazö gözlə sən,  
Çəkil, yeddi feləyin qurtar düyünlərindən.

Rahat çağlağından sellər, sular bəxtiyar,  
Düyünlü ud ağacı odda yanar, kül olar.

1905

Könül vermə kimsəyə, bir azca ağılli ol,  
Öz yükün sənə bəsdir, onsuz da çotindi yol.

Nə vaxtacan əl atıb özgə budağıma sən,  
– Dövlətim kaş bir az da çox olsun! – deyəcəksən?

Tutalım, qamarlayıb, aləmi tutdun da sən,  
Gedəndə ki, əl çekib, elibəş gedəcəksən!

Nəfs burub dağıdır hər cür qayda-qanunu,  
Qoy qənaət qılıncı vursun nəfsin boyunu.

Bu firuze qubbə ki, fövgüna çatmir xəyal,  
Sənin üçün genişdir, idrak üçün darısqal.

Ya heç fikirləşmədən keçir dünyani ələ,  
Ya nəfsinlə aləmi öz başına dar ələ.

Heyhat, bir könül əqli, uca, ulu qalmadı,  
Cahanda mərifətli Adəm oğlu qalmadı.

Bizim doqquz katibin bir cüt hünərnəməsi,  
Nişan vere bilmədi mənə dolu bir öksi.

Məslək düşmənlərindən dostluq umma sən əbəs,  
İlanlar zəhər verər, dirilik suyu verməz.

Mənə yolunda yürü, bilik basın tacıdır,  
Bil ki, qanan bir düşmən qanmaz dəstən yaxşıdır.

### VARALI ÇOCUĞUN DASTANI

1925 Hər şeydən azad olan, şən, qayğısız bir bala,  
Oynayırdı küçədə iki-üç yaşlıyla.

Ayağını atarkən yazılıq bala sürüşdü,  
Yürüdüyü yoldaca üzüsta yero düşdü.

Addimlaya bilmədi, özünü şikəst sandı,  
Sanki tokca dizi yox, qəlbə də yaralandı.

Təngnəfəs yürüdü çocuğun yoldaşları,  
Əsərlənib, pərt olub, çatılmışdı qaşları.

Onu sevən bir dostu sözünü uda-uda,  
Piçildadı astaca: – Ataq, qalsın quyuda.

Sırr aşkara çıxmasın Günsəş yayılan sayaq,  
Atasının yanında xəcalətli qalmayaq.

1930

Bu yerdə uzaqqörən, sərt bir yavru da vardi,  
Yaralanmış çocuğa düşməni tek baxardı.

Ciddiləşib, üz tutdu öz arxadaşlarına,  
– Örtmək olmaz bu iş! – dedi yoldaşlarına.

Məndən görərlər. Məni düşmən bilirlər ona,  
Büdrəyənin suçunu yükleyərlər boynuma.

– Qoy golib çarə qılsın! – Yürüdü zirək oğlan,  
Uşağın atasına xəber apardı əlan.

1935

Kimin ki, xılqətində hikmət cövhəri vardır,  
Hər şeyə çarə tapır, həmişə üz ağardır.

Göylər vuran düyüñü, soruş, yerdə kim açar?  
Ayağını göylərə cəsarətlə basanlar.

Mən çərxin artığından, əskiyindən çəkdim əl,  
Bununçün Nizamiyə felek olmadı əngəl.

## On yeddinci səhbət

### TAPINMA VƏ TƏCRİD BƏHSİ

Göydə Tanrıdan, yerdə nəfsindən qafıl İnsan!  
Həmişə can hayında, bədən qayğısındanasın.

Əbəs yerə bu qədər “Mənəm! Mənəm!” deyirsən,  
Öləcək mənəmliyin göz yumduğun dəmdə sən.

Qucaqlama cahani bu mavi qübbə kimi,  
Qamarlama səninki olmayan bir aləmi.

Hansi tərezi çeker cahanın sıqlotını?  
Hansi qol ölçü bilər səma səltənətinini?

Sən bir toz zərrəsindən dağ qüvvəti istəmə,  
Tiyan qaynadan odu bir çinqıdan gözləmə.

Taledən razılıqla kimlər bağlayar kəmər?  
Gödəninə, nəfsinə qulluqdan əl çəkənlər!

Tamah miskinləşdirir ən dövlətli kübarı,  
Riza tacı gəzdirir qənaət mehkumları.

Bu dünya yollarında nə qədər cibkəsən var!  
Kimlədir rahat? Ancaq cibləri boş olanlar.

Qüdərlişən, demək, sən hər dördə dözməlisən,  
Yoxsa, get, dilənçi ol, tut iflas etəyindən.

Tamam biğsiz, saqqalsız, möğmun, darqursaq kosa,  
Rast gəldi bir-birini yolan iki yolsuza.

Dedi: – İndicə bildim mən sizdən üzüağam,  
Saqqalımı yoldurmaq qayğısından uzağam.

Elm, ürfan xadimləri məsləhət gördü bir vaxt:  
Eşşeyi satmaqdansa üstündəki yükü sat.

1950  
Sən könül qapısına yetmek istəsən asan,  
Yola yüksüz, eşsəksiz ləsətə çıxmalısan.

Kəbirlik dərdi çəkmək sən mömənə yaraşmaz,  
Bu cür göbək sallama, tünük, əcəvək ol bir az.

Dünya – ölüm dalğası. Yola yüngül yüklə çıx,  
Yükü at burulğana gəlsin cana rahatlıq.

Sən ki dalğa üstəsən daim balqabaq kimi,  
Qarnı, əlibəş olmaq daha üstün deyilmə?

Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,  
Xərabədə yerləşər böyükler xəzinəsi.

1955  
Leş yeyən quzğun kimi qan içməkdənsə, inan  
Yaxşıdır qandan uzaq ala qarğı olasən.

Leş yemək qayğılarından azad olmaq istəsən,  
Cansız, qansız büt kimi asudəlik istə sən.

Ciyər qanı şorabımı? Yox, bir ateşdi – sönmüş,  
Oddur, insan zülmündən utanıb suya dönmüş.

Qanının qüvvətini azalt, az ye, yoxsa sən,  
Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.

1960  
Qarınqlu olmaqdən xeyli yaxşıdır, inan,  
Saxlayasan ruzunu, yavaş-yavaş dadasan.

Aslan az yediyindən qurdılara başçı oldu,  
Hər şeyi udan ancaq acgöz alovdu, oddu.

Gündüz – göz işığımız, gözün şəfəq çeşməsi,  
Nədir yeməyi? Günəş – min ulduzdan bircəsi.

O qədər qurşandı ki, sübhün qızıl meyinə,  
Gecə yandı, boğuldı, qan vurunca beyninə.

Çox basib yeyənlərin ağlı, kamalı hanı?  
Bilmir ki, reyhan köklü olur qəmələr qalxanı.

Əqlin – canindr sonin, bədəni, cismi sənsən,  
Cannın bir xəzinədir, sehri, tilsimi sənsən.

1965  
Aça bilərsənmi de, sən xəzino köksünü,  
Qırmasan tilsimini, keşf etməsən özünü?

Dünya daim sindirib ona güvənenləri,  
Bu cür güvensiz ilə yoldaşlığın nə xeyri?

Qəm yemə, son çağların alema qəm yayanda.  
Vecinə almayıacaq dünya, sən olmayanda.

Zəncidən sorușular: – Axi neçin gülürsən?  
Üzün qara... əslində ağlayasan gərək sən.

Dedi: – Yaxşı deyilmə örtürəmə, ay bala,  
Üzümün qarasını dişimin ağılıyla?

1970  
Heyrətlənmə, qaranın gülüş görsən üzündə,  
Qara bulud saxlamır ildirimini özündə.

Əger bənd olmamışan bu zindana, el-qol aç,  
İldirim ol, dünyaya qızıl qəhqəhələr saç!

Tutuquşu güləndə çatladı qəndin bağı,  
Kekliyinse ağzını yumdu qaqqıltıları.

Ağlamaq daha xoşdur, yersiz gülməkdən, inan,  
Yersiz güləsən, gülüşün zəncirini qırarsan.

İldirim kimi gülmək, sonra dərddən ağlamaq,  
Ani bir qıqlıcmıa dönderir ömrü ancaq.

1975 Şadlanmadan şam kimi yanmaq nə, gülmək nədir?  
Bu gülüşə yaraşan əslində təziyədir.

Saqın! Sən elə gül ki, ağarmasın dişlerin,  
Dişinlə, dodağınla sıxılsın gülüşlərin.

Cox ağlamaq aparar gözlərin işığını,  
Cox güləndə itirər sevinc yaraşığını.

Hər yaxşını, yamanı, hər köhnəni, tazəni,  
Elə qiymətləndir ki, itirmə əndazəni.

Qalx, bu cahan mülkündə qəm də çək, səfa da sür,  
Hər ikisi birlikdə – qoşa qanadlı ömür.

1980 Hər sevinən ürekdə yanğılı bir qəm də var,  
Hər gündüzün gövhəri gecə bətnindən doğar.

Hanı elə bir kəs ki, dəhr onu aldatmasın,  
Dirilik suyu içsin, ölüm meyi dadmasın?!

Səhrada her karvanın, köcün səfər zəngi var.  
Hər şəker süfrəsinə gəlib milçaklər qonar.

Ağbirçək bir dayıdır sənə süd verən rüzgar,  
Ona etibar elə yaxşı-yaman nəyin var.

Dünya sirkə verirsa, bal bilərək nuş elə,  
Sus, anlamaz! O, daim sənə yaxşılıq dilər.

1985 Bu yolda səbat edən evə salamat gedər,  
Xızra Musadır yalnız bu çöllərdə həmsəfər.

Böyüklerin nazını daim çəkəsən gərək,  
Ta ki, sənə də çatsın böyüklük adlı çələng.

Yaman gündə yaxşı dost axtarar, tapar səni,  
İlişsən, tora düşsən, tordan qurtarar səni.

## MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ

Pirlər məmləkətində kamil pirlərdən biri,  
Yola çıxdı, yanında minlərcə müridləri.

“Yel də, yol da veribdir ulu Tanrıımız” – deyə,  
Mürşid müridlərinə bir yel etdi hədiyyə.

1990 Şeyxə bütün müridlər bərk etiraz etdilər,  
Qaldı yalnız bir nəfər, baş götürüb getdilər.

Sual verdi pir ona təəccüblə, maraqla:  
– Hamı getdi, sən qaldın... nədir məqsədin, bala?

Mürid cavab verdi ki: – Ey yeri qəlbim olan!  
Ayağının tozudur başımın tacı, inan.

Yellə gəlmışəm mögər, burdan yellə gedəm mən,  
Hansı od, hansı tufan qoparar məni səndən?

Rüzgar kimi gələnlər rüzgar kimi gedərlər,  
Dözüm, səbat göstərər hümmət gözləyən ərlər.

1995 Toz yüngül olduğundan tez qonar, tez də uşar,  
Daim yer dəyişənlər bir yerdə tutmaz qərar.

Vüqarlı, uca dağlar yavaş-yavaş doğulur,  
Səbirli, sabitdi ki, əzəmətli dağ olur.

Pərdə yırtmaq zamanın əzəli vərdişidir,  
Ağır yük daşımacaqsə kişilərin işidir.

Sən ki eşşək deyilsən, el çək bədən yükündən,  
Zahidlik yükü daşı, xam deyilsən, əgər sən.

Sənin zahidlik xəttin ayilməsə, düz olsa,  
Yas nədir bilməyəcək, hamı batsa da yasa.

Zahidliyin göz diksə zərli şah xəletinə,  
2000 Bənzər Süleymanla zənbil hekayətinə.

Dəruni zahidliyin qəbəsi altında şam,  
Hidayət nuru saçar, qızıl saçar hər axşam.

Xoşdur, zahid görünse hətta meyxanələrdə,  
Xəzinələr saxlanır çünki viranələrdə.

Zər yelənlə bayraqın altında olduğundan,  
Nizami zahidliyi səfa getirir müdam.

#### On səkkizinci səhbət

### İKİ ÜZLÜLƏRDƏN ƏLHƏZƏR

Daim özüne bənzər saxta sikkələr kəsən,  
Qəlbi kimi boş qəlib yapanları tanı sən.

Gəndən bax, üzdən tanı, onların içi zülmət,  
2005 Sırr vermə, barmağına dolar səni kəmfürsət.

Qarşında işiq kimi parlaq görünür onlar,  
Arxanca kölgə kimi oğrun sürünər onlar.

Üzdə şam kimi dümdüz, içi ud kimi düyüñ,  
Düzlüyüñ arxasında eyrilikdir gördüyün.

Səndən həzər vurular nöqsanını görənlər,  
Yaxşını tez unudub, yamanını görənlər.

Öpüb qucarlar səni, sözə məhəbbətləri,  
Dərinlərdə qırıllar kinleri, nifrətləri.

Nitqləri alovlu, ciyərləri buz kimi,  
2010 Ürəklər çoxdan ölmüş, özləri toppuz kimi.

Vurma can məhəkinə, zay olduğu bilinə,  
Ayaq basma o yerə, əsrlik deyilsən eger.

Xezine gizlediblər dağda, bu sırrı açma,  
Rüsvay əderlər səni, yanlarında danışma.

Küy basarlar: guya sən can-ciyeşən onlara,  
Yalmanıb, yaltaqlanıb səndən yol umanlara.

Sülh ədərlər səninle, zay etməkçün sübhünü,  
Allah vursun onların ülfətini, sülhünü.

Nəfs, mənfəət güdən hər ünsiyyət, hər tədbir,  
2015 Düşmənliklə mayalı dostluğun kefənidir.

Gəlir güdən dostluğun mögər səliqəsi var?  
Xeyr! Düşmənlik ilə gizli əlaqəsi var.

Dost sənin zehərini qənd sanar, şəker bilər,  
Eybini də az qala ləyaqət, hünər bilər.

Dost rahatlıq, seadət verən mohrəmdir sənə,  
Əğər belə deyilsə, uyma, dərd, qəmdir sənə.

Həddini aşan sevgi bənzər ateşə, oda.  
Pişik istədiyindən yeyer balasını da.

Dost kimdir? Dost sırrını saxlayan bir vəfadər,  
2020 Məgər dostmu yel kimi hər pərdəni açanlar?!

Onların fikri-zikri səni yolmaq, şaşırmaq,  
Qazancını, ruzunu bir efsunla aşırmaq.

Üzdə aşiqin kimi mehriban görünərlər,  
Dar gündə atıb qaçar, sanki toza dönerlər.

Qılıq göstəren dostu inkar edirse qəlbini,  
Dost deyil, düşməndir o, buna əmin ol, əmin.

- Bödən hardan bilsin ki, kimdir əsil sevgili?  
Vəfali dostu yalnız qəlb tanır, can bilir.
- Sənin bircə qəlbin var, qəlbində yüz kədərin,  
Bir gülün var, böyründə min bir tikan neşteri.
- Cahan mülkü minlərcə, fəqət Firidun bircə,  
İncə rayihə növ-növ, fəqət beynin kiçikcə.
- Aləmdə hər varlığın bir ince pərdəsi var,  
Sənin də min sırrını bircə ürəyin saxlar.
- Sənin öz ürəyinin qılılı yoxsa əğər,  
Məgər sənin sırrını qıflılları özgələr?
- Qəlbi tünük deyilsən, onda bəs nə üçün sən,  
Sırrını Günəş kimi ərzə bəyan edirsen?
- İncə könlün sırrını faş etsə, yanma əbəs,  
Tünük şüşələr meyi çox da saxlaya bilməz.
- Nəfəsi nəfəsindən on yaxın dost istəsən,  
Onu kənarda gəzmə, öz qəlbindən istə sən.
- Bir halda ki, tutmuşan ön cəbhədə yerini,  
Onda yüz dost içindən seçməlisən birini.
- Dostunun dost zatını sinaqdan keçirmədən,  
Gizli gövhərlərini qarşısına tökmə sən.
- Öz xəlvət işlərini ona açardı bircə,  
Etibarda hamidən sağlam olan o gəncə.
- Şaha çox yaxınsa, bir gün o dözməyərək,  
Uzaqlaşmaq istədi yayından çıxan oxtək.
- Dəliqanlı cavannın könchləndə sırr qatbaqat,  
Bunları heç bir kəsə aça bilmirdi, heyhat.
- Gəldi, bir gün nə gördü qonşu, ağbirçək qarı:  
Sənən lalə yanaqlar onunkundan da sarı.
- Dedi: – Ey sərvim, sənə ol atdı hansı xəzan?  
Sən ki şah ırmağından su içmiş bir fidansan.
- Sənin ki qismətindir, sarayda zövqü səfa,  
Hardandır bu sıxıntı, bu solğunluq, əcəba!
- Qocaların kədəri yaraşarmı cavana?  
Yanağının laləsi neçin dönüb reyhana?
- Sənsən cahan şahının gözədə olan gözdəsi,  
Gərək sənin üz-gözün şah teki şölə versin.
- Şahı görməklə gülər, şadlıq edər adamlar,  
Şaha məhrəm olanlar hamidən şad, bəxtiyyar.
- Dəliqanlı söyledi: – Xəberin yox, ay nənə,  
Nələr yatır sinəmdə – sirlə dolu xəzinə.
- Od tutdum, küla döndüm səbrimin ucbatından!  
Səbrim saraltdı məni, səbrim yandırdı, inan!
- Cəlalitək böyükdür şahın könül aləmi,  
Əmanət vermiş mənə sırrını göhvər kimi.
- Saxladığım sirlərdən alışb yanır sinəm,  
Heç birini heç kəsə açıb deye bilmərem.

## SİRR SAXLAYAN İLƏ CƏMSİDİN DASTANI

Cəmsidin çox güvənlə, yaxın həmdəmi vardı,  
Gündən nur alan Aytek şahdan işiq alardı.

Oğlan şaha mehriban, şah oğlanın məftunu,  
Bütün saray ohlindən üstün tuturdu onu.

	Sirri açıb deməsəm, partlayacaq üreyim, Dilimi dişlerimlə doğrayımmı, neyləyim?	Dilin şeker də saçsa, dodaqlarını açma, Bil ki, divar dalında dinleyən var, danışma!
2050	Bircə gülüşümü də sizdən qızırqanıram, Sirrin quşu ağzımdan uçub gedər, sanıram.	Çöle bənövşə kimi yaymasan rayihəni, Kimsə başını keşməz, yerdən qoparmaz səni.
	Xilas ola bilməsəm bu sirlər caynağından, Qəlbim qana dönəcək, ömrüm zindana, inan!	Eyibləri görürkən sən gərək lal olasan. Bir az ağır eşitmək, susmaq vaxtıdır, inan!
	Hiss edirəm, dözməsəm, atsam sırrın daşını, Tale elə həmin gün yeyəcəkdir başımı.	Yazarkən, qələmini qıs, cilovla bir qədər, 2065 Bil ki her kəlmən üçün hesab istəyəcəklər.
	– Saqın! Heç kəsə açma, – dedi qarı, – bunları, Öz sırrının sirdəsi tek özünsən, bil barı.	Axar su kimi pak ol, nə eşitsən, yuyub keç. Gördüyünü aynatək göstərsən də, dinmə heç.
	Heç bir kəsə güvənmə, açıq deyim qoy sənə: Hətta öz kölgəni də yaxın bilmə özüne.	Uzaqgörən kişiler heç vaxt həddini aşmaz, Gecə gördüklerini gündüz kimsəyə açmaz.
2055	Rəvami qılinc ilə al qırmızı olasan? Ondansa qızıl kimi kaş saralıb solasan.	Bu uledzlu qübbənin heyranıym, düzü, mən: Xəberçilik edibmi heç gündüzə gecədən?
	Eşitmişəm, hər gecə dilə çox yalvarır baş: – Saqın! Açıma! Amandır, açma sırrımı, qardaş.	Sən də bir az pərdəli qalmaq istəsan eger, Gecə gördüklerini açıb demə gündüzələr.
	Baş saxlamaq istəsən, boşboğazlıq eləmə, Sırrını gündüz kimi tökmə bütün aləmə.	Gecənin ürəyində neçə xəzinələr var, 2070 Min-min işiqlı dürrü qaranlığında saxlar.
	Dilini saxlayanlar nə dolaşır, nə çəşir, Hürmək yalnız qudurğan köpeklərə yaraşır.	İldirim kimi odlu ürekəle yaşıyanlar, Gördüyünün yanından saymazyana sovuşar.
	Tez kəsilər uzun dil, unutma bircə an da, Dil ağızda gözəldir, qılinc isə qızında.	Başını doqquz göydən dışarı çıxaranlar, Deruni aləminin meydanında at çapar.
2060	Rahatlığın rəhnidir bu öyüdün mənası, Dilin ucundan gəlir canın-başın belası.	Yaxınsa da dillə göz, uzaq bilesən gərək, Necə ki, saç uzaqdır bədəndən çərək-çərək.
	İstəsən ah çəkməsin qanlı ləyəndə başın, Dilini dişinlə kes, sirri açmaqdan daşın!	Eşqin gizli qalması bir möcüze sayılır, Ele ki üzə çıxdı, xərabatda bayılır.

Sırr düyüünü vurarkən din ipliyi seçdilər,  
Həllacın da ipini bu pambıqdan eşdilər.

Nə qədər ki, bağlıdır qönçə rahat, salamat,  
Dönür qan çanağına açılan kimi, heyhat.

Susmaq soadətinə ağız yetərsə əğər,  
Başından keçənləri qəlbin dililə söyler.

Könlünün kasasından yesən, xoşdu bu nemət,  
Dilinə deyən kimi atəş kəsildir fəqət.

Ən gözəl natiqliyin adı sükutdur bu gün,  
Sükut ilə yürümək – sənin zəfər yürüşün.

İşiq dolu könüllər sükut etməyi xoşlar,  
Ağız açmaz, bu haqqı özgəsinə bağışlar.

Könüllər dünyasında könül lügəti gizli,  
Bu lügəti şərh edər yalnız ürəyin dili.

Ey Nizami, layiqdir qənaət mülkü sənə,  
Çünki dilin xəsisidir, qəlbin – sonsuz xəzinə.

### On doqquzuncu səhbət

#### AXİRƏTİ QARŞILAMAQ HAQQINDA

Bizim xəlvət məclisi, görün, nə yaraşıqlı,  
On dörd günlük Ay kimi bədirlənmiş, işıqlı.

Qənd, şəkərmi paylayır şamlar gümüş xonçada?  
Əlvan textlər döşəli, xoş qoxular saçmada.

Yağı kəsilmis sənə əzəl gündən zəmanə,  
Dostluğundan el üz ki, əsil düşməndir sənə.

Gör qanlı dişlərinə kimləri çəkib rüzgar,  
Batıb, onu görünce dilləri tutulanlar.

Sənə – dindən el çəkib dünya tələb edənə,  
Dinin keşikçiləri, bir görün nə deyir, nə:

“Qayıt ədalətsizin, nakəsin qapısından,  
Bu sirlər sarayının etrafında göz, dolan!”

Dünya – bu odlu səhra səni coşdurdu... ancaq,  
Burda gizlətdiklərin orda aşkar olacaq.

İtləri buz nəfəslə, atəş gözlü gördülər,  
İsti kürk geyindilər bu dünyabaz tulkülər.

Kükürd cəhənnəmidir bu zülmət çöl əzəldən,  
Xoşbəxt o kimsədir ki, tez ayrıla bu çöldən.

Ağzının suyu axır... nəfsin cəhd elə sönsün,  
At kükürd ocağına, od tutsun, külə dönsün.

Qaytar bu ərşdən gələn Tanrı əmanətini,  
Qaytar qara torpağa öz torpaq cəsədini.

Qaytar çərxin borcunu, bu torpağı tərk elə,  
Torpaq hər nə veribsə, bir gün alır... dərk elə.

Ədəblə, tədbir ilə dağı çıynindən at ki,  
Ruhun, can sərbəstliyin qanad çalsın quş təki.

“Mənəm! Mənəm!” deyənlər, gör, bu yolda nə qədər,  
Bizim yollarımızı kəsmək istəyecəklər.

Əqrəbin düşmənliyi ejdahadan beşbətər,  
Bu aşkar hücum çəkər, osa xəlvət zəherlər.

Görünürse zor-bəla cılız düşmənə benzər,  
Görməməzlik, qafillik hər təhlükədən betər.

Cılız düşmənə qarşı azaltma qeyzini sən,  
Düşməni kiçik bilsən sən özün kiçilərsən.

2100 Gör, o gücsüz qarışqa qeyrətlidir nə qədər,  
Aslan balalarının gözlərinə mil çeker.

Gövhərini bərk qoru, azmı bu çöldə quldur?  
Təsbeh çevir, dua qıl, qulyabani nə çoxdur.

Könül yolunu kəsən soyğunçular, oğrular,  
Tələsini, torunu mənzilə yaxın qurar.

Qorxuram ki, son gecə basqın etsinlər sənə,  
Atsinlar imanını çevrənin kənarinə.

Qul karvanı, qafilə gəlib yetdi mənzilə,  
Heyat dolu bir gəmi yaxınlaşdı sahile.

2105 Soyğunçular görməsə, çalış, gizlən yuxutək,  
Axar sular kimi ax, qovmursa quldur köpək.

Elə ki, qədəm basdırı bu müqəddəs məbədə,  
Hər nə almışan qaytar, saxlama bir zərrə də.

Özün gəlməsən bura, bəla gelər başına,  
Fırladalar şələni tapınağın dışına.

Dünyadan köçüb getmek sayılmasaydı hünər,  
Dolanardı gecənin, gündüzün çərxi meger?

Nə qədər ki, keçməyib yaxan divlər cənginə,  
Tut könül ətəyindən, sığın imana, dinə.

2110 Şəriət – xoş bir nəsim, canını tapşır ona,  
Aləmə bənd olma ki, üst-başına toz qona.

Şəriət gülşənidə qızılgülsən, nanəsən,  
Təbiətə tapınma, şəriətə tapın sən.

Hər kesin qapısında sülenmə səba kimi,  
Hər çör-çöpün dalınca yürümə hava kimi.

Gördüklerin kölgədir, sənəsə nur ol, çıraq ol!  
Hər şey senin olsa da, sen hər şeydən uzaq ol!

Felək səni dörd yandan çevrələmiş bir çənber,  
Görek ondan qurtula biləcəksən birtehər?

2115 Fələk bir gün söyləsə nələr keçib başından,  
Xəbər versə yaşıdan, sonsuz çağlayışından...

Onun dərinliyində itib batar mağaran,  
O sonsuzluq yanında bir heç olarsan, inan.

Yüz-yüz nitqin, söhbətin bir sükütlə bitecək,  
Min-min işin, xatirən ilim-ilim itəcək.

Hələ ki nəfəsin var, yaxşı olar ki, inan,  
Bir eşqin qapısında can qoyasan, nəfəs, can!

Bu hala ki, düşmüsən... macal da az... qulaq as,  
Eşqin meyindən savay heç nə sənə xoş olmaz.

2120 Hanı, biçə bilibmi göyər elə bir donu,  
İki papaqlı oğru çala bilməsin onu?!

Ne iş görsən, inan ki, kin saxlayan bu felək,  
Öz kəşkin qələmiliə alınına həkk edəcək.

Üzr, naz qapısından de, hansını açdın sən?  
Həmin qapı üzünə açılacaq təzədən.

Gözün şuxluq, istehza pərdəsidir sən  
Sənə eyni pərdədə oyun göstərəcəklər.

Dünyada hər yaxşını, yamanı tanıyanlar,  
Sənin yaxşını seçər, yamanını yamanlar.

Kim bu yoldan keçirəsə, qoyur bir iz, bir nişan,  
2125 Pislik edən qansın ki, çıxı bilməz aradan.

Fikirləş, bu dünyada üzüqara, ya ağsan?  
Burdan apardığınla orda tanınacaqsan.

Tikanla örtülübsə, gül özü də tikandır,  
Ancaq ottarın adı daim etir saçandır.

Saxtakarlıq etmə ki, məhşərde yanmayasan,  
Öz nəfsindən, Tanrıdan heç vaxt utanmayasan.

Sən bu ciyər dağlayan dövrə nifrətlə hayqır,  
Bu qan dolu şüşəni çırıp daşlara, sindir!

Bu əlvan oyuncağı qır ki, engel olmasın,  
2130 Bu hərfə bir qələm çök, heç izi də qalmasın.

Qurşun rəngli qalanı – bu göyləri zəbt elə,  
Bu əbləh xüttəlanı yəhərlə, min, dön yele.

Elə at çap ki, doqquz minberindən enərək,  
Sənə şahlıq xütbəsi oxusun məğrur fələk.

Sənin borcun – vəzifən bayraqı yere salmaq,  
Mənim borcum – bayraqı ucaltmalı ucalmaq!

Mən ki, Adəm oğluyam, qanadlanmaq istərem,  
Mələkdən də üstünəm, fələkdən də üstünəm.

2135 Qamətim kiçikse də, çox böyükdür qiymətim,  
Ulduzlar fövqündədir ucuş xəttim, vüsətim!

Susuzam, dərya kimi fəqət coşub daşaram,  
Bayquş deyiləm, ancaq, xəzinələr açıram.

Ayağım fələk kimi xəzinə üstündədir,  
Fikir, hünər bayraqım fələklər fövqündədir!

## HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI

Xəlifəlik təxtini alırken elə Harun,  
Ucalmışdı bayraqı Abbas oğullarının.

Öz yataq otağından çıxdı bir gecə yarı,  
Bir az dincəlsin deyə gəldi hamama sarı.

2140 Saçını taraş edən saray bərberi – usta,  
Çox dadlı bir xəyalə qapılmışdı iş üstə.

Dedi: – Ustadlığımızdan agahsan, ey Xəlifə!  
Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə.

Toy-düyün xəberini çəkək bu aləmə car,  
Qızını bu quluna nişanlaşan, nə olar?!

Bu təklifdən xəlifə öfkələndi bir qədər,  
Cilovladı qeyzini, susub, dözdü birtəhər.

Dedi: "Belə çəsdirdib onu zəhmim, heybətim,  
Belə vurub başına hamamın herarəti.

Ağlını itirib ki, sayıqlayır gəvəzə,  
Yoxsa dayana bilməz o, mənimlə göz-göze.

Ertesi gün bərberi yene bir az əyldəti,  
O qəlp pul üstündəki damğa gördü ceyndidi.

Bir də, bir də xəlifə o bərberi sinadı,  
Gördü bədbəxt ustanın qırılmayıb inadı.

— Vaxtdır, — dedi, — bu işi ayırd eləmək gərek,  
Vəzirilə qonuşdu: — Bir məsləhət ver görək.

Adicə bir dəlləyin göz qoyun təlaşına,  
Nə cür alın yazılı yazmaq istər başıma.

Mənə damad olmayı heç ona yaraşarmı?  
Görün, nə deyir mənə, üzündə heyə varmı?

Yeqin bəla getirir başıma qəza-qədər,  
Gövhərimə atılan daş deyilmi bu məger?

Öz ülgücü əlində, söz ülgücü ağızında,  
Başım qalib bu iki qılıncın arasında.

Vəzir dedi: — Başqadır belə səbəb, şəhriyar!  
Ayağının altında belə bir xəzinə var.

Bu cahil deliqanlı yanına geldiyi dəm,  
Əmr et, yuxarı keçsin bir az durduğu yerdən.

Höcətləşsə, dirəssə, emr et, boyunu vurulsun,  
Qazaq durduğu yeri, görək nədir bu əfsun?

Usta bərber dinlədi xəlifənin sözünü,  
Cəld yerini dəyişdi, yiğisdirib özünü.

Heyhat, durduğu yerdən ayrılaq rəngi qaçıdı,  
Gur, ötkəm səsi batdı, dili, nitqi dolaşdı.

Sözündə, üz-gözündə tamam başqa bir əhval,  
Ədəb, terbiyə nuru yerine gəldi dərhal.

Xəzineymiş, sən demə, ayaq baslığı torpaq,  
Şah aynasında görmüş özünü, qismətə bax.

2160 Xəzinədən bir addım çəkilən kimi geri,  
Yenə bərber külbəsi qarşılıyır bərberi.

Ayaq baslığı yeri bellə qazib çapdılarsı,  
Doğrudan da, ordaca bir xəzine tapdılarsı.

Bəli, kim ki, dünyada xəzinə üstündədir,  
Ağzından gövhər saçır, yerə, göyə hökm edir.

Nizaminin de tilsim qıran söz xəzinəsi  
Bir alovlu qəlbidir, bir də büllur sinesi.

### İyirminci səhbət

#### ƏSRDAŞLARIN YARAMAZLIĞINA DAİR

Biz ki əl çekənlərik mənəmlək qovğasından,  
Bəs niyə yapışmışq dünyanın yaxasından?

2165 Bağlandığın bu dünya yıldızı, xar etdi səni,  
Uddu bu qara torpaq gör ne qədər pöhrəni.

Ömür karvanı getdi, soruş indi biz neyik?  
Qafilənin ardınca sürünenlər kimiyik.

Çiynimizde cüt məlek dərdimizi çekmədə,  
Bizimle ülfetindən şeytan belə qüssədə.

Dünya içinde oduq, xidmet işindəse buz,  
Gah külxan kimi isti, gah da kül kimi narsuz.

Hanı göz aydınlığı, hanı könül işığı?  
Şəşirmış insanların olurmu rahatlığı?

2170 Gecədən qaranlıqmış qiyamətin seheri,  
Sübə namaz qılanların hanı bayraq əlləri?

Dodaqlarda qırıldı qayğısız, şən gülüşlər,  
Canda nə qüvvə qaldı, nə arzudan bir əser.

Uç, qanadlan, uzaqlaş sən bu qanlı tələdən,  
Çarə yalnız aysiqliq, verme fürsəti əldən.

Qurd tüküdən dişlidir, tükü qurddan bic, zirək,  
Sivişib xilas olur daim kələk gelərək.

2175 Cəhd et, verdiyin sözü yetirəsən yerinə,  
Çalışma nəfsin üçün, çalış Tanrı xeyrinə.

Külə döndər qəlbini, vəfa yalnız ondadır,  
İnsaf gilindən doğan reyhanımız ondadır.

Ürəyin qazandığı hər qələbə, hər zəfər,  
Sədaqətdən eşilmış ən möhkəm yaya bənzər.

Görüb tərifleməsən insanda bir hünəri,  
Bəlkə əlindən düşüb itər hünər gövhəri.

İnsanda bir qüdrəti görüb vəsf etsən ağər,  
Onun qüdrət qaynağı bire beş qüvvətlənər.

2180 Sərraf gözlü bir insan görərsə hünərini,  
Əzizləyər, gözünün üstündə saxlar səni.

Yalnız hünər gücüne paka çıxıb bu torpaq,  
Heyhat, bu gün dünyada yox hünərdən səs-sorəq.

Hünərli, baş qaldırıb, açarsa geniş meydan,  
Hünərsiz çalışər ki, bassın onun başından.

Zaman cana doydurub, hünərlini möhv edər,  
O qədər dağ basar ki, hünərdən bezər hünər.

2185 Riyazət hünərini bir tamasa zənn elər,  
Ərənler barəsində qara fikrə düşənlər.

Səxavətli məndlərə israfçı deyir onlar,  
Sədaqəti, vəfanı müftə qulluq sayanlar.

Səxavət onlar üçün yalnız rişxənd qaynağı,  
Müdrik söz, qüdrətli söz – qurumuş sel yatağı.

Buz üstüne çəkərlər vəfa nəşşini yayda,  
Qaralamaq isterler Günəş do, Ayı da.

Kim ki, xoş nəfəsile rıfah, dinclik yaradır,  
Onların nəzərində cərahətdir, yaradır.

Şirin söz, dadlı şərbət dadsalar bir dodaqdan,  
Şərbətçinin dişini qırmaq isterlər olan.

2190 Bal göbekli encirtək sözlər verən alimi,  
Görüb üz turşularlar sirke içibmiş kimi.

Fəzileti, hünəri görən bir göz qalmadı,  
Qüsür, eyb axtarənlər hey artdı, azalmadı.

Dənizdə inci tək-tək, çör-çöp qədərsizdi, bil,  
İnsan övladı üçün bir hünər də az deyil.

Dəclə korun gözündə birçə damlaya bənzər,  
Çeyirkenin qışını qarışqa qanad biler.

Ar alan, namus satan dəlləllər, qəlbi korlar,  
Hünerli, ya hünərsiz hamını qısqanırlar.

Bunlar çamura batmış cəsəddən daha murdar,  
Üreyi parçalayan dərddilər, zəqqumdular.

2195

Tüstü olub boğalar birçə zəka görsələr,  
Yel olub söndürərlər, bir çraq yansa əger.

Halına bax dünyanın, gör kimlərdi rəhbəri?  
Kimlər məngirləməkdə ən gözəl mövqeleri!?

Evdə öz namusunu qoruya bilmeyənlər,  
Öz əhditək məni də belkə sındırmaq ister!?

Faziletə Ay kimi nurluyam, bilir ələm,  
Bu gün incəsən belə, sabah bədrlənərəm.

2200

Onlar bəş edib mənə ne qədər dərdi, qəmi,  
Barı birçə çələng də ala bileyəklərmi?

Mənim könül bağımıdan dərdiyim hər şerimi  
Onlar inkar edirlər əski Nuh qövmü kimi.

Sən ey Xızırın bayraqı, ucal, bir qəza töret!  
Yağdır, xoş nəfəslə Nuh, məlunlara min lənət!

Qəlbimdə onlar kimi yamanlıq sevdası yox,  
Yad ələsem onları unutsun məni məxluq.

Onların yamanlığı kinlə nərildeyən od,  
Mənim cavabım isə – qılinc kimi bir sükut.

2205

İncisi tək olanda hoqqa hay-haray salar,  
Çox olanda dincələr, səsi-küyük azalar.

Lökküldəyər qoca küp, azsa şərabı əger,  
Meyle dolu olanda durular, sakitleşər.

Bilikle dolmusansa, sükut edən bir dağ ol,  
Təpədən-dırnağanın diqqət kəsil, qulaq ol!

## BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI

Bağlar, çöller, çəmənlər süs verəndə donuna,  
Gəldi nəgməkar bülbül qızılquşun yanına.

Dedi: – Bütün quşlardan yaraşıqlı, qəşəngsən,  
Bəs ne üçün susursan hamının yanında sən?

2210 Bu dünyaya gələli, səsinlə, cəh-cəhinlə  
Heç kəsə birçə nəgmə bəş etməmişən hələ.

Axı sən eyleşirsen sultanların elində,  
Bir kekliyin döşüdür gündəlik yeməyin də.

Mənse ruh aləmindən xəber verirəm müdam,  
Cibimdən göz işıqlı incilər çıxardıram.

Bəs ne üçün yediyim otdur, eləfdir mənim?  
Tikanların dibidir daim yuvam, məskənim?

Cavab verdi qızılquş: – Məni yaxşı dinlə sən,  
Sükutumu gör mənim, sən də susmağı öyrən.

2215 Mən də bir az bilirəm bu dünyanın sırrını,  
Yüz metləbi qansam da, demərəm heç birini.

Get, zavallı! Vurğunsan alçaq zəmanəyə sən,  
Bir iş görmədən yüz yol gəvəzəlik edirsen.

Mənse məna əhliyəm, feyzim Tanrıma bəlli,  
Həm keklik döşü verir, həm sultan eli, bəlli!

Sən boş danışğından soğulcandır yemin də,  
Dilin tikanlıdır ki, tikanlıqdır yerin də.

Xütbe Firidun şahın ünvanına oxunur,  
Kimdi mehəl qoyan ki, davul salır vurhavur?

2220 Xoruz banlar, sanar ki, odur açan seheri,  
Onun bu ehvalina yalnız gülər dan yeri.

Felək görür işini daim dimməz-söyləməz,  
Çənberindən başını heç kəs qurtara bilməz.

Şerinin xoş səsini çox da qaldırma, oğlan,  
Nizami tək şəhərə qapanıb qalmayasan.

### KİTABIN SON SÖZÜ

Tanrı yar olsun sənə, katib, sabahın xeyir!  
Son nöqtəni qoymud mən. İndi növbə sənindir.

2225 Naxış vur ki, bu xəlçəm səmalarla yarışın,  
Buqələmun qələmim rənglər sərgisi açın.

Hünər almaslarını can yanğımla əritdim,  
Bir qələm bıçağı tək hökmədara bəxş etdim.

Qayadan, daşdan keçdi qılıncımın dəmiri,  
Heyif, dəmir küromin bir azca dardı yeri.

Mənə tale dövləti yar olsayıdı, belkə də,  
Çixmaz idi əlimdən hədiyyəm bu şəkildə.

Ürəyime damıb ki, günahkaram bir qəder,  
Əlimdə qaralanmış, yaralanmış vərəqlər.

Canımda bəslədiyim qızlar ki, gölin gedir,  
Bir neçə al sübhümün ilham yetirməsidir.

2230 Bu əmlik kababından dad bir azca, ey sultan,  
Neçin o zəqqum ile iştahanı pozasan?

Özün oxu diqqətə, ilkin, hamidan önce,  
Vur başa, cəlb edirən soni idrak, düşüncə.

Burda ədəbdən kənar bircə söz belə tapsan,  
Poz, əlinle redd elə, olsun qeyzinə qurban.

Dinə, elmə biganə söz tapılsa, qəzəblə,  
Qələm çək üzərindən, o söz mən olsam belə.

Canımı verməseydim bu ilahi əsərə,  
Sovqat göndərərdimmi mən şəhərdən şəhərə?!

2235 Ayaqlarım bu yurda bənd olsa da... nə zərər?  
Əlimdə, ovcumdadır bəlkə bütün ölkələr.

Dövran mənə söyledi: – Sən ki torpaq deyilsən,  
Yetər, sayma yerində, ölüvay olma, tərəpə!

İllahımın pərisi əvəzsiz, ulu xılqət,  
Uca boyuna görə kaftanı yoxdur fəqət.

Əynindəki yarımdon dizinə çatrı ancaq,  
Dizi üstə əyləşir buna görə... utancaq.

Uca boyun geyimi boy'a bərabər gərək,  
Ta qalxarkən ayağa, utanmaya o məlek.

2240 Heyhat, cavan, ya qoca, ha dalsınlar seyrinə,  
Quru söhrətdən savay nə düşəcəkdir mənə?

Bizim söz bazarının alış-verişi durgun,  
Qızgın hay-harayı var, qızılı yoxdur onun.

Gəncə mənim yaxamdan möhkəm yapışib hələ,  
İraq xəzinələri yoxsa keçərdi ələ.

Bir səs geldi cahandan: – Ey qul, yetər əyləncə!  
Axı kimdi Nizami, axı, hardadı Gənce?

Tanrıma min şükür ki, yazım vaxtında bitdi,  
Ömrüm sona yetməmiş bu kitab sona yetdi.

Başdan-ayağa qədər bezəmək üçün onu,  
İncilərə qərq etdi Nizami ağ donunu.

Könül, bu pak incini ona çatdır, ona sun,  
Gövhəri gövher sacan şaha erməğan olsun!

2245



## İZAHALAR VƏ ŞƏRHLƏR

1 B. "Şəfqətli, rəhimli Tanrıının adı ile... başlayıram" – müsəlmanların hər hansı işə başladıqları zaman mütləq deməli olduqları ərbəcə ilk cümlə.

İkinci misra Məhəmməd peyğəmbər ilə bağlı bir hadisin məzmunundan götürülüb: Məhəmməd peyğəmbər Tanrıının qəbuluna düşmək üçün merac edirken qapısı bağlı möhtəşəm bir imaret görür: "Ya Cəbrail, bu ne qəsrdir?" sorur ve cavab alır ki, "Bu ərşin altındakı Tanrı xezinesidir, onun açarı işə sairərin nitqidir" (prof. Rüstəm Əliyev).

Müellif burda "hekim" deyirkən özünü ve Tanrıya xitab etmeye layiq yaradıcıları nəzərdə tutur.

4 B. Qələmin boynundakı boyunbağı – söz. Qələm – Tanrıının qələmi. Həle kainatı yaratmamış o, bu qəlemi "Lövhə-məhfuz"da göyərin lövhəsində saxlamış, onunla varlığın nəqşini çəkmmişdir.

6 B. Tanrı fələklərin pərdəsi arxasında baş veren bütün işlərdən agahdır, "pərdəli iş gören"lərin, yəni peyğəmbər mərtəbəsinə yüksələnlərin iso sırrını saxlayandır.

8 B. Birinci misrada insanlara ən nəcib duyğular, müqəddəs fikirler aşılan, onları mənen paklaşdırın, saflaşdırın Tanrıının böyük mürəbbi, tərbiyəçi funksiyası vəsf olunur. İkinci misra Quranın "Gündüzü ruzu üçün yaratdıq!" ayəsi əsasında qurulmuşdur.

10 B. Secde nişanı – möhür yeri. Müsəlman namaz qılarken alınımöhür vurur ve pak alınnda möhür – damğa yeri qalır. Misra "Onların surətlərində secde esəri vardır" hadisində işarə vurur. İkinci misrada bütün sultana, hökmardarlar taxt-tac bəxş edən Tanrıının qüdrəti, səxavəti vəsf olunur.

11 B. "Tədbirilə bisirən" ... bəndədir, "çiy bilib bada veren" Tanrı, yaxud bütün qüvvələrdən üstün duran fövqələqüvə.

12 B. Öz bəndələrini fitnələrdən, qoşgalardan qoruyan Tanrıının hamı rolü, həkimlər ve bilgincər üçün ilham qaynağı olması vəsf edilir.

15 B. "Bu varlıq mülkünün, kainatın sahibi məndən başqa kim ola bilər?" – Tanrıdan savayı kimin qüdrəti çatar ki, belə bir iddiaya düşüsün!?

17 B. Ən müdrik alımlar, peyğəmbərlər belə Tanrı sirlerine vəqif ola bilmedilər.

20 B. İnsanın bədənинe ruhu, canı, gözlerine idrak işığını bəxş edən Tanrıdır.

23 B. Yerin kəmərəsinə bənzər dağları, gül tacına bənzeyən səmaları yaranan da Tanrıdır. Her şey ona minnətçidir. Her şey Onun böyüklüyündən, celalından ve qüdrətinən xəbor verir.

24 B. Tanrı öz keramətini, səxavətini nə qədər ki gizli saxlamışdı, hələ nə gül ilə tikan vəhdəti vardi, nə de şekerlə qamış birliyi. Keramətini göstərendə o, bunları yoxdan yaratdı.

26 B. *İki-üç viran kand* – Yer kürosi. Quranda deyilir ki, dünyanın yaradılmasından önce yerle göy hale bir-birinden ayrılmamıştı. Ayrılanla gece, gündüz yarandı.

27 B. "Quranın" Ənbiyyə surəsinin 31-ci ayəsindən iqtibas yolu ile deyilib: "Inanmayanlar görmədiyimi ki, göyler və yerler bitişik idilər və onları biz ayırdıq!"

28 B. *Gövhər* – uledzələr. Gövhəri sapı neçə düzürlərse, Tanrı göye uledzələr eləce düzdü, gecenin qara saçlarına sığal çəkərək, yoxluq tozunu sildi, varlıq yaratdı.

29 B. *İki-üç çəmbar* – Ay ve uledzələr. *Yeddi düyüñ* – yeddi iqlim izonası. Qədim coğrafiyaçılar Yer kürosini yeddi iqlim qurşağından ibarət olduğunu hesab etmişlər.

30 B. *Günəşin donu* – ağ ipəkden, gündüzdən ibarətdir. Ayın donu isə qaranlıq gecədir. Tanrı gecəni, gündüzü belə bir hüsn ilə yaratmışdır.

31 B. Denizlərin, ümmanların buxarlanması buludların yaranmasına sebəb oldu. Bir vaxt Xızır peyğəmbərin zülmetdə tapıldığı dirilik suyunə bənzər bulaqlar, çeşmələr çəmənlərin yaşıl sinəsində qaynamaga başladı.

32 B. *Gündüz badası* – Güneş şüaları. *Şəfəq qatrası* – lələ.

33 B. *Su* – yağış suyu. *Od* – Güneş şüaları. Denizlər dibindəki ağappaq durr və Yerin təkindəki qırmızı yaqut əslində təbətin nadir möcüzesi kimi su ilə Güneş şüalarının torpaqda, daşdakı vəhdətdən yaranmışdır.

34 B. Al qırmızı ləlin daş içinde neccə yaranmasını aydınlaşdırır. Küleyin, qasırganın, tufanın şiddetindən, Güneşin istisindən buxarlanan su havaya qalxır və daşın, qayanın bağına enir, sixılır və yaranan ləlin rənginə qırmızılıq verir.

35 B. *Saxavət bağıçası* – dünya gülşənləri, barlı bağlar. *Söz qusu* – yaradıcı ilhamın səsi.

36 B. *Dil* – *nitq bağıçası*, xurma ağacı; *söz* – xurma; *qulag* – *sadəfi* – şair kelamı; durr, gövhər.

37 B. Şirin yuxu perde dalında eyleşmiş şirin dilli bir gözələ oxşadır. İkinci misra Quran ayəsindən iqtibas edilib: "Qoy adam baxıb görsün ki, nəden yaranıb? O, corayan edən sudan yaranıb!"

38 B. *Yerin saçı* – qədim astronomların fikrincə, yer yuvarlığının konusvari kölgəsi.

İkinci misranın məzmunu Quran ayəsindən alınıb: "...Adem öz Tanrısına ası olub (qulag asmayıb) yolundan azdi". Buna görə cəzalandırılmış və cənnətdən qovulmuşdur. "Vurdu üşyan damğası yanağına" buna işaretdir.

39 B. *Hadise* görə qızıl alçaq keyfiyyətli filiz sayılırmış. Lakin danışq zamanı Məhəmməd peyğəmbər Tanrı dorgahından vəhbi gelmişdir ki, qızıl xalis ülvə filizdir. Onun tabii şöhrətini berpa etmək vacibdir.

İkinci misrada gülün qırmızılığı qadınlara məxsus heyz (aybaşı) hadisəsinə oxşadır. Yağış yağında gülün qırmızılığı nisbətən gedir, rəngi solur, deməli, heyzi aradan qalxır.

40 B. Guya Tanrı uledzələrini göye düzənməş, günün rəngi hisli, paslı təsir bağışlayırmış. Ulduzlar düzüləndən sonra göyərələr cılalanmış və hazırlı görkəmin almışdır.

Səbənin reyhanlara tapşırılması məcazdir. Tanrı tərəfindən ruzigarın pak və etirli yaradılmasını alqışlayır.

41 B. *Torpağın qanı* – torpağın qüdroti, borokoti. Gülün qırmızılığı torpağın qanı, qüdroti məcaz ilə monalandırılır. Burada torpaqdan yaranmış insanın təbətin on böyük yetirməsi kimi qızılığla bənzədilməsi ideyası da vardır.

İkinci misrada idraki fealiyyətin yalnız emosional ruh ilə qaynayıb qarışması zəminində fayda verəcəyi fikri irolı sürülür. Nizamının fikrincə, yalnız, başı ilə düşünən, soyuq düşünən adam hoqiqotə çata bilməz, həm də ürəklə düşünmək, ürək vasitəsilə fikirləşmək, düşünəni hissi-emosional fealiyyətə birləşdirmək vacibdir.

42 B. *Vehm (düşüncə)* özüne güvenərkən Tanrıının mahiyyətini dərk etməyə çalışıdı. Heyhat, nail olmadı. Göz (vohmin gözleri) axtardı, heyhat, o da kainatda Tanrıının bənzərini, tayını tapmadı.

43 B. Kainatda Tanrıının xəlq etdiyi her nə varsa, hamısı onun eşqilə yaşıyır, onun mahiyyətini dərk etməye can attr. Heyhat, bu mümkün deyil. Yaradılmış yaradıcıdan yüksək dayana bilmez.

44 B. *Sidr (Sidrət ül-Müntəha)* Quran telimino görə günün yeddinci qatında bitmiş əzəmetli bir ağacın adıdır. Sidr ağacının qol-budağında eyleşənlər və orşə çıxanlar mölökəldər.

50 B. *Fələklər (göylər, çərx)* Tanrıının qolu bağlı kölesidir. Fəqət hamisinin, yerin də, göyün də üreyi onun mohabbətə döyünür.

52 B. Tanrıının yaradığı kainat sonsuz olduğu üçün bizim gördüyüümüz dünya nemətləri onun cələbi qarşısında birçoq dane kimidir. Sonsuz gülşənlərinin, bağlarının yanında ofsanəvi connot bağı (lərəm bağı) heç kimidir.

53 B. *Tovhid* – təktanrılıq, monoteizm, Tanrıının bircoq, yeganə vahid olmasına qəbul etmək. Nizamının ata yurdù Gonco, bu məskurəni qəbul etdiyinə görə çiçəklənir, bar, bohor yetirir.

## TOHVİD VƏ MÜNACAT

54 B. İslam anlayışına görə torpaqdan yaranmış insan onun xüsusi bir növüdür – zeif torpaqdır.

57 B. Quranın: "O doğmayıb və doğulmayıb" ehkamına ("el-İxləs" surəsi, üçüncü aya) işaretdir.

59 B. *Can duzu – ruh.*

60 B. *Əzli və əbdi bir qüdrot olan Sendən başqa kimin cüreti çatar ki, müdrilikin, qocamanlığın qarşısında xeyli gənc və az qala südəmer görünən bu olub, bu ikiçüzlü, gecəli-gündüzlü dünyanın üstüne qışqırı bilsin ki, "həqq – manom, bu varlığın şoriksiz sahibi yalnız mənəm!"*

61 B. *Məhəbbətin könüllərdə o qədər əzəmətlidir ki, adın çəkilində eşa sahiblərinin bağlı çatlaya bilər, yaxşı ki onlara məhəbbətə birlikdə sebir, səbat vermişən!*

62 B. *Senin səxavətin, kəramətin aşkar olan gündən bəri Yer yuvarlığı öhdəsinə nə boyda məsuliyyət düşdürüyü anlayır, ciyinində özü boyda yük daşıyrı!*

63 B. *Lütfündən, səxavotindən yarandığını anlamasıydı, məgər Yer yuvarlığı, bəşəriyyətin və dağların ağırlığına tab edərdimi, onun ürek-göbəyi düşməzdəmi?*

67 B. *Senin birliliyi dərk etməyə çalışanların qarşısından hər çür maneəni götür, hətta o maneə mən özüm olsam belə, rəhm eləmə, götür yoluñdan və qiyamət qopar!*

71 B. *Zülmətbazählər – Günsəvə və oda tapınan ateşperəstler. Gövhərperəstlər – antropomorfistlər və Tanrıñ cisim şəklində təsevvür edənlər, Nizami onları müsəlmanlıq qarşısında əngəl sayır və rədd edir.*

72 B. *Altı güşə – altı cəhət: yuxarı, aşağı, ön, arxa, sağ, sol; *Doqquz pilla* – göyün doqquz töbəqəsi. Beytin mənası: qiyamət qopar, kainat zəlzeləsi yarat, hər şeyi dağıt, məhv et!*

73 B. *Səmaların şonlonmasına son qoy! Ayın işq dolu camını Yer yuvarlığına çırpmاقla sindir! Torslik, nehslik rəmzi Zübel (Saturn) ulduzunu müğənnilərin və musiqiçilərin hamisi olan, işrət məclislerindən başı aylımayan, daim çalıb-çağıran Veneranın (Zöhrə xanımının) piyalasına çarp!*

## PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ

114 B. Tanrı dərgahında saxlanan "Lövhə-məhfuz"da Tanrıñ yazdığı birinci hərf – ərəb olıfbasının ilk hərfi – şaqılı düz xətdən ibaret "Əlif" olmuşdur. Ərəbcə şanlı, şərəflə mənasını verən Məhəmməd və Əhməd sözləri cəni kökden olduqları və cəni mənəni bildirdikləri üçün Həzəret peyğəmbər ikinci adı ilə de məşhurdur.

115 B. Həzəret peyğəmbərin ikinci adındakı ("Əhməd" sözündəki) hərflər mənalandırılır. *Əlif* – Əhməd sözünün qapısı; *Əlifin üstündəki hemzə işarəsi* – qapı razəsi və onun qifilinin açarı; *hey* – dövlət dairəsi; *dal* – gərdənlik, boyunbağı; *mim* – komər, xidmətde dayanmaq hünerindən xəber verən qurşaq.

118 B. Nizami turuncun bu keyfiyyəti ilə Həzəret peyğəmbərin hayatı və taleyi arasında yaxın bənzəyiş görür. Bütün peyğəmbərlərdən, bütün Tanrı elçilərindən sonra gəlməsinə baxmayaq, Həzəret Məhəmmədin adı Tanrı dərgahındakı "Lövhə-məhfuz"da ilk peyğəmbər sıfatı yazılib. Deməli, turunc kimi o da önce bar gətirib, bundan sonra çıxıleyib, yəni bütün peyğəmbərlərdən sonra zühur edib, bəşəriyyətə belli olmuşdur.

119 B. "Adəm həle su və torpaq şəklində olarkən mən peyğəmbər idim" hədəsinə işaretdir.

İkinci misra islam fəlsəfəsinin belə bir müdədəsinə əsaslanır ki, Məhəmməd peyğəmbərlərin sonuncusudur, ondan sonra dünyaya bir daha peyğəmbər gelmeyececkə.

120 B. İslam əsatirinə görə Məhəmməd peyğəmbərin möcüzələrindən biri "şəqqül qəmər" – onun barmağının işarəsilə ayın ton ortadan parçalanmasıdır. Guya həmin gündən etibarən parçalanmış, incəlmış Ay onun hakimiyyət möhürüne çevrilmişdir. Nizami heç bir zəborcad qaşlı üzüñ gözəllikdə, şərafətde bu möhürü (Aya) tay olmadığını bildirir. Zəborcad sarıya çalan yaşıł daşdır. Qədim astronomların fikrincə, əslində yaşıł rəngdə olan Ay da, günəş şüalarını oks etdirdiyi üçün sarımtıl görünür.

121 B. Ərəb əlifbasında yazılışına görə "Mim" hərfinin baş tərəfi dairəciqdən, həlqədən ibarətdir. Nizami bunu qulun qulağında kələlik həlqəsinə bənzədir və cahanın Həzəret peyğəmbərə qul olduğunu bildirir. Lakin dünyanın özü də dairə, həlqə şəklindədir. Deməli, hər iki dünya Məhəmməd peyğəmbərin qulağı həlqəli quludur, kələsidir.

122 B. Merac zamanı yerden göyün yedinci qatına, Tanrı dərgahına bir göz qırıpında getdiyi üçün Məhəmməd peyğəmbərə "sahəölçən" ünvanı verilmişdir.

123 B. "Ümmi" – ərəbcə savadsız deməkdir və Məhəmməd peyğəmbərin ünvanlarından biridir. "Ümmi" və "Adəm" sözleri "Əlif" və "Mim" hərflərinin yardımı ilə yazılr, "Məsiha" sözü də "Mim" ilə başlanır. Adların yazılışında hərflərin ortaqlığından istifadə edən Nizami sübut etməyə çalışır ki, Məhəmməd peyğəmbər ondan avvel gelmiş hər iki peyğəmbərdən: həm Adəmdən, həm də Məsihadan (Həzəret İsadan) üstün dayanır.

125 B. Islam etiqadına, görə kainat Tanrıñ "Kun!" ("Ol!") buyruğu əsasında yaranmışdır. Nizami Gencevi Məhəmməd peyğəmbərin adını Tanrı pərgarı ilə yaranmış bu aləmin en işqli nöqtəsi hesab edir, onu dünya üzüyünün qaşı sayır.

*Nüktə* – ince məna, zərif fikirlər və düşüncələr. Nizamiyə görə, Məhəmməd məfkuresi bütün deyilmişlərə son nöqtə qoymuş, bəşər fikrinin yekunu kimi ortaya çıxmışdır.

128 B. Həzrət Məhəmmədin aile üzvlərinin ismət, leyaqət sahibi olma-larına işaretdir.

129 B. İsləm etiqadına görə Həzrət Məhəmmədin məqberəsini məhbətə seyr edənlərin cinayətləri və suçu efv edilir.

İkinci misrada Məhəmməd peyğəmbərin Məkkədən Medinəyə köçməsi (sentyabr, 621) və müharibəde Məkkə mürtəcelərinə qalib gelməsi (624-cü ilde) nəzərdə tutulur.

135 B. Həzrət Məhəmmədin yerdə ləng və tengnəfəs, göydə, merac zamanı isə ruh üstündə coşğun, qanadlı olduğunu alqışlayır.

136 B. *Sənət səvəriliyi* – ozanlar, şairlər; *Boz at* – ilham köhləni, yaxud yaradıcı qələm.

137 B. Həzrət Məhəmmədin meracı başqa şairlər tərəfindən vəsf olun-duğu üçün Nizamının yubanmasına işaretdir.

## PEYĞƏMBƏRİN MERACI HAQQINDA

138 B. *Cənub hökməti* – Həzrət Məhəmmədin ləğəblərindən biri.

140 B. *Kainatın hərəmhanası* – maddi dünyanın göyləri.

142 B. Həzrət Məhəmmədin Tanrı dərgahına meracının ruhi deyil, çi-smanı merac olması nəzərdə tutulur.

145 B. Yeni merac zamanı Həzrət Məhəmmədin bədəni, cismi də ruha, qanada çevrilmişdi.

151 B. *Çərx öküzü* – Sur bürcü; *Yer öküzü* – əfsanəyə görə Yer yuvar-lağının öz belində saxlayan öküz; *gövhər* – Məhəmməd peyğəmbər.

152 B. Cevza bürcündə yerləşən ulduzlar öz düzülüş qaydasına görə ke-mərə, Xərçəng bürcündəki 13 ulduzun topası isə tacə bənzəyir.

153 B. Başaq bürcü Məhəmməd peyğəmbərin meracından o qədər fərqlindi ki, bu gəlişdən feyz alıb tərtəzə sünbüllə döndü və "Sünbüllə" bürcünü qoparıb aslan bürcünə atdı.

154 B. Tərəzi (Mizan) bürcündə yerləşdiyinə görə Zöhre ulduzu (Venera, Çolpan ulduzu) tərəziçi, mizançı laqəbini qazanmışdır. Məhəmməd peyğəmbərin merac hünorunu səciyyələndirmək üçün Nizami deyir ki, bu gecənin qədrini, qiymatını yalnız Zöhre özünün Tərəzi bürcündə ölçə bilər.

155 B. Məhəmməd peyğəmbər öz mənevi əzəmetinə görə o qədər sıq-loatlıdır ki, Tərəzi bürcü bu sanbalın, bu çəkinin qarşısında secdə qılmalı oldu. Zira Həzrət peyğəmbərin vəzni Mizan bürcünün daş-tərəzi vəznidən müqayisədiləz dərəcədə ağırdı.

156 B. Süsənber ciçeyinin şərəsi əqrəb zəhərindən qurtulmaq üçün mə-həm hesab olunur. Nizami Gəncəvi Məhəmməd peyğəmbərin nefəsini Sü-

sənber melhəmi hesab edir. Həzrət peyğəmbər Əqrəb bürcünün quyuğuna yanaşmaqla onu zorərsizləşdirir.

157 B. Məhəmməd peyğəmbər Yay bürcü kamanından elə bir ox atdı ki, zəher onun evinin Çəpiş-Cüdey bürcündən xeyli uzaqlaşdı, qaçıdı. Kaman – Oxatan (Qövs) bürcü; Ox (Tir) – Ütarid planeti; Çəpiş – Cüdey bürcü.

Oxatan bürcündə daxil olanda Ütarid folakət tərədir. Çəpiş-Cüdey bürcündə Zühal (Saturn) planetinin indi do işi fitna-fasaddan ibarətdir. Beytin mənəsi budur ki, Həzrət Məhəmməd Oxatan bürcündən şikaryikan bir ox atdı və Zühal planetini Çəpiş-Cüdey bürcündən qovdu, buranı zəhorlənməkdən xilas etdi, Oxatan bürcündən çıxarmaqla Ütaridi do zorərsizləşdirdi.

Prof. R. Əliyevin yozumuna görə, burada yəhudi Harisin qızı Zeynəbin Həzrət Məhəmmədin çəpişin zəhərlənməsinə işarə edilmişdir.

158 B. Su və yağmurluq bürcü sayılan Balıq (Hut) bürcünün başı Günoşin yerləşdiyi Dolça bürcüne doğru eyilmədir. Gözəllik rəmzi olan və buna görə günəşə bənzədilən Yusifin qardaşları torəfindən su quyusuna atılması Günoşin Dolça bürcündən keçməsinə bənzədilmişdir. Dönizdə üzərkən balına torəfindən udulmuş, Yunis isə bir müddət onun qarşısında yaşamışdır... Beytin mənəsi budur ki, Yusif su dolunda quyuya atıldığı kimi, Həzrət peyğəmbər de Dolça bürcünün günoşıdır, başını Dolça bürcünə söykəmiş Balıq bürcünün – balinanın Yunisidir.

159 B. 20 aprel çəğərlərinə təsadüf edir. Süroyya bürcünün üç hissəsi Öküz bürcündə, yalmız bir hissəsi Quzu bürcündə yerləşdiyi üçün, Nizami səmannın bu hissəsini şah taxtına bənzətməmişdir. Yeni Həzrət Məhəmməd öz Süroyya taxtını Quzu bürcündə qurandan sonra sohralara, çöllərə bahar geldi, gül, çiçək orduzu aləmi bürdü.

162 B. Həzrət peyğəmbər səma gülüstanından keçərkən Tanrıdan əmr geldi ki, "Sen həndəvərə baxma ki, diqqətin dağılmışın." Həzrət Məhəmməd "Yana baxmadı", yəni bu kəlamı gözləri üstüne qoydu, gözləri bu nur ilə sürmələndi.

163 B. Həzrət Məhəmməd ilə bağlı hadislərdən birinə işarədir: "Mənim Tanrımnı mənə edəb öyrətdi"

165 B. Həzrət peyğəmbərin nefəsinin etri, müşki gecənin göbeyini müşk-bana çevirdi, aypara isə atı Bürəğin ayağında nal kimi parıldamağa başladı.

181 B. Yeni Həzrət peyğəmbər merac yürüşündə maddi aləmi arxada qoydu, Tanrı dərgahına gəlib yetdi.

184 B. Həzrət peyğəmbər meracda ruh üstündə uçub getdiyi üçün canında cismanı müqavimət duymurdu.

187 B. Yeni Həzrət peyğəmbər meracda Tanrı dərgahına daha ayaqları üstə deyil, başı üstə gedirdi.

## PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ

207 B. Həzrət peyğəmberin ayağının bildiyini özgələrin heç başı da bilmir. Yeni qeyri-adi zəka qüdrotuna malikdir.

210 B. Məhəmməd peyğəmberin ciddi kişi olduğuna və çox nadir həllarda gülməsiyinə işarədir.

211 B. 625-ci ilde Ühüd dağı otoyindəki vuruşmada sapand ilə atılan daşdan Həzrət peyğəmberin bir dişinin sinması hadisəsi yad olunur.

## SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ ÜÇUNCÜ GÖZƏLLƏMƏ

227 B. İsləm etiqadına görə bədən natomiz, ruh isə pakdır. Nizami Gəncəvi Məhəmməd peyğəmberin fövqəlinsən yarandığını, deməli həm cismən, həm də ruhən pak olduğunu bildirir.

228 B. Əski olıfba ilə yazdıqda "zəhmət" sözündəki "Z" herfi üstündən nöqtə götürürsə, həmin söz "rahmət" oxunur. Beytin mənası budur ki, Həzrət peyğəmber hamının zəhmətini özü çəkdiyi üçün böyük təşəkkür, minnədarlıq və rəhmət qazanmışdır.

237 B. Orjinalda "günahkar" avəzində "ətəyi islanmış" ifadəsi işlədilib. "Yerin gəbəyi" deyildikdə, Kəbə nəzərdə tutulur. Beytin mənası budur ki, son öz nəcib əmərlərinə aləmi üz qaralığından xilas etdin. Kəbə torpağı sonin pak, müqəddəs nəfəsinə oturlondi, çıxaklınlıb şöhrət tapdı.

239 B. Dini etiqadına görə, Süleyman peyğəmber təbiətin bütün xilqətləri, o cümlədən küləyin üstündə hakimiyyətə malikmiş. Onun emrile külək qasırğaya dönüb tufan qoparar, yaxud xoş bir nosimə çevrilib bağların, gülüstanların üstündən ösər, aləmi gül, çıxık etrinə qorq edərmış: Nizami Gəncəvi Məhəmməd peyğəmberin nəfəsini Həzrət Süleymanın mehinden de şəfa-boxş və etirli hesab edir, bu qüdrot sayəsində Həzrət peyğəmberin ata yurdunu Hicazın və ümumən, Ərəbistanın cənnət misallı bir məməkətə çevrildiyini bildirir.

258 B. Cəmiyyətin və kainatın bilməcələrini tam dərk edə bilmədiyinə görə ağıl şikətdir, onun yeganə loğmanı sensən, gel, yol göstər.

Həmisi, yolda, sefərde olan Ayın da arayıb axtardığı sensən, gah batır, gah çıxır, gah incəlir, gah bədrənir. Bütün bunlar sənin vücudunu görmek həsrətindəndir.

## PEYĞƏMBƏRİMİZƏ DÖRDÜNCÜ GÖZƏLLƏMƏ

260 B. Mekke şəhərində anadan olmuş Məhəmməd peyğəmberin Mədinədə vefat və dəfn edilməsini nəzərdə tutur.

273 B. Məhəmməd peyğəmberin emisi oğlu və qızı Həzrət Fatimənin eri Həzrət Əli (656-661) öz efsanəvi qəhrəmanlığı ilə islam dini tarixində

meşhurdur. İkinci xelife Ömer (634-644) isə dini əsatirə görə hansı yerdən keçəsəymış, şeytan (iblis) həmin sahəyə üç gün ayaq basa bilmezmış.

274 B. Rəvayətə görə, Məhəmməd peyğəmber cüme və bayram günlərində özünün Yəmen şəhərində tikdirdiyi qara cübbəsini geyir və tellərini alına tökərmiş.

276 B. Nizami Gəncəvi Məhəmməd peyğəmberin 559 il yatdığını, yəni dünyadan vəxtdan bəri getdiyini bildirir. Həzrət Məhəmmədin 11-ci ilde vəfat etdiyini (miladi 632) nəzərə alsaq, "Sirlər xəzənəsi"nin qələmə alındığı tarix aydınlaşır. 559-11-570. Deməli, Nizami ilk poemasını 570-ci ilde (miladi 1174) yazmağa başlamışdır.

## PEYĞƏMBƏRİMİZƏ BEŞİNCİ GÖZƏLLƏMƏ

289 B. Butün peyğəmberlerden sonra gəlməsinə baxmayaraq Həzrət Məhəmməd bütün peyğəmberlərin sonudur, yekunudur. Ondan sonra peyğəmber gələ bilmez.

291 B. Beyt Həzrət Məhəmməd ilə bağlı bir hadis əsasında qurulmuşdur: "Mənimle mendon evvelki peyğəmberlərin məsəli ona oxşayıb ki, bir kişi ev tikir, bitirir, bozayıb, lakin birçə damının tacından başqa! Mən peyğəmberlərin sonu olaraq həmin damın tacıyam".

292 B. Dini etiqadına görə buğda yeyib cənnətdən qovulmuş Adəmin üzrү, təvbəsi yalnız Məhəmməd peyğəmber tərəfindən qəbul edilmiş, Nuh peyğəmber də ümumdünya daşqınından Həzrət Məhəmmədin yardımını sayəsində qurtula bilmişdir.

294 B. Dünya gülüstənində sənin vücudunun rayihəsilə Həzrət Adəmin üzrү, təvbəsi qəbulu yetmişdir.

295 B. Sənin hər sözünü şəker və bal kimi yeyən, qəbul edən Həzrət Adəm üz istəyirken, təvbə qılarken, adı gülşəker sənin qarşısında öz adından utandı, gülşəkerlikdən el çekdi.

296 B. *Qəbul topu* – peyğəmberlik mövqeyi. Tanrı bu mövqeyi lap əzəldən müəyyənələşdirse də, topu öz çovkani ilə ele getirmək heç kəsə nəsib olmayıb, bu işi yalnız Həzrət Məhəmməd peyğəmber bacarmışdır.

299 B. Prof. R.Əliyev bu beytin məzmunun Quranın "Nuh" suresindən iqtibas edildiyini bildirir. Nuh peyğəmber öz ümmətini bütperəstlikdən el çəkməye və birçə Tanrıya tapınmağa dəvet qılarken ona qulaq asmayıb günah işlədilər, kafşılık və asılık etdilər. Onda Həzrət Nuh Tanrıya üz tutmali oldu: "Xudavənd! Yer üzündə, evlərde yaşayan heç bir kafəri saxlama!" Bu bed duadan sonra Yer üzünü sel, su basdı, Nuh öz gəmisi yənələ yaxıq bildiklərini götürüb xilas etdi. Həmin bed dua Nuh peyğəmberin sehvini, suyu sayılır.

300 B. Həzrət İbrahim ilə bağlı hadislərdən birində onun həyatda üç dəfə yalan danışmasından, demoli, atının üç dəfə bündremosundan söhbət gedir.

301 B. Dini etiqadə görə, nəğmonin yaradıcısı, şair Davud peyğəmber Uriya xanıma evləndikdən sonra səsini itirmişdir. Bəm səsle Tanrıya yalvarmaq əvəzinə o, zilə keçmiş, buna görə duası qəbulu yetməmiş, peyğəmberlik topunu əlində sonadək saxlaya bilməmişdir.

302 B. Qədim yəhudilərin peyğəmberləri və padşahı sayılan Həzrət Süleyman peyğəmberlik tacına layiq olduğu halda toxtdından, tacından ol çəkə bilməmiş. Tanrıının ortaya atıldığı qəbul topunu götürüb saxlamağı bacarmamışdır.

303 B. İmkəni olduğu halda, fürsəti əldən vermiş, düşdüyü qayuda yalnız ucuna kəndir bağlı dolça görə bilməmişdir.

304 B. "Ətəyi İslənməs" ifadəsinin məcazi mənası "günahkar", "suçu" deməkdir. Nizami deyir ki, Xızır peyğəmber öz peyğəmberlik funksiyasını yerinə yetirmək ovozino əbədi yaşamaq eşqinə düşdü, dirilik suyunun ardınca zülümətə getdi və dirilik suyu bulağında otøyini İslətdi, yeni böşəriyyətin qarşısında suçu, günahkar qaldı.

305 B. Həzrət Musa peyğəmberlik piyələsini içmək istədi, ancaq bacarmadı. Şüşəsini Tur dağında qayaya çırıp, Tanrı dərgahına ol qaldırdı. "Özünü mənə göstər!" Lakin Tanrıdan cavab aldı ki, "Lən tərəni" ("Son məni heç vaxt görə bilməzson!").

306 B. Atasından xəbərsiz olduğu üçün xalqın nəzərində ləkəli sayılan İsa peyğəmber (Məsih) peyğəmberlik süfrəsinə heç tamah da salmadı. Yəni Tanrı dərgahına çatmaq, onunla görüşmək soadəti heç gümanına da geləmədi.

307 B. Peyğəmberlər içində Tanrı ilə görüşmək soadəti yalnız Sənə nəsib oldu, Tanrıdan başqa heç bir kimsəyə, heç bir nəmətə ulvi möhəbbət baslıqından, qəbul topunu udub Tanrı görünüşünə nail olan bircə Sənsən, öz qeyrət və iradən ilə faləkləri heyran qoyan qüdrətsən.

314 B. Sənin nəfəsində elə bir qüdrət var ki, dilsiz-ağızsız heyvanları, bitkiləri, cansız təbiəti belə dələ götürür, onlara nitq verir.

316 B. "Kun – Ol!" omri ilə Tanrıının dünyani altı gənə yaratmasına işarə olunur.

## İSLAM PADŞAHİ MƏLİK FƏXRƏDÇİN BƏHRƏM ŞAH İBN DAVUDA ÖYGÜ

328 B. "Nöqtə kimi düyünlənmək" Nizami Gəncəvinin Gəncədə yaşadığına və bu şəhərdən çıxıb gedə bilmediyinə işarədir.

329 B. *Hüma* (*Hümə*) osatıra görə geniş qanadlı soadət quşudur, guya kimin üstüne qanadını gərə, həmin adam xoşbəxt olar, hətta padşah seçilə bilər. Nizami Gəncəvi Bəhrəm şahı özünün hüma quşu, himayəçisi, hamisi olmağa çağırır.

334 B. Nizami Gəncəvi onun üstüne ferr (Ahuramozda tərəfindən nəsib edilmiş nur həlqəsi) sala biləcək böyük həmi, himayədar arzulayır.

338 B. Sən zülmədə dirilik suyunu tapan Xızır peyğəmber və iki qitonin fəthi Makedoniyalı İskəndər qədər güclü şəxsiyyətsən, "Məcesti" (Şorqda "Əlməcəsdi") adlı ulduzşunaslıq əsəri yaratmış böyük yunan alimi Ptolomey (Petlimus) kimi bilginlərə qiblegahsan, yol göstərənən.

340 B. Dini etiqadə görə, üzüyünün qəşəndə "Tanrı" kələməsi yazılmış Süleyman peyğəmber bütün heyvanlar, quşlar, cincər, divlər və müxtəlif dilli tayfalar üzərində mütləq hakimiyətə malikmiş.

341 B. Süleyman peyğəmberin atası Davud peyğəmber olduğu kimi Fəxrəddin Bəhrəm şahın da atasının adı Davuddur. Bu bənzəyişdən istifadə edən Nizami Gəncəvi Bəhrəm şahın bütün təbiət üstündə mütləq hakimiyətə malik Süleyman peyğəmber seviyyəsində qüdrət, cələl və istedad sahibi olduğunu bildirir.

344 B. Vuruş və müharibə ilahəsi, həmçinin cəngavər sayılan Morrix ulduzunun farsca adı Behramdır. Bu ad uyğunluğundan istifadə edən Nizami Gəncəvi bildirir ki, Bəhrəm şah Davud oğlu öz bəhramlığını, yəni müharibə meydanında cəngavərliyini aşkara çıxarsa, "Yeddi gözəl" qəhrəmanı Bəhrəm Gurun nəsibi yalnız gor olar, yəni Ərzincan hakiminin qarşısında davam götəre bilməz.

346 B. XII əsrde Bəhrəm şah Davud oğlunun hökmənlər etdiyi Ərzincan vilayəti Ermenistanı, Rum elini (Bizansı) və Əbxazistanın böyük bir hissəsini elətə edirdi.

352 B. *Mavi pəncərə* – səma, felek. Müəllif bildirir ki, hor kim Bəhrəm şaha pəncə qaldırımağa cəsarət etse, pəncəsiz qalacaq, yəni istor-istəməz meğlubiyyətə düşər olacaqdır.

353 B. Bəhrəm şah elə əzəmətli bir hakimiyətə malikdir ki, yola saldığı karvanların zinqirovlarının, zənglərinin səsi feleyin qulaq pardosunu yırtıbilər. Özünün alovlu, qızığın nəfəsi ayna kimi görünən Ay sothinin şüösünü parçalaya bilər.

## HÜZURUNDA YER ÖPƏRKƏN SÖYLƏNİB

357 B. Bəhrəm şah Davud oğlunun bütün vuruşlardan müzəffər çıxması, doqquz qatlı göylərin belə onun qüdrətindən agah olması nəzərdə tutulur, alqışlanır.

358 B. "Yerin, gəyün qulağı" deyildikdə iki balığın – somadakı Hut (Balina) bürcünün və osatıra görə Yer yuvarlığını öz belində saxlayan efsanəvi balığın qulağı nəzərdə tutulur. Nizami demək isteyir ki, yerin dibindən tutmuş felekli, seyyarələrə qədər bütün incilər senin zəfor qılıncına yaraşır.

360 B. Qılınçın Fərat çayı qədər qan tökmüş və düşməni dirilik suyundan yoksun məhrum etmişdir.

362 B. Key Xosrov – İranın tarixi, efsanəvi qəhrəmanlarından biri: qüdretli şah rəmzi, Firdovsi "Şahname"sinin başlıca personajlarından biri; Cəmşid – tarixi efsanəye görə İranın şahlar panteonunda Pişdadiyan sülalesinin dördüncü hökmdarı. Revayətə görə şərab, mey onun zamanında keşf edilmiş, Cəmşid adı və cami-cəm deyilən piyalə Şərqi poeziyasında şadlıq rəmzi kimi işlənmişdir.

Beytin mənası budur ki, sənin piyalən iki qüdretli sərkərdenin və padşahın qüvvəsinə özündə təcəssüm etdirən möhtəşəm bir hökmdarın elindədir. Buna görə sənin çaraq çöhrənin nuru və işığı güneş pərvanəsinə yandırıb küle döndərə biler.

367 B. Çoxlarını vazir, vəkil mərtəbəsinə qaldırsan da, əlindən tutan, sənə yardım edən yalnız ulu Tanrıdır, onun məlekleridir.

371 B. Firidun – Dəmirçi Gavenin Zöhhaka qarşı usyanından sonra taxta olaşmış efsanəvi İran şahlarındandır. Özünü ikinci Zərdüşt elan edərək Zərdüşt dinini bərpa etməyə və əsrinə tələblərinə uyğunlaşdırmağa çalışmışdır.

Zöhhak – İranın klassik şahlar panteonunda Pişdadiyan sülalesinin beşinci hökmdarı sayılır. Milliyətçə arəb olduğuna görə onu Zöhhak Tazi de adlandırırlar. Əjdaha monasını verən Zöhhak zülm və istibdad timsalıdır. Əfsanəye görə çiyinlərindən çıxmış iki ilana hər gün iki gəncin başını yedidirəmiş.

Beytin mənası: Firidun kimi haqsevər, mərd, cosur insanlara arxalanmasan, ölkəni zülm, istibdad bürüyər, çiyinlərindən ilan çıxmış Zöhhak kimi sital müstəbidlər baş qaldıra biler.

374 B. Text, tac sənə irsən keçməsə də, onu döyüşdə qazanmışan.

## KİTABIN YAZILMASI SƏBƏBI

397 B. Beytin mənası: Nizaminin boş qalmış könül dənizini öz incilərinle zənginləşdir, "Sirlər xəzənəsi"ni bəyən, təqdir et.

399 B. Əfsanəye görə, Nuh peyğəmber qopacaq tufanı önce bilib yaxşı bir gəmi düzəldir və ümumdünya daşqınından xilas olur. Buna görə Nuh peyğəmber heç bir tufanda qərəqləz ilk və qüdretli gəmiçi sayılır. Nizami demək istəyir ki, mənim tufanlı dənizə bənzər əserimde – "Sirlər xəzənəsi"ndə Nuhun özü qərq ola bilər.

Əsatirə görə Xızır peyğəmber zülmətdə tapdığı dirilik suyundan içib əbədi yaşıyan şəxsiyyətdir. Şairin fikrincə, Xızır kimi en ezmətli şəxs belə bu dirilik suyunda – "Sirlər xəzənəsi"ndə öz kuzəsini sindirib naçar qala bilər.

403 B. Birinci misra "Hədiqətül-həqaiq" ("Həqiqətlər bağçası") mülliifi Sənainin Qəzne hakimi tərəfindən qiymətləndirildiyini işıqlandırır. Ikinci misrada Nizami deyir ki, mən də "Sirlər xəzənəsi" dastanımı yazmaqla

damğamı Rum elində sikkəyə vurmuşam, yəni Ərzincan hakimi Bəhram şahın adına layiq əsər yaratmışam.

406 B. Nizami Gəncəvi türk – azerbaycanlı olduğuna işaro vurur və farsca yazan başqa şairler içərisində özünü qərib hesab edir, onu bu qəriblikdən yalnız Bəhram şah kimi hökmər türkün qurtara biləcəyini söyleyir.

407 B. Nizami Gəncəvi öz poeziyasının orijinallığını işaret vurur, tezə sözlərini bar getirən ətirli bağla bənzədir, öz gücünü özgədən, piltədən və neftdən alan çarağa oxşamadığını, müstəqilliyini bildirir.

410-411 B. Prof. R.Əliyev və professor Mübariz Əlizadə bu cür beytlərin Nizami üslubuna və xarakterino zidd olduğunu və katiblər tərəfindən qondardıqları bildirirlər.

417 B. Arxadan gələnlər – Nizamılı yarışmaq istəyən şairlər.

425 B. Nizami yenice tamamladığı "Sirlər xəzənəsi"ni Ərzincan hakimi Bəhram şahə təqdim etməkdə çətinlik çəkdiyini bildirir. Görünür, həmin dövrdeki irili-xirdalı mühabibələr gediş-geliş yollarını kəşmişdir.

## SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA

432 B. Nizami cahanın Tanrı tərəfindən "Kun – Ol!" emrili yaradılmasına işaro edir. Onun əzəli qələmi "Lövhə-məhfuz"da kainatın taleyini sözlə yəzib, deməli, her seyden önce sözü yaratmışdır.

437 B. Yaradıcı şəxsiyyətin canı – bu aləmə yadigar qoyub getdiyi sözdəndir, bədəni, cismi, gövdəsi geldi-gedərdir, tələl (skelet) hökmündədir.

440 B. Kainatın yaradılışından məqsəd sözdür, onun sonu da sözden ibarətdir. Əbədi qalan yalnız sözdür.

444 B. Yalnız haqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün sayesinde yaşamağa qadirdirlər. Sözü gerçəkləyi pərdəlemek vasitəsinə çevirenlərə, bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir, yalançıları, saxtakarları yaxına buraxmır.

445 B. Yaradıcı insanın taleyi yaratdığı sözün deyərində aslidir.

446 B. Damarları donanlar, bağıri yanalar – bədii və elmi söz yaradıcıları, şairlər və alimlər.

450 B. Söz – Tanrıının "Kun – Ol!" emri. Cədakı şah damar – ruh. Kələfin ucu – maddi alem. Beytin mənası: Tanrı neməti söz keşf edilməsəydi, ruhu və bu maddi alemi tapmaq olardı? Yox!

451 B. Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayesində keşf olunub və möhürlənib, təsdiq olunub.

454 B. Söz qasidi – qələm və dil.

## ÖLÇÜLU SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ

462 B. Poemanın ilk beytindəki hadisin mezzunu yenidən yada salırmış: "Ya Cobrail, bu nə qəsdir?", "Ya Məhəmməd, bu orşın altındaki Tanrı xəzinsidir, onun açarı isə şairlərin nitqidir".

463 B. Sözün tarazisini quran ulu hökmər – Tanrı. Sözün aşiqları – peyğəmberlər.

464 B. Ərşin bülbülləri – şairlər.

465 B. İlham məqamında şairlər məlek səviyyəsinə ucalırlar.

471 B. Şairlik əvəzində saray möddahlığı edən, cibecəri gözəl kimi qələmə verən şərbazların həyətsizliyi, sərvət, şöhrət düşkünüyü ücbatından poeziyanın loyaqatı ayaqlar altına salmışdır.

472 B. Söz pərdosində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdreti malik olan şairlər yoxsun həyat keçirənlər də, menən zəngindirlər, onların özü yerdə, ruhu göydə yaşar.

473 B. Qolom, kağız götürüb dizi üstündə şeir yazan şairlər şahlardan forqlı olaraq, qılıncı və orduya ehtiyac hiss etməden ürekleri, ölkələri tutmağa qadirdirlər. Buna görə onlar məğrur və əzəmetlidirlər, heç bir şahın dərgahına baş oymazlar!

474 B. Yaradıcı qüdret hər iki cahanın hökmərardır. Onun ömürdən başqa manəvi ömrü, dünyadan başqa mənəvi dünyası var.

475 B. Dizino dirsəklənib başını aşağı dikən sənetkar bu vəziyyəti ilə gorilmiş kamana bonzor. Kamandan çıxan ox şairin dilindən saçılan bədi sözdür ki, manəvi şikari əle gotirir.

476 B. Yaradıcılıq məqamında böyük əzablar çəkən şair istədiyi sözü tapanda düşdürüb özəbdən qurtulur, öz kaman həlqəsini qırır, dikəlir.

477 B. Fəloyin qulağına həlqə taxmaq onu özüne qıl etmək deməkdir. Yalnız yaradıcı qüdret sahibləri bu işi görməyi bacarır, zamanı özüne təslim edir, fəloyi qulağı həlqəli qulaçevirə bilirlər.

478 B. Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdret sahibi onun qarşısına misilsiz söz inciləri çıxarıır və buna görə fəloyin belini sindirir, ona qalib gelir.

479 B. Yaradıcı ilham məqamında sənetkarın ürəyi köks qəfəsini dağıdır, uçur, qanadlanır və sənetkarın dodağından öpmək istəyir. Niye? Çünkü indice dodaqlarından durrə, mərcanə benzər sözler saçılmışdır.

489 B. Beli kəmərlə mərdlər – şairlər.

491 B. Möddah saray şairləri, qarınqlular, ucuz şöhrət və sərvət düşkünleri sözü satmaqla görün nə dərəcədə alçalır, sənetin sikkesini hörmətdən salırlar.

492 B. Zülmətə işq salan ləl – günəş, yaxud poeziya.

494 B. Burada saray şairlərinin aqibətinə işarə olunur. Sultanın qızılı hesabına zərli əba geyen şərbazlar axırdıa sultanın qəzəbini düber olur, bozən dəmir çeynəmek, qılınc zərbəsi dadmaq dörəcəsinə gəlib çatırlar. Burada saray şairlərinin boğazına oridilmiş qızıl tökmək dəbincə de işarə var.

495 B. Nizaminin fikrinə, sultan qəzəbindən qorunmağa yegano təminat şairin öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, tomiz qalmağı bacarmalıdır. Qədim kimyagərlərin fikrinə, qızıl civəyə doğru can atdıgi halda, civə qızılı doğru can atmır. O müstəqildir, pakdır.

497 B. Özləri verməyince hökmərardan pul, mükafat, imtiyaz umma!

500 B. Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız böyük poeziyası sayesinde o, göyün yeddinci qatında yerləşən əfsənovi Sidr ağacı mövqeyinə yüksələ bilər, comiyeytin on uca qatında mövqə tutan sultanlardan, şahlardan belə yüksək və əzəmetli görürən.

501 B. Beyt "Şairlər – söz hökmərədir" orəb mosoli üstündə qurulmuşdur.

502 B. Sen eşlərin, fəleklerin başı üstündən keçib gedə biləcək böyük, qadir, ülvü söz yaratmağa borclusən. Nefsini cilovla, özünü geldi-gedə şahlar, sultanlar öündən alçaltma!

503 B. Burada gündüzən daha çox gecələr çalışan şairlər şama bənzədir. Gündüzələr sakit dayanan şamlar yalnız gecələr yaşayırlar, oriyo-oriyo işq saçmaqla ayıq-sayıq ömür keçirirlər.

508 B. Yalnız bədi sözün leyaqətinə uca tutan şairlər Ay kimi işqli, Güneş kimi əzərətlə poeziya yarada bilərlər.

512 B. Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına verən, onlar sonin min bir eziyyətə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qira bilərlər.

515 B. Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən şeri ümumxalq mali etdim, meyxanədən və saraya xidmot vəzifəsindən qurtardım, soneti uca bir mövqeye qaldırdım.

516 B. Nizami Gəncəvi öz poeziyasının beynəlmile mahiyyətinə işarə vurur. Bu poeziya yalnız xırqə (qıldı toxunma, yamaqlı, cindir əba) geyən suflər, dərvişlər və zahidlər üçün deyil, belinə zünnar (qıldı toxunmuş kemər) bağlayan xacəporostlər, mesihlər üçün də gərəklidir. Nizami poeziyası olan yerde nə xırqeyə ehtiyac qalır, nə zünnara. Bütün boşarıyyətə mexsus Nizami sənəti dini atributlarının hamisindən yüksək dayanır.

521 B. Harut və Marut – Tanrı tərəfindən göndərilmiş iki məleyin adıdır. Hər ikisi Zöhrə xanımı vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrıının buyruğu ile Zöhrə planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhküm olunur, dərin bir quyudan başaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, efsun rəmzi kimi işlədirilir. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugörələrin tilsimini quran qüdretə, habelə dan ulduzu Zöhreyə bənzədir.

522 B. Bu mənteqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərezide çekir. Mizan büründə ölçür və görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir, ləyaqət və gözəllik meyarıdır.

523 B. Harutun sehr və tilsimləri yalana, adamaldatmaya əsaslandığı üçün haramdır, mənim sənət cadalarım isə həqiqətə, ilhamə güvəndiyi üçün, zəhmətimlə qazandığım gündəlik düzum, çörəyim qədər halaldır. Mənim halalim hər cür haramı sindirir, batıl edir.

## GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMAQ SÖHBƏTİ

525 B. Qalxanı suya atmaq, qalxanı atmaq – təslim olmaq deməkdir. Beytin monası: gecə düdü.

529 B. Ayn süd nənəsi – fələk, göylər. Gündüz zingirovu – Günəş. Beytin monası: Ay göy qübbəsində bəndləndi, az qala, Güneş qüvvəsilə nur saçmağa başladı.

534 B. Üzüqara kafər – geçənin qaranlığı.

536 B. Burada səhbət kalla qəndə bənzəyen Ayın ətrafında yeni ulduzların doğmasına, müğənnilər və musiqiçilər hamisi Zöhrə ulduzunun daha da şənlənməsindən, həndəvərə bol-bol sevinc, fərəh qıçılcımları saçmasından gedir.

541 B. Pak, təmiz atəş – insanın mənəvi qüvvəti, yaradıcı ilhamı.

Atəşə su sapmak – mənəvi qüvvəti öldürmək, yaradıcılıq ilhamını söndürmək, insanın nəfsə, tamaha uyması, kiməsə yalmanması, mədnəname yazması və s.

Yel kimi yedək atını minmək – şöhrət, sərvət düşkünü olmaq, heyvani tələbləri ehtiraslar ocağında yelləyib qızışdırmaq.

553 B. Nizamiyə görə, insan yalnız qırx yaşıdan sonra kəmala yetməye başlayır, çıxları üçün ömrün qırx ili həder gedir, çünkü bu dövrde nəfsə, tamaha, ürəyi söküb-tökən heyvanı ehtirasla uyur. Dərrakəli insan lap gənclikdən gərək bunun qarşısını alsın, öz ömrünün və mənliyinin qədrini bilsin.

565 B. Qapı cəftası – quqquru, cansız predmet, biganəlik rəmzi. Qapı cəftəsinə bənzəyənlər dost deyil, onlar insan mənliyinə işiq, qüdərət getirməyə qadir deyillər.

571 B. Yəməndə xüsusiələ parlaq görünən cənub ulduzu Süheylin işığı, qədim təsəvvürə görə, burada emal olunan əla növlü dərinin – ədimin şəffaflığına səbəb olur. Nizami ağ dərili, parlaq dərili insanların xoşbəxtliyini də bu ulduz altında doğulması ilə bağlayır və həmin ulduzun gözəlliyyinə, nur qüdərətinə layiq olmağa çağırır.

572 B. Yeni fikrim işıqlandı.

573 B. Hatif(s) – qışqıran, bağırnan, hayqıran, dəruni səs, məlekərin, yaxud vicedanın səsi.

576 B. Məni maddi dünyaya bağlayan təbii-biooloji instinktlərin hökmünden qurtulmağı bacardım, ruh qüdreti qazandım.

578 B. Maddi əlemdən qurtulmaq, mənəvi yüksəkliyə qalxmağı bacarmaq insana baha tamam olur, yalmız canını dişinə tutmaqla bu işi göra bilirsən.

580 B. Yəni: açıldım, büküldüm, yumrulanıb topa döndüm, top kimi başsız, ayaqsız bir şey oldum. Ətəyim yaxamdan seçilmədi.

587 B. Məhabbet karvanının öncülleri mənə nəvazış göstərdilər, vücdumun zahiri pərdəsini qaldırıdilar ki, ürəyimi görə bilsinlər.

591 B. Prof. R.Əliyevin yozumuna görə yeddi xəlifə – ürəyin yeddi xidmətçisidir. 1. Ürkəcik. 2. Ağ ciyər. 3. Qara ciyər. 4. Öd kisəsi. 5. Dalaq. 6. Mədə. 7. Böyük.

Birinci misra Firdovsinin "Şahnamə"sında İsfəndiyar ilə bağlı "Yeddi xan" ("Həft-xan") dastanına işare vurur.

592-595 B. Günorta şahı – Güneş (ürək). Nəfəsəbadın istilənməsi – nəfəs alırkən ağ ciyərin istilənməsi. Qızıl donlu süvari – ürək. Paltarı ləl rəngli gənc – qara ciyər. Açıqli bir cavan – öd kisəsi. Qədim təbabət anlayışına görə, öd kisəsinin iki ağızından biri ağ ciyəre açılıb qanı təmizləyir, onun tortasını özüne çekir, ikinci ağızı isə qursaq ilə birləşib, qara səfranı mədəyə çatdırır, adama iştah getirir, buna görə müəllif ona şikar kəşfiyyatçıyı ləqəbi vermişdir. Qara qul – dalaq. Kəməndatan – mədə, onun kəməndi – bağırsaq. Misbədənlər pəhləvan – böyrək.

600 B. Dilək quşu – ruh. Dilək quşunun uçması – insanın dünyaya əlvida deməsi, ruhun cisməndən xilas olması.

601 B. Könül deyir ki, mənim odum, ataşım cismanı ürək yuvasının tüsütü ilə ülfət yapa bilməz, çünkü ürək seni maddi aləmə çekir, məni isə mənəvi aləmə. Mən duzam, ürək isə duzun nə olduğunu bilmeyən bir parça ot.

602 B. Səhbət yene ruhun, könülün bədəndən, cisməndən, ürəkdən üstünlüyü haqqında gedir. İlkincilər, Nizaminin fikrincə, göldi-gedər və müvəqqətiyidir, birincilər əbedi, ezelid. Buna görə Nizami Gəncəvi ruhun kölgəsini dohrın, bu dünyadan sərvindən daha əzəmetli hesab edir. Ruhun ayağı və addimları adı insan ayağından və insan addimlarından daha cəsur, daha qüdrətlidir.

603 B. Mən elə bir xəzinəyəm ki, çox da uzaqda olmadığım üçün istəsen məni elə getirə bilərsən. Yaxşı ki, son dərəcə varlı olduğu halda həm də son dərəcə xəsis olan və buna görə Tanrı tərəfindən cəzalandırılan və xəzinələri ilə birlikdə yerin yarğanına gömdürülən Qarunun ixtiyarında deyiləm.

## BİRİNCİ XƏLVƏT - QƏLBİN TƏRBİYƏSİ

608 B. *Riyazətlə maşğul olmaq* – oruc tutmaq, namaz qılmaq, az yatmaq, yemək, nöfisi, tamahı ram etmək və s. bu kimi vasitələr ilə qəlibi tərbiyələndirməkdir. Doqquz fələyin çevrəsindən çıxmaq isə maddi aləm qayığlarından qurtulmaq deməkdir. “Riyazət öyrədən” anlayışı orijinalda “rayız” şəklində işlədilmişdir. Bu sözün digər mənası xam atı ram edən minicidir.

609 B. Keçmişdə döyüş atını döyüş şəraitine alışdırmaq məqsədi de qıldından düzəldilmiş kondirdə dügün vurmaqla yeddi həlqə hazırlar, birlincisini atın boynuna salar, qalan hissəni yerin üstüne serəmisişlər. At ayağını həmin həlqələrə qoyub irəliləməyi bacarsa, onu əhliləşmiş sayarımlışlar. Riyazət yolu ilə kamilleşən Nizami özünü həmin çətinlikləri dəf edən köhənə bənzədir, qüdrətli əsər yazmaq üçün varlığında qüdrət qaynaqları keşf etdiyini bildirir.

610 B. Riyazət öyrədən pir məni elə təlimlərdən keçirdi ki, bütün əzab-əziyyətlər, çətinliklər arxada qaldı, cismanı dügüməldən qurtuldum.

616 B. Qadim Misir fironu Əzizin Həzrət Yusif peyğəmbərə vurulmuş arvadı Züleyxa klassik poeziyada şohvet, tamah, çılgın ehtiraslar rəmziidir.

617 B. *Sübhün çıraqı* – Günəş.

619 B. Burada “bağa çatdıq” ifadəsi “ruh aləminə qovuşduq” mənasındadır.

622 B. Yəni: köksüm lalonin bağı kimi dağlandı. Belimin qurşağı gülərin komori kimi loşaq-loşok, dağım-dağım oldu.

626 B. Nəfəsinin qüdrotilə ölüleri dirildən İsa peyğəmbər (Məsiha, Məsih) kimi yarının rayihəsi mənə ürok, can verdi.

635 B. Göbəyinin yumşaq tükü ilə fərqlənen tükü, dərisinin gözəl rəngini sanki tikanlara bəxş eləyib. Ceyranlar İsa göbəyindəki mişki (ətli madəni) elə bil rayihəsi aləmi bürümüş çiçəklərə, gülərə bağışlamışlar.

639 B. Bir-birinə sarmaşan Xeyri gülləri yelpiyə döñərek bağın, gülüstanın anborunu, atrini hər tərəfə yamaqdadır.

640 B. Qaşları, kirpikləri boyamaq üçün istifadə olunan sürmenin tərkibində zümrüd də vardır. Bu tərkib göze işiq getirdiyi halda, ilanın gözlerini kor edir.

642 B. Nizami Gönçəvi vur-tut bircə gənlük ömrü olan süsən çiçəyini, dini əsatirə görə anadan olduğu gün dil açıb danışan Həzrət İsa peyğəmbərə bənzədir. Bu çiçək dini rəvayətə görə, cibinə salıb çıxaran kimi eli şüa saçan Musa peyğəmbərə bənzəyir, Həzrət Musanın ərəbcə “bəyza” deyilən ağ eli kimi parıldayırdı.

646 B. Nizami yaradıcılığında Türk anlayışı gözellik, qüvvət, paklıq, aqliq və işiq anlayışlarının attributudur. Burada o, ağ yasəməni qıpçaqlarda

(əngin çöllerde) yurd salmış türkərin aypara nişanlı döyüşü çadırına oxşadır. Bu çadır o qeder əzəmetlidir ki, Süreyyə ulduzunadək ucalıb da ona şölo verir.

647 B. *Macus* – atəşpərost, zordüyüdü. Nizami lalonı atəşkədə atoşınə, alov dillerini isə oda sitayış qılan muğ kahının yuxarı qalxmış əllerinə bənzədir.

648 B. *Sehl* və *Lale*, Süheyə və Səmən əsatirə aşiq-moşuqə sayılırlar. “Türk yasəmon” ifadəsi isə Nizamidə ənənəvi məcəzlərdəndir. Türkün əbədi bahar, tozəlik, paklıq rəmzi olduğuna işarədir.

649 B. Qaqum adlı heyvana yağı kəsilmiş sincabın mənası yaşıllıq deməkdir. Müəllif demək istəyir ki, yumşaq axar su yaşıl otlara toxunur.

652 B. Yarpaqlar və budaqlar arasından yero düşən şüalar klassik şeirde kölgənin dodaqlarına oxşadır. Yarpaqlar tərəpnirkən həmin şüalar da tərəpendiyine və yer deyişdiyinə görə bunu da kölgənin nitqi hesab etmişlər. Hərəkət etməyən quma məcəzi mənada ölü qum deyilir.

İkinci misranın mənası: suyun töhrəki ilə dirilmiş qum çay axarı boyunca yürüsdədir (prof. R.Əliyev).

655 B. Lalənin manqalında (məcmorında) uzorrik yandırıb tustunu söyüdə yelleyərlər ki, cadu sinsin, onun bədənindən çıxın.

659-660 B. Keçmişdə güləş meydanına çıxan pohlevan horif axtaranda elində narinc atıb tutaraq var-gel edərməsi.

Birinci beytin mənası: Günəş doğdu. Yəni Günəşi əlinde narinc kimi atıb-tutan göyələr özünün yaşıl-mavi gözəlliyinə görə Yero, onun turuncu bağlarına meydan oxuyur.

İkinci beytin mənası: Öz gümrahlığı və coşgunluğu ilə öyünən bahar ilə bayraqını şəfəqlərə səsləmiş fələklər arasında da belə bir roqabot var.

663 B. Fələk bağlardan keçəndən yaşıllığını girov qoyub evəzində yaqut kimi qırmızı, al şəfəqləri çalıb getmişdi.

667 B. Sərv ağacını çox sevən qırqovul adəton ölüm vaxtı yaxınlaşanda can vermək üçün onun dibino golir. Burada hom də ölü turac tapılında guman eləmişlər ki, o, qırqovulun canını almağa gelmiş, cynaqları ilə sərv zəncirələmək fikrinə düşmüşdür. Başqa bir etiqada görə qırqovulu öldürən serv ağacının qoxusudur.

669 B. Etiqada görə bayquş xarabalıqda yaşayır. Xarabalıqda isə çox vaxt xəzinə yerləşir. Bayquşu adəton bödüğür sayıban öldürürler. Nizami demək istəyir ki, xəzinə sərrini saxlamağına bayquş başı ilə cavab verir, viranədə yaşamasıq və viran olmaq onun alınmasına yazılıb.

672 B. Şəmsəd baharı gördüyü üçün qızışan, odlanan lalonin ürok döyüntülərini hiss etdi, kölgəsini onun yanar bağının üstüne saldı ki, lalo alışib yanmasın.

673 B. *Gecanın göz titələri* – ulduzlar.

674 B. *Qızıl kəndirli Yusif* – Günəş, yaxud dan yeri.

Beytin mənəsi: Dan yeri söküləndə yasəmənlər çiçək açdı, şüalar çiçəkləri bürüdü.

675 B. Keçmişdə yəhudilər dini qaydalara emol edərək, müsəlmanlardan seçilsinlər deye sarı paltar geyər, yaxud geyimlərinin üstüne "qiyar" deyilən sarı mahud parça, çit tikermişlər. İkinci misra sudan Güneşin doğmasına işarədir ki, bu halda suyun qürdəti Həzrət Musa peyğəmbərin möcüze göstərən ağ olına oxşadır. Burada Güneşin sudan çıxıb, suda batmasına dair qədim təsəvvüro də işarə olunur.

676 B. Torpaq içdiyi suyun sayəsində qazandığı bütün möcüzələri: ormanları, gülüstanları, zəmiləri... dünyaya gösterdi.

678 B. Söhbət kölgə ilə işığın bir-birilərə oylənməsindən, öpüşüb görüşməsindən, yarpaqlar və budaqlar arasından düşən şüaların kölgə yanında gözəlliyyindən gedir.

## BİRİNCİ XƏLVƏTİN SƏMƏRİSİ

684 B. Güllərə gül etrini, şəkərə şəkər dadını bəxş edən o gülneşəlini, şəkər gülüşünü gördüm.

688 B. O, duzlu gözəl danışdırıqca (cümlo-cümlo şəkər doğradırıqca), başqa dodaqların şəkəri suya düşür, nitqi heçə-puça dönürdü.

689 B. Şəkər yeməyi xoşlayan tutuquşu klassik şeirdə natiqlik timsalıdır. Burada həm zahiron, həm də daxili tutuquşdan üstünən olan gözəl danışq nümayisi etdirməkdə, şəkər saçmaqdə hər cür rəqiblərini kölgədə qoymasından söhbət gedir.

692 B. Təbər (Xəzər, Kaspi) dənizinin cənub sahilində yerləşən Təbəristan vilayəti özünün qızılı rəngli innab ağacları ilə də məşhurdur ki, farsca buna "Təbərxun" (təbər qanı) deyirlər. Innab ağacı çox möhkəm olduğuna görə bundan bəzən balta sapı, yaxud gürz qayırmak üçün istifadə olunur. Nizami burada gözəlin gül dodaqlarının balta, yaxud gürz funksiyasında işlədilən innabdan daha çox qan tökdüyünü, dil şirinliyinə görə qəndi, şəkəri xəcıl etdiyini bildirir.

694 B. Üd ağacı düyünlü olduğuna və alışanda şiddetlə yanıb-yandırığına görə, an başheçisi xoş, məstedici rayihə saçlığına görə, Nizami gözəlin xalını ona benzədir.

İkinci misra bu fikri daha da zənginləşdirir: ürekleri alovlandıran gözəlin yanaqları o qədər atılıdır ki, sanki gündüzə bənzər yanaq sədefində qalıye - etir-ənber əziblər.

700 B. Burada gözəlin dar ağızı inci qutusuna, dadlı, duzlu söz söyleməyə hazırlaşan dodaqları qəndo, şəkərə bənzədirilir.

704 B. Nizami Gəncəvi gözəlliyyin şiddəti önündə az qala deli-divane olduğunu bildirir. Həddini aşmasın deye keçmişdə dəlini qandallarmışlar.

705 B. Yeni Günəşin üzünü gillo suvamaq mümkün olmadığı kimi ürok-deki kədəri də meyin, şərab içməyin gotirdiyi ani nəşə ilə silib aparmaq mümkün deyil.

706 B. Yeni şərab dükkünərin elaci şorabda, acı meyde olduğu kimi dərdlilərin də çəresi acı dərdi, qəmi çəkməyi bacarmasındadır.

## İKİNCİ XƏLVƏT - GECƏ GÖRÜŞÜ

717 B. *Gecə şahı* - darğa, şıhna. *Gecə bəkçisi* - keşikçi, qarovalı. *Çırpinan böyük* - şıroyə batıb qanadsız qalan pərvano, milçək.

Beytin mənəsi: Darğa keşikçilərinin qanını tökmüş və pərvanələri qanadsız qoymuşdu ki, məclisin gedisatı manc ola biləsinilər.

718 B. *Pərdə dalındıklär* - hərəm sakinləri, həyali məşəqələr.

719 B. Burada *Süheyıl* - mey paylayan saçı, yetim dürr və şəh damlaşsı kimi parlaq görünən - bəllur piyale, ləl və mirvari isə rənginə və dəyərinə görə onlara bərabər tutulan gül rəngli meydir.

720 B. *Cigörin şamı* - ciyərin şam kimi alıshib-yanması. *Şamın ciyəri* - şamın piltisi, fitili. *Ataşın ürəyi* - od.

721 B. Üd ağacı şəkərsiz yana bilmir, odur ki, yandıranda ona şəkər qatırlar. Ele bir ülvi məclis açılıb ki, burada üd ağacı özü yanmağa can atır, buna görə şəkər saçır və bu şəkər onu alovlandırır.

722 B. Keçmiş toyılarda golin ilə boyin başına qızıl səpilməsinə, otrafa noğul, şəkər yağıdırılmasına işarədir.

725 B. *Şirin vədə* - vüsal vədəsi. *Dirilik suyu* - məşəqənin şirin dodaqlarının həyatverici qüvvəsi.

726 B. Tülkünün göbek xəzi onun bedeninin ən yumşaq hissəsi sayılır. Qaplan bu xəzi altına salıb, yeni məşəqəsini aşiq qucaqlayıb. Ceyranın (məşəqənin) vüsal yatağında göbəyinə düşən hörükleri isə aslanın (məşəqən) belində keməre çevrilmişdir.

728 B. Burada şamın nuru ilə dolmuş şamdanlar saçılərin dolu qədəhine bənzədirilir. Bu halda şamın başına dolanan pərvanələr şərab qoxusundan məst olmuş, bayılmaşıdır.

730 B. Musiqi və şənlik ilahəsi olan Zöhre (Venera) bu məclise o qədər vurulmuşdu ki, semadan enib məclise gəlməmişdi. Sazını ele bir şovq ilə çalırdı ki, dürüst bir ahəng ilə çalan əlləri az qala mizrabı sındırırdı.

731 B. Məclis ele qızışib ki, uyğusuzluqdan xumar olanlar bele yata bilmir, bir-birinə sőle verən çırqlar kimi nur saçırlar.

735 B. Süreyya yeddi ulduz toplusundan ibarət Ülkər bürcüdür, yaxud Sur bürcüdür. Şənlik fərəh və musiqi ilahəsi olan Zöhre ulduzu da həmin bürcde yerləşir. Məclisindən, gözəlliyyindən vəcəde gelən şadlıq quşu ele qanadlanır ki, qanadlanıb erşədə onların hamisindən yuxarı qalxır.

736 B. Dan quşunu (xoruzu) kəsib kabab eləyirlər ki, banlamasın. Məclisin başa çatdığını xəbor verə biləsin. Xoruzun od üstündə bışırılmış məhəbbət quşlarının (sevənlərin) ciyərinə su səpmiş kimi olur. Yəni onlar sevinirlər ki, banlama eḥvalatı olmayıcaq, məclis davam edəcək.

737 B. *Səhər quşu* – Güneş.

743 B. *Innabi püstə* – al dodaqlar. *İncə xətt* – üst dodağın göyərən zərif tükərləri.

744 B. Gözəlin gecə kimi qapqara saçları qara hindliyə bənzər xal və Babil sehrindən üstün “Halal sehr” ilə, yəni naz, qəmza ile ovsunlanmışdır. Müsəlmanlıq heç də zidd olmayan bu halal sehr Zöhrəni yoldan çıxarmağa çalışın və buna görə cəzalandırılmış, Babilistanda başısağlı vəziyyətdə quyduran asılmış Harut ilə Marutun cadusundan üstündür.

749 B. Dini etiqada görə, İsa peyğəmbər (Məsih, Məsiha) öz nəfəsinin gücü ilə ölüni dirildə bilmiş, bu halda torpaqdan yaranmış ürəyin ağzından dirilik suyu fışqırırmış.

750 B. *Ayn yaşımağı* – buludlar.

751 B. *Al dodaqların şəkər saçması* – şirin və gözəl qonuşmaq, gül üzün badam saçması isə – torleması deməkdir. Gülün şəkərə pənah aparması yanaqların tordon xilas olmasına və öz aşılörənin şirinlik, zövq bəxş etməsinə işarədir.

756 B. *Yanağının atəsi* – bütürəst Nəmrud tərəfindən oda atılan Allah aşıqı Həzərət İbrahim Xəlilullah peyğəmbər. Bir dəstə reyhan – odun gülzara çevriləməsi. *Nərgiz* – gözlər, yaxud Allahın yolunda qurban kəsilişi İsmayıllı. *Xəncar* – kirpiklər.

759-760 B. Gözəlin açılmış ağ yaxası elo bir şöle saçır ki, bu huri sıfətinin işığından yalnız qara camaat deyil, seçmə adamlar da ovsunlanır, özlərini itirirlər. Qədim tababət anlayışına görə sərsəmlər və epleptiklər güclü işığa döza bilməz, qəss edər, özlərindən gedərlərmiş.

762 B. Nərgizin ağ loçəkləri gümüşə, ortasının sarı çiçəyi qızılı bənzədiyindən Nizami Gəncəvi zərli piyalələri ona oxşatmışdır.

765 B. Vüsal möqamına işarədir.

## İKİNCİ XƏLVƏTİN SƏMƏRİSİ

768 B. Əzelin toxuduğu o xalça – poeziya, Nizami poeziyası. Şairin fikrincə, öz zərifliyi, naxışları, xallar ilə, on başlıcası, gərekliyi ilə insana xidmet edən xalça kimi böyük poeziya və ümumən, hər hansı incəsənət nümunəsi ömrə mənə gotırır, hədər getmiş, itmiş günləri sanki geri qaytarır.

770 B. Nizamında Türklik gözəlliyyin en yüksək mərtəbəsi deməkdir. Burada səhəbat Türk gözəlindən və onun ezsizliyindən (misilsizliyindən) gedir.

771 B. Keçmişdə belə bir təsəvvür varmış ki, kətan Aya nöqsan götürir (prof. R.Əliyev).

776 B. Mən bir su arxi kimi başımı o çəmənin (o gözəlin) ayağına qoymuşam ki, ondan qüvvət alım, gözəlin göz yaşıdır, məhəbbətdir arxımızı dirilik suyu ilə dolduran, bizi yaşıdan. Mən yaşlılığma, o, güneşdir. Mənim nöqsanlarımı, ləkələrimi aradan qaldıran, yuduğum libasımı qurudan və paka çıxarıran da onun hüsnünün atəşidir.

791 B. *Günaşın yaratdığı hövzə* – dan yeri.

792 B. Beytdə gecənin əriməsi, səhərin açılması vəsf olunur. Ulduzların gümüşü Güneşin qızılı altında qalır.

794 B. Yəni gecə bitdiyi, sübh açıldığı üçün yarın vəslinə yeta bilmədim, canımı onun yolunda sübə qurban verdim.

803 B. İlənin başındakı muncuq şəkilli buynuzcuq keçmişdə cadu və sehrin, gözdəymənin elaci sayılmış.

## Birinci səhəbat

### ADƏMIN YARADILMASINA DAİR

814 B. Burada hələ günah işləməyen Adəmin Həvva ilə birlikdə connətdə dolaşması və paklığı, çocuqluğu nozərdə tutulur.

815 B. Burada Adəmin bugda yeməklə günahı işlətməsinə və tövbə qılmasına işarə olunur.

816 B. Həzəret Adəm məlek və pərilərin son yavrusu sayılır. Beytin mözəmnən Qurandan gelmedir: “Biz səməm atosündən əvvəl cinsləri xəlq etdik”

818 B. Beytin mözəmnən Qurani-şərifdən gelmedir: “O, Adəm bütün adları öyrətdi”, “O, Adəmi torpaqdan yaratdı. Sonra ona “Ol!” dedi”.

819 B. *Bulaşığı* – çünki torpaqdan xəlq olunub. *Təmizdi* – çünki ruhu var. *Qızıldı* – çünki İnsan yaramıb. *Sərrafdı* – çünki yaxşını pisdən, xeyiri şerdən seçə bilir. *Məhək daşdır* – çünki günahları yoxlamaq üçün sınaq vəsitsidir. Bu təsvirle Nizami Adəmin tam qiyəmətini verir.

820 B. Adəm səməda yaşıyan məlekərin, pərilərin varisi və bütün bəşəriyyətin atasıdır və deməli, yaşamaq aynasıdır.

821 B. *Canın şəkli* – cism. Adəm bəşəriyyətin canının şəkli, biçimidir, yəni cismidir. Səmanın yeddi qatı onun qolundan bilərzik kimidir, yəni buyruğuna təbedir. Adəm kainatın əşrəfidir, bütün xilqətlərdən üstündür.

822 B. *İki beşik* – göylə yer, pərilər və insanlar aləmi.

823 B. *Zindan əqli* – bu dünyada yaşayanlar. *Ruh əqli* – ruhanıllar. Adəm ona görə saçı sayılır ki, Tanrıının ona öyrətdiyi adları o, məlekələr və insanlara öyrətməsidir.

824 B. Cahan dairesi Adəmin alış-veriş aləmi, bazarıdır, Tanrı öz yaradıcı qüdərəti ilk dəfə onun timsalında aşkarlayır.

827 B. Birinci misra Adomin on parlaq göz-nözer sahibinden, yəni Həzrət Məhəmməd peyğombərdən peyğombərlik nuru almasına işarədir. Ən uca ağac - connot.

828 B. *Cənnət quşları* – məlekler. *Dən aldı* – bilik aldı. Məlekler Adəmə ona görə minnətdardırlar ki, Adəm Tanrıdan öyrəndiklərini onlara öyrətməmişdir.

831 B. Beytin məzmunu Qurani-şorifdən gəlmədir: "Bütün məlekler ona (Adəmə) səcdə qılıldılar. İblisden başqa".

832 B. Beytin mənası Qurani-şorifdən gəlmədir: "O (Tanrı) dedi: – Ey iblis, sənə nə olub ki, baş əyənlərlə birlikdə səcdə qılmırsan?"

O cavab verdi: – Mən sonin quru torpaqdan, dağılmış qara gildən yaratığını heç vaxt səcdə qılmaram".

838 B. Adəmin atasız, anasız yaradığına işarədir.

840 B. Connətdən qovulduğundan sonra Adəmin Güneş altında yanması və dörüsünün saman rənginə düşməsi nəzərdə tutulur.

845 B. Cəzalandırmaq məqsədilə buğda ağız açır ki, insanları udsun. *Bağdanın ağızı* – onu iki hissəyə bölən orta xətt.

853 B. Onun günahı ucbatından solmuş ismət gülünü canlandırmak üçün Adəm yağış yağırdı, buna görə Sərəndibə köcüb çadır qurmağı lazımlı bildi. *Sərəndib* – Seylon.

855 B. Rəvayətə görə əməlindən peşman olub tövbə qılmış Həzrət Adəm Hindistani qırx il dolaşaraq göz yaşları tökmüş, yas, matəm rəmzi olaraq nil (lil) rəngli paltarını daim eynində daşmış və başına bəla kəsilmiş nil cöhrəli fələk yalnız bundan sonra ondan ol çıkmış, Adəmin tökdüyü göz yaşları yerində yaşıł çəmənlər göyərmişdir.

856 B. *Falak vuran ləkə* – yeməyə məcbur edildiyi buğda sayəsində cənnətdən qovulması.

857 B. Turan dünyasının bir hissəsi olan Xəta (Xətay, Kitay, Xütən, Qara Kitay, qədim Türklerin iki qitəni qapsayan (ehtiva edən) meskənlərindən biridir. Dəqiq xeritesini vermək çətindir. Ancaq hər halda Himalay dağlarından başlayaraq Əfqanistanın şimal hüdudlarına, Xorasanın cənubunadek uzandığı, Tibet (turkçe: tanqut), Qaraqurum, Pamir (turkçe ham yer – hamar yer), əsası türkler tərəfindən qoyulmuş Xanbalıq (Pekin) ərazilərini qapsadığı şəksizdir.

Nizami Gəncəvi bütün türklerin o sırada Xəta türklerinin cismanı və əxlaqi hüsni ilə fəxr etdiyini bildirir. Üzüqara Adəmin Xəta türkleri kimi üzüağ olduğunu, Ay kimi şöle saldığını və qüsurlarını, xətlərini tövbə papağı altında gizlətdiyini vəsif edir.

860 B. *Altıqapılı ev* – dünyanın altı cəhəti: alt, üst, ön, arxa, sağ, sol. Dini rəvayətə görə Adəm cənnətdə olarken cənnət xəzinəcisinin ona verdiyi gül

və bitki toxumlarını qoruyub saxlamış və cənnətdən qovulandan sonra plənetin hər tərəfinə səpmiştir.

862 B. *Ud* – Hindistanda bitən elə bir gözəl ağaçdır ki, yandırıldığda etrafı xoş bir rayihe saçır, buna görə manqaldə istifadə olunan odun sırasında ayrıca yer tutur. Nizami böşəriyyət qarşısında böyük xidmətləri olan Adəmi "ud" və "eşşək" epitetləri ilə süslüyor. Burada "eşşək" zəhmət və cəfəkeşlik timsalıdır.

863 B. Bu bəyt ilə Nizami böşəriyyəti xıtəb edir, onun yolunda Həzrət Adəmin nələr çəkdiyini bildirir.

864 B. Nə qədər ömrün bahar çağındaşan, gəncən, enerjini, özünü gözəl əməllərə həsr et ki, alaq, tikan sayaraq soni bostandan, insanlıq alomindən konara atmasınlar.

865 B. Qocalıq ömrün son baharı, xəzan çağıdır. Buna görə gəncliyin qədrini bil, xalqa xidmətinə gənclikdə gücləndir! Ömrün sonu titrotmə, qızdırma, möhnət və iztirab ilə doludur.

874 B. Nizaminin fikrincə, cismanı və mənəvi hüsünə attributlarından biri – çəviklikdir. Yalnız nəfsini cilovlamağı bacaran, dünya yükünü çiyninə götürməyən pak nəfəsli, pak cövhərli insanlar çəvik və ruhən qanadlı olurlar.

875 B. Bundan əvvəlki bəytdə yürüdülmüş fikrin davamıdır. Nəfsini cilovlaya bilməyənlər, dünya yükünü öz öhdəsinə götürənlər Qaf dağı kimi ağırlaşış öz yerində qalır, çəvik, ruhən qanadlı insanlar isə ruzigər kimi azad və sərbəst dolaşırlar. Beleləri bütün kainatın mənəvi hökmədarıdır.

877 B. Divarları aynalı otaq – bizim dünya. Bu dünyada hamı və hər şey səni gördüyü halda, sən yalnız özünü görürsən, deməli, xudbinən, egiştən

878 B. Nizaminin fikrincə, egiştən, xudbin adamlar dırı olsalar da ölü kimidirlər, çünki hər şeydən üstün tutduqları vücuşlarını cəmiyyətdən və təbiətdən özləri ayrı salmışlar.

## UMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI

900 B. *Fani muncuqlar* – qızıl, mülk, varidat yiğmaq aludəliyi.

### İKİNCİ SÖHBƏT ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR

907-908 B. Nizami kainatın əşrefi, en böyük yetirməsi, təbiətin nadir dürdənəsi hesab etdiyi İnsani öz adına layiq olmağa çağırır: öz ömrünü, varlığına yalnız böyük və nəcib əməllərə, xeyirxah, başarı qayələrə hərəkətin Tanrı xəzinəsində inci kimi yaşamağa layıq olduğunu bildirir.

910 B. *Əzəli nur* – kainatı, təbiəti və başəriyyəti yaradan qüdrətin cövhəri. Nizaminin fikrincə, İnsan həmin 'gövhərdən daha çox bəhrələnmiş,

başqa canlılardan fərqli olaraq ona idrak qüvvəsi verilmişdir. Buna görə insan canlılarının şahı sayılır və bütün xilqotlар üçün məsuliyyət onun boynuna düşür.

912 B. İnsanı şorflondırıñ övvəlki parçada yürüdülüñş fikri davam etdirir. Öz zoka, humanizm və iradə gücündən görə bütün canlıların tacı və tacidən adlanmağa layiq İnsan kainatda öz müstəsnə rolü ilə faxr edə bilər.

913 B. *Dünya çevrəsinin dişi* – ruh dünyası. Nizamının fikrinçə, yalnız öz insan funksiyasını dərk edən zoka və iradə sahibləri ona mənəvi özümüz qazandıran ruh dünyasında yaşamağa qadırdırlar. Beşərlərinin qiyməti hər iki cahan üzüyünün qaşçı qiymətinədir, yəni çox yüksəkdir.

926 B. Yəni maddi varlıqları verib mənəvi sərvətləri qazanmaq imkanın var ikən nə üçün səytana uyarsan, oksino davranırsan?

927 B. *İksir* – qadim kimyagörələrin nezərində elə bir maddədir ki, guya onun sayəsində adı metalları qızılı çevirmək olar. Nizami demək istəyir ki, din kohrobasının bircə qırığı da bu cür qüdrətə malik batman-batman qızıldan üstündür.

928 B. *Daş, qara torpaq* – maddi aləm, bizim dünya; *cəvahir, saf qızıl* – ruhlar aləmi, din, mənəvi qüvvət.

941 B. Müsəlmanlıq mövqeyində motin dayanan Nizami Gəncəvi atəş-pərəstliyi (günoşpərəstliyi) rödd etdiyi üçün Güneşin mənfi epitetlə sociy-yoləndirir, arsendon (siçanotundan, mişyakdan) düzəldilmiş zərnix (topadaq) oyununa bənzədir. Aybaşı çağlarında müsəlman qadınlar, gəlinlər və qızlar namaz, oruc ayınlarından azad olduqları üçün bu oyun ilə baş qatmaq, eylənmək ixtiyarına malikdirlər.

942 B. *Doqquz mixli çadır* – bu dünya.

943 B. Dini anlayışa görə Həzərət Məsih (Məsiha, İsa) peyğəmbər atəş-pərəstliyi aradan qaldırmak üçün göyün dördüncü qatına qalxmışdır ki, Güneşin öz nəfəsinin gücü ilə üfürüb söndürsün (prof. R.Əliyev).

## ADIL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ

979 B. *Çiynindəki yük* – zülmün yükü.

990 B. *Günəşə at çaparlar* – Tanrıya can atanlar.

## Üçüncü səhbət DÜNYA HADİSLƏRİNƏ DAİR

1011 B. Sam məşhur pəhləvan və qəhrəman Rüstəmin babası, Zalin isə atasıdır. Zal anadan olanda ağ saçlı imiş. Buna görə Sam xalqa gülünc olmaq qorxusunu ilə uğursuz saydıgı çocuğunu bir dağ başına atıb qaydırır. Simürəg isə bunu bir et parçası bilərək yuvasına götürür. Fəqət başı tüklü olduğundan

yemir, yavruları ilə birlikdə bosleyib böyüdür. Atası qara saçlı, oğlu ağ saçlı nüktəsi Firdovsinin "Şahname"ində qələmə alınmış bu rovayətdən doğmuşdur.

1016 B. Orijinalda "su içinde odlanar" ifadəsi əvvəzində "nəli oda qoy-maqdan" söhbəti gedir. Keçmişcadugorlər bir şeyi, yaxud şəxsi hüzura gotirmək məqsədiyle nəli oda qoyub olsun oxurmuşlar. Nizami demək istəyir ki, ümmdən, dənizdə eziyyət çəkənlər hər cür vasitəyə ol atırlar ki, sahilə çıxa bilsinlər.

1017 B. Ən böxtəvər insan belə sonadək tam böxtəvər deyil, çünki ölüm-dən qurtuluş yoxdur.

1023 B. Fikrin ona görə cılız və dardır ki, nəfsinə əsir olmuşan, maddi aləmdən dördəlli yapmışsan, ruh mənəviyyat aləmindən xəbərsizsan.

1029 B. Nobat alımlarının fikrinçə, gül bağlarında xüsusi növü bir tikan olur, sünbüllü çiçəyinin kökünü o tikanaya sarıayıb bir muddət saxlaşıqdə sünbüllün etri çoxalar.

1030 B. Nizami Gəncəvi "ciyərlər dağlaşmış" sohranın timsalında zalimləri, zülmkar sultanları, qanlı imperiyaları qələmə alır və onların bəşər möhkəməsi üzerinde mütləq cavab verməli olacaqlarına hökm verir.

1041 B. Ədalətli, humanist Həzərət Süleyman peyğəmbərin dünya çoxdan arxada qalıb, zülmkarlıq, qəddarlıq dövrü başlanıb, buna görə də cəmiyyətdə kişi yox kimidir.

## SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ

1053 B. *Qus dililə danışmaq* – mənəsiz, boş danışmaq.

1066 B. Hər kos gücü çatan işdən yapışmalıdır.

1070 B. Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çekməyə qadırdırlar. Sırrı hər kişi saxlaya bilməz.

## Dördüncü səhbət RƏİYYƏTİN HAQQINI PADŞAHİN QORUMASI

1077 B. Bosrolı Rabio moşhur zahid qadın olmuşdur. Bir gün yanar çöldə susuzluqdan bayığın düşmüş bir it görür, başındaki küləhini saçlarıyla bağlayır, quyuya dol kimi sallayır, su çıxarıır. Əshabi Kohşin yeddincisi sayılan heyvani ölümündən qurtarır. Bu yolla övliya mortebəsinə qalxır. Quranın "el-Kəhf" surəsinin 21-ci ayesində dini toqiblərden çəkinib mağarada gizlənmiş altı gənc və onların itindən səhbət gedir. Sahiblərinə qeyri-adı sədaqətinə görə həmin itə danışq qabiliyyəti verilib. Nizami bu ayədən istifadə etmişdir.

1079 B. Yalnız erköklik aktını yerine yetirənlər, Nizaminin fikrincə, kişi sayıla bilməz. Kişi olmaq böyük, xeyirxah iş görmək, tərəqqi uğrunda mübarizə aparmaq deməkdir.

1088 B. Rəvayətə görə Qəznəli Sultan Mahmud (997-1030) məcusilərin (atoşporostların) mərkəzi olan Sumenat şəhərini zəbt edərkən oradakı bir atoş möbədini dağıtmış, bundan mütəəssir olan möbidlərdən biri sultana ölüm diləmək üçün xəlvətə çəkilmiş, sultan xəstələnmış, heç bir dava-dərman dadına yetməmiş, ölümünün qacılız olduğunu anlaşılmışca ariflərdən birinin moslahatlı möbidiñ bəd duasını pozmaq qərarına gəlmış, buna görə sağaldığını yalandan bildirmiş, bəd dua pozulmuş, ölümündən qurtulan sultan böyük şənlik ziyanatı vermişdir.

Beytin monası zülmkarlıqladan ol çıkmayı çağırışdır.

1090 B. Su tisbağası sahildə çıxıb yumurtlayır və yumurtalarını quma basdırıb donızo qayıdar. Yumurtalar qumda qızılən sonra qabığı partladıb çıxan tisbağın yavruları özləri analarının ardına dəni zo gedir.

Beytin monası: Əgər su tisbağası belə bir qabiliyyətə malikdirse, onda görün məlekələrdən daha yüksək mövqə tutan İnsan nələrə, on azı zülmkarlığı aradan qaldırmağa qadirdir, əlbəttə ulu Tanrıının mərhəməti sayəsində!

## QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

1108 B. *Abxaz qarəti* – 1139-cu ilin sentyabrında Gəncədə baş vermiş fəlakətlə zəlzelədən sonra şəhər dağılmış və viran gəren Gurcüstan çarı Gəncəyə hücum edərək yağımalamış, dinc əhalini qarət və əsir etmişdir (prof. R.Əliyev).

1127 B. Xeyirxahlığın və ağ günün timsali olan Simurğ quşu. Əfsanəyə görə Elbrus dağının olçatmadır zirvəsində yaşadığını görə, Nizami ədalətin cəmiyyətdə yoxa çıxdığını və qalxıb yalnız Simurğ qanadı altına sığındığını bildirir.

## Beşinci səhbət QOCALIĞIN SİFƏTLƏRİ

1130 B. Dörd ünsürün vəhdətini alqışlayan bu beytdə ateşlə *su* – gəncəliyin, *torpaqla yel* – qocalığın rəmziidir.

1133 B. Yəni: qocalısan.

1138 B. Nizami insan cismində gənclik ilə qocalığın çarpışdığını təsvir edir. Qara saçlar qara zənci ordusuna bənzədildiyi halda ağ saçlar ağızlü, müdrik və müzəffər türk ordusuna oxşadılır. Nizamidə türklik paklığın, üz ağılığının, istedad və qohromanlığının, on başlıcası, humanizmin timsalıdır.

Bu qara, ağ saçların nəyi öyrədir sənə?

Gecədən yol gedirsen təfəkkür gündüzünə

beyti də bunu təsdiqləyir. Türkük, burada zəka qüvvəsi, təfəkkür gündüzü, idrak günüşi biçimində aşkarlanır.

1143 B. *Çəmşid dövləti* – gənclik, Nizami üçün mənəvi çiçəklənmə və kamal çəqləri – qırx yaş dolaylarıdır.

1151 B. *Qara daş-məhək* daşı.

1153 B. Burada kafurun kimyəvi maddə kimi soyuqluğu və ağılığı qocağın soyuqlığına, qocanın saçlarının ağılığına təsbeh götərilir.

1155 B. Əfsanəyə görə, günəş batarkən röngərlər çalaraq (oğurlayaraq) gəyən dördüncü qatında nəhong bir küpün içərinə doldurmuş. Həmin mövqədə yaşayan İsa peyğəmbər bu böyük sormaya sayəsində boyaqçılıq edəmiş. İsanın arkadaşları hovarilər bez ağartmaqla dolanmışlar. Şair bezəgaranlar ilə boyaqçılardan münasibətinə işarə edir.

1156 B. Bu beytin dürüst elmi şorhını verən prof. R.Əliyevin yazdığına görə, palparyuan ilə boyaqçının yaxınlığı sübutlarından biri də budur ki, su (ab) və ay işığı (mohtab) arasında six bağlılıq var, cünki donizlərdə, ümmənlərdə qabarma (mədd), çəkilme (cəzr) hadisi, habelə yağışların yağması Ayın hərəkətindən, dövrriyyəsindən ayrılmazdır.

1160 B. Bir şəxsədə rümluluq (üzaqlığı) ilə zonciliyin (üzqaralığı) birləşməsi onun ikiüzlü olmasına deməkdir. İkiüzlülər, elm, maarif yolunda dəridən-qabıqdan çıxsalar belə Nizaminin fikrincə, kəmələ yetə bilməzler, onların allında hemişə zahid və cahil damğası görünəcək.

1162 B. Ağaclar yazağzı çıçəkləyəndə sanki başlarına ağ tac qoyular, mövsüm deyişdikdə isə başqa rəngə düşürlər.

Beytin monası: Kainatın əşrəfi olan insan bu cür davranışa bilməz, o bir rəngli, bir sıfırtlı olmalıdır.

1168 B. Müstəqim mənasından başqa beytin məcəzi monası budur ki, dörd ünsürün; torpağın, odun, havanın, suyun vəhdətini alqışlayır. Təbiotin və cəmiyyətin bu özülö söykəndiyini bildirir.

## KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

1178 B. Əmirlər, sərkərdə və qohromanlar basıldıqda (məğlub edildikdə), ölüm möqamının yaxınlaşdığını hiss edinəcə vəsiyyətlərində arzu edərəklər ki, mezarlarının üstü həmin qocanın kəsdiyi kərpicləri ilə götürülsün. Bu halda onlar umid bəsləyirdilər ki, bu sıpor (bu kərpiclər) onları himayo edəcək, qəbir azabından qoruyaçaqdır.

1183 B. Birinci misrada yer səthi qalxana, torpaqqazan bel isə qılınca oxşadılıb (prof. R.Əliyev).

1188 B. *Kölələr yük daşıyan* – Zülmə boyun əyənlər, təslimçilər və forarilər özlərinə layiq rəzil heyata möhkəmdurlar. Mən belələrinə nifrat baslıyım, öz zəhmətimlə dolanıram.

**Altıncı söhbət**  
**VARLIĞIN ETİBARI HAQQINDA**

1196 B. *Bu göy rəngli pərdə* – səma, fələk.

*Müvəqqəti vücud* – insanlar.

Beytin mənəsi: Yalnız insanlıq xidmət yolunu tutan insanlar yaşamağa və mənəvi ömrə layiqdirlər. Qalanları müvəqqətidirlər və həddindən artıq olduqları üçün gərəksizdir. İnsanlıq özünü özgələrə həsr etməkdən başlanır. Belələri ədəb nuru ilə parlayan gözlərinin gövhərini başqalarının xidmət kəmərinə dikiblər.

1198 B. Bu pərgar nöqtəsində, bu dönüb dolanan dünyada elə bir vücut yoxdur ki, müyyən bir işlə möşğul olmasın.

1199 B. *Neça yəhərlə at* – fələklər, göylər, ulduzlar. *Süvarılər* – insanlar.

Beytin mənəsi: Kainatda her şey insan üçün yaradılıb. İnsan öz zəka gücü sayosunda ulduzları köhən kimi yəşərləyib çapa biler, deməli, bütün kainat onun hökmündə, iradə və ixtiyarındadır.

1200-1201 B. Nizaminin fikrincə, Tanrı hecə “Ol!” (Kun!) əmri ilə kainati yaratmaq ərefəsində İnsanı düşünmüş, kainatı İnsan üçün xəlq etdiyini qorarlaşdırılmışdır. Buna görə Nizami insanın və məhəbbətin her şəyden qədim, qocaman və əzəli olduğu fikrini qətiyyətlə bildirir.

1202 B. Yəni yaxşını yamandan, gözəli eybəcərdən seçmək üçün sənə iradə və ixtiyar verildi.

1203 B. Quş donı necə donloyırsı, oçol do sonı eləcə donloyıb torpağın kamına çəkəcəkdir. İndi ki belədir, gözəl yaşamağın yolunu öyrən, maddi aləmi müvəqqəti say və mənəvi aləm üçün yaşa!

1204 B. Ləş yeyən kərkəs və quzğun kimi yaşama, töbəti çıraqlaşan bu quşları tork et və onların hamisinin başı üstündə yaşarı, ruh, paklıq, nicatvericilik timsali Simürk kimi qanadlan!

1205 B. *Can qəfəsindəki quş* – ruh, Nizaminin fikrincə, insan özü göldidə gedər xilqət olsa da, ruhu abodi, ölməzdir. İnsan cismində yaşasa da, özü bu cismindən xeyli yüksəklərə durur.

1211 B. İki aləm: maddə və ruh aləmi.

1214-1216 B. Nərgizin gözlərinə sürmə çökən dan yelləri, misə qızıl rəngini veren kimyəvi iksir olduğu kimi insanı da insan mərtəbəsinə qaldıran onun ruhudur. Ürəkdə yerləşən ruhunun gücünü dərk edə bilsən, son bütün kainatın sultani, hökməni ola bilərsən. Bəşəriyyətin ən böyük sərvəti olan elm və bədii söz də ruhun yetirməsidir, idrakin hər cür töhfələri də. Yalnız ruhuna xidmət et!

1217 B. *Ceyran göbəyi* – ceyranın müşk vezləri. “Müşk” deyilən etirli maddə burda yerləşir.

1219 B. Ceyranın dəriSİ nisbətən yüngül, zərif və möhkəm olduğunu görə qədimlərə bundan kağız yerinə istifadə olunarmış. Dəri, gün üstündə məktub yazılmış, ilk kitablar dəri-göñ vorəqlərdən ibarətmış.

1222 B. Gecədən səhərə doğru yürü, dan yeri sürdüyüñ köhlenin ağ nali kimi şəfqələnsin. Yəni ibadətə möşğul ol, şüalarдан yaralanan səhər kimi ahin, nalen üreyini yaralasın, nələ qılıb Tanrıya yalvar, səhər namazının nuru-na bürün!

1231 B. Prof. R.Əliyevin yozumuna görə, bu beytin ikinci misrası Qurani-şerifin “et-Telaq” surosunun yedinci ayəsinin tərcüməsidir. Ayo belədir: “Tanrı her sıxıntıdan sonra genişlik (asanlıq, şadlıq) götərir”.

**OVÇU İLƏ İTİN VƏ TÜLKÜNÜN HEKAYƏTİ**

1233 B. Ovçunun elə bir cəld, yavuz sort və çəvik qaçan iti vardi ki, Güneş şüası belo ona çata bilməzdı, buna görə it işiq sürotinə nöqsan tutardı. Prof. R.Əliyev yazar ki, şair “ahu gereftən” mürəkkəb felini ustalıqla oynadıb şairəno mecaz yaradır. Həmin felin ilk mənəsi “ahu tutmaq”, digər mənəsi iso “irad tutmaq” deməkdir.

1240 B. *Arpa* – on kiçik çəki vahidi. *Dirham* – çəki vahidi altı danka bərabərdir: Hor dənk iki karat, hor karat iso dörd arpa çəkisindədir.

1247 B. Köhnə təbiblərin fikrincə, yağlı xörək ziyandır, sofraya getirib çıxarıır.

1254 B. Beytin məzmunu Qurani-şerifin “et-Telaq” surosunun yedinci ayəsindən gelmədir: Heyatda, insan varlığında her bir qomdon, kədərən sonra fərəh və şadlıq gelir.

1261-1265 B. Beytlərədə yəqin anlayışı fəlsəfi termin kimi işlədilib. Mənəsi eqidəde möhkəmlik, sabitqədomlik, özüni inam və qüdrət deməkdir. Nizami haqqı inamında qətiyyətli olmağa çağırır.

1270-1271 B. Yəqin ohlu misilsiz, *kamil* – onlar, *naşı* – biz. Yəqin ohlu kamil insan simvoludur. Onlar Qurani-şerifin haram elan etdiyi şərabı içdikdə belə halallığı nuş edirlər, bu nemoto bal dadi getirirlər. Çünkü müştəqil şoxsiyyətə malikdirlər və noyin halal, noyin haram olduğunu bizdən yaxşı bilirlər.

**Yedinci söhbət**  
**İNSANLIQ MƏRTƏBƏSİNİN BÜTÜN XILQƏTLƏRDƏN ÜSTÜNLÜYÜ**

1279 B. Nizaminin fikrincə, İnsan kainatın əşrefidir və əslində Tanrı kainatı İnsanın şərefiyle yaratmışdır. Ay, Güneş, bütün soyyarələr və bütün nemətlər İnsana xidmət naməni xəlq olunub. Buna görə İnsani təbiətin nazlı yavrusu adlandırmış olar. Qurani-şerifin “et-Tin” surosunun dördüncü ayəsində deyilir: “Biz insanı on güzel şekilde yaratdıq. Buna görə insan bütün

xilqotlarından daha kamil olması müqabilinde nəcib, xeyirxah, humanist olmalı, özünden aşağı pillədə duranların hamısı qarşısında məsuliyyətini, cəvabdehliyini daim dərk etməlidir. İnsan bütün flora, fauna aləmini, bütün təbiəti sevib qorumağa, yaşatmağa borcludur. Onun başlıca məziiyyətlərindən biri cəmiyyəti kamilləşdirmək və təbiətə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir.

1280 B. Bu beytədə Nizaminin humanizm konsepsiyasının mözgi verilib. Tanrıdan öyrəndiyi "adlar elmi"ni və bütün bəşəri təcrübəsini Adəm öz törmələri üçün qoyub getmişdir. İnsan bu məsuliyyəti və kainatın əşrəfi olduğunu dərk etməlidir.

1280-1283 B. İnsan özəli dayədən süd əmmeyince qənd, şəkər dadıb, yoni xilqotca gözöl, ülvü, humanist yaradılıb, suyu şirin və qanı şirin xəlq olunub. Məgər bundan böyük yaxşılıq olar? İnsana yalnız mənəvi üstünlük, idrak adlı misilsiz təhsəf deyil, həm də cismanı üstünlük verilib. Bütün xilqotlar ilə müqayisədə on kamili, on gözəli İnsandır!

1286 B. Nizamın fikrine, bütün heyvanlar və quşlar və ümumən, canlı-cansız təbiət İnsana xidmət üçün yaradılmışdır. Buna görə insan öz xidmətçisinin qadını bilməli, flora, fauna aləmini, ümumən, təbiəti qorunmalıdır.

1294 B. Ay gündüzlər pordəli goldüyü, görünəndiyi halda, gecələr görünür, deməli pordəsiz qalır.

1295 B. Gecə hər şeyi öz qaranlıq pərdəsi altında saxladığı halda dan yeri – şübhə bu pordəni aradan qaldırır və bütün gizlilikləri faş edir.

1296 B. Yəni Bal arısının sırları bozən elo sərr olaraq qala bildiyi halda, sonın heç bir sırrın boşoruyut nəzərindən yayılmışdır. Bal arısının gül pərdəsi deşksiz, bütöv olduğu halda, sonın fəza, fələk, göy adlı pərdən şan-şan, göz-gözdür. O gözələr hər şeyi apaskar görür.

1297 B. Hörümçək toru – acgözlük, nəfs, tamah toru, şöhrət, sərvət düskünlüyü.

1298-1299 B. Pərdə ardındakı Tanrı ərənləri – ilahi qüvvələr. Pərdə dəlindən çıxməq – din yolundan çıxməq.

1304 B. Son heç olmasa qırıq gün riyazət cəbrinə qatlaşa bilsən, bedənin cürbəcür ehtiraslardan: sərvət, şöhrət, qadın düskünlüyü və acgözlük azarı kimi müxtəlif xüttərdən temizləməyi bacarsan, ruhun yuvası, qaynağı olan könlük kimi, can kimi paka çıxarsan (prof. R.Əliyev).

1311 B. Ucuz ehtiraslar ardına qoşmaq demirçixanaya getmek və od kürəsinə yanaşmaq kimidir: üstüne çinqılar səpolənəcək, bəlkə de sənə yandıracaqdır. Zeka və təfəkkür, insanlığa xidmət ardına getmek işe ottar dükənənə varmağa bənzər. Bu halda sən düşüncə və idrak rayihəsinə qərq olacaqsan!

1318 B. Məhəmməd peyğəmbərin əmisi Əbu-Talib islamiyyəti qəbul etmədiyinə görə aslinda cohənnəmə vasil olmalıdır. Lakin Hezrətə qohumluğunu əsfələsafılın atasından qoruyur. İslami qəbul etməsə de, Əbu-Talib nəcib, xeyirxah kişi olmuş, Həzrət peyğəmber onun xətrini istemişdir.

## FİRİDUN ŞAHİN CEYRAN OVU HEKAYƏTİ

1325 B. Ahunun belinin dəriSİ sərt, qaba olduğu halda, qarmanın dəriSİ, xüsusile göbək etrafı hamar, ince və yumşaq olur. Şah əlindəki kamanın kirişini o qəder dardı və sürdü ki, ceyranın göbəyi kimi yumşaldı və öz atını (Rəxşini) odlanmış ciyəri kimi qızışdırıd.

1330 B. Kaman dilo golib deyir ki, bu ceyran yavrusu sənin nəzərinin himayəsində irəliləyir. Kimin cüroti çatar ki, sonın diqqətinə, zirchino torox tuşlaşın!!

1331 B. Sən çalğıçsan, şahim, məgər razi olarsanmı ki, sonın ceyranını ovlaşınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların elləri ilə döyəclənsin?! (prof. R.Əliyev).

1336 B. Menəs: Hor kim öz xalqına, bəşəriyyəti sədaqətlə və təmənəsiz xidməti etməyi bacarırsa, o, xəzino sahibi olacaqdır.

## Səkkizinci səhbət YARADILIŞIN HÜSNÜNƏ DAİR

1341-1342 B. Yəni insanlıq və kainat yaradılmazdan önce varlıq bomboş və olduqca yoxsul idi. Prof. R.Əliyevin elmi açıqlamasından aydınlaşır ki, bu məqamda Nizami məşhur yunan filosofu Ərostunun yaradan və yaradılmışlar arasındaki fosilərlər öyrənmək üçün icad etdiyi on qatlı (mortəbəli) eql nozoriyyəsindən bəhrələnmişdir: birinci eql, küll eql, fördi eql və səir.

1348-1350 B. Axar su – hərəkətdə olan göy, yaxud onun qar, yağış yağdırma şəkeri. Yəni Tanrı öz kəraməti ilə yerləri, göyləri hərəkətə götirməklə, səni su ilə gilin vəhdətindən yaradı. Son bir toz zərrəsi kimisən, dünyani tutsan da, yene zərrəciye əvrilib yox olacaqsan, bir cüz ikən külli qovuşaqsan. Sənde nəfs, tamah, sərvət, şöhrət düskünlüyündən ibarət o qəder kirli ehtiraslar var ki, dünya sənsiz çağlarıni şükrənlıqla xatırlayıır.

1355 B. Əski astronomiyaya görə, göydəki on iki ulduzlar topasından biri sayılan Cəvza, yaxud baş-başa vermiş iki qızçıqaz şəklində Əkizlər bürcü Hava bürcü hesab edilir. Buna görə soyuqdəyme və qan aldırma hadisəsi ilə əlaqələndirilir.

1356 B. Keçmişdə Ay tutulanda teşti, ləyəni döyəcləyib, yaxud mis qapqları bir-birinə çırıp haray-həşir qoparardılar. O çağlar son yox idi, deməli, teşt də sənən menəsiz hay-küyün, döyəcləməyin ucbatından zərbələr yemirdi.

1357 B. Dini əsatirə görə Harut və Marut adlı iki qılıman tərefindən yoldan çıxarılan əli qavallı gözəl musiqi və şənlik ilahəsi Zöhre ayağı sürüşgəliniyine görə Tanrı tərefindən cezalandırılmış, yerden göye qovulmuş, Venera

ulduzuna çevrilmiştir. Onu yoldan çıkaran Harut və Marut isə qanaddan məhrum edilmiş və Babilistanda bir quyuda başısağı halda asılmışdır.

1360 B. Son dünyaya göləndən sonra ulduzları gözə getirdin və bəd nə-zörinə onların son gəcəvəsi üstündəki bayraqın ulduzunu qırın (prof. R.Əliyev).

1363 B. *Səhərin məşəli* – günəş. *Sübhə sadıq* – buludsuz, dumansız, parlaq şübh. *Fərrı kazib* – yalancı şəfq, yaxud alatoran şübh.

1364 B. Son ki göylərə bunca əzab, əziyyət vermiş, gör nə qədər mis-kindir ki, hələ də sonə səcəd qılır, sonə xidmət etmək üçün beline kəmor bağlayır!

1365 B. İsa peygəmbərin telimindən görə “insan ruhun somoridir”, şair buna işarə ilə bildirir ki, eşit, inanma, çünkü bunlar üroyin yox, dilin sözüdür (prof. R.Əliyev).

1366 B. Son daşıdığın İnsan adına layiq deyilən. Tacın başından daha qıymotlidir. Elə bir itson ki, boyunda gözdişidin xalta belə səndən bahaldır. O qədər eşşəklik eləmison ki, qarşındaki arpa-saman torbasına da layiq deyilən. Nizami bu cür ittihamlar iştirak sənərən insanın heyvansal mahiyətini, acgözlüyünü, sərvət və şöhrət düşkünlüyünü, ruh və mənəviyyat zənginliyi qayğısı çıkmadılığını ifşa edir.

1367 B. *Ləqqirti evi* – dünyamız.

1368 B. *Bircə ovuc torpaq* – bədən. *Bircə gil qırığı* – bədən, cism, can-yuvası – ürok olan ruh aləmi.

Beytin monası: Son bədonını yaşıtmaq naməno ruh aləmindən el çəkdi. O dünyani atdır, yalnız bu dünyamı tutdu.

1370 B. Nizami Gəncəvi yeno insanın maddi aləmə aludeliyini və mənəvi aləmə bigənəliyini rüsvay edir. Maddi nemətlər sırasında findiq soyuducu maddo sayılır.

Beytin monası: Sincab kimi çəvik mütəhərrik, qaynar beyin, alovlu zəka sonə ona görə verilmişdir ki, öz ruhunun qayığını çəkəsən! Amma son əksinə davrandın, findiq ronglı torpağa bağlanmağıyla onu soyudurdun, korladın, öz qanadlarını qırın. Özünü doli, divano etdin.

1371 B. “Ölməmişdən övvəl ölüñ!” – Öl çəkin zülm etməkdən, yırtıcı ehtiraslardan, acgözlükden, sərvət və şöhrət düşkünlüyündən. Öl çəkin!

1372 B. Dünya budaqdan budağa atılıb sənilə eynənə sincab deyil, qədrini bilməsən, yaşamığı bacarmasan, soni kamına çəkən ejdahadır, yırtıcıdır, gecəsi, gündüzü kimi ikiüzlüdür, yəni aldadıcıdır.

1373 B. Dələ yəniz pişikdən qorxur. Sən ki pişik deyilsən, dələduzluqdan, pişiyi qorxutmaqdən, alçaq ehtiraslar ilə eynənməkdən el çək! Gecə-gündüz kimi tülkülük etmə, ikiüzlülükdən el çək!

1374 B. Ovçuların dediyinə görə maral ceyran və cüyürü asan ovlamaq üçün aslan heyvanlarının üz tutduğu çeşmənin, yaxud irmağın ofrafına selik tökkür. Buradan keçən heyvanlar selik sahibinin, aslanın qoxusunu alan kimi öz-lərini itir və yırtıcıya təslim olurlar.

1377 B. Qədimdə şəker qamışından hazırlanan xüsusi tabaşır susuzluğu yatarmaq vasitəsi sayılırmış. Bunun üçün şəker qamışını yiğib xırmandan alışdırar, yanıb kül olmamış üstünə torpaq atar, söndürər və içindəki ağ kristalları yığarmışlar. Bu ağ kristallar susuzluğu yatarmaq vasitəsi kimi işlədilərmiş (prof. R.Əliyev).

1380-1381 B. Dünya malına aludeliyin, nəfsin, tamahın ucbatından dil-xorsan, saralısan. Onillik şirkə içibmiş kimi üz-gözünü turşudursan. Heyhat, sonın az qala yüzellik acgözlüyünü onillik şirkə apara bilərmi? Səfranı şirkə ilə müälice etsələr də, bunun sənə xeyri yoxdur.

1382 B. Dədən Həzret Adəmin qanı yeddi qatlı göyərlərin surfasında ikən ey yeddi çörək köməsinə bənzər yeddi soyyaroyə el açıb dilənən İnsan, ciyib deyilmi, no üçün abrını-hoyanı tökürsən! Yətar, üzünən suyunu tökmə!

1387-1388 B. Ey yırtıcı nəfsinin yağında yanıb, qovrulan İnsan! Nə qədər ki sağsan, bu cahan mətbəxinən ocağında quru odun kimi od tutub yanacaqsan, o dünyada isə soni yalnız cohnənom alovları gözləyir.

## Doqquzuncu səhbət DÜNYA QAYĞILARINDAN QURTULMA BƏHSİ

1422 B. Biz kainatın eşrefi yaranmışq. Butün başqa varlıqlardan forqlı olaraq bizə düşünmək və dünya bilməcolorunu qavramaq, anlamaya istədiyi verilib. Yeddi qat göyərlərin sırlarını açan da bizik, fəleyin ebcəd-dini, olisbada hərflərin düzülüş qaydasını Yerin yazı taxtasında yazıb-oxuyan da biz!

1430 B. Sən qeyri-müəyyən bir nur damlaşı idin, Tanrı soni xəlq etdi, öz təfəkkürün ruh qüdrətin sayəsində Quzu (Həməl) bürçündən də yuxarılla ucaldın, bəxtəvorlik elçisi hüma qusu sonın uca başın üstündə qanadlarını gərdi.

1431-1435 B. Bir nur damlaşı ikən göyədo sonin uçuş meydanının ucsuz-bucaqsız idi. Getdiyin yolun da sonu görünmürdü. Göyədo aciz, avara qalib yero endin, gil ilə, su ilə birləşib xəlq olundun. Lakin yeno narahatsan. Bozın Günəşini özüne doğru çökir, bozən də Günəş mövqeyinə yüksəlmək istoyırson. Yer yuvarlığı dar gəlir sənə. Bircə ip üstündə oynamaq soni tömən etmir. Arzu və təfəkkür, ruh və könül soni yeni-yeni xariqələrə haraylayır, başqa iq-limləri keşf etmək, ucalmaq sövdəsindəsan. Heç yanda qərar tuta bilmirson.

1436 B. Kamil insan özünün bütün qüvvəsini, bədən və idrak enerjisini bəşəriyyət və tərəqqi naməno xərcleyir, özu üçün yox, özgələr üçün yaşayır.

Buna göre müflisdir. O, qədim və köhnədir, çünki ruhu özünden əvvəl gelib dunyaya. Təzədir, çünki bədəni ruhundan qat-qat gəndir, dünən doğulub.

1437-1438 B. Yavrusunu öldürən ana – dünyamız. Ata öyüdləri – Həzrət Adəmin öyüdləri, günahna batmamaq və tövbe etmək tələbləri.

Beytin mənası: Səni maddi dünyaya bağlayan yırtıcı ehtiraslarından el çök, mənəvi aləminin qayığını qal! Atan Həzrət Adəmin yolu ilə get! Günahlarından el çəkmək üçün tövbe qıl, temizlən, pak ol!

1440 B. Hədər keçən günlər – zülm etməyə, ucuz ehtiraslara, sərvət, şöhrət, düşkünlüyüne sorf olunan çağlar. Bu hədər günlərin yerini doldurmağın yegane çarisi tövbo qılmaq, din yoluna qayıtmak və gözəl yaşamağın qaydalarını öyrənməkdir.

1448 B. Bu beyt bizi Adəm gilinin qırıq güne yəgrulması, çocuğun ana bətnində doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə yetişməsi və insanın yalnız 40 yaşında az-çox kəmələ yetmemesi barədə düşüncələrə sövq edir.

1449 B. Ölərik, adımıza yeni doğulan cəcənlərə, rütbəmizi, yerimizi başqa insanlara tərk edərik.

1450 B. Dini etiqada görə, İnsan qiyamət günü mizan-tərəzi və haqq-məhkəmə qarşısında bu dünyadakı əməlləri üçün hesab verməlidir, buna görə o, haqqın hökmü ilə dirilədir və məhkəməyə götərilir.

## TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ

1460 B. Alnimdakı yazı məni Kəbədən meyxanəyə atdı. Halalımdan el çəkib harama qurşandım. Paklıq əlimdən çıxdı, çirkəbə batdım, insanlıqdan el çəkib nəfsə, tamaha uydum.

1470 B. Ulu göylər daim öz qasırğaları, ildirimişləri və göy gurultuları ilə yatmış insanı aylıtmışa, xəbərdar etməyə çalışır ki, ömürden sonra da başqa bir mənəvi ömrə var. Onu düşün! Ölənde yatmaq eyib deyil. Heyatda yatmaq isə eyibdir. Aylı! O dünyaya köcmək üçün azuqə yiğ, mənəvi ömrünü uzataq üçün çarələr tap.

1473 B. Gecə yarı – ömrə yarı.

## Onuncu səhbət DÜNYANIN SONU HAQQINDA

1476 B. Prof. R.Əliyev yazır ki, onuncu qoşmanı Nizami Gəncəvi Sultan Səncərin (1117-1153) məşhur saray şairi Əvhəddədin Ənvarı (vəfat: 1188) və bir böyük Xorasan münəccimini tərefindən xəber verilmiş tufana həsr etmişdir. Ənvarının və onunla rəydaş olan ulduşúnasının 1176-cı ilde verdikləri xəbərə görə, 1186-ci ilin yayında iki nəhs seyyare – Saturn ilə Mars Tərəzi

(Mizan) büründə qarşılışaçaq, bunun nəticəsində Ay tutulacaq və böyük tufan qalxıb Yer yuvarlığı ilə fələkləri alt-üst edəcəkdir. Nizami o çağın bir çox alim və ulduşúnasları kimi bir müddət Ənvarının nəhs falına inammış, onların yalanlılığını bəled olandan sonra isə falın puçluğununu sübuta çalışmışdır. 1186-ci ilin yayında nezərdə tutulmuş gündə neinki heç bir tufan, qasıraq baş verməmiş, eksino, hava çox mülayim və xoş keçmişdir. Bu halda camaat Ənvarını təqib edərək ola salmağa başlamışdır. İndiyəcən araşdırıcıların diqqətini çəkməmiş bu fakt "Şirlər xəzinəsi"nin yazılıması tarixinin dürüstlöşdirilməsində ciddi ehəmiyyətə malikdir.

1488 B. Birçə ovuc torpaq – insanın cismi.

1491 B. Qəm küpü – Yer kürosi. Matəm yaşılı – Yer kürosunu əhatə edən fəza, göy.

Beytin mənası: Kədər bu dünyadan fitrotindədir, çünki kainatın əşrosu olan İnsan goldi-gedərdir, mahiyyətə nakamdır.

1492 B. Qəm küpü (Yer kürosunu) torpaqdan temizləmək onu felon Yer kürosu funksiyasından azad edib göyə, səmaya çevirmək deməkdir. Başqa sözə desək, burada səhəbat maddi aləmə aludolikdən, acıgözülükdən, şəhəvərəstlikdən və s. eybəcər ehtiraslardan el çəkib saflaşmaqdan, göyler kimi pak olmaqdan, mənəvi səmaya qovuşmaqdan gedir. Buna qadir olmayanlar çörxin qarşısında möğmən, aciz bəndələrdir, üzülcə adamlardır.

1493 B. Yeddi nəhr – yeddi soyxarə. Dumanlı çevrə – dünyamız. Beytin mənası: Dumanlı çevrədən, ətəyinizi murdarlayan dünyadan, maddi aləmdən qurtulmağa, bulaşış ehtiraslardan temizlənməye, pak olmağa çalışın, soyxarələr dünyasına, monoviyat aləminə can atın!

1494 B. Bir halda ki, mənəvi aləmdən buncu xəbərsizsiniz, onda ol çəkin bu maddi aləmdən, qara bir xətt ilə damgalayın Yer kürosunu, yeri-göyü alt-üst edin, alın, çıxarıın səmaların eynindən ulduzlar ilə düymələnmiş geyimini!

1498 B. Bütövlükde göyler əzəməti bir sədəfə benzəsə də, osil sədəf deyil, gözləri ulduz kimi işldəyan yırtıcıdır.

1500 B. Keçmiş münəccimlərin fikrincə, ulduzlara hədsiz diqqət yetirmək ziyandır. İlən zümrud şölesindən kor olduğu kimi ulduza baxmaq ölçüsünü itirmiş insan da ziyan çəke bilər.

1501 B. Göyler zahiron sədəfə benzəsə də ne şəlesi var, ne də içərisinin sağlam dərrü, gövhəri. Ulduzlardan ibarət min-min gözü olsa da, kordur.

1505 B. Qəbir – dünyamız Dəmin bacısı – dünyamızın ən uca nöqtəsi, mesələn, Everest.

Beytin mənası: Dünyada ölüm hadisəsinin qarşısını almaq mümkün deyil. Dünyafovqündə dayanmaq da qeyri-mükündür. Qurtuluş yoxdur.

1506 B. Səsəmlər, epileptiklər sağalmaq üçün, klassik təbiblərin göstərişilə qapısı, pəncərəsi bağlı qaranlıq odalarda yaşar və gün ışığı görmezmiş (prof. R.Əliyev).

1510-1512 B. Təbiötin və cəmiyyətin inkişaf qanuna uyğunluqlarını, çoxın gördiğini, onun tələbə nazik, sapdan ince hərəkət yollarını anlamaq, dərk eləmək dünyada hər kisiye müyəssər deyil, çox çətin, zor işdir, bəlkə də qeyri-mümkündür. Son tükün ucundan da ince olan bu mətləbləri dərk etməyi girişən, mətləbə qatacağına əmin olma, işin gedisi səni xəmirdən bir tük kimi konara atar.

1515 B. Başında papağın varsa, kişisənə, deməli, ülvə bir məramə tapınmalıdır, baş oymalı, bu məramə yolunda can yandırımlasın. Belində kəmərin varsa, deməli, bu, xidmət kəməridir, qulluq etməli, insanı borcunu yerine yetirməlison.

1517 B. *Həyat ocağının şölesi* – Gündən.

1523 B. Nəfəs iki mənada işlədir: 1. Nəfəs. 2. Ah-nalo, qarğış (prof. R.Əliyev).

Başqalarının cybini göstərsən, oks-hücumu keçir, soni ləkələməyə çalışılsın. Nəcə ki, aynaya nəfəs dəyəndə ayna dumanlanır, ləkəlenir.

1528 B. Nizami Gəncəvi hər hansı canlı və cansız, təbiət, yaxud cəmiyyət hadisəsində ilk növbədə gözəli, yaxşını, müsbəti görməyə və bu baroda danışmağa çağırır. Tovus quşunun olvan güllər kimi rənglər sərgisini görmədiyin halda yalnız çəlimsiz, cybocor ayaqlarını görmək, yalnız bu baroda danışmaq sənə yaraşmaz və hətta cyib getirir.

1529 B. Nizami bundan avvalki beytdə dediyini tökrək edir və bir az da zənginləşdirir. Çirkində gözəli, adıda ülvini, qarada ağı görə bilmək, kəş eləmək yalnız müdrik kişilərin hünəridir.

## İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ

1537 B. Əntiq Romada və Yunanistanda eyvanları dürülu quş və heyvan roşmları ilə bezərmişlər. Şair həmin adətə işarə vuraraq Həzərət İsa peyğəmbərin dili ilə bildirir ki, bu it vaxtilə o qədər mahir, çevik, qudrotlı şikarçı olub ki, sahibi onun şəklini eyvanına çəkdirdi.

1542 B. Dini anlayışa görə, Tanrı doqquz fələyi ona görə yaradıb ki, insanların cybinin üstünə pərdə çəksin və məlekələr insanın yalnız savab işlərini görsün, günahlarını tam müşahide etməyə macəl tapmasınlar (prof. R.Əliyev).

1543 B. *Həlqə* – *xalta*, kələlik xaltası. Şair deyir ki, bu dar, üzükvari dünyada hər şey sənin boynuna kələlik xaltası taxmaq, səni nökər, qul görmək istəyir. Əgər özün də bunu istəyirsənə, deməli, kişi deyilsən, qulsan.

1544 B. Qədim münəccimlərin dediyinə görə, Sürəyyə ulduz topası Böyük köpək bürçünün xaltası mövqeyindədir, daha doğrusu, ikinci birincidə yerləşir. Ikinci misra eşəkəndə yalnız yüksək daşmaq üçün deyil, həm də nəq-

liyyat vasitəsi kimi istifadə edən İsa peyğəmbəri yada salır. Şair özünün vosf və ifşa obyekti olan qəhrəmanını – İnsanı xalta gözdiirməməyə, eşəkklik etməməyə çağırır.

1547 B. Yeni Nizaminin dordunu çökmək sənə qalmayıb.

## On birinci səhbət DÜNYANIN VƏFASIZLIĞI HAQQINDA

1552 B. *Qəm gəmisi* – dünyamız. *Yük* – yidiğim var-dövlət. Aydırındır ki, nə qədər çox var-dövlət yiğirsanşa, gəmido yükün bir o qədər ağır olacaq və tufan, qasırğa başlanannda ilk növbədə yükü ağır olanlar batacaq.

1561-1562 B. O dünyamı bu dünyaya satma. Mənəvi aləmi, ruh dünyasını kaftara bonzoyon bu maddi aləmdən üstün tutmağı bacar!

1569 B. Orijinalda Nizami “hərislər” əvvəzinə “duzsuz”lar məcəzinə işlədir. *Bu səhra* – dünyamız.

Beytin mənası: Yalnız kabab və şərab düşkünleri, hərislər və tamahkarlar bu səhranın, bu dünyanın od rənginə, zahiri parıltısına uyurlar. Düz və düzə adamlar isə yanıb kabab olurlar.

## On ikinci səhbət DÜNYAYA VİDA

1607 B. Bu dünyani at, o dünyani tut. Bu dünya tor kimidir, qoy o tora dən yemek istəyənlər düşsün.

1610 B. Ölmək orofosunda ağla. O göz yaşından göyərən çəmən, yaxud fidan sənin başlanmağının rəmzi kimi yaşar, ruhunu yaşadı.

1611 B. *Dəvə xisləlli olmaq* – oynamağı, gülməyi, sevinib rəqs etməyi bacarmaq. *Dəbbə* – içərisi otla və saman ilə doldurulmuş xaral. Bu xaral filin ayağı altına atırmışlar ki, onu döyüş meydanına çıxmaga hazırlasınlar, düşmənləri bu xaral kimi tapdasın, ezişdirsin. Sonralar bu ifadə məcəzi məna qazanmışdır. “Fil ayağı altına dəbbə atmaq” – boş yərə haray-həşir salmaq anlayışının sinoniminiñ çevrilmişdir.

Beytin anlamı: Ölüm məqamı çatanda sevin, sadlan, dəvə kimi rəqs elə ki, bu dünyadan üzülüşüb o dünyaya gedirsin. Bunu bacarmasan bari haray-həşir qoparmağı unut, ölümünü cosur, mord qarşıla!

1615 B. *Bu natəmiz torpaq* – dünyamız.

Beytin mənası: Dünyamız bütünlükde natəmizdirse, orada təmizlik aramaq hədər deyilmə? Natəmizlikdən el çəkib təmiz, pak ruh dünyasına qanadlan! Kənlənən yalnız bu yolla saf su kimi paka çıxara bilərsən.

1616 B. O dünyaya yüngül, asan getməyini isteyirsənə, bu dünyada yidiqlarını payla, bəxş et ki, çevikləşəsən, son mənzilo uça-uça gedəsən.

1621 B. *Bu çevrə siniri* – dünyamızın sərhədleri.

Beytin mənəsi: Maddi aləm hüdudlarını qıra bilməsən, mənəviyyat dün-yası soni öz oxlarına hədəf qılacaq, ilduzlarını sənə tuşlayacaqdır.

1622 B. *Gecənin, gündüzün cızığı* – ömrün hüdudları. *Bu çevrə xətti* – dünyamızın hüdudları.

Beytin mənəsi: Maddi aləmə bağlı ömrün hüdudlarından konara çıxmaga bacarsan, dünyamızın hüdudlarını da vurub keçəcəksən, yeni dünya – ruh və mənəviyyat aləmi qazanacaqsan.

1627-1629 B. *Dolaşıq kələklər* – fələyin kələfləri.

Beytin mənəsi: Özünün ruh və zəka qüdrətini dərk eləmiş və istedadını bəşəriyyətə həsr etməyə qadir insanların böyükülüyü qarşısında fələk heç bir şəydir, hətta ilan kimi qırılıb açılsa da acizdir.

1641-1642 B. Bu motndə “şəker” sözünün ikinci, məcazi mənəsi bilikdir, elm, tədbir, şirin dil kimi ülvə anlayışlardır. Nizami deyir ki, qızılı, yaxud şöhrətə, servete, var-dövlət yığmağa susuzluğununu, təşnəliyini yalnız və yalnız zəka, tədbir, səbr, təmkin sayesində söndürə, öldürə bilərsən. Neco ki, gündüz gecəni öz nuru ilə bağub öldürür, yaxud tədbirləri filosof əfsun oxuyub təqdim etdiyi çəçəklə öz rəqibinə qalib gəlir.

### ÇƏKİŞƏN İKİ FILOSOFUN DASTANI

1656 B. “*Nuşiqiya*” – novruz otu deyilən bitkidən hazırlanmış melhom (“Bürhani qatı”).

1667 B. Beytin məzmunu Qurani-şorifin “el-Ənam” surəsinin 77-ci ayəsindən iqtibas olunub: “O (İbrahim) çıxan Ayı görəndə dedi: “Bu, mənim Tanrımdır!” O, batandan sonra isə (İbrahim) dedi: “Mənim Tanrıım məni düz yola hidayət etməsə, mən yolumu azmış adamlardan olacağam (prof. R.Əliyev).

1669 B. Nizamiyə görə könlü işçiləndirə bilmək – maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç də maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayesində qazandığın mənəvi aləmdədir.

1670 B. *Ağ, qara lövhə* – gündüz, gecə. İnsan öz ömrünün gecəsini, gündüzünü təmizə çıxardıb pak etmək üçün tövbe qılmalı, suçlarının, günahlarının bağışlanmasıనı sıdəq ürkədən ulu Tanrıdan diləməli və tövbəsinə layiq yaşamanmalıdır. Bu halda göz yaşı tökmək mənenə təmizlənməyin rəhənidir və bu göz yaşı ümid güləbidir. Başqa sözle deşək, sən bağışlanacağına və bundan sonra insan kimi yaşayacağına ümid bəsleyə bilərsən.

1671 B. Nizamiyə görə ölçü-biçi əsasında yaşamaq özünü nefsə, tamaha, yırtıcı ehtiraslara təslim etməməyi bacarmaq deməkdir. Yalnız bu dünyada gözəl yaşamaqla, o dünyani qazana bilərsən.

### On üçüncü səhbət DÜNYADAN ƏL ÜZMƏYƏ DAİR

1677 B. Bu dünyaya aldanma. Onun çeşmosı ilgimdir, aldadıcı sərab (miraj) hökmündədir. Ömründən sonrakı ömrünü düşün.

1684 B. *Cəfəri qızıl* – xılıt olmayan, ən saf, temiz qızıl deməkdir. Prof. R.Əliyevin yazdığını görə, buna ona görə cəfəri qızıl deyirler ki, məşhur ərəb xəlifəsi Harun er-Rəşidin (783-809) veziri Cəfər Bərməkinin əmri ilə yüzde, xalis qızılı sikke vurmağa başlayıblar.

Beytin mənəsi: bu sarı güle bənzər Cəfəri altununu payla, bağışla. Şəm kimi qızıl şole saç ki, öz nurun ilə işıqlanasan – bu dünyada rəhmet, o dünyada şəfqət qazanasan.

1685 B. Bütün canlılıarda bedənin doqquz qapısı var: iki göz, iki qulaq, ağız, burun desikləri və s. Altıbaşlı altun – məşhur İran alimi Vəhid Dastgirdinin yazdığını görə xalis qızıldan qayrılmış altı başlı büt olmuş, sonralar bu ad həmin qızıl növüne aid edilmişdir.

1687 B. *Məqsəd sikkəsi* – Tanrıının razılığını qazanmaq və el içində yaxşı ad qoyub getmək.

1689 B. Belə hətta xeyli üstündürələr Çünkü şahlar, krallar, seloton imperiya başçıları xalqların, müstəmləkə mənənəsinə saldıqları ulusların qanını şüşəyə tutmaq hesabına varlanır, özlərinə qızıldan taxt-tac düzəltməklə bəşəriyyətin nifrotini, qəzəbini qazanırlar. Sikke vuran dəmirçilər isə halal əmek adamlarıdır, buna görə roğbətə, məhəbbətə layiqdirlər.

1690 B. İncil kitabında heyat tarixçisi tam işıqlandırılmış efsanəvi xəsis və hədsiz dərocədə dövlətli Qarun ifrat similiyinə görə Tanrı tərəfindən cəzalandırılmış, yer yarılmış və Qarunu saysız-hesabsız xəzinələri ilə birlikdə udmuşdur.

1691 B. Özünü qızılı təslim edənlər bədbəxtidir. Qızılı özüne təslim edənlər isə xoşbəxt. Sonuncular qızılı bir qızıl köhlənə döndərib cilovlayıb sürür, məqsəd mənzilinə çatırlar.

1696 B. Belə bir təsəvvür varmış ki, qızıl mədenləri yalnız şərqdə, gündoğandadır. Beytin yürüdüyü digər fikir budur ki, qızıl Güneş şərqdən doğur, qərbə batır. Deməli, qızılı, işığın, şəxavətin ilk vətəni şərqdir.

1698 B. Burada Güneş şərqli, Ay isə qorbli kimi təqdim olunur. Bellidir ki, Ayın öz nuru yoxdur, yalnız Güneşin verdiyi şole hesabına işıqlanır. Deməli, nur dilənçisidir.

1700-1701 B. Keçmişdə məhək daşını en çox Dəməşq şəhərində gotirdilər. Xalislik əyarına malik en saf qızıl isə Kiçik Asiyadakı Bizans imperatorlarına mexsus olmuş, bunu Rum qızılı adlandırmışlar.

## XAIN SOFU İLƏ HACININ DASTANI

1717 B. Sofu elə yedi ki, elinə düşen ovu,  
Çırağı da bir gile yağıñ möhtaci oldu.

Yeni omanot pulu son qepiyinədək xərclədi. Keçmişdə başqalarının  
heyvani ilə qarışq salmamaq üçün mal-qaranı damğalarımışlar. Bununla bağlı  
ideomatik ifadə yaranmışdır. "Filankəs ovunu elə yedi ki, heç damğa yeri də  
qalmadı". Şeyx de elinə keçən omanotile bu cür davranışın.

1718 B. Bizim Hacı elə ki, Kəbədən geri döndü,  
Öz hindlisi önündə bir Türk kimi göründü.

Burada "hindli" anlayışı "üzüqaralıq", "Türk" ifadəsi isə "cəsurluq",  
"tələbkarlıq", "öz haqqını tələb edən qüdrət sahibi" ifadəlerinin sinonimi  
kimi işlənmişdir.

1723 B. Belimi qırdı mənim o rükn qızılları.  
Dözo bilmədim, yedim boynumdadır vəbalın.

*Rükni qızıl* – öz xalisliyi ilə məşhur olan və hökmədar Rükən-əd-Din Dey-  
ləmi tərəfindən zərb edilmiş qızıl pul.

1729 B. Öyüd verdi özüne: – Azca təsəllimiz var,  
Dərvişin heç nəyi yox... Heçdən nə almaq olar?

Doğrudan da, dərvişin itaat və ibadətdən başqa nəyi var ki, ala biləsen?!  
1731 B. Sofunun boğazından keçən o maldan qalan  
Başı halqalı "Mim"lə kufi "Əlif"dir, inan.

"Mal" anlayışından yalnız "MA" hecasi qalib ki, bu da ərəbcə "yox",  
"heç" deməkdir. Sofunun başı halqalı "Mim"den və kufi "Əlif"dən savayı  
verməli heç nəyi yoxdur.

1735 B. Din – eyarlı qızıldır, vermə onu şeytana.  
Fəğfurun şorəsinə layiq görmə səgbana.

*Fəğfur* (baqpur) – Tanrı oğlu. Bu söz Yaxın ve Orta Şərqdə Çin impera-  
torlarının loqabı olmuşdur. Burada isə şah mənasındadır (prof. R.Əliyev).

Beytin mənası: Saf qızıl olan dini seytanlara sofular kimi töslim etme, ulu  
şahların bılırziyini it saxlayanların elində xaltaya, mid-bərə döndərmə!

1743 B. Torpaqla qurd dostluğu eleyir daim külək,  
Özü yüngül, eli boş, heç na itirməyecək.

*Qurd dostluğu* – felen düşmənlilik.

1744 B. Sənin diləklərinin tərəzisi olan zər,  
Beş rükət namazının fatihesine bənzər.

Yeni namaz qılanda sən Allahı, peyğəmberi yox, öz varidatını artırmaq  
yollarını düşünürsən. Bu cur namaz qılmaq, əslində bütün namazlarının axı-  
rina çıxmağın deməkdir.

## On dördüncü səhbət QƏFLƏTDƏN OYANMA ŞƏRTLƏRİ

1748 B. Xəbərsizson alemin mavi dairəsindən,  
Dövr eleyən Günsədən, göylerin mərkəzindən.

Yalnız özünün zeka və ruh qüdrətini dərk edənlər – arıflar bu dünyadan  
gedişini, kainatın bilməcələrini anlamaq qadirdirlər, sən yox!

1761 B. Kabab olan ciyore sepilmiş duzdur şorab,  
Duzsuzlara, kəmlər qismət olsun bu əzab.

Duz qatılmış üzüm suyu olan şorab əsildən ciyərləri yandırıb kabab edən  
oddur, atəşdir. Duzsuzlar, ağıldan kəmlər bu odla ciyərlərini yandırırlar.

1766 B. "Əlif" sonse, qanadsız quşa dən, barsız yaşa!  
Ya "Bey" kimi bar getir, ömrü gözəl vur başa.

Şax və mögrur qamətinin öyünmək isteyirsənə, "Əlif" kimi yalqız və  
mütəkkəbir dayan və eksine, həyat xəzinəsindən bəhrələnmək isteyirsənə,  
başısağı, təvazökar yaşıyan, bəzən həttə oli, ayağı bilinməyen qızılıgül kimi  
yaşa ki, həndəveri rayihənə qorq edəsən.

1768 B. Sən ki, tikan deyilsən dirmanma yüksəklərə,  
Əlsiz-ayaqsız gül ol, bizi qərq elə etrə.

Lovğalığı ucbatından dimdik dayanan, yüksəklərə can atan, bəzən həttə  
divar üstündə bitən, her şeydən uca görünmək istəyen tikan kimi gözə girmə,  
başısağı, təvazökar yaşıyan, bəzən həttə oli, ayağı bilinməyen qızılıgül kimi  
yaşa ki, həndəveri rayihənə qorq edəsən.

1772 B. Özünü kölgəlikdən qurtara bilsən əgər,  
Inan, ciyiblərin de kölgə kimi çəkili.

Gözel və cosur yaşıamağı, içəridən nurlanlığı bacarsan kölgəlikdən,  
köləlikdən, mənəvi zülmətdən, etalətdən, sixıntı və cibəcərlikdən xilas ola  
bilərsən. Öz işığında ciyiblərin eriyir, yox olar.

1773 B. Zülmətdə oyleşməyə dözo bilmir hər kişi,  
Tekcə dirilik suyu görə bilir bu işi.

Cəbrə qatlaşmaq, unudularaq yaşıamaq, irtica zülmətinə davam götirmək,  
dözümlü və iradeli olmaq hər kişinin işi deyil. Yalnız öz köks qəfəsini qaran-  
lığında dirilik suyu saxlamağı bacaranlar, bəşəriyyətə xidmətin, neciblik və  
xeyirxahlığın dərin qaynaqlarını öz varlığında yaşatmağa qadir olanlar bu  
səadətə çatırlar.

1774 B. Başı yerde, ayağı göyde olan cy qafıl,  
Sənin fikir göylerin alt-üst olub, bunu bil!

Sən ruh aleminde yaşamaq əvezinə maddi alemə yapışb qalmışan.  
Neciblik, xeyirxahlıq, insana xidmət bayraqı daşımaq əvezinə sərvət, şöhrət  
dalınca sürüñürsən, yırtıcı cəhtirasala köləsen. Ömrün baş-ayaqdır. Özünü  
dərk et, ayağa qalx!

1776 B. Paltarını bu teştdə təmiz yumaq istəsen,  
Ucal, suyu Gūnəşin qaynağından istə sen!  
Yəni cəmiyyət əlaqələrindəki çirkən təmizlənmək istəsen, yüksəlməli,  
öz ruhunun gūnəşinə qovuşmalıdır!

### ZALİM PADŞAH İLƏ DÜZ DANIŞAN KİŞİNİN DASTANI

1790 B. Ürəkləri sindiran zülmkar bir şah vardi,  
Dirəşməkdə, höcədə Həccacı mat qoyardı.

Həccac Yusif oğlu (661-714) Ömrilər sülaləsinin xəlifələri adından xilafətin müyyən vilayətlərini idarə edən görkəmli dövlət xadimi olmuşdur. Xilafət düşmənlərinə qarşı mübarizədə, güman ki, əsil rəqəmləri sıçrıldan salnaməçilərin dediyinə görə, 130 min adamı edama məhkum etmişdir. Həccacın vəfati günündə isə ömrilərin dustaq evlərində onun əmrilə azadlıqladan mohrüm edilmiş 15 min kişi və 30 min qadın olmuşdur. Buna görə Yaxın Şərqi ədəbiyyatında onu qəddar zülmkar saymaq dəb halına düşmüşdür. Bununla belə, güman etmək olar ki, onun surəti ömrilərə düşmən kəsilmiş Abbasilər sülaləsinin tarixçiləri tərefindən təhrif edilmişdir. Qədim salnamələrin bərində deyilir: "Namuslu adamlara münasibətində o, yaxşı insan, üşyançılarla münasibətində isə qəddar idi. Nəzərə almalıyıq ki, Həccacın hakimiyət illəri zidd qüvvələrin toqquşduğu, həyəcanlı və mürökəb bir dövr olmuşdur.

1792 B. Aytək, güntək itiğiz bir xəfiyyəsi vardı,  
Bağlı qalan işləri ustalıqla açardı.

Gecənin qaranlığı hər şeyi gizlətdiyi, sırrı batırıldığı halda Ay və dan yeri sırr açan sayılır. İşqda hər şey görünür, gizlinlər, bilməcələr açılır.

### On beşinci səhbat PAXILLARDAN ƏLHƏZƏR

1818-1819 B. Çinlayır dünya sazi... rəqqası yoxdur, heyhat!  
Dəniz cəvahir dolu... qəvvası yoxdur, heyhat!  
Qılınc, tac parıltısı, dirhəm səlesi, gövhər,  
Na istəsən buyur, seç... bərq vurur xəzinələr.

Təbiət və cəmiyyət gözəlliklər, ülviliklər ilə doludur. Oğul isteyir ki, qollarını çırməsin, istedadına arxalansın və bu sənsiz gözəlliklərə bedii lövhələrdə canlandırmıağ'a qadir olsun! Gerçeklikdəki gözəlliklərə canlandırmıağ'a böyük sonət, böyük sonətkar gərək!

1827 B. Dünya yolculuğunda gör nə qədər yol gedən,  
Bir az da ağıllıdır daldakı öndəkindən.

Arxadan gələn şairler, yeni gənclər öndə gedənlərdən, qocalardan, bəzen daha ağılli, daha istedadlı olurlar. Cünki onlar qabaqda gedənən də təcrübəsinə mənimseyə bilirlər. Halbuki öndə gedən çox vaxt arxada gələnin özündən və irsindən xəbərsizdir.

1828 B. Yalnız idrak əhlində yaraşır şərəf, ad-san,  
İdrak üçün fərqi yox, cavansan, ya qocasan.

Sənət aleminde başlıca meyar heç də gənclik, yaxud qocalıq deyil, ilk növbədə istedadır, idrakin qüdretidir. Buna görə şərəf də, çələng də, ad-san da yalnız və yalnız istedadada görə müəyyənəldirilməlidir. İstedədi qiymətləndirməyi bacarmayan cəmiyyət naqısdır və belə antihumanistirdir.

1829 B. Eştidim: qocalırkən mərcana çevirilir daş.  
Düşün bir az, hər daşdan mərcan yaranmır, qardaş!

Məgər hər saçı ağarmışa ağsaqqal demək olar? Məgər hər daş mərcana çevirilir?

Nizami poemanın bu fəslini yazırkən saraya soxulmuş qoca şərbazlardan şiddətli dərəcədə pislik görmüş, zərbə dadmışdır. Buna görə fəslin demək olar ki, hər beytin mənəvi cəhətdən qocalıqlarla qarşı hiddətlə, sağlam nif-rətələ doludur.

1830 B. Xəbisler qocalıqlıca bir az da quduzlaşır,  
Ləçər arvadlar kimi qeyzi başından aşır.

Poemanın orijinalində "ləçər arvad" ifadəsi əvəzində "dağlı arvad" məcazi işlədir. Dağlı arvad – əfsaneye görə dağda yaşayan, gözəögürünməz bir qadindrə, qışqırına əks-səda verən odur. Əslində əks-sədənə yaranan içibos yuvalar, zağə, kaha və mağaralardır. Nizami saraya soxulmuş şərbaz əleyhdarlarını həmin içiboslara, ilan, eqrəb yuvası maqaralara və boş hay-küy salan ləçər arvadlara bənzədir.

1833-1839 B. Qönçədən çıxmış gülün ətri zerif, incədir,  
Fəqət köhnə tikanın yarası bərk incidir.

Deyib xal salan üzüm – göz üçün bir tutiya,  
İllansa qocalırkən dönüb olur ejdaha.

Cavanların başında ağıl qollu-budaqlı,  
Kif atan başlar isə çox da xoşlamır ağıl.

Ayi, günü, heftəni öyrənmək istəyənlər,  
Baxmaz köhnə təqvimə, baxsa da verməz səmər.

Aslanlardan çox yeyer acgöz, qoca köpəklər,  
Ceyranın göbəyini canavar kimi sōker.

## GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ

Meni çox da qinama, qorxsam qoca qurdırdan,  
Men ki məzlm Yusifəm, yerim de quyu, zindan.

Yox, qocalar gənc kimi vura bilməzlər yara,  
Gəncin əlinin suyu bənzər yanar odlara.

Bu parcanın ve onun davamının başlıca münaqışosu gənclik ilə qocalıq arasında gedən mübarizədir. Nizami mənəvi qocalığın mənəvi gəncliyin ilk düşməni, başlıca döyüş ve mübarizə qaynağı hesab edir, buna görə təfəkkürü, ruhu qocalmışları "yara vuran köhnə tikana", "əjdahaya çevrilmiş qartılmış ilanə", içinde ağıldan başqa hər şey olan "kif atmış baş", köhnəlmış və ehemmliyotunu itirmiş cindir təqvimə, aslanlardan çox yeyən "qoca köpəye", "cəyranın göbəyini sökən canavara" bənzədir və öksinə, gəncliyi birinci növbədə, mənəvi gəncliyi sociyyətləndirmək üçün on gözəl, işqli bənzətmələr seçir: quru tikinan antonimi olan "qönçədən çıxmış gü", "deyib xal salan üzüm", "qollu-qanadlı zəka ağacı", "əlinin suyu oddan, alovdan qüdretli xilqət" bu bənzətmələr sırasındadır.

1841 B. Ağ yasemon çatarmı yamyasıl, tər söyüdə?  
Ağ saçları qoyarmı o bənzəsin hindliye?

Burada yasemon qocalığın, söyüd gəncliyin rəmziidir. Məger istedadsız ağaç qocalar istedad və gənclik timsali hindliye bənzəye bilermi?

1843 B. Yalnız xudbinlördi, bax, bərk tutanlar köhnəni,  
Haqqā tapinan ərlər xudbinliyin düşməni.

Mənəvi cəhdən qocalmışlar, xudbinlər yaşamaq haqqını itirmiş köhnəlikdən dördəlli yapılmışlar, buna görə onlar Allah, insaf, viedan kimi ulu anlayışlardan min azaq düşmüşlər. Haqqı, Allah yolunu tutan gənclər isə xudbinliyin düşmənidirlər, tərəqqi uğrunda sağlam mübarizidlər.

1844 B. İndi hilal gördüyün Ay ki, saçır nurunu,  
Kamal çağına ercek, bədr adlandır sən onu.

Bu gün aypara sandığın gənc sonetkar sabah dolğun Ay kimi şefəq saça biler, ovun bödrini hilal iken görməyi bacar.

1845 B. Cavan xurma ağacı yüksəldimi semaya,  
Əlini elə at ki, çata bilsin xurmaya.

Nizami özünü və öz poeziyasını artıq bar verən xurma ağacına bənzədir, aleyhalarını xəbərdar edir ki, bu xurma ağacına hörmətli, ehtiramla yanaşmalar. Öks halda, xurma yemək əvəzini əline, ağızına tikan batar.

1853 B. Bəxt ucaldan bayraqı kim aparsın irəli?  
Yalnız onu hifz edən igidlərin əlləri!

Böyük bir poeziya bayraqı ucaldılsın, gərok hamı, qocalı-cavanlı öz nəfəsilə onu dalgalandırsın, ucaltsın, irəli getməsinə yardım qılsın!

1867 B. Bağlamasın köküne taze bulağı, arxi,  
Tufanla güleşərmi çinarın qol-budağı?

Köhnəlmış, sozalmış, qurmuş arxin lili, üfuneti təzə fidanın köklərini yandırıb çürüde biler, sən onun köküne can verəcək yeni arx, yeni bulaq çək ki, qalxıb qanadılsın, qasırgalarla güleşə biləcək əzəmetli çinara çevrilsin!

1869 B. Özünü dərk edənin öz könül vaizi var,  
Ən gözəl öyüdləri qulağına piçıldar.

Nizami Gəncevi burada "özünü dərk edən" hökmədar deyərkən Bəhram şah Ərzincanlı, "ən gözəl öyüdləri" onun qulağına piçıldamağa qadir "könlər vaizi" dedikdə isə özünü nəzərdə tutur.

1870 B. Ağlını – qılıncı çıxar qımnadan bir an,  
Na vaxtacan onu sən qında saxlayacaqsan?

Bəhram şah Ərzincanlıya üz tutan Nizami özünü zəka qılıncına bənzədir və şahdan tələb edir ki, bu qılınc qında qalmassis. Zira bu sənət qılıncı köhnə mücrüden çıxarılmayıb, Tanrı tərəfindən göndərilmiş ülvə bir töhfədir. Pak nəfəsli ilham, istedad sahiblərindən hökmədarlar gorok heç nəyini osırgəməsin.

### On altıncı səhəbət MƏSLƏKDƏ ÇAPUQ İRƏLİLƏMƏ

1882 B. Adəm asırığının Məsihə çatdı səsi,  
Qoy natıqlərə çatsın yalnız dövlət xütbəsi.

Cəbrail Həzərət Adəmin birinci asırığını gizlətmış və Məryəm ananın köynəyinin qoluna üfürmüdüdər ki, bundan boylu olub çocuğunu, gələcək peyğember İsanı – Məsihi dünyaya gotirmişdir. Belə bir qüdərət, Cəbrail vasitəciliyi dövlət başçıları üçün xütbə oxuma gərəvəsi yalnız Nizami kimi natıq sənətkarlaraya yaraşır!

1887 B. Yalnız saxta sikkənin paxırını açır od,  
Oddan no qorxun sənin, ey saf qızıl, ey yaqt!

İrade və məslək xadimləri çətinlikdə daha da bərkir, saflaşır, heyatın nə şaxtasından çəkinir, nə ateşindən. Necə ki, od içincə düşəndə qızıl daha da saflaşır, başqa ərintilərdən təmizlənir. Yaqt isə odda yanır.

1912 B. Covza bürcündən doğub çağır səadətini,  
Dövrün xoşbəxt oğlu ol, sən de sina bəxtini.

Klassik astronomların dediyine göre, Güneşin Covza (Əkizlər) bürcündən keçdiyi çağlarda (22 may – 22 iyun) anadan olan çocuqlar xoşbəxt tələyə malik olur. Çoxuşaqlı hökmərlər bu etiqad ilə öz doliqanlılarına cini sayda qoz verir, qozu sindirmalarına tamaşa edəmişlər. Kimin heç bir qozu – cəvizi çürük çıxmasa o, Covza bürcü şölesinə layiq sayılır, vəliəhd təyin olunarmış. Nizami burada "cəviz" və "covza" sözlerinin səs uylığından mahiranə istifadə etmişdir.

1914 B. Rahat çağladıqından sellər, sular bextiyar.

Düğümlü ud ağacı odda yanar, kül olar.

*Ud ağacı* odda yandıqda otır saçır. Buna görə manqalı udun kömeyile qalayırlar.

1922 B. Bizim doqquz katibin bir cüt hünərnəməsi,

Nişan verə bilmedi mənə dolu bir eksı.

*Bir cüt hünərnəmə* – gecə, gündüz. *Doqquz katib* – doqquz fələk.

Beytin mənası: Yer üzündə elə bir kişi tapılmadı ki, yaşamaq qanunlarını tam dərk etməyə qadir olsun. Doqquz katibin (doqquz feleyin) nə gecəsi, nə gündüzü həmin adamı nişan verə bilmədi.

### On yeddinci səhbət TAPINMA VƏ TƏCRİD BƏHSİ

1964 B. Əqlin – canındır sənin, bədəni, cismi sənsən,  
Canın bir xəzinədir, sehri, tilsimi sənsən.

Buna görə tilsimi sindirmalısan bədənинə eziyyət verməlisən ki, canını-xezinəni xilas edə biləsən. Yalnız birçə yolla – sərvət, şöhrət, şəhəvet acgöz-lüyündən, kirli ehtiraslardan el çəkməklə sən bu nadir xəzinəni özündə kəş edə bilərsən.

1972 B. Tutuquşu güləndə çatladi qəndin bağrı,  
Kekliyinse ağzını yumdu qaqqıltıları.

Tutuquşu güləndə orta heddi gözlədiyi və gözəl nitq nümayiş etdirdiyi üçün onun şirinliyindən qənd, şeker xəcalet çəkdi, bağrı çatladi. Keklik isə orta heddi gözleyə bilmədi, qaqqıltıları dünyani başına götürdü, buna görə özünü qartallara nişan verdi, ovlandı, ağızı biryolluq yumuldu.

Nəticə: gülənda, qonuşanda, yeyib-içəndə, her işdə orta heddi gözlə, ifratə varma!

1980 B. Hər sevinən ürekde yanğılı bir qəm də var,  
Hər gündüzün gövhəri gece bətnindən doğar.

*Gündüzün gövhəri* – Günəş.

### MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ

*Mürşid* – yol gösterən, rəhbər, nəsihətçi, bələdçi, öz müridlərinə rəhbərlik edən dini təriqət başçısı. *Mürid* – şagird, tərəfdar, ardıcıl; bir təriqətdə şeyxin, xaxud mürşidin ardınca qoşan təriqətçi. *Təriqət* – yol, dini məslək yolu.

1998 B. Son ki eşək deyilsən, ol çək bədən yükündən,

Zahidlik yükü daşı, xam, deyilsən, əger son.

Başqalarının qanını sormaq, zülm etmək, nefş, tamah acgözlüyü, şöhrət və şəhəvet düşkünlüyü kimi murdar ehtiraslara töslim olanlar bu dunyada öz boynuna çox ağır yük götürür və yükün ağırlığı altında çökürlər. Arif və cəsər insanlar isə bu cür qeyri-insani yükden imtina edir, bəşəriyyətə xidmət yolu-nu seçirlər.

1999 B. Sənin zahidlik xəttin eyilməsə, düz olsa,

Yas nədir bilməyəcək, hamı batsa da yasa.

*Zahid* – ibadətçi, pəhrizkar, askət. Sənin zahidliyin zahiri deyilsə, doğrudan da, dinə, Tanrıya, düzülüyə, bəşəriyyətə xidmətdən ibarətdirso, onda sənə zaval yoxdur, heç vaxt əteyin yaş olmayıcaq, biabır olmayıcaqsan.

2000 B. Zahidliyin göz dikə zərli şah xəletinə,

Benzəyər Süleymanla zənbil hekayətinə.

Dünyanın möşhur tacidaları başına qızıl tac qoyub eynine zərli libas geyenlər zahidlik yoluna dündükdə daha əzəmetli görünürərlər. Belələri en böyük hökmər olduğu halda zənbil hörən və öz əllərinin rəngi ilə yaşayan Süleyman peyğəmbərə benzər.

2001 B. Deruni zahidliyin qəbası altında şam,

Hidayət nuru saçar, qızıl saçar her axşam.

Piletəsindən, yağından və alışb yanan cismindən, canından başqa heç nəyi olmayan şam, gecələr əsil zahide bənzər: həndəvərinə düzəlk (hidayət) nuru və qızıl sepdiyi halda hay-küy salmadan yanar və bu yolda canını qurban verər.

2002 B. Xoşdur, zahid görünse hətta meyxanələrdə,

Xəzinələr saxlanır çünki viranələrdə.

Açıq, qılıq, yoxsulluq olan yerde zahidlik onsuq labüddür. Meyxanələrdə, nemətlərin sərgisi açılan yerlərdə, saray və keşanələrdə zahidlik etmək isə ikiqat qəhrəmanlıqdır. Çünkü burada nəfsi saxlamaq və başqları haqqında düşünmek, onların, yoxsulların rifahi haqqında qayğı beslemek də böyük hünər isteyir. Bir də zahidin (Tanrı bəndəsinin), halal adamın həremxanaya qədəm qoyması – viranəyə, xarabalığa girməsi kimidir. Nə qəm, nə yaxşı xəzinələr meger elə xarabalıqda yerleşmirmi?

2003 B. Zər yelənlə bayraqın altında olduğundan,  
Nizami zahidliyi səfə götürür mədəm.

Nizami zahidliyi heç də nemət qılığında ucbatından deyil, əksinə, o zər yelənlə bayraqın altında, hökmədar, sultan himayəsində yaşayır, buna görə qənatçılliyi və zahidliyi ikiqat igidlikdir, səfə götürən zahidlikdir.

### On səkkizinci səhbət İKİÜZLÜLƏRDƏN ƏLHƏZƏR

2004 B. Daim özüne bənzər saxta sikkələr kəsən,  
Qolbi kimi boş qəlib yapanları tanı sən.

Könül mədənidən inci və dürr kimi çıxardığın sözleri saxtakarlara, saraya soxulmuş şeirbazlara, sərvət və şöhrət diləncilərinə göstərmə. Onların qolbi qəlpdir. Onlar boşırıyyotə sonət numunəsi əvəzinə "boş qəlib" təqdim edirlər ki, içində heç nə yoxdur.

2006 B. Qarşında işq kimi parlaq görünər onlar,  
Arxanca kölgə kimi oğrun sürünər onlar.

Zahiri bəzək-düzəklərinə, rütbə, vəzifə, çələnk və təltiflərinə, imtiyazlarına uyma. Üzdə parlıtlı görünsələr də, içəridə zülmət kimidirlər, arxanca kölgə kimi sürünen casuslar, şaiyəbazlar səni güdəzə vermək üçün fürsət, girovə güdənlərdir.

### SİR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI

2072 B. Başını doqquz göydən dışarı çıxaranlar,  
Dəruni aləminin meydanında at çapar.

Kainatın mənəvi hökmədləri yalnız və yalnız öz nəfsinə qalib gəlməyi bacaranlar, hər cür acgöz və yırtıcı ehtirasları boğub ram edə bilənlərdir ki, göylərin doqquzuncu qatından yuxarı qalxırı ərşə. Tanrı mərəbəsinə yüksəlir və özlerinin ruh aləmində köhlən seyirdirlər.

2074 B. Eşqin gizli qalması bir möcüze sayılır,  
Ela ki üzə çıxdı, xərabatda bayılır.

Eşq yalnız o zaman möcüza seviyyəli gözəlliyyə, ülviiyətə çevrilir ki, ürəkdə beslenir, faş edilmir. Ela ki, aşiq və məşqu bu sırrı açdı, dile-dişə saldı bir gün onları xərabatda bayılmış görürler. Yəni böyük məhəbbət əvəzinə yataq heyati, cismanı yaxınlıq müşahida edilir.

2075 B. Sırr dünyunu vurarkən din ipliyi seçdilər,  
Həllacın da ipini bu pambıqdan eşdilər.

*Həllac* – pambıqdarayan və X esrin məşhur filosof – sufi şairi Mənsurun loqobi. Beytin mənası: Məhəbbətin sırr kisosinin ağızı dinin sapı ilə bağlanıb. Onu bağlı saxlamağı bacarmalısan. Əks halda səni Mənsur həllacın aqibəti bekler. Sirri açdığını, "Mən – heqqəm!" deyə haray çəkdiyinə görə boğazına sabunuñ ip, kəndir keçirildi.

2076 B. Nə qədər ki, bağlıdır qönçə rahat, salamat.

Döñür qan çanağına açılan kimi, heyhat.

Nə qədər ki, səbə və Güneşle vüsəl sırrını saxlaya bilir, qönçə salamatdır. Ele ki, bu sırrı açıb gülə çevirir, derhal qanını töküb onu dorır, aparırlar.

Noticə: sırrı qorunmalısan!

### On doqquzuncu səhbət AXİRƏTİ QARŞILAMAQ HAQQINDA

2087 B. Sənə – dindən ol çekib dünya toləb edənə,

2088 B. Dinin keşikçiləri görün nə deyir, nə!

"Qayıt ədalətsizin, nakəsin qapisından,

Bu sırlar sarayının etrafını göz, dolan!"

*Dinin keşikçiləri* – peyğomborlər. *Ədalətsizin, nakəsin qapısı* – dünyamız. *Sırr sarayı* – axıret evi.

2089 B. Dünya bu odlu səhra səni coşdurdu... ancaq,  
Burda gizlətdiklərin orda aşkar olacaq.

Dünya dedikləri bu odlu səhrada gördüyü ilgimlər – dəbdəbələr, koşanələr, sərvət, şöhrət və şöhvət yollarında qazandığı zahiri və müvəqqəti uğurlar səni coşdurur, havalandırır, unudursan ki, bu dünyadaki alçaqlıqların üçün o dünyada haqq məhkəməsi, mizan-tərezi qarşısında hesab verməli olacaqsan! Bütün zülmələrin, xalqların qanını sormaq üçün tolə, tor qurmağın, əliuzunluğun, acgözlüyün üzüne çırpılacaq, haqqın divanından yaxa qurtara bilməyəcəksən!

2116 B. Onun dərinliyində itib batar mağaran,  
O sonsuzluq yanında bir heç olarsan, inan.

*Mağara* – dünyamız.

Beytin mənası: Mənasız yaşayanların dünyada heç bir izi qalmır. Belələri kainat adlı sonsuzluqda heç kimidirlər, sanki heç dünyaya gəlmeyiblər.

2120 B. Hani, biçə bilibmi göylər ele bir donu,  
İki papaqlı oğru çala bilməsin onu?

*İki papaqlı oğru* – gecə, gündüz: çərxin gordışı.

Beytin mənası: Ele bir adam varmı ki, ecəl onu apara bilməsin?!

2122 B. Üzr, naz qapısından de, hansını açdın sen?  
Hemin qapı üzünə açılacaq təzədən.

Yeni bu dünyada ne ekmişənse, o dünyada onu biceçəksən.

2131 B. Qurşun rəngli qalanı – bu göyleri zəbt eł,  
Bu əbələh Xüttəlanı yəhərlə min, dön yele.

Xüttəlan – Şərqi Türküstənda vilayət adı. Burda türkler öz cins atları ilə  
məşhurdu.

Beytin mənası: Xüttəlan atını minib çap, bu dünyadan eł şüretlə get ki,  
heç izin-tozun da qalmasın. Ruh aləmini, qurşun qalanı tutmağa teləs.

## HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI

2138 B. Xəliflik textini alırken ełə Harun,  
Ucalmışdı bayraqı Abbas oğullarının.

Abbas – Məhəmməd peygəmbərin emisi. Abbasiler xilafəti (750-1256)  
onun xəlefələri və din tərəfdarları tərəfindən təşkil edilmişdir.

### İyirminci səhbət

#### ƏSRDAŞLARIN YARAMAZLIĞINA DAİR

2167 B. Çiyimizdə cüt məlek dərdimizi çəkməde,  
Bizimlə ülfətindən şeytan bele qüssədo.

Dini etiqadə görə, qiyamət – məhşər günü gəlib çatanda hər insanın ciy-  
nında eyleşəcək Raqib və Ətid adlanan iki məlekden biri savab işlərimizi, o  
biri bəd eməllərimizi qəleme alacaqlar. Onlar indidən bizim üçün qüsse  
çəkirələr ki, görün bəşəriyyətin gördüyü savab iş ne qəder ciliz, alçaqlıqları,  
suçları, günahları nə qəder böyükdür. Bizi yoldan çıxarmalı şeytanlar, divlər  
belə qüsse çəkir ki, görün kime yoldaş, qohum olmuşuq?! (Vəhid Dəstgerdi).

2170 B. Gecədən qaranlıqmış qiyamətin seheri,  
Sübə namaz qılanların hanı bayraq əlli?

Bayraq – paklıq və zəfer timsalıdır. Hanı ełə insanlar ki, sübh namazına  
qalxanda göylərə doğru açılmış əlli bayraq qədər pak və zəfer müjdəcisi olsun?!

2176 B. Küle dönder qelbini, vəfa yalnız ondadır,  
İnsaf gilindən doğan reyhənimiz ondadır.

Mənası: Torpağa dən ki, hər şey torpaqdan doğur.

2177 B. Ürəyin qazandığı her qəlebe, her zəfər.

Sədaqətdən eçilmiş ən möhkəm yaya bənzər.

İnsanda ən ülvî hissələrin, xeyirxahlıq və qəhrəmanlığın qaynağı ürəkdir.  
Buna görə Nizami onu möhkəmlikde kaman kırışına benzədir.

2184 B. Riyazet hünərini bir tamaşa zənn elər,  
Ərənər baresində qara fikrə düşənlər.

Paxıl və alçaq adamlar qəhrəmanlığı bəyənməz, bunu qəhrəmanın özünü  
göstərməsi, oyunu kimi qəleme verərlər.

2185 B. Sexavətli mərdlərə israfçı deyir onlar,  
Sədəqəti, vəfanı müftə qulluq sayanlar.

Vəfa və sedaqət duyğusundan yoksun (mehrum) olanlar bu hünərin  
daşıyıcılarını lağrı qoyar, özünü bütünlükə xalqa, sənətə və bəşəriyyətə həsr  
etməyi gərəksiz, boş şey, israfçılıq adlandırırlar.

2186 B. Sexavət onlar üçün yalnız rişxənd qaynağı,  
Müdrik söz, qüdrətli söz – qurumuş sel yatağı.

Qəhrəmanlıqla nefəs alan böyük söz yaradıcılarının gündəlik metanəti  
cir, ciliz, miskin adamların rişxəndinə səbəb olar. Poeziya bahadırlarının ya-  
ratdığı müdrik sözü, qüdrətli sözü “qurumuş sel yatağı” adlandırmadan utan-  
mayan bu zavallılar yaddan çıxarırlar ki, həyatda hər şey geldi-gedoridir, qa-  
lan birce irade, ilham və zəka gücünden yaranmış sözdür.

2201 B. Menim könlük bağımıdan dərdiyim hər şerimi,  
Onlar inkar edirlər əski Nuh qövmü kimi.

Kafirlər, iman getirmeyənlər Nuh peygəmbəri inkar etdikləri kimi başı  
gora əson bu qoca şeirbazlar, saraya soxulmuş məddahlar da mənə qarşı  
cahad etmişlər. Lakin poeziya gəmim bu ümumdünya daşqınından sa-  
lamat qurtaracaq, bu ədəbi cirdanlıların hamısı selə, suya qərq olacaqlar.

2202 B. Sen ey Xızırın bayraqı, ucal, bir qəza tööt!  
Yağdır, xoş nəfəslə Nuh, mələnlərə qarğış et!

Dini etiqadə görə, İskender zülmətə dirilik suyu ardınca gedəndə bu  
dirilik suyunu çıxdan içmiş, əbədiyyət qazanmış, yaşılı geyimli Xızır da ona  
qoşulmuş, dara düşənləre, nicat umanlara öz nicat funksiyasını yerinə  
yetirmişdir. Nizami birce gile nura tamarzı qalan bu qaranchı dünyada, alçaq  
mühitdə poeziyanın, böyük sənətin, dirilik suyu ardınca qoşduğunu bildirir,  
bu yolda Xızır yardımına haraylayır, onun bayraqını öz başı üstündə görmək  
istədiyini bildirir, Nuh peygəmbəri də çağırı ki, bəd duası ilə mələnləri – onu  
gözü görməyən saray məddahlarını tufana qərq etsin.

## BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI

2221 B. Felekkə görür işini daim dinməz-söyləməz,  
Çemberindən başını heç kəs qurtara bilməz.

Haray-həşir qoparmadığına və işini sakitcə gördüyüne görə hər şey fele-  
yin ixtiyarında, hökmündədir. Hələ birce nəfer de tapılmayıb ki, onun çəm-  
berindən, həlqesindən, dar ağacının ilgəyindən başını qurtara bilsin.

## KİTABIN SON SÖZÜ

- 2223 B. – Tanrı sənə yar olsun, katib, sabahın xeyir!  
 2224 B. Men son nöqtəmi qoydum, daha qələm sənindir.  
 Naxış vur ki, bu xalçam somalarla yarışın.  
 Buqoləmun qələmim ranglər sorgisi açın.  
 Dan yeri söküləndə bitirdiyim kitabım, ey katib, daha indən belə sənin  
 qələminin hökmündədir. Ona elo bir naxış vur ki, yaratığım xalça öz rəng-  
 ləri, xalları, ovsunları ilə somaları heyran qoysun, fələklərin xalçasından daha  
 zıvar, daha münevvar görünsün.
- 2235 B. Ayaqlarım bu yurda bənd olsa da... ne zərər?  
 Əlimdə, ovcumdadır bəlkə bütün ölkələr.  
 Özü Gəncədən çıxa bilməsə də, Nizami, poeziyasının cahan şöhrəti qa-  
 zanacağanı elan edir.
- 2239 B. Uca boyun geyimi boy'a bərabər görək,  
 Ta qalxarkən ayağa utanmaya o mələk.
- Nizami Gəncəvi mələk kimi gözəl bir poemə yaratdığını bildirir və bu  
 gözələ yaraşan geyim, mükafat, çələng umduğunu dastanın ithaf obyektindən  
 – Bəhramşah Ərzincanlıdan gizlətmir.

## MÜNDƏRİCAT

<b>Nizami Gəncəvi və onun "Sirlər xəzinəsi" poeması</b>	4
Başlangıç	23
Tovhid və münacat	27
İkinci münacat	30
Peyğəmbərlərin sonuncusu Həzret Məhəmmədə gözelləmə	32
Peyğəmbərin məracı	34
Peyğəmbərimizi öyen ikinci gözelləmə	39
Son peyğəmbər Həzrat Məhəmmədə üçüncü gözelləmə	41
Peyğəmbərimizə dördüncü gözelləmə	44
Peyğəmbərimizə beşinci gözelləmə	46
İslam padşahı Məlik Fəxrəddin Bəhram şah İbn Davuda öyügi	49
Hüzurunda yer operkən söylənib	51
Kitabın yazılması sebəbi	54
Söz qoşmağın fəziləti haqqında	57
Ölçülü sözün ölçüsüz sözden üstünlüyü	60
Gecənin vesfi və könüle dalma	65
Birinci xəlvət qəlbini terbiyesi	71
Birinci xəlvətin səmorəsi	77
İkinci xəlvət gecə görüşü	79
İkinci xəlvətin səmorəsi	84
<i>Birinci səhbat.</i> Adəmin yaradılmasına dair	87
Ümidsuz padşahın bağışlanması dastarı	93
<i>İkinci səhbat.</i> Ədəletli və insaflı olmağa dair	95
Adil Nuşirəvan ilə vezirin hekayeti	98
<i>Üçüncü səhbat.</i> Dünya hadiselerino dair	102
Süleyman peyğəmbərlə qoca ekinçinin hekayəti	106
<i>Dördüncü səhbat.</i> Reiyütin haqqını padşahın qoruması	108
Qari ile Sultan Səncorin hekayəti	110
<i>Beşinci səhbat.</i> Qocalığın sıfotları	113
Kərpikəsen qocanın hekayəti	117
<i>Altıncı səhbat.</i> Varlığın etibarı haqqında	118
Ovçu ilə itin və tulkünün hekayəti	121
<i>Yedinci səhbat.</i> İnsanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü	125
Firidun şahın ceyran oyu hekayəti	129
<i>Səkkizinci səhbat.</i> Yaradılışın hüsнnə dair	130
Meyvəsatın tulkünün və cibkesinin hekayəti	135
<i>Doqquzuncu səhbat.</i> Dünya qayğlarından qurtulma bohsı	136
Tövbəsinə pozan zahidin hekayəti	140

<i>Onuncu sõhbət. Dünyanın sonu haqqında</i>	142
<i>İsa peygəmbərin hekayəti</i>	146
<i>On birinci sõhbət. Dünyanın vefasızlığı haqqında</i>	148
<i>Nozər sahibi bir möbiddin dastarı</i>	151
<i>On ikinci sõhbət. Dünyaya vida</i>	153
<i>Çekışın iki filosunun dastarı</i>	156
<i>On üçüncü sõhbət. Dünyadan el üzməyə dair</i>	158
<i>Xain sofu ile hacinin dastarı</i>	161
<i>On dördüncü sõhbət. Qəflətdən oyanma şərtləri</i>	164
<i>Zalim padşahla düz danışan kişinin dastarı</i>	168
<i>On beşinci sõhbət. Paxillardan elhezər</i>	170
<i>Gənc sahzadə və onun qoca düşmənlerinin hekayəti</i>	174
<i>On altıncı sõhbət. Məsləkde çapuq irəliləmə</i>	175
<i>Yaralı çocuğun dastarı</i>	179
<i>On yedinci sõhbət. Tapınma ve tocrid behsi</i>	181
<i>Mürşüd ilə mürnidin hekayəti</i>	185
<i>On səkkizinci sõhbət. İkiüzlülərdən elhezər</i>	186
<i>Sırr saxlayan ile Cəmşidin dastarı</i>	188
<i>On doqquzuncu sõhbət. Axırəti qarşılaməq haqqında</i>	192
<i>Harun ar-Rəşid ilə dəlləyin dastarı</i>	197
<i>Iyirminci sõhbət. Əsrdaşların yaramazlığına dair</i>	199
<i>Bülbül ilə qızılqusun dastarı</i>	203
<i>Kitabın son sözü</i>	204
<i>İzahlar və şərhələr</i>	207

**Nizami Gəncəvi**

**SİRLƏR XƏZİNƏSİ**

“Lider nəşriyyat”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktorlar:	<i>Rauf Cəfərov</i> <i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Kompyuter yiğicları:	<i>Bəsti Cəfərova</i> <i>Aygün Məmmədova</i>
Korrektorlar:	<i>Elmira Teymurova</i> <i>Pərinaz Səmədova</i>

Yiğilmağa verilmişdir 29.04.2004. Çapa imzalanmışdır 04.11.2004.  
 Formati 60x90 1/16. Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.  
 Tirajı 25 000. Sifariş 161.

Kitab "Şərq-Qərb" matbəəsində çap olunmuşdur.  
 Bakı, Aşıq Ələsgər küç., 17.

000004